

Bəhlul Abdulla

AZƏRBAYCAN  
MƏRASİM  
FOLKLORU

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
NİZAMI ADINA ƏDƏBİYYAT İNSTİTUTU

BƏHLUL ABDULLA

4120  
A14

236578

# AZƏRBAYCAN MƏRASİM FOLKLORU



BAKİ - 2005

**Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına  
Ədəbiyyat İnstitutu Elmi Şurasının qərari ilə çap olunub**

**Redaktoru:**

*filosofiya elmləri doktoru, professor R.BƏDƏLOV*

**Rayçılar:**

*filologiya elmləri doktoru, prof. F. FƏRHADOV (Bakı),*

*filologiya elmləri doktoru, prof. N.O. ŞARAKŞİNOVA (İrkutsk),*

*filologiya elmləri doktoru, prof. əməkdar elm xadimi İ.V. MEQRELİDZE (Tiflis),*

**A-14, Abdulla B. Azərbaycan mərasim folkloru.** Bakı, QISMƏT, 2005, 208 s.

1980-ci illerin başlanğıcında tamamlanmış və 1989-cu ildə doktorluq dissertasiyası olaraq müdafiə olunmuş bu kitabda Azərbaycan folklorunun arxaik janı və növleri hərtərəfli öyrənilmişdir. Xalq mərasimləri, mərasim ayinləri və onların poetik mətnlərinin bədii-estetik xüsusiyyətləri gerçəklilik vəhdətdə alınıb araşdırılmışdır. 1990-ci ildə rus dilində çap olunmuş bu araşdırmanı artırıb-azaldımdan, yazıldığı vaxtda necə idisə, eləcə Azərbaycan dilində monoqrafiq nəşrini də gorəkli bildik. Dissertasiyanın müdafiəsinə opponentlik etmiş alimləri onların ruhlarına chitiram olaraq rəyçi saxladıq.

Monoqrafiya folklorşunas, etnoqraf, xalq yaradıcılığı, xalq mərasimləri ilə maraqlananlar və ümumilikdə oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

**A-14 4700000000  
M-085-30-05**

©“QISMƏT”, 2005

## ÖN SÖZ

**K**ütləvi xalq yaradıcılığı bilinən şifahi ədəbiyyat ictimai yaşayışın ən incə və dəyərli mətləblərini həssaslıqla qoruyub saxlayan zəngin irsdir. Tarix boyu varlığını qoruyan bu zəngin irs – folklor məxsus olduğu xalqın müdrikliyini, ruhunu, arzu və istəyini, estetik amalını yüksək sənət dili ilə ifadə etməklə yanaşı, onun yad gəlmələrə, düşmənlərə nifrətini, mübariz, yenilməz, vətənpərvər ruhunu da bədii-poetik boyalarla özündə yaşıdadır.

Tarixin ən dərin qatlarına kök atmış bu yazıya qədərki yaradıcılıq, eyni zamanda, cəmiyyətin vacib hadisə və məsələlərini də poetik şəkildə ümumiləşdirib yüzilliklər boyu nəsildən-nəslə ötürürək çağımıza gətirib çıxarmışdır.

Xalq mənəvi sərvətlərinin ən gərkli və dəyərliləri sırasında qabaq sıralarda duran şifahi söz sənətinin törəyişi insan təfəkkürünün hələ gərəyincə formalşamadığı çağlarla bağlıdır. Bu o vaxtlardır ki, təbiət və cəmiyyət hadisələri sarıdan adamların hələ yalnız mühaşidə və ilkin təsəvvürləri vardır. Belə ki, onlar, xüsusi-lə təbiət hadisələrinin təbii, obyektiv başvermə səbəblərini dərin-dən təsəvvür etmədiklərindən bunlara nə isə fövqəladə, ilahi varlıqların əməli, işi kimi baxmış və hətta bu şərəfə, sonralar ayin, mərasim şəkli almış tədbirlər keçirməyə başlamışlar. Burada tədbirlərin keçirilməsinə uyğun şəkildə deyilən sözlər, primitiv olsa da, oxunulan nəğmələr, sözsüz, ibtidai təfəkkürün yaratdığı ilkin poetik xalq yaradıcılığı örnəkləri olubdur.

Təməsda olduqları mühitə qarşı insanların ilkin baxışlarının tədrici irəliləyişi getdikcə müəyyən görüşlərin – heyvanat və bitki aləminin qutsal bilinməsi, onlardakı qüvvənin qadırliyinə inam tote-mizmin, varlığın ruhların iradəsindən asılı olmasının iddiası animizmin, fövqəl, ilahi qüvvələrin heyvan şəklində zənni zoomorfizmin, insan surətində düşünülməsi isə antropomorfizmin yaranmasına sə-

bəb olmuşdur. Bütün bu «izm»lərlə bağlı təsəvvürlər bir yandan, sözün geniş mənasında, tanrılar pantionunun ortaya çıxmasına, onlara tapınmaya yol açmış, o biri yandan söz sənətinin başlangıcı olan poetik xalq yaradıcılığının yeni-yeni növ və şəkillərinin də yaranmasına xeyli təkan vermişdir. Etiraf etmək lazımdır ki, buradakı «tanrılar pantionu» ilə bağlı görüşlər bilavasitə əməkçi insanların ilkin təsəvvürlerinin ibtidai təzahür forması olub, din səviyyəsində deyil. Belə görüşlərdəki din sözünü dırnaq arasında yazmağı məsləhət bilən M.Qorki qeyd etmişdir ki: «İbtidai insanların şüurunda Allah təcrid edilmiş düşüncə, fantastik figur deyil, bu və ya digər əmək aləti ilə silahlanmış tamamilə gerçek varlıq imiş. Allah müəyyən peşənin ustası, müəllimi və insanların iş yoldaşı olmuşdur» (130, 300-301). Deməli, adamların öz «iş yoldaşları» barədə qoşub düzükləri də elə əslində şifahi söz sənətinin ən qədim örnəkləridir. İbtidai əmək nəğmələrindən tutmuş eposa qədər məsəfəli bir tarixi irəliləyiş yolu keçmiş çoxsaylı folklor janrları üçün bünövrə, başlanğıc da elə əslində bu ilkin örnəklər olmuşdur. Məsələnin məhz deyilən şəkildə olmasını qabaqcıl dünya folklorşunaslığı elmi müdədalarla sübut etmişdir.

Biz Azərbaycan türklərinin tarixən çox əski olan zəngin folklorısi vardır. İnamlı demək olar ki, xalqımızın yazıya qədərki mənəvi mədəniyyətini xüsusi şəkildə qoruyub saxlamış bu ırs sabit şəkil alanacan qərinələr boyu tekmiləşmə, formalışma yolu keçmiş və bu yolda sosial-siyasi həyatımızdakı təbəddülətlərin ən ümde cəhətlərini özündə yaşıtmışdır. Yaşı bilinməyən Azərbaycan poetik xalq yaradıcılığı örnəklərinin toplanması, nəşri və öyrənilməsi sahəsində görülmüş dəyərli işlərimiz az deyil. Bayati, atalar sözü və məsələ, tapmaca, lətifə, əfsanə, nağıl, dastan və s. folklor örnəklərinin məcmua, kitab halında nəşri, bunlara dair aparılmış sanballı araşdırımlar böyük nailiyyət sayıyla bilər. Bununla belə, folklorumuzun qədərinə toplanılmamış və öyrənilməmiş sahələri də çoxdur. Sına, ovsun, alqış-qarğış, fal kimi arxaik janr və növlər, bir çox adət-ənənə, mərasim və onlara bağlı nəğmələr bu sıraya daxildir.

Burada bir yönü xatırlatmayı da vacib sayırıq. Azərbaycan folklorşunaslığında janr vəsiqəsi alan alqış və qarğışlar, xüsusilə sına-

malar ola bilsin ki, başqa xalqların folklorşunaslığında janr tek təninizənmasın. Burada elə bir qeyri-adilik yoxdur. Folklorşunaslığda təsdiq olunmuşdur ki, bir bütün dünya xalqlarında özünü göstərən ənənəvi janrlar (nağıl, atalar sözü və məsəller, lətifə, tapmaca və s.) var, bir də ayrı-ayrı xalqların yalnız özlərinə məxsus şifahi yaradıcılıq janrları. Rusların bılına və çəstuşkaları, ukraynların duma və kolomyikaları, polyakların krakoviyakları, bolqarların mifoloji nəğmələri (153, 32) və s. buna göstərici misaldır.

Adlarını çəkdiyimiz arxaik janr və nəğmələrin mərasimlərlə ümumilikdə öyrənilməsinin de obyektiv səbəbi vardır. Araşdırma göstərir ki, sına, alqış və qarğış, ovsun, fal ayin və mərasimlərlə bilavasitə bağlı şəkildə ortaya çıxan, formalışan poetik xalq yaradıcılığı örnəkləridir. Belə ki, ister ovsun, isterse də fal, xüsusilə də vəfsi-hal nəğmələri yalnız müəyyən ayin, mərasimlə qovuşduğda konkret mənə daşıyır, mahiyyəti üzə çıxır. Yaxud, müəyyən müşahidə, hadisə, hərəkət, baxışın aktı tək söylənilib sabitləşən sına, alqış və qarğışı da xalq adət-ənənələrindən, məşətindən kənardə düşünmek mümkün deyil. Elə rus folklorşunaslığında da sadalananlar mərasim folkloru sırasına daxil edilmiş (153, 45), hətta sına namaların təqvim mərasim poeziyasının xüsusi janrı olan priqvər-kilərlə eyni olduğu bildirilmidir (107, 75). Odur ki, deyilən məsələlərin külli halında öyrənilməsində möqsəd yalnız arxaik Azərbaycan folkloru janr və növlərinin sərhədlərini ayırd etmək, etiqad, mərasim və onlara bağlı şifahi söz sənətinin tipoloji poetik təhlilini vermək, yaranma və mənə cizgilərini üzə çıxarmaq deyil. Eyni zamanda bu sözü gedənlərin xalqın taleyində, etnogenetikdə, onun tobiət və cəmiyyət hadisələrinə baxış-münasibətində, dünyagörüşündə, mübariz irəliləyiş yolunda hansı ölçüdə rol oynamasını, mövqeyini ayırd etməkdir.

Əsrlərin sınaq və təcrübəsinin nəticəsi kimi ortaya çıxan və formalışan folklor ümumi şəkildə xalqın, cəmiyyətin istəyini gələcəyə ümidiyi əks etdirən bədii-poetik yaradıcılıqdır. K.Marks yunan inçəsenəti üçün «mənbə», «zəmin» adlandırdığı əsatirdən, eləcə də geniş mənada eposdan danışarkən qeyd edir ki, «...bunlar hələ də biza bədii zövq verməkdə davam edir və müəyyən mənada bir forma

və misilsiz bir nümunə olaraq əhəmiyyətini saxlayır» (167, 737). F.Engels isə «Alman xalq kitabı» əsərində folklor «əxlaqi-mənəvi hissələri aydınlaşdırın», adamlara «öz gücünü dərk etmək, mərdlik və vətənə məhəbbət oyatmaq vəzifəsini daşıyan» (234, 11) vasitə kimi baxmışdır.

Bəli, məhz vətənə məhəbbət və yadlarla mübarizədə səfərbərdici, ruhlandırıcı vasitələrdən sayılan folklor, eyni zamanda, hər zaman insanların ideya-siyasi, əxlaqi-estetik tərbiyəsində də mühüm təsir gücü daşıyır. Elə buna görədir ki, xalqın ədəbi-bədii, ictimai-fəlsəfi düşüncəsinin bir sıra cəhətlərini öks etdirən kütləvi xalq yaradıcılığı ırsı mənəvi mədəniyyətin inkişafında mühüm rol oynayan vasitə kimi həmişə yüksək qiymətləndirilmişdir.

Bəlli olduğu üzrə, dünya folklorşunaslığında şifahi söz sənətinin müxtəlif janrlarının, o sarıdan mərasim və onun poeziyasının öyrənilməsinə həsr olunmuş işlər öz aktuallığı ilə həmişə diqqət mərkəzində olmuşdur. Bu mənada arxaik Azərbaycan folkloru janrlarının, mərasim və onrlarla ilgili nəğmələrin də geniş aspektdə öyrənilməsi həm mövzunun yeniliyi, orijinallığı, həm də bir sıra vacib mətbəllərlə bağlı olması ilə aktualdır. Bunlardan ən əsaslısı budur ki, Azərbaycan folklorşunaslığında tədqiqinə zəruri ehtiyac duyulan arxaik janrlar ilk dəfə bütün cizgiləri ilə öyrənilir. Xalq etiqad və mərasimlərinin yaranma səbəbləri müəyyənləşdirilir, onların hansı təsirlərə məruz qaldıqları, müasir mərhələlərdəki mütərəqqi yönəlli açılıb göstərilir. Mərasim ayınlarının icrası zamanı oxunulan nəğmələrin spesifik xüsusiyyətləri, adamların əmək fəaliyyətindəki müsbət rolu araşdırılır və bütün bu məsələlər, eyni zamanda, xalqın tarixi təkamülü, həyatı, məişəti, əhval-ruhiyəsi, mənəvi mədəniyyəti ilə üzvü bağlılıqda tədqiq olunur. Çünkü bu deyilən cəhətlər, həmçinin xalqın dili, təfəkkür, düşüncə, dünyagörüşü, bəlli olduğu tək, öz izlərini daha çox folklorda yaşıdadır.

Araşdırında əsas məqsəd Azərbaycan folklorşunaslığında indiyə kimi öyrənilməmiş bir sahənin, konkret şəkildə deyilsə, Azərbaycan arxaik folklor janr və növlərinin, eləcə də etiqad, ayin və mərasimlərinin icrası zamanı ifa olunan nəğmələrin – poetik söz sənətinin monoqrafik şəkildə tədqiqidir.

Problemin həllində aşağıdakı vəzifələrin yerinə yetirilməsi əsas sayılmışdır:

Azərbaycan folklorşunaslığında indiyə kimi öyrənilməmiş sına-ma, ovsun, alqış-qarğış, falın ümumi və hər birinin fərdi əlamətləri-ni, janr, növ sərhədlərini, məna, bədii-poetik ifadə tərzlərini, şəkli xüsusiyyətlərini örnəklər əsasında tədqiq etmək;

Mərasimlərin yaranmasının obyektiv səbəblərini müəyyənləş-dirmək, onların icrası ilə bağlı ifa olunan nəğmələrin – poetik söz sənətinin səciyyəvi cizgilərinin elmi-nəzəri aspektde təhlili;

Ümumilikdə Azərbaycan folklorunun çoxsaylı janr və növləri, xalq mösiyətində bu gün də yaşamaqda olan bir sıra inam, etiqad, ayin, xüsusile müasir mərasimlər və onların poeziyası – nəğmələri, söz yox ki, birdən-birə, öz-özüne yaranıb formalşamamışdır. Bunnar, birinci növbədə, məxsus olduğu xalqın çoxasılık həyatı, mədəniyyəti, tarixi təcrübəsinin yekunu kimi diqqəti cəlb edir. Monoqrafiyadakı məsələlərin hərtərəfli tədqiq və təhlili ilə müəllif, eyni zamanda, bu sadalananların hansı bazis üzərində formalşmasını, onların xalqın qədim məşğiliyyətində, həyata baxış və münasibətində, tarixi təkamül yolunda, ictimai fikrinin müəyyənləşdirilməsində oynadığı rolu göstərməyi də tədqiqatın vəzifələrindən saymışdır.

Monoqrafiya Azərbaycan folklorunun arxaik janr və növlərinin, etiqad, mərasim, bayram və onrlarla bağlı şifahi söz sənətinin köklü şəkildə öyrənilməsi sahəsində ilk iri hacmli əsərdir. Azərbaycan folklorşunaslığında birinci dəfədir ki, bilavasitə ayin və mərasimlərle bağlı sına-ma, ovsun, alqış, qarğış, fal arxaik folklor janr və növü kimi tədqiq olunur. Müəllif çap olunmuş folklor materialları ilə ya-naşı, ekspedisiyalar zamanı topladığı örnəklərdən çıxış etməklə sadalananların spesifik cizgilərini – onların sərhədlərini, janr, növ, şəkli xüsusiyyətlərini, məna və poetik ifadə tərzlərini ayırd eləyir.

Azərbaycan mərasimlərinə, xüsusile daha çox mövsümlə bağlı olanlara dair folklorşunaslığımızda müəyyən işlər görülmüş, məqa-lə və dərsliklərde az-çox onlardan danışılmışdır. Bu yola ömrə sərf edənlərin əməyi, sözsüz ki, təqdirəlayıqdır. Burada prof. M.H.Təhmasibin «Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri» (BDU kitabxanası, 1945) adlı namizədlik dissertasiya işini ayrıca

qeyd etmək istəyirik. Bu gün də öz yararlı dəyərini qoruyub saxlayan, tədqiqat prosesində döñə-döñə müraciət etdiyimiz həmin əsərdə, əsasən, mövsüm mərasimləri araşdırılmış, mövzuya bağlı ovsun, falın da ya adı çəkilmiş, ya da onlara bağlı məsələlərdən qismən danışılmışdır. Həm də müəllif bu əsərdə tədqiq etdiyi məsələlərin «Ata-baba günü», «Günəş-i istiqbal», «Kosa-kosa», «Səməni»nin daha çox etimoloji təhlillərinə üstünlük vermişdir. Bizim tədqiqatımızın əsas hissəsini təşkil edən arxaik janrlardan, məişət mərasimlərindən, əsərinin adından da göründüyü kimi, ustadımız, müəllimimiz M.H.Təhmasib qətiyyən danışmamışdır. Mövsüm mərasimlərinə gəldikdə isə biz o məsələləri tədqiqata cəlb etmişik ki, onlar nəinki M.H.Təhmasibin adı çəkilən əsərində, ümumiyətlə Azərbaycan folklorşunaslığında indiyə kimi ya heç, ya da bu əhatəlikdə tədqiq olunmamışdır. Amma ister ailə-məişət, isterə də mövsüm mərasimləri və onların icrasında istifadə olunan poetik söz sənəti kamil şəkildə, əsasən, bu əsərdə öyrənilir. Bir sıra unudulmuş, yaxud ilkin səciyyəsini dəyişmiş mərasimlər əldə olunmuş folklor örnəkləri əsasında bərpa olunur, onların əsl mahiyyəti açılıb göstərilir.

Təhlil prosesində tədqiqata cəlb edilmiş məsələlərin hər hansı konkret tarixi prosesdə, nə səbəbə, necə yaranması, həm də müasir dövrümüzün ideya-estetik tələblərinə, adamlarımızın mədəni, mənəvi-əxlaqi baxışlarına na səviyyədə cavab vermələri araşdırmanın tərkib hissəsini təşkil etməkdədir.

Burada bir məsələni də xüsusi olaraq qeyd etmək istəyirik. Bəlli olduğu üzrə, hər xalqın poetik yaradıcılıq irsi ilk növdəbə elə onun öz həyatı, tarixi, milli adət-ənənəsi, ictimai-siyasi görüşlərinin məcmusu kimi baxışı çəkir. Bununla belə, folklor əlaqə baxımından da təcrid olunmuş yaradıcılıq prosesi deyil. Odur ki, ağızdan-ağıza keçərək, nəsildən-nəslə yayılan bir folklor nümunəsinin həm mövzu, şəkil, həm də məzmun baxımından ayrı-ayrı xalqların folklor irsində eyni ilə özünü göstərməsi həmişə marağa səbəb olmuşdur. Bu məsələdə ərazi qonşuluğunu, mədəni əlaqə yaxınlığını nə tam inkar, nə də tam təsdiq etmək mümkündür. Çünkü bəzən bu deyilənlərin şamil edilməsi mümkün olmayan xalqların folklorunda da uy-

ğun, oxşar nümunələr müşahidə edilir. Misal üçün, bir-birindən həm məkan, həm də zaman etibarilə çox uzaq olan qədim şumer atalar sözü fondu ilə Amerikada yaşayan xalqların atalar sözü arasında nə qədər aydın yaxınlıqlar olduğu bərdə məşhur şumer mədəniyyəti mütəxəssisi S.N.Kramer yazmışdır: «Şumer atalar sözü və məsəlləri ən azı üç min beş yüz il bundan əvvəl yazıya alınmışdır ki, bunlar da əksəriyyəti yəqin daha qədimlərdə yaranmış, şifahi şəkildə nəsildən-nəslə keçərək yaşamışdır. Bunlar bizdən hər cəhətdən fərqli bir xalq tərəfindən yaradılmışdır. Bu xalqın öz dili, öz coğrafi mühiti, öz adət və ənənəsi, öz siyasi və iqtisadi prinsipləri olmuşdur. Lakin bütün bunlara birlikdə qədim Şumer atalar sözü heyvətəmiz dəracədə biziimkinə yaxındır. Biz onlarda da öz arzu və ümidiyimizi, öz zəiflik və çətinliklərimizin, öz görüşlərimizin inikasını çox aydın bir şəkildə görməkdəyik» (155, 142).

Deməli, ayrı-ayrı xalqların folklor nümunələri arasındaki əlaqə, eynilik əslində ictimai-tarixi imkanların ümumiliyi, xalqların oxşar həyat yolu keçməsi, uyğun iqtisadi-siyasi görüşlərə malik olması ilə bağlıdır. Odur ki, tədqiqat prosesində «Bütün milletlər bir-birindən öyrənə bilər və öyrənməlidir» (K.Marks) deyimi də əsas alınaraq tutuşdurma və paralellər aparmaq naməni digər xalqların folklor örnəklərinə də qaynaq olaraq müraciət olunmuşdur.

Nəhayət, əsərdəki problemlərin həllində istifadə olunmuş folklor örnəkləri və bu örnəklərdəki ayrı-ayrı sözlər, ifadələr, fikirlər barədəki qənaətlər Azərbaycan xalqının bizi bəlli dövrlərdən çox-çox qabaqkı bədii təfəkkürünün oyanışını, yaşayışını, ictimai həyat tərzini, ən ümdəsi peşə və məşgiliyyətini öyrənməyə, mühüm bülgilər əldə etməyə xeyli yardım edir. Bu da öz növbəsində monoqrifiyanın Azərbaycan xalqının qədim dövr mənəvi mədəniyyəti ilə məşğul olan tədqiqatçılar üçün gərəkliyini müəyyənləşdirir.

## 1. SINAMA VƏ ONUN MƏNA, POETİK İFADƏ XÜSUSİYYƏTLƏRİ

### I HİSSƏ

#### ETİQAD, AYİN, MƏRASİMLƏRLƏ BAĞLI AZƏRBAYCAN FOLKLORUNUN ARXAİK JANR VƏ NÖVLƏRİ

Şifahi söz sənəti xalqın mənəvi qüdrətini, sosial-siyasi, tarixi hadisələrə baxışını dolğun və bədii biçimdə eks etdirən tükənməz sərvətlər xəzinəsidir. Geniş mənada eposdan, lirikadan, xalq dramından və bu əsas növlərin seçilən şəkillərindəki birləşmələrdən, uzlaşmalarından ibarət olan bu poetik xalq yaradıcılığının «öz vaxtında, müxtəsər də olsa, yazıya alınmış nümunəsi ya tamamilə yoxdur, ya da bu günü baxımdan istifadə üçün demək olar ki, qənaətbəxş deyil. Buna görə də xalq ədəbiyyatının yaranma tarixi mühüm bir problem kimi həmişə folklorşunaslığı düşündürmüştür. Amma bu heç də o demək deyildir ki, daha çox kollektiv yaradıcılıq xüsusiyyətinə malik olub, ancaq hafızələrdə yaşayan və şifahi yayılma yolu ilə ağızdan-ağıza, nəsildən-nəslə əsrərdən-əsrə keçib gələn folklorun mənşəyi haqqında danışmaq imkan xaricindədir. Uzaq keçmişdə yaşamış olan ulu babalarımızın mədəni inkişaf seviyyəsi, məişət tərzi, mənəvi aləmi və dünyagörüşü ilə bağlı bir sıra qədim janrların, süjet, motiv və surətlərin bəzən solub getməkdə olan izləri, əlamətləri, bəzən də doğrudan-doğruya nümunələri şifahi ənənə yolu ilə vaxtimizə qədər yaşayıb gəlmİŞdir. Bir tərəfdən zəngin xəzinənin özünə, digər tərəfdən antik dövr müəlliflərinin əsərlərindəki az-çox tarixi məlumatlara, etnoqrafik müşahidələrə, nəhayət ən əsaslısı sənətin ibtidai, başlanğıc dövrlərinə dair elmi-nəzəri fikirlərə istinadən şifahi ədəbiyyatımızın bu çağın haqqında danışmaq mümkündür» (8, 5).

Məsələyə bu mövqedən yanaşıqlıda şifahi ədəbiyyatımızın ilkin təfəkkür çağrı ilə bağlı örnəklərini, xüsusilə, sinama, ovsun, fal, alqış və qarğış, qədim xalq mərasimləri və onların poeziyasını araşdırmağa daha çox ehtiyac duyulur.

Şifahi ədəbiyyatın əski janrlarından biri sinamalardır. Xüsusi səciyyəvi yönleri olan sinamalar, hər şeydən önce, xalqın düşüncə tərzini, həyata baxış və münasibətini, etik, etnoqrafik görüşlərini, adət-ənənəsini, mərasimlərini sistemli şəkildə izləmək baxımından çox dəyərlidir.

Bəlliidir ki, insanlar ilkin təfəkkür çağında çevrəsində olduqları mühitdə eksər mövcud məsələlərin mahiyyətinə dair cavab tapmaqdə, nəticə çıxarmaqdə gücsüz olmuşlar. Onlar həyatda qarşılaşıqları çətinlik və maniələrin səbəbini təbiətdə axtarmış, ayrı-ayrı hadisə və nəsnələr arasında, hətta azacıq, cüzi oxşarlıq müəyyən daxili bağlılığın bəlirtisi tek baxmışlar. Bunun üçün də mürrokkəb təbiət aləminə təsir etmək cəhd, bununla da arzu, istəy qovuşmaq meyli sinamaların yaranıb yayılmasına, bir janr kimi formallaşmasına səbəb olmuşdur.

Mövzu çevrəsi geniş və əhatəli olan sinamaların zəngin səciyyəvi cizgiləri vardır. Bu örnəklər elmin ayrı-ayrı bucaqlarından araşdırıla bilinir. Burada isə onların yalnız yaranma səbəblərinə toxunulacaq, mənə çalarlarından, ifadə tərzlərindən danışılacaqdır.

Labüb sosial irəliləyiş bir vaxt xüsusi məna kəsb edən bəzi söz və ifadələrin zaman keçdikcə öz qabaqçı varlığını qoruyub saxlaya bilməməsinə səbəb olmuşdur. Bununla belə, az olsa da, həmin ifadələrdəki məna öz ilkin izlərini, əlamətlərini təsəvvürlərdə qoruya bilmişdir ki, bu da sonralar etiqada, nəhayət, sinamaya چərəlmişdir. Misal üçün, bir adam asqıranda, indinin özündə belə, ona «sağlam olasan», «xeyir olsun» deyirlər (qocalar isə, adətən, «şükür allaha» söyləyirlər). Niyə belə deyilmiş və bu vaxt, anı də olsa, görülən işə fasıl verməyə, əger bir yerə gedilirsə ayaq saxlamağa səy edilmişdir? Bu suala cavab üçün kələfin ucunu mifologiyada axtarır tapmaq gərək gəlir.

Əsatirə görə qədim zamanlarda insanlar bu fikirdə olublar ki, cin, şeytan, ilbis, yaxud başqa belə-belə şər qüvvələr onların özlərinin içində yaşayır. Adamları bəd, yaramaz eməllərə, dava və müharibələrə də çəkən elə bu şər qüvvələrdir. Odur ki, aşqırmaya şər qüvvələrin daxildən bayır çıxmazı kimi baxılmış və zənn edilmişdir ki,

səbr gətirən kimsə hər cür xəbis amillərdən xilas olur. Bundan sonra isə o, saf düşüncəyə, xeyrixah əməllərə yiylənir. Buna görə də ətrafdakılar «şükür» etməklə, «sağamlılıq» arzulamaqla həmin kim-səni yaramaz bəlalardan qurtarmasına görə təbrik etmişlər. Eyni zamanda, bu məqamda onu da unutmamışlar ki, şor qüvvələr həmin adamın daxilindən çıxdıqda, yəni səbr gətiriləndə görülən işə, ani də olsa, fasılə vermək, hərəkətsiz dayanmaq lazımlı olur. Əks halda, onları – şor qüvvələri əzmək, sıkəst etmək təhlükəsi yaranır. Bunun müqabilində isə sözü gedənlər həmin kimsəyə daha artıq zərər yetirir. Odur ki, bu vaxt «xeyir olsun» ifadəsi də söylənilir.

Xalq yaradıcılığı örnəklərində obrazlaşan bitki və heyvanların hamısına baxış, münasibət eyni cür olmamışdır. Bunların bəzilərinə uğur və xeyir əlaməti kimi baxılmış, bəziləri isə zərər, şor rəmzinə, simvoluna çevrilmişdir. Odur ki, sonuncularla, yəni zərərləri sayılanlarla qarşılaşmamağa, onlardan uzaq dolanmağa səy göstərilmişdir. Məsələn, ovçuluq təsərrüfatı ilə məşğul olanların təsəvvüründə belə bir etiqad stabiləşibmiş ki: «Ovçunun qarşısına dovşan çıxarsa, ovu uğursuz olar». Əvvallələr yalnız ovçuluğa aid olan bu etiqad zaman keçidikcə siğndığı sərhəddin hüdudlarından kənarda da özünə olacaq tapmış, nəhayət, ümumileşərək sinama vəsiqəsi ala bilmüşdür. Heyvanların bəlkə də ən zərifi və zərərsizi sayılan dovşana qarşı belə mənfi münasibətin yaranmasını nə ilə izah etmək olar?

Əvvələ, ibtidai silah dövrünün insanları üçün iti qaçan dovşanı tutmaq, ovlamaq bir problemə çevrilmiş. Buna görə də ona bəd, uğursuzluq simvolu kimi baxılmışdır. Ola bilsin ki, «Dovşanı qaçan gördüm, etindən əlim üzdüm» deyimi də o vaxtdan yaranıb dilimizdə aforizmlaşmış bilmişdir. Dolanacağılarının əsasını ov təşkil edən adamlar hər vasitə ilə öz silahlarını təkmilləşdirməyə səy etmiş və nəhayət dovşan kimi sürətlə qaçan heyvanları ovlamaq onlar üçün çox asanlaşmışdır. Bununla belə, ümumi irəliləyiş dovşan haqqında ilkin etiqadı təsəvvürlərdən sila bilməmiş və odur ki, bu tamamilə başqa, həm də çox qorxulu bir inama çevrilmişdir. Adamlar belə zənn etmişlər ki, onlara zərər toxunduran fəna qüvvələr daha çox dovşan cildində olur. Doğrudan da, «Qızıl qoç» adlı Azərbaycan nağılında düşdükləri çıxılmazlıqdan qurtarmaq üçün keçəlin yalvarişlarına ca-

vab olaraq dərvish deyir: «Ey keçəl, sən ki, belə yalvarısan, onda mən deyim, sən yadında saxla. Səhər sübh tezdən durub, atlara minib gedərsiniz. Qabağınızə əvvəlcə bir dovşan çıxacaq. Bu dovşan o qədər o üzə-bu üzə tullanıb oynayacaq ki, sizin xoşunuza gələcək. Ürəyinizdən keçəcək ki, onu tutasınız, nəbada ona yaxın gedəsiniz, dovşan başdan ayağacan tilsimlidir, sizi tilsimə salar» (11, IV, 50). Elə buna görə dovşana rast gələndə ovun da uğursuz olacaq, əflakətin baş və rəcəyi zənn edilmişdir. Dəyərlidir ki, dovşana baxış bir sira özgə xalqlarda da belədir. Məsələn, folklorşunas Aleksandr Hecerti Krab yazır ki, dovşan sehrkar və cadugər qadanlarla bağlıdır. Nəhs heyvanlar sırasındadır (242, 395). Cadugərlər, bədxah ruhların dovşan cildində olması rus, polyak, çex, serb, alman, fransız, ingilis, ispan və b. xalqların folklorunda da özüna yer tapıb (208, 70). A.Afanasyevin verdiyi xəbərə görə, Rusiyada belə bir inam da olub ki, göldə, yaxud çayda çıxmış adam heç vaxt dovşanı yadına salmamalıdır. Çünkü suyu sevmeyən dovşan bundan acıqlanıb firtına qoparır (111, 643).

«Kəsilmiş saççı tapdayanın başı ağrıyar». Belə bir fikrin təşəkkülü, əlbəttə, təsadüfi olmayıb, çox əski görüşlərlə bağlıdır. Həm də dəyərlidir budur ki, o, region məhdudluğundan əzaqdır. Məhz bu səbəbə görə də məsələyə bir qədər geniş ekskursu vacib sayırıq.

Saçın insanın həyatını, ömrünü təmin edən, hətta öləndən sonra da onu dirildən vasitələrdən olmasına dair miflər çoxdur. Qədim yunanlıarda ölenin yaxın kimsələri saçlarından kəsib, yaxud yolub onun üstüne qoyarmışlar. Misal üçün, Axilles Potroklla vidalaşanda saçından kəsib onun ovcuna qoyur. Ətrafdakılar isə saçlarını yolub meyitin üstüne səpirlər (233, 205). Bu cəhət skif və qədim Qafqaz xalqlarının məişətində də müşahidə olunmuşdur (146, 3; 123, 29-37; 135, 41-43). Azərbaycanda da meyit üstə saç yolmaq adəti var və bunu, əsasən, ölenin qadın qohumları ağı deye-deyo, şivən qopara-qopara edirlər. Bu xüsusiyət özünü xalq ədəbiyyatı örnəklərində da saxlamışdır:

*Əzizim tikə-tikə  
Doğrandın tikə-tikə,  
Anan saçını yolur,  
Kəfənin tikə-tikə.*

*Göydən gedən sonalar,  
Bir-birinə yan alar.  
Nalə çəkər, saç yolar.  
Oğlu ölmüş analar və s. (4, 234, 245).*

Eyni cəhət özünü «Kitabi-Dədə Qorqud» boylarında da qormuşdur. Abidənin ikinci boyunda evi yağmalanan Salur Qazan yuxusunda saçının uzanıb gözünün üstünü örtdüyünü görür və bu «qayğıdır» – deyə yozulur (54, 31). «Dəli Domrul» boyunda isə al-qanadlı Əzrail alpin – Dəli Domrulun canını almaq istədikdə o, anasının yanına gəlib deyir:

*...Ana, canın mənə verəmisən?  
Yoxsa oğul Dəli Domrul deyə ağlarmışan?  
Aci dirnaq ağ üzünə çalarmışan?  
Qarğu kimi qara saçın yolarmışan, ana? (54, 88).*

Burada sonuncu misradı ifade olunan fikir öz aydınlığı ilə bizi müfəssəl təfsilatdan azad edir.

Dünyanın bir çox ölkələrində saçla bağlı belə bir etiqad da var ki, guya bütün bədxah qüvvələrin sehr etmək bacarığı saçları ilə bağlıdır və onların saçlarını kəsmək sehr qüvvəsindən məhrum etmək deməkdir (253, 298). O sıradan Azərbaycanda da bu etiqada inanılıb. Al (hal) əsatiri obrazla bağlı əfsanələrde də deyilən yön aydın şəkildə öz izlərini qoruşmuşdur. İrlidə bu barədə geniş danişacaqıq.

Söylədiyimiz xüsusiyyət ancaq fəna qüvvələrə aid deyil. Qayanqlar xəbər verir ki, qədim Yunanistanda həddi-buluşa çatmış oğlanlar saçlarını Apollona, qızlar isə kebin mərasimində Artemidaya qurban verəmişlər (233, 298). Bu adət, öz izlərini əksər dünya xalqlarının, o sıradan azərbaycanlıların mösiətində də saxlamaqdır. Bəlli olduğu üzrə, azərbaycanlı qızlar hətta əra getmək çəngində da örtünməmiş, açıq dolanmışlar. Bunu biz Azərbaycan xalq şairi Səməd Vurğunun «Vaqif» pyesində də çox ince bir şəkildə müşahidə edirik. Pyesdə Vaqif oğlu Əli bəy üçün getirilən geline deyir:

*A qızım, üzündən götür duvağı,  
Qoy açıq görünsün ayın qabağı.  
Açıq yaşamışdır bizim nənələr,  
Kəfəndir, a balam, sərapərdələr.  
Nədir gözlərində bu pərdə, bu rəng,  
Can dustaqla gülərmi ürkə?  
Yazın lalasıdır al yanaqların,  
Yaqtı kənarıdır gül dodaqların.  
Camalın dünyadır, quçağın cənnət,  
Utansın hüsnündən o kor şəriət (30, 22).*

Gəlin gedəcək qızı başqalarından, əsasən, məxsusi kəsilmiş çətri ilə fərqləndirərmişlər. Ta son vaxtlara qədər özünü qoruyan bu cəhət yəqin ki, əslində söylədiyimiz qədim etiqadın başqa bir şəklidir.

Bütün bu söylenilənlər adamlara belə bir inam da aşılayıbmış ki, saçın qırxılması, yaxud kəsilməsi guya ömrün azalması deməkdir. Dillimizdəki qarğış mahiyyəti «saçı kəsilmiş», «saçın kəsilsin» deyimləri də bu baxımdan şərhə ehtiyacıstır (sözsüz ki, burada əxlaqi məqam da vardır). Odur ki, bacardıqca uzun saç saxlamağa cəhd edilmişdir. Hətta bir xəbərə görə şaman (qam) və keşşələrin uzun saç saxlamalarına səbəb də bu etiqadın nəticəsidir (233, 299).

Bədxah ruhların qüvvət və qüdrətinin saçlarında olduğunu söylədik. İş burasındadır ki, guya elə adamlara da zərər onların öz saçlarından toxunulur və bunu edən də bədxah ruhlardır. Baş ağrısı da guya saç ruhunun narahatlığı ilə bağlıdır və bu narahatlığa səbəb isə saçın tez-tez yuyulması, daranması, qırxılmasıdır. Herodotun verdiyi xəbərə görə, İran hökmədəri ildə bir kərə anadan olduğu gündə başını yuyarmış. Bəzi yerlərdə, məsələn, Yeni Zelləndiyada saç qırxmak üçün xüsusi günər təyin olunur və bu münasibətlə ayınlar icra edilmiş (233, 299). Azərbaycanda da uşağı ilk saç onun bir yaşı tamam olanda qırxılmış və bu, ailə çevrəsində təntənəyə səbəb olmuşdur. Uşaq bir yaşına qədər xəstə olduqda valideynlər onun sağalması üçün ilk saçı ağırlığında pul nəzir vermişlər. Əlbəttə, bu məsələ əslində saç ruhunu razi salmaq və bununla da xəstəliyi qovmaq, uzaqlaşdırmaq təsəvvürü ilə bağlı görüşlərin əlamətlərindən-

dir. Saç qırınlarken onu tapdalamağa, ətrafa səpilməməyə, hətta ilk saçı qoruyub saxlamağa cəhd edilmişdir. Əks halda saç ruhları açıqlana bilər.

Bütün bu söylənilənlər «Kəsilmiş saçı tapdayanın başı ağrıyar» – inamının yaranmasına bilavasitə səbəb olmuşdur.

Xalqın etnogenezisini öyrənmək baxımından da sınamalar məraq doğurur. Biz azərbaycanlı türklər «Sağ əlin başımı» ifadəsinə çox işlədikir. Bu ifadə, əsasən, uğur qazanmış şəxsə müraciətlə söylənilir və həmin ifadəni deyən kimsə da bununla öz işinin, arzusunun həyata keçməsi, müsbət nəticələnməsi istəyində olur. Sual oluna bilər ki, bəs niyə sol əl yox, sağ əl? Məsələnin mahiyyətini öyrənmək cəhd i bizi çox qədim çəglərə aparır çıxarırlar və burada baxışçı çəkən əsas mətləb «sol» və «sağ»la bağlıdır.

Dildə indi də işlənən «Sol gözün səyirsə bəd, sağ gözün səyirsə şad xəbər eşidərsən», «Sol əlin içi qaşınsa borclu olarsan, sağ əlin qaşınsa qazanca çatarsan», «Hamilə qadın oturduğu yerdən qalxıb öncə sol ayağını qabağa atarsa qızı, sağ ayağını atarsa oğlu olar», «Bir adamın sol qulağı qızarsa haradasa onun zərərinə, sağ qulağı qızarsa xeyrinə danışırlar» kimi ifadə və sınamalar da sözü gedən məsələyə marağlı artırır.

«Kitabi-Dədə Qorqud»da İç oğuzlar Bozok, Daş oğuzlar isə Ucok adlanırlar. Əsatirə görə, Bozoklar Oğuzun səmavi qadınlarından olan Gün xan, Ay xan, Ulduz xanın nəslindən, Ucoklar isə Oğuzun ağacın oyuğunda görüb evləndiyi qadınlarından olan Gök xan, Dağ xan, Dəniz xanın nəslindəndir.

Səmavi qadınlarından olan övladlar daha çox hörmətli, nüfuzlu sayılmışdır. Odur ki, Oğuz onları sağ yanında, o birilərini isə sol yanında oturdarmış. Bu hal sonralar da davam etmiş və beləliklə, «Ucoklara nisbətən imtiyazlı olan Bozoklar yalnız orduda deyil, eləcə də hökmədar hüzurundakı rəsmi toplantıslarda, şələn deyilən böyük ziyaflərdə, yüksək adlanan ümumxalq matəm ayinlərində də məclisişin sağ tərəfində özlərinə məxsus yerde oturarmışlar (86, 45). Bu ənənəni biz «Kitabi-Dədə Qorqud» boylarında açıq-aydın görürük. Şücaətli, igid, qəhrəman, nüfuzlu kimsə həmişə hökmədarın, tayfa başçısının sağında oturur. Misal üçün, abidənin üçüncü boyunda

oxuyuruq: «...bəzirganlar göldilər. Baş endirib salam verdilər. Gördülər ki, ol yigit kim, baş kəsibdir, qan tökübdür, Baybura bəyin sağında oturar» (54, 45). Bu fakt dördüncü boyda bir az da açıq şəkildə nəzəri cəlb edir. «Qazanın oğlu Uruz qarşısında yay söykənib durardı. Sağ yanında qardaşı Qaragünə oturmuşdu. Sol yanında Aruz oturmuşdu. Qazan sağına baxdı qas-qas güldü. Soluna baxdı çox sevindi. Qarşısına baxdı oğlancığını, Uruzu gördü, əlini-əlinə çaldı ağladı». Uruz bunun səbəbini soruşduqda Qazan deyir: «Sağım əlimə baxdığımda qardaşım Qaragüneyi gördüm. Baş kəsibdir, qan tökübdür, çölədi alıbdı, ad qazanıbdr. Solum ələ baxdığımda dayım Aruzu gördüm. Baş kəsib, qan tökübdür, çölədi alıbdır, ad qazanıbdr. Qarşım ələ baxdığımda səni gördüm.

*On altı yaş yaşıladın  
Bir gün ola düşəm ölməm, sən qalasan  
Yay çəkmədin, ox atmadın, baş kəsmədin,  
qan tökmədin...» (54, 69-70).*

Beləliklə, bütün deyilənlər, haqqında danişdiğimiz ifadənin mahiyyətini başa düşmək təsəvvürü yaradır.

Bir sınamada deyilir: «Qızdırımlı adamı gülüə yarasından ölenin qəbri üstündə cimizdirsen saqlar». Məselənin möğzinə vararkən bu etiqadın çox əski görüşlərlə bağlı olmasının şahidi oluruq. Bəlli dir ki, gülüə yarası almış adam dözülməz ölçüdə təşənə olur. Əlbəttə, bir cəhəti qeyd etmək lazımdır ki, burada «gülüə» ifadəsi müəyyən mənənda şərtidir və şübhəsiz sonrası çəglərin barıdır. Çünkü odlu silahdan qabaq daş, qılınc, xəncər, ümumiyyətlə, soyuq salahlar var imiş və bunlardan da yara almış şəxsin qəlb yanığı ölçülməz olmuşdur.

Sual oluna bilər ki, bu deyilənlərin qeyd etdiyimiz sınamə ilə nə bağlılığı vardır?

Əvvəla, deyək ki, ruhun ölməzliyi barədə söylənilmişlərdən sanballı bir toplunun – məcmuənin əldə edilməsi şübhəsizdir. Ruhun ölməzliyi təsəvvürü isə təfəkkürün varlığı münasibəti məsələsi ilə bağlıdır. Belə ki, «...çox qədimlərdə, insanlar hələ öz bədən-

lərinin quruluşu haqqında heç bir şey bilmədikləri və yuxu görməyin səbəbini anlaya bilmədikləri zamanlarda, onlarda elə bir təsəvvür oyanmışdı ki, öz təfəkkür və duyguları onların öz bədənlərinin fəaliyyəti olmayıb xüsusi bir şeyin – bu bədəndə yaşıyan və öldükdə onu tərk edən ruhun fəaliyyətidir; hələ o zamandan etibarən insanlar bu ruhun xarici aləmə münasibəti üzərində düşünməli olmuşdular. Əgər adam ölündə ruh bədəndən ayrıılır və yaşamaqda davam edirsə, bu halda onun üçün xüsusi bir ölüm uydurmağa heç bir əsas yoxdur» (F.Engels). Odur ki, qədimdə insanlar ölen kimsənin yenidən diriləsi, yaşaması inamında olmuşlar. Buna görə də ölenin qəbrinə ərzaq, su və s. nəsnələr qoymuşlar. Hətta axtarış və müşahidələrdən bəlli olur ki, əski çağlarda qəbirlərin baş tərəfində xüsusi açıq yer saxlanılmış ki, buradan da içəri yeməli nəsnələr və su tökülmüş. Ölülərə yemək verilmək barədəki ən tutarlı bilgiyə «Kitabi-Dədə Qorqud»da tuş gəlirik. Kafirlər Qazan xanı əsir alıb Tumanın qalasında dərin quyuya salırlar. Bir gün Təkərun qadını quyunun üstüne gəlib soruşur: «Qazan bəy, nədir halın. Diriliyin yer altındamı xoşdur, yoxsa yer üstündəmi xoşdur. Həm şimdə nə yeyərsən, nə içərsən, nəyə minərsən? – dedi.

Qazan deyir:

«Ölülərinə aş verdiyin vaxt əllərindən alaram. Həm ölülərinizin yorgasına miner və kahilərin yedərəm» - dedi (54, 141). Qadın tez Təkərun yanına qayıdır deyir ki, «Qazan ölülərimiz üçün verdiyimiz aşı əllərindən çəkib yemiş. Onun əlindən nə ölmüş, nə dirimiz qurturmuş» (54, 142). Sonrakı kəsimlərdə, xüsusilə mövcud dinin təsirilə bu tədbirə qarşı da mübarizə aparılmışdır. Amma bütün cəhdlərə baxmayaraq qəbrə su axıtməq ayını unutdurula bilməmiş və bir az seçilən şəkildə bu elə indi də davam etdirilməkdədir. Belə ki, ölü torpağa tapşırıldıqdan sonra, ən nəhayət qəbrin üstündə çökək düzəldib oraya su tökürlər ki, bu da əski etiqadın bəlgəsidir. Lakin bu su yaralanıb ölenin susuzluğununu, hərəketini söndürmək üçün azlıq edir. Buna görə də onun tuhu guya öz sahibinin yanğısını gətirib sağlam adamın üstüne tökür ki, o da qızdırımlı olur. Belə haldə, yaranmış inama görə, guya həmin şəxsi yaralanıb ölenin qəbəri üstündə çızmızdır endə mərhumun susuzluğu dəf olunur və bunun-

la hərərat də, əlbəttə ruhun yardımı ilə, xəstənin bədənindən çıxır, o sağalır.

Xalqda belə bir inam var: «Qapıdakı ayaqqabıları saysan, ailədə ölen olar», yaxud «Yuxuda ayaqqabı görsən ölüm xəbəri eisdərsən». Belə ki, eldə ayaqqabı darlıq, qəbir nişanəsi kimi yozulur. Bu inam ayaqqabı ilə bağlı bir sıra ayrı görüşləri də xatırlatmaq müناسibliyini yaradır. Azərbaycanlılar heç vaxt bir-birinə «ayaqqabın mübarəkdir», «ayaqqabın təzə qalsın» deməzlər. Bunun əvəzində işarə ilə «Darlığın düşmən başına» söylərlər. Dildəki «Dost başa baxar, düşmən ayağa» deyimi də ayaqqabı ilə bağlı yaranıb. Dəyərlidir ki, bir adamin gözünün nəzərlərə olduğundan şübhələnəndə də onun ayaqqabısının sağ tayını xəlvətcə götürüb yandırırlar. Və inanıclar ki, bundan sonra guya o, kimsəyə nəzər toxundura bilməz.

Axtarışlar və sorğulardan aydın olur ki, əski təsəvvürlərdə ayaqqabı ölüm simvolu sayılıb. Bir adamin öldüyünü bildirmək üçün vəfat edənин başdaşı üzərinə ayaqqabı, uzunboğaz çəkmə (bu, ölenin uzun yol keçdiyinə, səfərlərdə olduğuna işarədir) təsvirləri vermək adəti də var imiş. Bu cür qəbirlərə hətta indi də Abşeron qəbristanlıqlarında tuş gəlmək olur.

Dilimizdə işlənən «Səni görüm qapından ayaqqabı əskik olmasın» qarğışında da tərəf-müqabilə ölüm arzusu ifadə olunub. Sözsüz ki, ayaqqabıya bu cür baxış qeyd etdiyimiz inamın – sinamanın təşkkilinə səbəb olubdur.

Zərdüstün «Avesta»sında «Pəridar» adlanan xoruz Hörmüzdün yaratdığıları sıradə sayılır və xeyirxah qüvvələrdən olub səhərin açılmasını, yəni işığın Əhriyən güruru qarənliq — şər üzərində qələbə çalmasını xəbər verir. Bu gün Azərbaycan dilində işlənən «Xoruz olmasa sabah açılılmaz» ifadəsi məhz həmin əqidə, inamın əlaməti və izlərini çağımızadək qoruyub saxlaya bilməşdir. «Vaxtsız banlayan xoruzun başını kəsməsən evdə ölen olar» sinaması da güman ki, «Avesta» ilə bağlıdır. «Avesta»ya görə cahanda ilk insan və hökmədar olan Kəyumərsin oğlu Huşangi divlə öldürür. Kəyumərs oğlunun intiqamını almağa gedərken şahid olur ki, ağ xoruzla ilan vuruşur və xoruz tez-tez banlayır. Kəyumərs ilani öldürür, xoruzun banlamısını isə uğurun başlangıcı tək dəyərləndirib onu iqamətgə-

hına gətirir. Xoruz həmişə sübh çağı banlayıb səhərin açılmasını xəbər verir. Bir kərə Kəyumərs xəstələnir. Xəstəlik, ölüm isə «Avesta»da Əhrimən tərəfindən tördülmüşdür. Və belə axşamların birində xoruz banlayır. Xoruzun vaxtsız banlaması adamları təcəccübləndirir. Çünkü axşam həm də şər qüvvələrin törətdiyi əməllərə alqış kimi səslənir. Adamlar gəlib görürək ki, Kəyumərs ölüb. O vaxtdan etibarən xoruzun axşam banlaması belə bir sinamanın yaranmasına səbəb olur. Əlbettə, zərdüştiliklə bağlı sinamalar yalnız bu örnəklə qurtarmır. «Səfərə gedənin arxasında ev süpürsən işi bəd olar», «Günəş batanda evdən başqasına bir şey versən evin bərəkəti qəçər», «Axşam evi süpürməzlər, süpürsələr də zibili evin küncünə yiğib tullamaz, sabaha saxlarlar», «Sınıq qabda xörək yesən şərə düşərsən», «İt kəlləsi asılmış həyət bədnəzərdən qorunar» və s. bu qəbil sinamalarda da zərdüştiliklə bağlı əlamətlər açıq-aydın görünməkdədir. Bollı olduğu tək, Günəş xeyir tanrısi Hörmüzdün işığı – gözü sayılır. Axşam, qaranlıq isə Əhrimənin yaratdığı şər, zərərlı qüvvələr sırasındadır. Əbəs yero deyil ki, biz azərbaycanlılar toran qovuşan vaxta «şər vaxtı» da deyirik. Zərdüşt fəlsəfəsinə görə isə kainat nur, yəni işıqla qaranlığın vuruşundan ibarətdir. Hər gün toran qovuşan vaxtı və dan yeri söküldəndə bu vuruş, döyüş təkrar olunur. Xalq işığın axşam, toran qovuşan vaxt qaranlıqla vuruşda uduzmasını şər hesab etmişdir (26, 60-61). Etiquada görə, axşamüstü kefsiz olmaq, əli qoynunda durmaq, günəş batanda evi süpürmək və evdən bir nəsnə çıxarmaq şər sayılmışdır. Belə ki, evdən nəsnə verməklə başqasını razı salmış, sevindirmiş olursan. Güñəşin arxasında ev süpürməklə guya, bir növ, onun özü, işığı süpürülür, bir daha galxməsi arzusu ifadə edilir. Sözsüz, bu da xeyir yox, şər qüvvələri sevindirmək deməkdir. Belə məqamda indi də dilimizdə işlənən «Axşamın xeyrindən sabahın şəri yaxşıdır» deyilmiş, yox əgər işi görmək vacibdirsə, onda çıxış nöqtəsi tapmağa səy edilmişdir.

«Avesta»da heyvanlara qarşı ikili baxış mövcuddur. Bunlardan Əhrimənin yaratdıqları zərərlı sayılıb insanlara bədxahlıq gətirir, Hörmüzdün yaratdıqları isə xeyirxah əməllərlə bağlı şəkildə təsvir olunur. Tədqiqat göstərir ki, «Avesta»ya görə zərdüştilərdə it və ata

bəslənilən chtiram hətta insanlardan belə üstün tutulmuş (163, 124). Çünkü it sahibini, onun evini, xüsusişlə gecələr yava qüvvələrdən, Əhrimən guruhundan qoruyur. İndinin özündə belə, bəzi həyətlərdə, daha çox bağ-bostan yerlərində it kəlləsinin asıldığının, yaxud payaya keçirildiyinin şahidi olurq. Ona görə belə edilir ki, bura şər qüvvələr yaradıcısının əməllərindən sayılan pis gözdən, bəd nəzərdən qorunsun. Bu da öz növbəsində zərdüştiliklə bağlı yada saldıığımız sinamaların yaranmasına səbəb olmuşdur.

İtin, eləcə də atın zərdüştilikdən qabaqçı görüşlərlə də bağlılığı güclüdür. Bunu ata münasibətin nəticəsi olaraq yaranmış sinamalar da görürük. «Yuxuda at gərsən murada çatarsan», «Atın gövşədiyini görən adam həmin anda nə arzu etsə yerinə yetər», «Qapısına at nali vurduran arzusuna qovuşar», «At nali təpib onu saxlayanın işləri uğurlu olar», «At olan yero şər ruhlar gəlməz», «Quru at kəlləsi saxlanılan bağ-bostanda məhsul bəd nəzərə gəlməz», «Atın göz yaşları ugursuzluq gətirər» və s.

Bu deyilənlərdən aydın görünür ki, şər ruhlarla vuruşda da at və sitə bilinmişdir. Hətta Günəş, Ay tutulkən də adamlar atın köməyinə arxalanmışlar. Azərbaycan folklorunun toplandıb öyrənilməsinə xüsusi qayıq ilə yanaşan görkəmlü Azərbaycan yazıçısı Abdulla Şaiq yazar ki, Ay tutulanda arvadlar kəsilmis at quyuğunu uzun bir payanın ucuna bağlayıb havada o tərəf-bu tərəfə yellədəyəldə «kişə kafir, kişə» - deya haray-həşir salırlar (2, 23). Ata müsbət baxış atalar sözü və məsəllərimizdə də qorunmuşdur: «At yeriməkə, insan bilməklə», «Atın kəmini tutmayan yolda piyada qalar», «At olər meydan qalar, igid olər ad-san qalar», «At igidin yarışıçıdır» və s.

Nağıllarımızda atın insanı xoşbəxtliyə çatdırın olmasına dair istənilən qədər örnək göstərmək olar. Burada yalnız bir misalla ki-fayətlənirik. «Qırx Qönçə xanım» adlı Azərbaycan nağılinin qəhrəmanı yuxuda görür ki, «...bir at dayanıb qapida, buna deyir ki, gal mənnən gedek, axırın xoşbəxtlikdir. Oğlan yuxudan ayılıb görür ki, bacısı yatıbdır. Bu, eşiə çıxanda gördü ki, doğrudan da eşkdə at dayanıb... At dilə galib dedi:

-Ay oğlan, min belimə, bərabər gedək, səni elə bir yerə apara-

cam ki, orada xoşbəxt olacaqsan» (11, II, 107).

Süjetin sonrakı gedisində bütün məsələlər bilavasitə atın yardımçı ilə həll olunur və oğlan səadətə qovuşur.

Şifahi ədəbiyyatımızın gərəyince öyrənilməmiş janrı sayılan alqış və qarğışlarda da bilavasitə atla bağlı deyilmiş örnəklərə tuş gəlmək mümkündür. Misal üçün, «Kitabi-Dədə Qorqud»da deyilir: «Sərp yürürkən qazılıq ata namərd yigit minə bilməz, mininə minməsə yey», «At yeməyen acı otlar (bitinca), bitməsə yey» (54, 12).

Atın zərdüştilər tərəfindən qutsal sanılması, onun dörd ünsürlə-hava, torpaq, su, od ilə bağlılığını dair müəyyən fikirlər söylənmişdir. Hətta «Avesta»da deyilir ki, işiq — Günəş ilahesinin arabasına səmavi yemələ yemlənən dörd ağ at qoşulmuşdur (192, 81).

Bütün bu dəlillər atın daha qədimlə, mifoloji, əsatiri hadisə və şəxslərlə bağlı olmasını söyləməyə də imkan verir. Atın «Koroğlu» eposunda olduğu kimi, su ilə, dərya ilə bağlılığı, hətta sudan törməsi barədə bir sıra xalqların folklor örnəklərində də xəbərlər vardır. Buradan atın Xızırla bağlılığı, hətta ona mənsub olması ehtimalı da yaranır.

Bəllidir ki, əsatiri, mifik obraz olan Xızır baharla, yaşıllıqla yanaşı, həm də yaşıyla, su ilə bağlıdır (74, 143). Hətta xalq ədəbiyatının əski janrlarından olan ovsunlarda da bilavasitə bu məsələ ilə bağlı örnəklər vardır. Misal üçün, il quraqlıq keçəndə yağış yağıdırmaq istəyi ilə bir sıra digər tədbirlərlə yanaşı, atı axar su üstə gətirib onun üstünə su səpə-səpə:

*Xızır baba, su gəti,  
Yoxsa vermərəm atı –*

deyə ovsun edilirmiş. Əlbəttə, buradakı «su», sözsüz, yağış deməkdir. Çünkü axar çay, arx qıraqında durub yenidən su istenilmış olsayıdı, onda bu, bir növ, Tantal hadisəsinə bənzəyirdi. Etiquada görə at Xızırındır və o nə qədər ki, adamların əlindədir, su ilə isladılar Xızır ona minə bilməz. Odur ki, öz atına sahib durmaq üçün Xızır mütləq yağış getirməlidir. Elə bunun özü Xızırın yağış hamisi olduğunu açıq-aydın göstərir. Rəvayətə görə, dirilik çeşməsindən də,

başqalarının cid-cəhdlerinə baxmayaraq, yalnız Xızır içə bilməşdir. Qənaətimizcə, bu gün «Xəzər» adlandırdığımız dənizin adının da Xızira bağlılığı sarıdan düşünmək olar. Buradakı «Xəzər» ifadəsi olsun ki, «Xızır»ın sonralar dəyişilmiş, təhrifə uğramış şəklidir. Çox güman ki, məsələnin belə axar almışında bu ərazidə yaşamış Xəzər tayfasının da az rolu olmamışdır. Və yaxud da əksinə. Həm də unutmayaq ki, Xəzər dənizinin başqa adları da vardır. Əgər doğrudan da Xızır dəniz, dərya hamisidirsə, onda onun sudan, dəryadan çıxmış ata sahib olması da təbiidir. Maraqlıdır ki, nağıl və dastanlarımızda çətin vəziyyətə düşən, arzularına qovuşmaq ümidiyi itirməkdə olan qəhrəmanlara Xızır məhz atın, həm də başqa rəngdə yox, ağ rəngli atın üstündə köməyə gəlir. Ağ rəng isə xoşbəxtlik, tanrı simvolu sayılır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, «Kitabi-Dədə Qorqud»da Buğacın, «Aşıq Qərib»da Qəribin dadına Xızır məhz ağ atın üstündə gəlib çatır. Dəyerlidir ki, yağış ilahesi Tiştirı da yalnız ağ at şəklində olduğu zaman quraqlıq divlərinin başçısı Apoşa üstün gəlir. Hətta irlidle barəsində danışacağımız «Vəsf-hal» mərasimi nağmələrində da ağ atla bağlı örnəklər çoxdur.

Bəlli olduğu üzrə, bu mərasim — «vəsf-hal» yeni il axşamı keçirilir, onun icrasında isə suyun olması vacibdir. Köhnə ilin qurtarib yeni ilin başlığı ilk gün isə həm də «Xızır günü» adlanır (199, 172).

Güman etmək mümkündür ki, «Atın gövşədiyini görən adam həmin anda nə arzu etsə, yerinə yetər» sınaması da ilin son gecəsinə icra olunan ayınlərlə bağlı yaranıb. Bəllidir ki, at gövşəməyən heyvandır. Deyilənə görə o, ildə bir dəfə köhnə ilin qurtarib təzə ilin başlanacağı gecədə gövşəyir. Kim bunu görəsə, niyyət tutduğu arzusuna qovuşar. Bu münasibətlə bir sıra əfsanə və rəvayətlər də yaranmışdır. Onlardan birinin məzmunu belədir: «Yoxsul olan ərəvad ilin son gecəsi yekə bir daşı qucaqlarına alıb tövləyə gəlir və atın gövşəməsini gözləyirlər. Gecədən xeyli keçmiş at gövşəməyə başlayır. Bunu görən arvad əlini tez arxaya ataraq: «Bu, qızıl olsun!» — deyir. Geri baxanda görür ki, əri dönüb qızıl olub. Demə o, əlini daş əvəzinə ərinə vurubmuş. Amma arvad çoxbilən imiş. O, ərinin gətirib sandıqda gizləyir və bu sırrı heç kəsə açmır. Uşaqlarına da

deyir ki, atanız uzaq səfərə gedib. Lakin arvad yaman çətinliyə düşür. Təkbaşına uşaqları dolandırı bilmir. Odur ki, ərinin çəçələ barmağını kəsib çörək pulu eləyir. Gün keçir, ay dolanır, yenə ilin son gecəsi gəlib çatır. Arvad qızılı dönmüş ərini sandıqdan çıxarıb tövləyə gətirir və atın gövşəməsini gözləyir. At gövşəyəndə:

-Bu, adam olsun – deyərək əlini ərinə vurur. Bununla da qızıl yenidən adam olur. Ancaq onun çəçələ barmağı olmur.

Ümumiyyətlə, bütün bu söylənilənlər, yəni atın yazla, su və Xizila əlaqəsi sözü düşmüs sinamaların yaranması üçün, bir növ, zəmin olmuşdur. Bizcə «İl at üstə gələrsə, bolluq olar» sinaması da məhz bu görüşlərlə bağlıdır. Digor Şərq xalqlarında olduğu tek, Azerbaycanda da yeni ilin müəyyən heyvan üstündə gəlməsi zənn edilmişdir. Əslinda bu etiqad türk-monqol təqvimini ilə bağlıdır və həmin təqvimdə aşağıdakı on iki heyvanın adı vardır: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, toyuq, it, donuz (9, 135).

İnsanların təsəvvürünə görə, il bu heyvanlardan birinin üstündə gəlir. İlin necə keçəcəyi isə həmin heyvanların özünəməxsus cəhətləri ilə müəyyənləşdirilir.

Şübhəsiz, atın su ilə, yağışla bağlılığından xəbərdar olan adamlar belə zənn etmişlər ki, bir halda il at üstündə gəlib, onda hava yağıntılı keçəcək və bu da öz növbəsində məhsul bolluğu yaradacaq.

Bəşəriyyət üçün qorxulu, qarşısı alınmaz hadisə ölüm olmuşdur. İnsanlar bu fəlakətin baş verməsini həmişə müəyyən səbəblərlə bağlamağa səy göstərmişlər. «Söyüd əkənin ya özü ölü, ya da arvadı» sinaması güman ki, bu düşüncə, təsəvvürün nəticəsi kimi yaranmışdır. Bu ifadənin sinama səciyyəsi almışında dini təbliğin də az rolu olmamışdır. Deyilənə görə, Davud peyğəmbər adamları, daha doğrusu, bütperəstləri dinə dəvət etdikdə onlar peyğəmbərin təklifini rədd edib bir söyüdün altına dolmuşmuş, ona tapınışmışlar. Buna görə də həmin əhvalatla bağlı olaraq, sonralar söyüd ağacı əkmək günah sayılmışdır (13, 232). Başqa bir rəvayətdə söylənilir ki, müsəlmanların dördüncü xəlifəsi (Əli ə.s.) öldükdə guya canlı-cansız, ümumiyyətlə bütün varlıq ona yas saxlamışdır. Onun qəbri üstündə hər növ gül-çiçək, ağac budaqları qoyulubmuş (qəbir üstünə indi də gül-çiçək qoyurlar ki, bu, sözsüz, daha qədim görüşlərlə

bağlıdır). Amma bunların hamısı tezliklə soluxmuş, yalnız yasəmən və söyüd öz əvvəlki kökündə qalımsıdır.

Bəlli olduğu tek, istər yasəmən, istərsə də söyüd istiyə davamlıdır. Lakin ağaclarlardakı bu keyfiyyəti bilməyən adamlar belə zənn etmişlər ki, onlar xəlifəyə yas saxlamır, bu ölümündə şad olub sevinirlər. Bunun nəticəsində də yasəmən və söyüdə qarşı mənfi münasibət yaranır. Doğrudur, bu dediklərimiz rəvayət olaraq qalsa da, vaxtı ilə böyük təsir gücündə olmuş və «Yasəmənin düşər-düşməzi olar», «Söyüd əkənin ya özü ölü, ya da arvadı» kimi sinamaların yaranmasına yol açmışdır.

Şifahi xalq ədəbiyyatımızda hadisələrin bilavasita yuxu ilə bağlı irəliliyişi sinanılmış əsildür. Epik folklorumuzda, hətta yazılı ədəbiyyatımızda yuxu görmək, onu yozdurmaq və bundan nəticə çıxarmaq süjetin gedişində, hadisələrin açılmasında əlverişli dəyər daşıyır. Bəlli olduğu üzrə, folklor ədəbiyyatında yuxu, əsasən, ikili səciyyədə olur. Qəhrəman yuxuda gördüyü, daha doğrusu, ona buta verilmiş sevgilisini kəndbəkənd, şəhərbəşəhər axtarır, uzun əzab-əziyyətdən sonra mətləbə çatır («Qurbanı», «Novruz», «Səyyad və Səadət», «Şahzadə Əbülfəzə» dastanları və s.). İkinci yön isə baş verəcək hadisə, fəlakət, faciənin öncədən yuxuda görülməsidir («Astiaq», «Tomris» rəvayətləri, «Kitabi-Dədə Qorqud», «Koroğlu» eposları və s.). Burada bir yönü də nəzərə almaq gərəkdir. Əgər şifahi xalq ədəbiyyatında yuxu mahiyyətə dəha çox romantik ovqatla bağlıdırsa, yazılı ədəbiyyatda isə sosial irəliliyişin istəyi onun real planda olmasını tələb edir. Bundan savayı, şifahi ədəbiyyatda yuxuda nə necə görülmüşsə, real həyatda doğrudan-doğruya belə də olur. Yazılı ədəbiyyatda isə yuxunun yozumu ilə olmuş və olacaq arasında ziddiyyət, əkslik vardır. Eldən topladığımız sinamalar sırasında yuxu ilə bağlı olanlar da çoxdur: «Yuxuda at minsən murdına çatarsan», «Yuxuda balıq görsən il bolluq olar», «Yuxuda od yandırsan xoşbəxtliyə qovuşsarsan», «Yuxuda ev süpürsən özünə, yaxın adamlarına bədbəxtlik üz verər», «Yuxuda toy görsən, yas olar», «Yuxuda işiq söndürsən bədbəxtlik olar», «Yuxuda dişin düşərsə, işin bəd gələr», «Yuxuda duz alsan xeyirə çatarsan», «Yuxuda gülən bəd xəber eşidər», «Yuxuda su görsən işlərin uğurlu

olar», «Pis yuxu görəndə oyanıb yastığını o biri üzünə çevirsən yuxun sınar», «Yuxunu suya danişsan təsirdən düşər» və s.

Bu sinamaların bəzilərindən arxada söhbət açdığını, bir neçəsin-dən isə zərurətə uyğun olaraq irəlidə istifadə edəcəyimizi nəzərə alıb burada yalnız biri barədə danışmaqla kifayətlənəcəyik. Bir sıra xalqlarda olduğu kimi, bizdə də yuxunu tərsinə yozmaq etiqadı vardır. Yəni «Yuxuda toy görsən, yas olar», yaxud əksinə. Əlbəttə, adamların yuxularını bu tərzdə yozmalarına təsadüfi, keçici hal kimi baxmaq ol-maz. Müşahidə və qaynaqlardan bəlli olur ki, bu sinama doğrudan-doğruya real həyat hadisələri əsasında yaranıb əsrden-əsrə, nəsildən-nəsələ yaşaya-yaşaya gəlmışdır. Qədim insanların zehniñə belə bir tə-səvvür hakim kəsilibmiş ki, evlənmədən, yəni cavan ölen adamın həyatı tamamlanmamışdır. Odur ki, onun dəfn mərasimi həmisi toy büsəti şəklində keçirilmişdir. Hətta bolqarlıarda cavan qız vəfat edibse, o, dəfn olunanda rəfiqələrindən biri gəlinlik donu geyib, bir növ, basdırılan qızı əvəz edir, böylük paltarı geyindirilmiş subay oğlanla cəna-zənin önündə gedir. Cavan oğlan öləndə də eyni hal təkrar olunur. Ümumiyyətə, slavyan folkloru materiallardan məlum olur ki, igidliliklə vuruşan döyüşü ağır yaralanıb ölümcul hala düşdükə anasına xəbər göndərilmiş ki, oğluñ nişanlandı, tezliklə evlənəcək. Ölən döyüşü haqqında isə deyilmiş ki, o yad ölkədə toy edib evləndi, da-ha vətənə qayıda bəlməyəcək (196, 27-28; 201, 188-195).

Azərbaycanda cavan, ail qurmadan ölen şəxsin dəfni vaxtı ilə toy mərasimi şəklində keçirilmişdir. Doğrudur, bu adət bəlli təsirlə-rə məruz qalaraq aradan çıxsa da, öz izlərini, əlamətlərini müəyyən ölçüdə qoruyub saxlaya bilmişdir. İndinin özündə belə cavan ölenin tabutu yaşıllarından fərqli olaraq əksər hallarda əlvən naxışı, xüsusilə dəha çox qırmızı rəngli parçalarla bəzədir. Onun məclisi isə «qara toy» adlanır.

Bütün bu qeydlərlə yanaşı, deməliyik ki, dəfn mərasimini toyə məxsus əlamətlərlə zənginləşdirməyə göstərilən cəhd, şübhəsiz, rəmzi səciyyə daşıyır, həqiqi deyil. Bu, olsa-olsa yuxunu real ol-mayan toy – dəfn mərasimi ilə bağlanması neticəsidir.

Xalq etiqadları sırasında güzgü ilə bağlı sinamalar da geniş yayılıb. Bu məsələ üzərində müfəssəl dayanmayı gərkli bilirik. Folklor-

da müəyyən qüvvə və vasitələrin əsatiri dona bürünməsi səbəbinə aydınlaşdırmaq, keçdiyi qatlarda nə kimi keyfiyyət dəyişmələrinə uğradığını araşdırmaq mifologianın başlıca vəzifələrindəndir. Bəlli olduğu üzrə, bizim xalq yaradıcılığımızda da bir iş, hadisənin başa gəlməsində, tamama yetməsində əsatiri qüvvələrlə yanaşı, sehirlili vasitələr də qəhrəmanın yaxın köməkçisi olub. Təbii ki, araşdırıcılarımız da öz yozumlarında bu məsələnin həllinə dair yönlü fikirlər söyləmişlər. Bununla belə, ya az, ya da tamamilə öyrənilməmiş mə-ləblər də vardır. Haqqında danişacağımız güzgü də bu sıradadır.

Bizim bu gün istifadə etdiyimiz şüşə güzgü dövrümüzün üçüncü yüzilliyində Romada hazırlanmışdır (119, 51). Amma həmin çağacan güzgü, əsasən, tuncdan olmuşdur. Onun nə vaxt ixtira olunması barədə isə qəti hökm yoxdur. Tunc güzgünün miladdan qabaq doqquzuncu yüzillikdən mövcud olması qeyd olunsa da (140, 9, 149; 177, 103), arxeoloji axtarışlar sübut edir ki, güzgündə geniş şəkildə eradan əvvəl dördüncü yüzillikdən istifadə edilməyə başlanmışdır. Güzgünü yara-dan kimdir sualtı da indiyəcən öz dəqiq cavabını almamışdır. Bu iş Çin, Yunanistan, İran, Orta Asiya sənətkarlarına aid edilməklə yanaşı, «Güz-günün vətəni Zaqafqaziyadır» da deyilir (182, 189; 164, 285-305).

El söyləmələrində isə güzgünün ilk yaradıcısı «qədim İranda hakimiyyət sürmüş Pişadilar sülaləsinin dördüncü padşahı» əfsa-nəvi Cəmşid də sayılır, Makedoniyalı Filippin oğlu Isgəndər də. Bu baxımdan Şərəq əsatirini, xüsusilə onun folklorunu olduqca dərinən-bilən böyük Nizaminin dedikləri də çox dəyərlidir. O, «Isgəndərnə-mə»də güzgünün düzəldilməsi barədə bizə belə bilgi verir:

*Güzgündən yox idi onadək əsər,  
Güzgünü yaratdı böyük Isgəndər.  
Başlanıncı güzgü qayırmış işi,  
Qəlibə tökdülər qızıl, gümüşü.  
Nə seyqal verdilər vermədi səmər,  
Onda üzlərini düz görmədilər.  
Sonra əl atıdlar hər cür gövhərə,  
Hər biri göstərdi başqa mənzərə.  
Elə ki, tacrübə dəmərə çatdı,*

Gövhər üzərində naxış yaratdı.  
 Dəmirci sənətkar rəssam olaraq  
 Seyqalda dəmiri eylədi parlaq.  
 Düzdüzü gövhərdə o rəssam artıq,  
 Gördü hər surəti təbii, açıq.  
 Özgə hər şəkildə onu qurdular,  
 Olmadı düzgün bir surət aşkar.  
 Güzgü enli olsa enlənər surət,  
 Uzun olsa, surət uzanır əlbət.  
 Dördbucaq göstərir qarışq xoyal,  
 Müsəddas göstərir bam-başqa bir hal.  
 Dəyirmi qayrıldı olmadı fayda,  
 Yenə davam etdi əvvəlki qayda.  
 Həndəsi yol ilə qara dəmirdən  
 Güzgüni İsgəndər parladı birdən (51, 110).

Biz bilirik ki, xalq yadda qalan, unudulmayan bir işi, tarixi hadisəni, hətta belə demək mümkünən, ixtiranı, kəşfi rəğbət bəslədiyi müdrik el ağsaqqalının, özünün havadarı saylığı ığidin, alpin ünvanına yazar. Elə uzağa getməyək. Bayat boyundan qopan Qorqud Atayla bağlı nə qədər coğrafi nöqtələr, pirlər mövcuddur. Yaxud, təkcə Azərbaycanda yox, Türkiyədə, Orta Asiyada Koroğlunun adı ilə bağlı qalaları, məntəqələri saymaqla qurtarmaz. Deməli, güzgüni də əfsanəvi, tarixi kimsələrlə bağlanılmasına da əslində bu mövqedən yanaşmaq gərək gəlir.

Cox vaxt nəsnənin mahiyyəti, mənası, gərəkliliyi öz ifadəsini daşıdığı adda da tapır. Elə güzgü də, demək olar ki, bu baxımdan şərhə ehtiyac istəyir. Güzgü «güz» və «gü»nün birləşməsindən əmələ gəlmüşdir. Burada dörd variantlı «güz» tek Azərbaycan dilində yox, ümumiyyətlə, bütün türk dillerində feldən ad düzəldən şəkilçidir. «Güz» isə «gör»ün dəyişilmiş, təhrifə uğramış şəklidir. Bu da təbibidir. Çünkü «gör» dilimizdə asanlıqla başqa forma alan ifadələrdən dir. Misal üçün, əslində «görsət»in «göstər» şəklində düşməsi kimi. Burada güzgüni qədim türk dilində bilavasitə gözlə bağlı olması, «gözgү» (134, 321) adlanmasını da xatırlatmağı gərəklili bilirik.

Güzgünün dilimizdə bir də «ayna» adı vardır. Bir xəbərə görə bu söz qədim İran dilindəki «Oina»dan olub elə mənası da «görmək» deməkdir (98, 41; 159, 103). Bununla belə, biz Azərbaycan dilindəki «ayna»nın fars dilindəki «oine» olmaması fikrinə daha çox üstünlük veririk (94, 68).

Hələ güzgü mövcud olmamışdan çox-çox qabaq adamlar öz əkslərini, əsasən, suda görmüş və buna canlı varlıq, başqa sözlə, ruh kimi baxmışlar (219, 89). Həmin ruh isə ehtimalımızca ayna adlandırılmışdır. Elə indinin özündə də «Ayna bulaq», «Suyun üzü elə bil aynadır» kimi deyilişlər,

Ayna kimi suyun üzü bərq vurur,  
 Məxmər kimi otun üzü xovlanır. (Abbas Səhərə)

Tarixi binalar kimi bir çox,  
 Evlər görürəm ayna sularda. (M.Müşfiq)

Bu ayna bulaqlar, bu ayna sular  
 Suda ayagini yuyan qarğular... (S.Rüstəm)

və s. poetik misralar deyilən məsələnin həqiqətən belə olmasına inamı artırır. Hətta yunan əsatirində çaylar məbədunun oğlu məğrur Nartsis (Nərgiz) öz əksini suda görmüş, bu əksə vurulduğu üçün daha heç kəsi sevməmiş və özünə də qovuşmağın qeyri-mümkünlüyündən həsrət, hicran üzüntüləri içərisində can verməklə Nartsis (Nərgiz) gülünə çevrilmişdir..

Gürçü xalq nağılında suyun vaxtı ilə güzgüni əvəz eləməsi xəbərini də bir daha nəzərə çatdırığı gərəkli və faydalı bilirik. Bir tacir güzgü alır. Sonra nağılda oxuyuruq ki, o «Gəlib ikinci bir şəhərə çıxdı. Bu şəhərdə padşah yaşıyırı. Padşahın toyu idi. Tacir dövlətli və adlı-sanlı olduğuna görə onu da toyə dəvət eləmişdilər. Tacir gəlib çıxdı, gördü padşahı geyindirdilər, bəzəndirdilər, sü ilə dolu ləyəni gətirib qoydular onun qabağına. Padşah güzgüyə baxılmış kimi, suya baxdı. Tacir yerindən qalxdı, aldığı güzgüni verdi padşaha. Padşas təəccüb qaldı. Soruşdu: bu nədir belə?»

Padşah bilmirdi ki, dünyada belə güzgü var» (58, 241-242).

Bir sıra ayrı ifadeler kimi «ayna» da türk dillerində, eləcə də bu ailəyə daxil olan Azərbaycan dilində çoxmənali sözlərdəndir ki, onlardan bəzilərini örnəklərin yardımı ilə burada xatırladırıq:

I.Güzgü mənasında:

*1) Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş  
Həm ayinə, həm nuri-həqq, həm fəzli-yəzənən olmuşam.*

Yaxud:

*Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm,  
Dövləti-cavidan mənəm, ayinədanə siğmazam. (Nəsimi)*

*2) Qıldı eşqində namədpüş olduğum ayinə tək  
Rəhm edib bir gəz mənə baxmaz, bu istığnaya bax. (M.Füzuli)*

*3) Bəs niyə böylə bərəldirsən, a qare gözünü  
Yoxsa bu qyinədə ayri görürsən özünü. (M.Ə.Sabir)*

4) Əgər bilmək istəyirsiniz ki, kimin üzünə gülürsünüz, o vaxt qoyunuz qabağınızna aynanı və diqqət ilə baxınız camalınıza. (C.Məmmədquluzadə)

*5) Çən alib dağlar basın,  
Bağ basın, bağlar basın.  
Camalın bir aynadır  
Hər baxan bağlar basın. (Bayatı)*

II.Şüşə, pəncərə mənasında:

*1) Kənlümün şışəsi saqın ki, sınar,  
Toxunarsa ayna daşa dayanmaz. (Ələsgər)*

2) Pəri xanım, sizə zülm elədilər. Sizi bir-birinizdən ayırdılar. İndi mən sizə bir yaxşılıq eləmək isteyirəm. Sizi burada tək qoyub ge-

dəcəyəm. Heç olmazsa bir doyunca görünüş, danışın. Nigar onları aldadıb *aynadan* o biri tərəfə keçdi, orada gizləndi. («Qurbani» dastanı)

3) Gördülər ki, qırx pilləkənli evin *aynasından* bir qız baxır. («Məlik Məmməd və Məlik Əhməd» nağılı)

III. «Ayna»dan ovqatın yaxşılaşmasını, naxoşluğun uzaqlaşdırılmasını bildirmək üçün də «Aynası açıq», «Aynası açılmaq», «Başı aylımaq» formasında istifadə olunur (7, 77). Bu cəhətə poeziyadan da misal götirmək olar:

*1) O mənim sevgilim, o mənim sonam,  
Onsuz üzüm gülməz, açılmaz aynam.  
Bilməm harda qaldı o nazlı durnam,  
O xoş adasına qurban olduğum. (M.Müşfiq)*

2) -A balam, mənim bu qardaşım oğlunun aynası, kefi açılmaq-  
dan ötrü hankınızda bir qumar olar, bunun da qəmi dağılsın. («Əzinin nağılı»)

IV. Abşeronun bəzi yerlərində (Buzovnada) toy vaxtı, yaxud ilin axır çərşənbələrində yandırılmış tonqalların üstündən tullanarkən uşaqların, bir növ, urta qışqırmalarına da «ayna çəkmək», «ayna çağırmaq» deyilir.

Y.V.V.Radlov «Ayna» sözünün bir çox məna ifadə etdiyini de-  
mişdir ki, onlardan da ən əsaslıları bunlardır: iblis, yeraltı dünyanın hakimi, şüşə, nəvaziqli söz, can, ruh, həftənin beşinci gününün adı, beşinci gündə altıncı gün üçün hazırlanan xörəyin adı (192, 17-20).

Həftənin günlərindən birinin «ayna» adı daşımışı yalnız V.V.Radlovun məlumatı ilə məhdudlaşdırır. Misal üçün, «Türkdilli xalqlardan olan qaraçımlər həftənin günlərini aşağıdakı şəkildə adlandırırlar:

*İlx kin – bazar  
İlx baskın – bazar ertəsi  
Orta kin – çərşənbə axşamı*

*Xan kin – çərşənbə  
Ketsayne kin – cümə axşamı  
Ayne kin – cümə  
Şabbat – şənbə (94, 67, 176, 117)*

«Kitabi-Dədə Qorqud» abidəsində də həftənin günlərində birinin «ayna» adlanması qeyd olunubdur.

*Sağuş gündündə ayna görklü  
Ayna günü oxuyanda xütbə görklü (54, 13)*

Burada bir məsələ barədə də ətraflı danışmağı gərkli bilirik. Əvvəla, bunu söyləmək vacibdir ki, «Kitabi-Dədə Qorqud» boyalarının hər biri üçün ayrılıqda ustadnamə (M.H.Təhmasib) mahiyyyəti daşıyan «Müqəddimə»dəki Dədə Qorqud öyümündə biz açıq-aydın görürük ki, «ayna» doğrudan-doğruya gün adıdır və bunun sübütü üçün dəridən-qabıqlıdan çıxmaga heç bir ehtiyac da yoxdur. Birinci misradakı «ayna»nın üstündən isə elə-belə səssiz-səmirsiz keçmək mümkün deyil.

Məhz bu nümunəyə müraciət edən filologiya elmləri doktoru Ə.Cavadov yazar: «Kitabi-Dədə Qorqud»da ayna iblis mənasında işlənmişdir» (94, 66). Həmin misrada «ayna» nəzərə alınmazsa, bu gün üçün nisbətən gec anlaşılan «sağuş» və «görklü» ifadələridir ki, bunlar da elə abidənin özündə uyğun olaraq «məhşər», «qiymət günü» və «gözəl, mübarək, müqəddəs» anlamlarında açıqlanmışdır. Misradakı «görklü» isə bilavasitə «müqəddəs» mənasındadır. Belə olduqda biz «ayna»ni «iblis» kimi qəbul edə bilmərik. Çünkü xalq etiqadında iblis həmişə bədəməl, şər bilinmiş, heç vaxt xeyirxah, müqəddəs qüvvələr ucalığına qaldırılmışdır. Yenə elə etiqada göra, guya qiymət günü müqəddəs ruhlar adamları əzab-əziiyyətdən xilas etməyə çalışacaqlar ki, elə «sağuş gündündə ayna görklü» öyümündə də əslində bu fikir qorunubdur.

Sual oluna bilər ki, bir halda «ayna» ruh deməkdir, bəs onda necə olur ki, bu, cənbi zamanda, gün adı sayılır? Həm də ayrı günün yox, V.V.Radlovun da qeyd etdiyi kimi, beşinci günün adı?

Tək bizdə yox, demək olar ki, əksər dünya xalqlarında ruhların nəсли yad etməsi günü vardır. Həmin vaxtda guya ruhlar mənsub ol-

duqları evə gelir, burada gecələyir, necə yad olunmalarına diqqət yetirir və sabahı yenə də çıxb gedirlər. Misal üçün, qədim yunanların etiqadınca el-obaya səadət, xoşbəxtlik bəxş edən ruhlar Anfestrı adlanır və baharın ilk günündə duman şəklində yerə gəlirlər. Onlar şərəflərinə «kəsilmiş qurbanlardan öz paylarını aldıqlarıdan, elə Anfestrı adlanan mərasim qurtardıqdan sonra: -Əziz və müqəddəs ruhlar Anfestrı qurtardı. Daha gediniz, - deyə yola salınırlar» (74, 30).

Ruslarda ruhları qarşılıqla günü «Matuška Pyatnitsa» adlanır. Bu gündə rus qadınları hətta paltar yumaz, sobadan külü atmazlarmış (174, 145). Qaynaqların verdiyi xəbərə görə bir qadın ruh gününə etinasız yanaşlığına, onun şərəfinə xüsusi ayın keçirmədiyi na görə qadın geyimində gələn müqəddəs ruhun – «Matuška Pyatnitsa»nın qəzəbənine düşcar olur (174, 47). «Avesta»dan isə bəlli olur ki, martın birinci ongülüyü ruhları qarşılıqla günləridir. İnama görə guya onlar bu on gün ərzində özlərinin necə yad olunmalarına diqqət edirmişlər (191, 98-99). Həftənin dördüncü gününün axşamı (cümə axşamı) bizdə ruhların qarşılıqla, beşinci gün (cümə) isə onların yola salılması günü sayılmışdır. Odur ki, dördüncü günün axşamında, hətta evində bişirməyə azuqəsi olmayan belə, ruhun şərəfinə qazanı heç olmasa su ilə doldurub ocağın üstünə qoymalıdır. Əks halda ruh mənsub olduğu nəslin onu yad etməməsindən, «el təbirincə desək, ocaqdan tüstü çıxarmamasından» inciyər və bu səbəbdən də ziyankarlıq edər.

Bundan savayı, təndirən son çörəyin «bu da ölənlərin payı», - deyə yapalması, yaxud birindən su alıb içdikdən sonra «ölənlərin payı olsun» deyilməsi (74, 33) və s. ölənlərin yeraltı dünyada diri olmalarına bəslənilən etiqadın nəticəsidir.

Bəlli olduğu üzrə, indinin özündə belə, Azərbaycanın bəzi yerlərində ölənin qırxına qədər hər həftənin cümə axşamı adlanan dördüncü günündə onun qəbri üstünə gedilir, xüsusi mərasimlə yad edilir. Guya ölənin ruhu bütün bunları görür.

İndiya qədər yazıya alınmamış bir masaləni də burada xatırlatmağı vacib bilirik. Təbabətin az inkişaf etdiyi ilkin təsəvvür çağlaraında adamlar naxoşluğun baş vermə səbəblərini bilmədikləri kimi, müalicə yollarına da nabələd olmuşlar. Buna görə də xəstəliyə, da-

ha çox şər qüvvələrin əməli kimi baxılmış və bəlanın qarşısını almaq üçün sehr düsturlarına, müxtəlif ayinlərin icrasına əl atmışlar. Qədimliyi ilə baxışı çəkən «iy salmaq» da bu baxımdan maraqlı doğurur. Bir adam xəstələnəndə onun ruhların qəzəbiniң düşçə olmasında zənn edilmişdir. Eldə buna «ölü tutub», yaxud «ruh tutub» deyilir. Məsələni aydınlaşdırmaq üçün «iy salmaq» ayını icra olunur. Bunu hər adam yox, xalq etiqadınca udumunda olan, oğul-uşaq böyütmüş ağbirçək edə bilər. O, cəhəre iyinə (daha qədimlərdə isə taxta qaşığa) ağı ip bağlayıb şəquli vəziyyətdə sağ əl barmaqlarının ucunda saxlayır. Ortalığa çörək, bir qab su, duz, güzgü, kömür, üzərrik, yumurta qoyulur. Naxosun adı deyilir və bir neçə xəstəlik sadalanır. Əger iy tərpənmirsə, deməli, həmin şəxs deyilən azarlara mübtəla olmayıb. Bundan sonra, xəstənin adı ilə bərabər üç dəfə «ölü tutub», «ruh tutub» - deyə təkrar olunur. İy tərpəndikdə yəqin edilib ki, naxoşluğa səbəb önlərin ruhlarının narazılılığıdır. Belə vəziyyətdə ölüünün kimliyi dəqiqləşdirilir. Bunun üçün xəstənin ulu babasından tutmuş üzü bu yana, dünyasını dəyişənlərin bir-bir adı söylənilir. Hansı ölüünün adında iy tərpənəsə, deməli, xəstə onun bəlasına düşçə olub. Odur ki, ölenin ruhunu razı salmaq üçün ona qonaqlıq boyun olurlar. Yenə də cürbəcür yeməklərin adı deyilir və iyin tərpənməyi ilə ruhun isteyi ayırd edilir. Nəhayət, ruhun gələcəyi vaxt dəqiqləşdirilir. Yenə də haftənin günlərinin adı bir-bir söylənilir. İy, əsasən, cümlə axşamı deyiləndə tərpənir ki, bu da qeyd etdiyimiz kimi, bizdə ruhların qarşılanması günü sayılmışdır.

Deyilənlərdən aydın olur ki, cümlə axşamı və cümlə günü ruhları qarşılıqla və yola salmaq günü sayılmışdır. Çox gaman ki, vaxtı ilə elə bu günlərə də ruhların adı ilə bağlı olaraq «ayna günü» deyilmişdir.

Yenə belə bir sual meydana çıxır ki, bəs onda bu günün sonralar öz adını dəyişməsinə nə səbəb olmuşdur?

Şəxsən şahidi olmuşsuq ki, folklor söleyiciləri, adətən, ruhlarla, fənə qüvvələrlə, xüsusilə div, cin, al, qulyabanı və s. ilə bağlı nümunələri söyləməkdən imtina edirlər. Misal üçün, al (hal) əsatiri obrazı onlar həmişə «kalası göyçək» adlandırır, yaxud cindən danışanda ellərinə mütləq biçaq, iynə, qayçı, bir sözlə dəmir nəsnələr alırlar. Guya adları çəkilən və digər bu qəbil qüvvələr onlardan söhbat açılanda öz-

ləri də gəlib qulaq asırlar. Əger söyləyici onlar barəsində düzgün bilgi verməzsə, səhv danışarsa bunun müqabilində guya mütləq həmin qüvvələrin cəzasına mübtəla olacaqdır. Maraqlıdır ki, bu cəhat digər xalqlarda da eyni ilə ele dediyimiz tərzdə özünü göstərir (194, 81).

Elə buna görə də ali (hal) «xalası göyçək» adlandırmاقla guya ondan danışmadıqlarını bildirir və yena bu etiqada inanırlar ki, fənə qüvvələr dəmir nəsnələrdən qorxduqları üçün ziyankarlıq edə bilməyəcəklər. Çok guman ki, adamlar ruhların – aynaların da vaxt-bivaxt adlarını çəkməklə onların narahatlılığını etiqad bəslədiklərindən fikirlərini başqa sözlə ifadə etməli olmuşlar.

Azərbaycanın əksər yerlərində «cümə axşamı» «adna axşamı», «cümə günü» isə «adna» adlanır. Ruhlar isə dediyimiz kimi, məhz bu günlərdə nəslə yad edirlər. Ona görə də, zənnimizcə, haqqında danışdığımız məsələdə elə əsas mətbəb də bu nöqtədədir.

Düzdür, «ayna»nın «adna»nın fonetik variantı, dialektleşmiş forması olması fikri var və bu cəhət bilavasitə qrammatik qəlibə, səslərin bir-birini əvəz etməsi faktı ilə izah olunmuşdur (94, 68). Biz bilən, «ayna»nın «adna»laşmasını elə ruhların adını söyləməkdən çəkilməyin, qorxmağın nəticəsi kimi başa düşmək gərək gəlir. Əbəs yerə deyil ki, Nəsimi də:

*Adınə neçin oldu adınənin adın bil  
Bu sirri ol bilir kim, haqq ilə aşınadır (63, 33)*

dəyir. Yeri gəlmışkən deyək ki, «Kitabi-Dədə Qorqud»da da qiyamət gününün «ayna» ilə bağlı olduğunu yazmışdıq. Nəsimi də məhşərin elə adna günündə olduğunu bildirir:

*Adınədir, qiyamət, ol gündədir nədəmət,  
Ol gündə həşr olışər, ol gündə masəradır  
Ol gündədir hesabın, həm rahətə əzəbin.  
Ol gündə həqq qatında icmai-ənbəviyadır (63, 330).*

«Ayna»nın «adna» şəklində deyilməsi, yəni onun ilkin şəklinin gizli saxlanması cavabı elə adna günü olan bir tapmacada da qorunmaqdadır.

*Bu günün adı adnadi,  
İslər ovandinadı  
Ürəyimdə bir şey tutdum  
De görüm adı nədi?*

Bu örnəyin ikinci misrasından da görünür ki, adna, yəni ruh günü el arasında həmişə xoş, uğurlu, ovand gün sayılmış, ruhları şadlandırmaq üçün hətta xeyir işləri də bu gündə görməyə çalışmışlar. Misal üçün, «Qurbani» dastanında bu yön öz əski səciyyəsini qoruyub saxlamışdır:

*Qurbani der: bu dəndləri biləsiz,  
Qohum-qardaş yiğilasız, gələsiz,  
Adna axşamında bəlgə qoyasız.  
Kəsilə qovğası, qalı qızların (6, I, 54).*

Azərbaycan məişətində, xüsusilə onun ayın və mərasimlərində güzgüdən də əsas vasitə kimi istifadə edilir. Misal üçün, yeni il axşamında eşidəcəyi ilk sözlə gələcək taleyi arasında bir bağlılığın, uyğunluğun olmasına inanan şəxs niyyət edib qulaq falına çıxır və bu vaxt açarla bərabər özü ilə güzgü də götürür. Burada açar tutulmuş niyyəti açmaq vasitəsi, rəmzi sayılırsa, güzgü də uğur, xoşbəxtlik simvoludur. Bir «Vəsf-i-hal» mərasimi nəgməsində də deyilir ki:

*Güzgüünü atdım bayra,  
Şövqi-şəfəqi çayra,  
Yığlin, qohum-qardaşlar,  
İşimiz dönüb xeyirə.*

İlk baxışda burada elə təəccübü bir şey yoxdur. Amma folkloruzun ən yaxşı arayış-araşdırıcılarından sayılan Yusif Vəzir bu nəgmədə ən qədim etiqadların izi olması qənaətinə gəlmış və güzgüün parlaq gələcək rəmzi, xoşbəxtlik gətirən vasitə olduğunu qeyd edərək yazmışdır: «Güzgüün şəfəqi çayırlı işıqlandıran kimi işlər xeyirə dönür. Güzgü xoşbəxtlik rəmzidir» (87).

Başqa xalqların məişətində də özünü göstərən Ay falında (177, 105) isə illərlə yolu gözlənilən, intizarı çəkilən bir kimsənin əziz, yaxın adamı niyyət tutub bütövləmiş Ayın əksini güzgüyə salır və diqqətlə ona baxır. Əgər bu əksdə, azca da olsa, o, insan figuruna bənzər əlamətlər müşahidə edirse, onda arzuladığı adamın salamatlılığına və tezliklə qayıdış gəlməsinə inanır.

«Güneşi dəvət» mərasimi ilə bağlı ayinlərdə də güzgüdən sehr vasitəsi kimi istifadə edilmişdir. Dolanacağının əsasını əkinçilik təşkil edən əməkçi havalar soyuq, yağlılılı keçdiyik məhsulunun paymal olacağından qorxduğu, çəkindiyi üçün o, ara-sıra görünən Güneşin işığını güzgüyə salır və onu torpağa tuşlayır. Şübhəsiz, ilkin təsəvvürlə bağlı olan bu sehrlə adamlar canlı zənn etdikləri Güneşə təsir etməyin mümkünlüyünə inanmış və onu torpağı isitməyə, qızdırmağa çağrımlılar.

Məişətdə mühüm ictimai hadisə sayılan toy mərasimində də güzgüün rolu çox böyükdür. Gəlinin xınayaxdısında, həmçinin ər evinə köçürüldən qarşısında güzgü tutulur ki, bu da tale, yaxud bəxt güzgüsü adlanır. Burada güzgü ilə bağlı məsələ əslində indi tamamilə unundulmuş çox əski təsəvvürün, ilkin dünyagörüşün məhsuludur. Adamlar belə qənaətdə olublar ki, şər, bədxah qüvvələr hər an gəlinə xətər toxundura bilərlər. Şər qüvvələr isə bəlli olduğu tək, əsasən, oddan, işıqdan, həmçinin işığı, parıltını əks etdirən dəmir nəşnələrdən qorxurlar. Odur ki, gəlinin yanında şam yandırmaqla yanaşı, qarşısında güzgü də tutmuşlar. Bu vaxt həm də inanmışlar ki, güzgüdeki əks onun özü yox, guya ruhudur. Bu ruh isə öz növbəsində gəlini fəna qüvvələrdən qoruyur. Elə yeni doğulmuş uşağın başı altına güzgü qoymaq, yaxud təzə evə gələndə də öndə güzgü aparmaq, zənnimizcə, bu görüşlərlə bağlıdır. Ümumiyyətlə, şər qüvvələrin güzgüdən qorxması inami digər xalqlarda da vardır (159, 101; 126, 86).

Başqa yerlərdə də icra olunan bir ayini burada xatırlatmayı vacib bilirik. Gəlin ər evinə gəldikdən sonra bəylə birlikdə bəxt, tale güzgüsüne baxır və hər ikisi həmin güzgüni öpür. Dəyərlidir ki, bu cəhət Nisəmini də düşündürməş və böyük sənətkar bunu nisbətən dəyişilmiş şəkildə, poetik istəyinə uyğun olaraq bilavasitə İsgəndərlə bağlıdır:

*İlk dəfə güzgüyə baxdı İsgəndər,  
Bir əzəmət aldı gövhərdən gövhər.  
Güzgüdə göründə padşah özünü,  
Güzgünün şadlıqdan öpdü üzünü.  
Gəlinlər bu rəsmə ehtiram üçün  
Güzgünün üzündən öpürlər hər gün. (51, 110-111)*

Bu əski adətin el şerhi isə belədir: gəlinlə bəy ilk dəfə eyni vaxtda güzgüyə baxdıqda guya burada onların ruhları birləşir. Çox güman ki, «Ərlə arvadın torpağı bir yerdən götürülüb» deyimi də elə bu görüşlə bağlıdır. Güzgünün öpülməsi isə guya ruhlara səmimilik, sadiqlik hissələri aşılamaq istəyi daşıyır. Bu vaxt ailə quran cavanlarla şərbət verilir ki, bu da dadlı, şirin həyat, xoşbəxt ömrü keçirməyə işarədir.

Burada bir məsələdən də danışmağı gərəkli bilirik. Biz şər qüvvələrin oddan, parıltıdan, işıqdan qorxuduğunu xatırlamışdır. Bu deyilənlərin, xüsusilə güzgünün Günəşlə bağlılığı barədə ən mötəber qaynaqlardan belə, istənilən qədər örnək vermək mümkündür. Hətta arxeoloji axtarışlar zamanı təpılmış ilahə heykəlciklər (statuetlər) də əllərində güzgü tutmuşlar. Belə olan halda, əvvəla, onu deyək ki, bu cəhət təəccüb doğurmamalıdır. Çünkü qadın, ümumiyyətə, Günəşin yerdəki antropomorfizmi, insanlışdırılmış rəmzi, simvolu sayılmışdır və onun parlaq nəsnələrə laqeyd olmaması da elə bu baxımdan şərh olunmuşdur. Amma alimləri narahat edən ən əsas cəhət güzgülü ilahənin kimliyi, başqa sözlə, şəxsiyyətini müəyyənəşdirmək məsəlesi olmuşdur. Herodot bunu, yəni Günəş ilahəsini Mitra adlandırmışdır (128, 71). Amma bir sıra çox nüfuzlu alimin fikrinə görə Mitra əslində yununlardakı Afroditanın Şərqdə dəyişdirilmiş adıdır. Herodot isə Anahidla Mitranı qarşıq salmışdır (177, 106).

Belə bir fikir də vardır ki, deyilən məsələdə Heredot sah观音 etməyib. Çünkü Şərq ələmində ilahələrin cinsiyyəti təyin edilməyib (136, 65; 131, 303-305; 206, 118, 123-124).

Qaynaqların verdiyi bilgiyə görə, Mitranın bacısı, Ahura Məzda və Aramaitanın qızı qədim hindlərdə Pramdx adlanan Aşı də əslin-

də tale, xoşbəxtlik, kəbin, hamilə ilahəsidir. Yeri gəlmışkən deyək ki, bu ilahə, eyni zamanda «Avesta»dakı həvvəvil pərisini xatırladır. Orada deyilir ki, əre verilmiş qızlar əllərinə barasm budagi (bareas-man-səma agac budagi) tutaraq bol töhfələrlə həvvəvil pərisinin yanına gəlirlər. Zərdüştilərin etiqadınca bu pəri isə səadət bəxş eləyəndir (26, 63).

Ola bilsin ki, gəlinin önündə güzgü aparıllarkən bu sonuncu cəhətlər də nəzərə alınmışdır.

Təkcə toyda yox, ümumiyyətlə güzgünün sınması, demək olar ki, əksər dünya xalqlarının məişətində həmişə uğursuzluq əlaməti sanılmış, mütləq bədbəxt hadisənin baş verəcəyi zənn edilmişdir (132, 680). Misal üçün, «Buzbulaq»\* adlı Azərbaycan əfsanəsində deyilir ki, hökmər qızının bir güzgüsü var imiş. Bu güzgü qızə həmişə xoş gün göstərir. Qız atasının çobanına vurulubmuş və onlar fürsət təpib xəlvəti görüşürmüşlər. Hökmər bundan xəber tutur. Bərk qəzəblənir. Onun qəzəbini isə yalnız qətl söndürə bilər. Elə bu vaxt qızın güzgüsü də bəd göstərir və əlindən düşüb sınır. Qız: - Vay, yaman baxtım deyib dağlara qaçıır. Bir daha atasının əlinə keçməsin deye tanrıya yalvarıb bulğa çevirilir.

Sözsüz, burada qızın, qeyd etdiyimiz kimi, Günəşin yerdəki simvolu olması, suyun, sonralar isə güzgünün ruhu əks etdirməsi, şübhəsiz ki, bunların bir-biri ilə güclü paralelizmdə olmasına dəlalet eleyir.

Amma bizi maraqlandıran güzgünün sınması ilə bədbəxt hadisənin olacağına inam məsələsidir. Bundan əlavə, «gəlin köçərkən güzgü sınsa evlənənlə ayrırlar», «güzgü sınsa evdə ölen olar» sinəmaları da bu xüsusiyətin aşadırılmasına marağlı artırır.

Deyilən inamın hansı bünövrə üzərində yüksəlməsini bilmək üçün bir sıra yön'lərə də nəzər salmaq gərək gəlir.

Azərbaycanda belə bir etiqada inanılıb ki, güya boylunun bənindəki uşaq kimin gözünə tərpənsə, uşaq onun xasiyyətində olar, ona oxşar. Odur ki, bu vaxtlarda boylu yanında güzgü gəzdirir və tez-tez ona baxar. Həm də buna əmin olar ki, doğulacaq uşaq hər cə-

\* Əfsanəni folklorşunas M.Əhmədov Borçalı mahalından toplamışdır.

hətdən guya onun özünə oxşayacaqdır. Çünkü o, ananın güzgüdəki öksinini, başqa sözlə, ruhunun görünə tərəpənib.

Ölənin ağızına güzgü tutmaq, sinesinə, qəbrinə güzgü qoymaq, hətta kəsiləcək qurbanlıqda güzgü göstərmək adətləri var və elə burada da ruhlarla bağlı etiqadların izi az-çox qorunmaqdadır. Ölümələ bağlı olaraq, adətən, «can verir», «canı çıxdı», «canı quş ki mi pırr eleyib üçdü», «canın tapşırıldı» kimi deyimlər da işlədir. Burada «can», sözsüz, ruh anlamında işlənir və ona görə güzgüdən istifadə olunur ki, guya ruh cəsəddən çıxıb ağıza tutulmuş, sinəyə qoyulmuş güzgüyü keçir. Bəlli olduğu tək, ölü düşən evdə güzgüün üstünə örtük salınır. Bu adət ölenə yox, öksinə onun yanında olan dırılərə aiddir. Çünkü yenə də elə əski etiqadə görə ölenin ruhu həmin güzgüyü keçir və o artıq tək, kimsesiz, başqa sözlə, sahibsiz qaldığı üçün acıqlı, qəzəbli olur. Ruhlar aləminə tək köküb getmək istəmir. Bu vaxt kim güzgüyü baxsa, guya o da qəzəbin qurbanı olar. Elə buna görə də nəinki güzgüün, ümumiyyətlə, evdəki ək-sedici keyfiyyəti olan bütün əşyaların üstü örtülür.

Biz əvvəldə ölenin (cinsiyetindən asılı olmayaraq) qəbrinə güzgü qoyulması adətinin olduğunu qeyd etmişdik ki, bu da çox əski tarixli xüsusiyyətin nisbətən sonrakı dövrlərə də gəlib çıxmış əlamətidir. Daha çox skif və sarmatların qəbirlərində (299, 36; 219, 89-96; 231, 438) olan tunc güzgülərdən Azərbaycan ərazisində miladdan qabaq VII-IV yüzilliklərə aid edilən qəbirlərdə də (109, 16) tapılıb. Qax rayonunda təsadüf edilmiş içərisində tunc güzgü olan bir kata-komba qəbr isə Alban mədəniyyəti dövründən qalma sayılır (17, 32). Şübhəsiz, burada bizim üçün ən yararlı, dəyərli yön qəbirlərə qoyulmuş güzgülərin sıniq olmalarıdır. Maraqlıdır ki, Mingəçevirdəki qəbirlərdən tapılan tunc güzgülər də elə sıniqdır (140, 9-49), həm də çox etibarlı qyanاقların verdiyi xəbərə görə bu güzgülər qəsdən, bilərəkdən sindirilirmiş. Belə bir fikir var ki, ruhu əks etdirən güzgü ona görə sindirilir ki, buradakı ruh da çıxıb sahibi ilə getsin. Hətta güman edilmişdir ki, ölenin qəbrinə qoyulan vasitələr yalnız sindirildiğdə, zədələndikdə onun xidmətçisine çevirilir. Misal üçün, turkdilli xalqlardan olan xakasların etiqadına görə adam öləndən sonra onun ruhu xüsusi ruhlara məxsus ölkədə yaşayır. Odur ki, qəbirə qoyulan

nə varsa hamısını zədələmək, qırmaq lazımdır ki, bunlardan ruh çıxıb ölenin arxasında getsin (231, 438; 159, 98).

Yena elə indicə nişan verdiyimiz bu qaynaqda belə bir ehtimalda var ki, ölenin ruhu qayıdır adamların yanına gəlməsin, onlara zərər yetirməsin deyə onun simvolu olan güzgü sindirilir.

Burada biz başqa bir mətləbi da nəzərə çatdırmağı yararlı bili-rlik. Yuxuda ölü görmək, adətən, bəd anlamda yozulur, hətta belə yuxu görən kimse xoşlanır ki, ölü galib onu da aparacaq. Sözsüz, burada ölenin ruhunun gəlməsi nəzərdə tutulur. Odur ki, vəziyyətdən çıxməq üçün belə məqamda həmin şəxs yuxusunu qabaqcə suya danışır. Su isə, qeyd etdiyimiz tək, bir daha təkrar edirik, güzgüdən də əvvəl ruhun əksetdiricisi sayılıbdır. Deməli, yuxu əslində ruha danışılır ki, o da öz növbəsində sahibini fəlakətdən qoruyur.

Bəzən də elə olub ki, sindirilmiş güzgüün yalnız bir parçası ölenin qəbrinə qoyulmuş, qalanını isə ən yaxın adamı özündə saxlamışdır. Bu parça da həmin şəxs öləndə qəbrə qoyulmuş ki, guya onların ruhları bununla ruhlar ölkəsində bir-birini tanıyıb tapacaqlar (159, 99).

Güzgüün sindirilmesi ilə bağlı dəyişilənlərdən nisbətən fərqli bir yön də baxışı çəkir. Misal üçün, əski Çin əfsanəsində deyilir ki, bir kişi uzaq səfərə gedərkən güzgüni sindirib yarısını özü ilə apapır, yarı parçasını isə arvadına verir. Kişinin getməsindən sonra arvad ərinə xəyanət edir. Bu vaxt arvaddakı güzgü parçası sağsağana dönüb ərin yanına uçur və xəyanəti ona xəbər verir (159, 99). Doğrudur, biz folklorumuzda bu cür süjetli örnəyə tuş gəlməmişik. Bizdə yalnız səfərə gedən arxasında sü səpməklə yanaşı, güzgü çıxarmaq adəti var. Sağsağan (buna qəcələ də deyilir) məsələsinə gəldikdə isə deməliyik ki, o, xalq arasında həmişə şad xəbər gətirən quş kimi tanınır.

Qədimdə indi ilə tutuşdurmadə söz yox ki, güzgü çox az və hətta nadir tapılan əşya imiş. Qəbirlərə güzgü qoymağın vacibliyi inamı isə mösiətdə özünə möhkəm yer tutubmuş. Odur ki, güzgü olmayanda vəziyyətdən çıxməq üçün yollar aranmış və bu istək öz ifadəsinə başdaşlarına çəkilən güzgü rəsmlərində tapmışdır. Bu cür rəsmlərə, xüsusiə Abşeron ərazisindəki qəbristanlıqlarda daha tez-tez tuş gəlmək mümkündür.

Bu da maraqlıdır ki, nəinki qəbirə qoyulmuş, hətta başdaşlarının-  
dakı güzgü rəsmləri də sıniq halda nəqs edilir. Misal üçün, folklor-  
şunas N.Seyidovun dediyinə görə, qədim Gəncə qəbristanlıqların-  
dakı başdaşlarına çəkilmiş güzgü rəsmləri sıniq şəkildə imiş.

Deməli, bu deyilənlərdən belə qənaət yaranır ki, güzgü ölümlə  
bağlı sindirildiği üçün, onun qəfildən sinması da, elə bu təsəvvürün nə-  
ticəsi olaraq, bədbəxt, uğursuz hadisənin əlaməti kimi yozulmuşdur.

Nəhayət, güzgü ilə bağlı bir məsələni də burada yada salmağı gə-  
rəkli bilirik. Belə ki, güzgündən düşmənə qarşı, bir növ, silah vasitəsi ki-  
mi də istifadə olunmuşdur. Misal üçün, rəvayətə görə, Cəmşid «dünya-  
dakı bütün əşya və hadisələri göstərən güzgü»nü həmişə tacının  
üstündə gəzdirməmiş. Onun parıltısı düşmənlerin gözlərini qamaşdır-  
dıqından Cəmşidə yaxınlaşa bilməzlərmiş. Yaxud, məxəzələrin verdiyi  
xəbərə görə, İsgəndər Aristotelə böyük bir güzgü düzəldirib və İskən-  
dəriyyə şəhərində uca qala üstündə qurdurubmuş. O, həmin güzgü va-  
sitəsilə düşmənin mövqeyini müşahidə edirmiş. Nizami Gəncəvi də bu  
məsələyə poetik münasibətini bildirmiştir. O deyir ki, İsgəndər

*İskəndəriyyə gəlib yetişcək,  
Orda cahandarlıq taxtını qurdur,  
Neçə gün şadlıqla, nəşayla durdu.  
Vilayatlər alan Keyxosrov kimi,  
Aparıb sərirdə qurdur təxtini.  
Əmr edib göyə bir qüllə yüksəltdi,  
Üstündə bir böyük güzgü düzəltdi.  
Həmin o güzgündən bir aylıq yoldan  
Dənizlə kim gəlsə olurdu əyan.  
Taxtı düşmənlərdən qorumaq üçün,  
Keşikçi düzdürdü hər yena bütün.  
Güzgüdə bir düşmən görsələr əgər,  
Tezəcə hökmərdə xəbər versinlər. (51, 122)*

Hətta rəvayətə görə guya İsgəndər güzgüünün şüasını düşmənlə-  
rin üstünə salmaqla onları yandırıb məhv eləyirmiş. Olduqca dəyərli  
yön budur ki, deyilən məsələ şərq folklorunun monumental nağıl en-

siklopediyası olan «Min bir gecə»də də elə eynilə belədir. Nağılda  
oxuyuruq: «Tasi-fələyə gəldikdə, kim ki, ona sahib oldu, istəsə məş-  
riqdən tutmuş məqrıbəcən bütün məmləkətləri görə bilər, özü də  
evindən çıxmadan, həm də hansı tərəfi görmək istəsə qoy tasi-fələyi  
o tərəfə tutub baxsın, onda həmin tərəfin torpağını da, adamlarını da  
lap ovcunun içi kimi görər. İşdir, onun bir şəhərə qəzəbi tutsa, həmin  
şəhəri yandırmış istəsə, onda tasi-fələyi günün qabağına tutub şəhə-  
rə tuşlaşla şəhər o saat yanıb kül olar» (60, VI, 15). «Əbdülfəsəsim» ad-  
lı özbek xalq nağılında da qəhrəman şər qüvvələrə, küpəgirən qarıya  
dünyanı göstərən güzgüün köməyi ildə qalib gəlir (101, 71). Bu  
xüsusiyyət tacik folklorunda da elə belədir (177, 105).

Xəbərə görə, döyüşə yollanan sarmat əsgəri də döşünə güzgü  
bağlarmış (219, 90).

«Kitabi-Dədə Qorqud» boylarında da biz belə ehtimal edirik ki,  
güzgü «işıq» da adlanmış və elə burada da ondan deyilən baxımdan  
istifadə edilmişdir. Amma qabaqca burada bir məsələ haqqında  
müxtəsər bilgi vermək istəyirik. «Kitabi-Dədə Qorqud»dakı «işıq»,  
«ağ işıq», «altıñ işıq», «kont işıq» (54, 127, 108, 124, 143) abidəni  
ən düzgün oxuyanlarından sayılan V.V.Bartold tərəfindən «şlem»,  
«beliy şlem», «zolotoy şlem», «kreplkiy şlem» (133, 196, 107, 123,  
152) formasında, yəni «dəbilqə» – deyə tərcümə olunmuşdur.  
V.V.Bartoldun tərcüməsinə çapa hazırlayan Azərbaycan alimləri  
H.Arashı və M.H.Təhmasib də bu fikri olduğu kimi qəbul etmişlər.  
Əgər «işıq» doğrudan da «dəbilqə»dırırsa, onda abidənin ikinci  
boyunda Qaraca Çobanın düşmənlərə:

*Başındakı tuğulğanı nə öyərsən, mərə kafir?!  
Başındakı (keçə) börkümcə gəlməz mana –*

söyləməsindəki «tuğulğa» nə deməkdir? V.V.Bartold bu sözü də  
«şlem» tərcümə etmiş, H.Arashı da «tuğulğa»nı sözlükdə «dəbilqə»  
kimi yazmışdır ki, zənnimizcə, buna heç bir etiraz da ola bilməz.  
Məsələnin bu yönü bizə «işıqa» bir az başqa mövqədən yanaşmaq-  
da yardım edir. Bəlli olduğu tək, dəbilqə elə bir döyüş karastasıdır  
ki, o yalnız başa qoyulur. Amma bu abidədə necə qeyd olunub:

- 1) Alnunda altın işiq, cübbəsi yox.  
 2) Alın başa kont işığım urardım.

Deməli, birinci örnəkdə aydın şəkildə görünür ki, altın işiq başda yox, alında imiş. Örnək verdiyimiz birinci misranı dastanlarımızın ən yaxşı araşdırıcısı olan professor M.H.Təhmasib «Əynində altın aşiq cübbə yox» şəklində təqdim etmişdir. Abidədə «cübbəsi»ndən əvvəl vergül işarəsinin qoyulması və H.Araslinin sonuncu nəşrində vergüllə yanaşı, hətta üç nöqtənin də olması bizzət həmin sözün özündən qabaqkı ilə bağlılığının yoxluğu qənaətini yaradır.

Misal verdiyimiz ikinci, yəni «Alın-başa kont işığım urardım» örnəyində də, göründüyü tek, «kont işiq» başa qoyulmur, eksinə alın-başa vurulur, bağlanılır. V.V.Bartold, arxada da dedik ki, «kont işiq» «krepkiy şlem» tərcümə etmişdir. Amma müasir türk dilində də yaşamaqda olan «kont»un rus dilindəki qarşılığı «krepkiy» yox, «den-di», «frant», «seqol»dur (215, 559) ki, bunlar da bizim dilimizdə «gözəögürülü», «bəzəkli», «qəşəng» mənasında anlaşılmışdır.

Örnəklərdən «işiq»ın alına bağlanmış nəsna olduğunu ehtimal etdiyimizdən onun tamam-kamal «dəbilqə» olması fikri sual altında qalır. Bəlli olduğu üzrə, əski çağ və orta yüzelliliklərdə dəbilqə, əsasən, tuncdan hazırlanmış. Biz ilk güzgülərin də tuncdan olması səridən müfəssəl bilgi verdik. Belə olduqda çox güman ki, həmin tunc güzgülər döyüş vaxtı alına bağlanılmış ki, rəqibin gözlərini qamasdırınsın, onu çasdırsın. Bundan savayı, bu «işiq»ı hər adamın bağlamağa ixtiyarı yox imiş. Necə ki, oğuz igidlərinin hamısı yox, yalnız dördü – Bamsı Beyrok, Qanturalı, Qara Çekur, Qara Çekur oğlu Qırqqunuq niqabla gəzərmış. Bunlar hünər, bacarıqగərə el böyüyü, tayfa başçısı tərəfindən seçilmiş, tanınma nişanı tək aplara, igidlərə verilərmiş. Doğrudan da, Bəkilin öz yurduna niyə alını altın işıqsız qayıtmاسının səbəbini öyrənmək istədkdə bəlli olur ki, o, xanlar xanı xan Bayandırдан incimiş, küsmüş və buna görə də onun verdiklərini, eləcə də işığı geri qaytarmışdır. Yaxud, Qazılıq Qoca oğlu Yeynək qardaşını əsirlikdən qurtarmağa gedəndə yuxuda özü ilə elə-belə igidləri yox, yalnız «ağ işıqlı alpları» apardığını görür. Kafırlar Əmrändəki işığın Bəkilin olduğunu əlbəəl tanıırlar. İşiq,

eyni zamanda, hər vaxt yox, rəsmi çağırış və döyüş zamanı bağlanmışdır. Misal üçün, abidənin sonuncu boyunda Beyrok Aruz tərəfin dənaldadılıb aparıldığını bildikdə deyir ki, sənin məqsədini, xayanatını öncədən bilsəydim elə belə hüzuruna gelməzdim. Yarlı-yaraqlı, həmçinin kont işığımı vurub gələrdim. Bütün bunlar həqiqətə yaxın ehtimal şəklində olsa da, bizə imkan verir deyək ki, «işiq» ya qabaq hissəsi cıalanmış, güzgü köküne salınmış fərqlənən, seçilən dəbilqədir, ya da elə dəbilqənin alını örtən hissəsinə zireh kimi bağlanan güzgündür. Burada böyük Nizaminin:

*Kürədən çıxanda güzgü bərq vurur,  
 Fəqət, sinan zaman zirehə yarar. (51, 415)-*

beytini xatırlatmağı da vacib bilirik. Beytin mənası «İsgəndərnəmə»də belə izah olunub: «Qədimde güzgünü pardaxlanmış dəmir-dən qayırırdılar. Güzgü qırıldıqda ondan zireh də düzəltmək olurdu» (51, 654). Bundan savayı, az qala deyək ki, «işiq» məşhur əsatir — oğuz şəcərəsi ilə bağlı bir məsələ kimi də duyğu və düşüncələrimizdə xərif ehtizaz yaradır. Biz bilirik ki, «Kitabi -Dədə Qorqud»dakı on iki boyun hər biri öz-özlüyündə bir «Oğuznamə»dır. «Oğuznamə»lərin uyğur versiyasında isə deyilir ki, «Oğuz tayfalarının eponimi olan Oğuz dua edərkən görür ki, səmadan yerə nur, şüa düşdü. Bu şuanın ortasında işiq və parlaqlıqda Günəşə, Aya meydan oxuyan bir qızın olduğunu görən Oğuz xan onu sevdı, aldı, onunla birlə yatti, töl böğaz boldı » (230, 28).

Oğuzun səmavi qızdan üç oğlu olur ki, bunlar da Gün xan (Günəş), Ay xan, Ulduz xan adlandırılırlar.

Bu hadisədən bir müddət keçir. Bir gün yenə də Oğuz ova gedir. Bir də gölün ortasında bir ağac görülür. Ağacın göğüsündə bir qız oturmuşdur. Qız çox gözəl imiş... Oğuz bunu da sevir, alır, bundan da üç oğlu olur. Adlarını Gök xan, Dağ xan və Dəniz xan qoyurlar.

Bu dediklərimizdən sonra baxışı bir cəhətə də yönəltmək istəyirik. Bu iki hadisədə, göründüyü tek, Günəş və su məsələsi qabaq plana çəkilmişdir. Güzgünün bunlarla bağlılığı barədə isə qədərincə danişmışıq. Bizi daha çox düşündürən bu ehtimaldır ki, ola bilsin

Oğuzun Güneş şüası içerisindeinden tapıb evləndiyi qadından doğulanlar və onların sonrakı törəmələri özlərinin Günəşlə bağlılığını bildirmək, tanıtmaq üçün onun simvolu saydıqları güzgüdən bilavasitə, yaxud da dolayısı ilə istifadə etmişlər. Bundan başqa, ən əski Azərbaycan mərasimlərindən sayılan «Hodu-hodu»da da bəzədilmiş gəlinciyin alınna günəş, işq timşali zənn olunan güzgüün bağlanması bu məsələyə marağı daha da artırır.

Bələliklə, deyilənlərdən açıq-aşkar aydın olur ki, güzgü məişət əşyası olmaqdən savayı, əski çäglarda həmçinin sehr, rəmz vasitəsi imiş və o, bu keyfiyyətinin bəzi nişanolərini indi də qorumaqdadır.

Xalq içerisinde belə bir sınamaya da təsadüf edilir: «Gec dil açan uşağa göyərçin yumurtası versən tezliklə danışar».

İnkaredilməz doğruluqdur ki, uşağın dil açıb danışmasında, istisna hallar nəzərə alınmazsa, əsas rol oynayan anadır, qadındır. Bəs necə olur ki, göyərçin yumurtasındaki güc bu qüvvəni üstələyir? Zənnimizcə, belə bir sınamə insanların göyərçinə olan etiqadının nəticəsində yaranmışdır.

Əvvəla, ta əski çäglərdən göyərçinə daş atmaq, vurmaq günah sayılmışdır. Bu cəhət topladığımız bir qarğış məzmunlu xalq şeri örnəyində də öz bədii-poetik əksini tapmışdır:

*Göyərçik alabaxta,  
Yuvası qəlb butaxda.  
Məni vuran bəy oğlu,  
Qan quşsun laxta-laxta.*

Yenə etiqada görə müqəddəs bilinən, toxunulmaz sayılan, yuva-sının dağıdılması ilə küsməsi, bununla da falakətin başlanacağı düşünülən\* göyərçin də guya elə qadındır, anadır, başqa sözlə, on-

\* **Qeyd:** Bilavasitə deyilənlə bağlı olduğunu nəzəre alıb bir xalq əfsanəsini bütövlükde burada verməyi lazımlı bilirik:

«Keçmiş əyyamça Şərq ölkələrinin iki qüdrəti şahı arasında düşməncilik münasibəti dəha da gərginləşir. Gündə bir-birinə hədə-qorxu gəlirlər. Nəhayət, şahın biri o biri ölkənin şahına məharibə elan edib onu tekibek meydana çağırır. Elçilər məharibənin başlanacağı günü doqiq müəyyənəldirirler. Tecili son hərbi hazırlıq işləri görülür.

ların ruhudur. Həm də o, söz daşıyan, xəbər aparıb götürəndir. Bir xəbərə görə göyərçin Nuh peyğəmbərin quşudur. Aleksandr Hecerti Krab Tövrata əsaslanaraq yazar ki, Nuh öz gərmisində bir zaman suda üzdükdən sonra süftə qarğanı göndərir ki, quru yerin olub-olmaması sarıdan xəbər götürirsən. Qarğan uşub gedir. O, quru yer tapır və daha geri qayıtmır. Bundan acıqlanan Nuh qarğanı qarğıyır və o

Döyüşə çağırılan şah 15 il idi ki, məharibə etmirdi. Odur ki, döyüş papagını əl-ayaqdan uzaq köhnə otaqlardan birinə qoymuşdu. Vuruşmaya bir gün qalmış şah anasından döyüş papagını götürməsini xahiş etdi. Anası gedir, lakin çox çökmir ki, alıbos qayıdır. Oğlu anasından soruşur:

-Nə üçün papagımı götürmedin?

Anası oğluna müəmməli cavab verir:

-Götəri bilmədim...

-Ana, mən səni başa düşmüram. Meydanda ölüm-itim olar. Yaxşısı budur ki, döyüş papagımı götürüb mənə xeyr-dua verəsən.

-Yanılsan bala, igit meydanda olər. Sadəcə olaraq döyüş papagın o qədər ağır, sirlischəhərli idi ki, onu yerindən torpatmaya gütüm çatmadı.

-Mənim gütüm çatar.

Ana şah oğlunun ayaqlarına döşənir:

-Səni and verirəm halal südümə, papaga dəymə!..

-Anacan, mən şaham! Şah meydanına papaqsız, dəbilqəsiz necə çıxmı?

Ana oğlunu inadından döndərmək üçün gördüklerini açmalı olur:

-Bala, sənin döyüş papagının içinde indiyəcən heç kimə ziyan vurmayan, dünəyada ən gözəl, ən dinc heyvan olan ağ göyərçin yuva bağlayıb. Özünü də iki donə atəcə balası var. Biaram özünü çöllərə vurub balalarını yemləyir. Onları təhlükəsiz bir yerdə boyabaşa çatdırmaq isteyir. Mən bu günahsız balalara toxunsam, ağ göyərçin bizdən küsüb gedər, yetim balaların ah-naləsi ölkəmizə bələlər götürür. Gal bu dəfə papagını qoyma. Bu sözleri eşidən oğul heç nə demir. Şahlıq tacını ağ göyərçinə təpsirib başıaçıq dushmanın meydanına çıxır. Döyüşə galən şah rəqibinin papagi olmadan döyüşə geldiyinə töccübənlər. Və bu sirli oyunun səbəbini soruşur. Şah deyir:

-Mənim papagımda ağ göyərçin iki bala çıxardıb. Anam südünə and verdi ki, balalara toxunmayım.

Rəqib şah sözə inanır. Vəzirini göndərir ki, gedib bunun düzgünlüyünü yoxlasın. Bir azdan vəzir qayıdır, hər şeyin doğru olduğunu söyləyir. Bunu eşidən şah dörin fikirlərə dalır. Əlini düşmənинe uzadıb deyir:

-Gəl sülh bağlayaq. Sənin anan adı bir quşun – ağ göyərçinin evini dağıtmak istəmir. Biz niye nəhaq qan töküb minlərlə insanların evini dağıdaq. Onlar sülh bağlayırlar. O gündən ağ göyərçin sülh quşu hesab olunur (49, 68-7).

da əvvəlki ağ rəngindən qara rəngə düşür.\* Bundan sonra Nuh göyərçini göndərir. Göyərçin quru yer tapır və şad xəbərlə geri döñur (242, 117).

Folklor ədəbiyyatımızdan göyərçinlərin əslində qız olmalarına dair istənilən sayıda misal vermək mümkündür. «Şahzadə Mütalib» nağılında deyilir ki, Şahzadə Mütalib gəlib çarhovuzun qıraqında, otların içində uzanır. Elə təzəcə yuxuya getmişdi ki, bir də gördü səs gəlir. Gözlərini açıb gördü ağacın başında üç dənə göyərçin oturub. Göyərçinlərdən biri dedi:

-Hava yaman istidi, soyunun çımək!

Biri ora-bura nəzər salıb dedi:

-Bacılı, bacılı, mən qorxuram. Deyəsən buradan bəni-insan nəfəsi, hənirtisi gəlir.

O biri göyərçinlər başladılar bunu danlamağı ki: ay axmaq, bura üç qardaşlar bağçasıdı, bura heç quş quşluğunnan qanad çala bilmir, burda bəni-adəm nə qayırır?

Qərəz, onlar dedilər, o dedi, axırdı onu da razı eləyiş soyundular. Şahzadə Mütalib baxdı nə... Bunlar üç dənə elə qızdır, elə qızdır ki, getmə gözümdən, gedərəm özümdən...» (11, 1, 137).

Yaxud, «Məlik çoban» nağılından bir epizoda diqqət yetirək: «Süsən atını bu bağın içində çəkib gördü ki, barada bir çarhovuz var. Onun da qıraqında bir göyərçin var. Göyərçin bir o yana, bir bu yana baxıb tez cildini soyundu, oldu qız, özünü çarhovuza atıb başladı çiməmeye.

Süsən tez əlini atıb göyərçinin cildini götürdü. Göyərçin Süsəni görən kim:

-Ey Süsən, sən də mən tumnansan» dedi (11, II, 124).

Düzdür, tək bizim yox, bütün dünya xalqlarının folklorunada bu hal geniş tərzdə özünü göstərməkdədir. Burada bir sira əski görüşlər yanaşı, zənnimizcə, ruhların varlığına inamın da, müəyyəyen anlama təsiri vardır. Belə ki, əski təsəvvürə görə ölenlərin ruhu müxtəlif

\* Qarğanın rəngi ilə bağlı bir bilginin da maraqlı olacağını gərkli bilirik. Qədim yunan rəvayatına görə, qarğı əvvəllər ağ rəngli imiş. Bir kərə o, Apollona xəbər götürir ki, sevgilisi Koronis sənə xayanət edir. Xəbərdən hədsiz qəzəblənmış Apollon qarğanı qara rəngli quşa çevirir (207, 6).

cilddə, eləcə də göyərçin şəklində olmuşdur. Azərbaycan nağıllarındaki devlərin də şüşədəki canlarının göyərçində olması, yaxud qeyd etdiyimiz tek, pərilərin göyərçin cildində özlərini göstərməsi yəqin ki, bu təsəvvürün nəticəsidir. Yaxud, Orta Asiyada məşhur olan bir əfsanəyə görə atəşpərəst qız müsəlman şahzadəsini sevdiyi üçün qızın anası tarəfindən har ikisi yandırılmış, onların ruhları isə külün içindən iki göyərçin olaraq havaya uçmuşdur (199, 144).

Yazılı ədəbiyyatımızda da göyərçinə bu cür baxış mövcuddur. Y.V.Çəmənzəminlinin «Qızlar bulağı» romanında belə epizod var ki, ailənin yeganə usaqı öldüyü vaxt damdakı göyərçin yuvasında yumurtadan bir bala çıxır. Ata-ana elə düşünürler ki, usaqlarının ruhu bu göyərçinin balasına keçmişdir. Odur ki, onu götürüb evdə saxlamağa başlayırlar. Əsgərlər həmin göyərçinin başını kəsmək istədikdə ana onların ayaqlarına düşüb: «Göyərçin bizim övladımızın ruhunu daşıyır, onu öldürmək bizi sonsuz buraxımaq deməkdir!»—deyə yalvarır (89, 361).

Düşündürүү yön budur ki, əski çağlarda daha çox ana olmuş qadınların ruhu göyərçin cildində sanılmışdır. Zənnimizcə belə bir anlaşmın formallaşmasında adına çoxlu rəvayətlər söylənilmiş əfsanəvi hökmər Semiramida da az rol oynamamışdır. Qaynaqların verdiyi xəbərə görə, Assuriya hökməarı olan Semiramida əslində ilahə Derkotonun qızıdır və o, göyərçinlərin himayəsi ilə böyümüşdür. Maraqlı cəhət budur ki, etimoloji cəhətdən Semiramida assurilərin «summat» sözü ilə bağlıdır və mənası «göyərçin» deməkdir (104, 82). Bu da bəlliidir ki, Semiramida barədəki əfsanələr ölkədən-ölkəyə, xalqdan-xalqa keçdiyəcə bu ad dəyişilib «Şammuramata», «Şammuramit», «Şamira», «Şemira» kökünə düşmüştür (118, 112).

Bu addan yazılı ədəbiyyatımızda ilk dəfə Nizami Gəncəvi «Xosrov və Şirin» əsərində istifadə etmişdir. O, Bərdə hökməarı Məhənbanunun əsl adının Şemira olduğunu işarə edərək yazmışdır:

Şemira adlanır o göyçək qadın,  
Böyükdür mənası var o gözəl adın.  
Cürətdə kişidən heç geri durmur,  
Böyük olduğundan Məhənbanudur. (52, 112)

Görkemli şerqşunas Y.E.Bertels yazır ki, Nizaminin əsərindəki Şemira adına çoxlu əfsanələr söylənilən Semiramidadir.

Semiramida-Şummuramata - Şammuramat - Şemira - Şemira isə göyərçinlərin himayəsində pərvəriş tapmış, nəhayət ömrünün sonunda da göyərçin olub qeybə çəkilmişdir (118, 112).

Şifahi ədəbiyyatımızda ananın göyərçin şəklinə düşməsi barədə açıq-aydın əlamətləri saxlanılan örnekler çoxdur. Bu anlamda öndəki bayati dediyimizə olduqca tutarlı sübutdur.

*Analar yanar ağlar,  
Telini sanar ağlar,  
Döñər göy göyərçinə,  
Yollara qonar ağlar. (4, 247)*

Ehtimal ki, keçmiş təsəvvürlərin göyərçində birləşdirdikləri iki cəhət - birinci onun ana, qadın ruhu bilinməsi, ikinci isə, doğrudan-doğuya, söz (xəber) daşımışı səhbət açdığını sinamanın yaranmasına səbəb olmuşdur.

Beləliklə, həqiqət və həqiqətə yaxın ehtimal aclarından istifadə etmək yolu ilə bütün sinamaların yaranma yollarındaki bağlı qıfları açmaq mümkündür. Biz yazdıqlarımızla bir daha demək istəyirik ki, xalq ədəbiyyatımızın ən maraqlı janr nümunələrindən olan sinamaların toplanılıb hərtərəfli öyrənilmesi böyük dəyər daşıyır. Bu həm də ona görə gərəklidir ki, sinamalar xalq hayatı ilə bağlı bir sıra ən mühüm məsələlər barədə aydın təsəvvür yaratmaqla, ən etibarlı mənbə olmaqdan savayı, şifahi və yazılı ədəbiyyatımızı öyrənmək üçün də ilkin qaynaqlardandır.

## 2. OVSUN VƏ ONUN NƏĞMƏLƏRİ

Folklorumuzun əski lirik növün janrlarından olan ovsun nəğmələri indiyədək gərəyincə toplanılmayıb. Buna səbəb onların müstəqil janr nümunəsi kimi yayılma bilməməsi, mütləq müəyyən münasibət sferasında çıxış etməsidir. Elə bu baxımdandır ki, bu bütövlükdə ovsunlardan araşdırılmalarımızda da çox az danışılıb.

Dünyagörüşün bir sıra yönleri ilə bağlı olan ovsunların yaranmasına səbəb bir yandan tam formalaşmış təfəkkürün mücərrəd aləmi, eləcə də bəzi həyat hadisələrini düzgün qavramaması, o biri yandan və daha əsaslısı isə sözün meyarlaşdırılması, onun təsiri çevrəsinin genişliyinə güclü inamın olmasıdır. Düzəndə, bu qayda yalnız ovsun üçün müstəsna olmayıb, qədim dövr şifahi söz sənətinin bütün örneklərinə aiddir. Burada, sözsüz, qanuna uyğun prosesin nəticəsində qeyri bir ögeylik də yoxdur. Bunu əslində həmin örneklerin bir-birinə yaxınlığı, uyğunluğu, hətta belə söyləmək mümkünə, qohumluğu kimi başa düşmək gərəkdir.

Ovsunlar elə birdən-birə yaranıb formalaşmamışdır. Onlar aydınlaşana, adlanana qədər məsafəli irəliləyiş, formalaşma, təkmiləşmə yolu keçmiş və bu yolda, sözsüz, özünə yaxın, munis sahələrə qovuşmuş, onlardan behrələnmişdir.

Elə buna görədir ki, ovsunlar bəzən folklorun ilkin formalarından olan, misal üçün fal, tilsim, sehr və sairlə eyniləşdirilmişdir (228, 82-86). Amma araşdırma nəticəsində aşkar olur ki, eğer bu deyilənlərdə bir hərəkət, iş, hadisə, hətta ayınlə digərinə təsir etməyin mümkünüyünə inam əsasdır, ovsunlarda bu keyfiyyətlərlə yanaşı, əsasən, sözün aparıcı mövqeda olması mühüm əlamət, şartdır. Doğrudan da, qədim azərbaycanlı döño-döna yoxlamış, sinmiş və nəhayət inanmışdır ki, «qövsi-qüzəhdə yaşıl rəngin üstünlüyü gelecek məhsuldarlığın, sarı rəngin üstünlüyü qəhətliyin, qırmızı rəngin üstünlüyü mühəribənin əlamətidir» (8, 10). Yaxud, əksər dünya xalqlarında olduğu tək, bizdə də yeni ilin dörd gününün hər biri bir fəsilin rəmzi kimi düşünülmüş və bu günlərdə hava necə keçirə, deməli, həmin gündə təmsil olunan fəsildə da iqlim şəraitini tərzdə olacaqdır. Bu sıradan olan örneklerin sayını artırmaq mümkündür. Amma həqiqət budur ki, bu tərz görüşlərdə hadisəyə, obyekte fəal müdaxilənin izləri ilə tanış ola bilmirik. Bu, özgə sayaq ola da bilməzdi. Çünkü həmin görüşlər elə bir çağın məhsuludur ki, insanlar çevrələrindəki qeyri-adi və abstrakt aləmi yalnız məyus seyr edə bilirdilər. Dərkətmənin bu ilkin çağlarında onların müşahidə sayəsində inandıqları akta, məqama qarşı hiss və duyularının mübarizə qıcığı yalnız arzu hüdudlarına qədər gəlib çıxır, ondan o

yana aşa bilmirdi. Bu, bir də ona görə belə idi ki, onlarda sözün təsir gücünə inam, arxayınlıq hələ yaranmamışdı.

Bizə bəlli olan araşdırma və lügətlərdə «ovsun» da, «tilsim» də eyni funksiya daşıyan termin tək izah, şərh olunmuşdur (110, 1-10; 228, 86; 12; 42, 648; 184, 77-142). Amma bir qədər diqqətli müşahidə bunların şəkilcə bir-birinə oxşamadığı kimi, məna, məhiyyətçə də seçilən, tamamilə başqa-başqa sahə olduğunu aşkar edir. Təkcə bunu qeyd etmək kifayətdir ki, nağıl və dastanlarımız üçün mühüm vasitə olan tilsimlər virdlə, lövhə bağlıdır və onu bilən, icra edən də, əsasən, cadugərlərdir, fənə qüvvələrdir. Ovsunlar isə bilavasitə insan, real həyat, məişət və cəmiyyət hadisələri ilə bağlı formada təzahür edir. Ovsunlarda tilsimdəki kimi nə lövhə oxuyub göyərçin cildinə girən pəri qızlar, nə küpəgirən qarilar, ifritlər, nə dərvishlər (xeyirxah, bədxalılığından asılı olmayaraq), nə mətbəə qovuşmağa tələsən insan övladı üçün min bir əngəl törədən divlər var. Ovsunlarda istəyə eks olan müxtəlif maniələrə qarşı mübarizə var və bu da, əsasən, ayın, mərasim, sözün təsir gücünü qüvvətli inamlı bağlıdır.

Ovsunun faldan da fərqi var. Məsələ burasındadır ki, falın ibtidai növü ilə ovsun arasındaki seçilmeni müəyyənəşdirmək elə bir çətinlik törətmir. Ovsun üçün söz əsas, başlıca meyar sayılılığı halda, falın bəsət formasında buna ehtiyac duyulmur. Misal üçün, təsərrüfatının əsasını ov təşkil edən qədim ovçu ovlayacağı quşun, heyvanın təqribi təsvirini çizir, onu nişangah edir və belə üzərində qəlebə çalması ilə ovunun da uğurlu olacağına inanır. Yaxud, bir adam niyyət tutub, gözləri yumulu halda, bir şəhadət barmağını digərinə yaxınlaşdırır. Onlar bir-birinə toxunanda gözlərini açır. Əgər barmaqlar düpbədüz uc-uca duşübəs, deməli niyyət-dəki istək, arzu da başa gələcək, həyata keçəcəkdir. Maraqlıdır ki, bu cəhət digər xalqların məişətində da eyni tərzdədir (173, 99, 104).

Düzdür, falın mürəkkəb şəkli ilə ovsun arasında müəyyən yanlıqliq, oxşarlıq nəzərə çarpır. Amma bu yalnız zahiri bənzəyiş, yəni hər iki halda sözün aparıcı rol oynamasıdır. Məsələnin tipoloji öyrənişi isə bunların bir-birindən təfəvütünü ayırd etməye imkan yaradır. Belə ki, ovsunların icrası üçün mütləqləşdirilmiş zaman, vaxt anlayışı olmadığı halda, xüsusi mərasimlə bağlı olan qulaq fali

yalnız ildə bir kərə o da yeni il axşamında icra olunur. Həm də məraqlıdır ki, burada yenə qabaqcadan tutulmuş niyyətin istəyinə uyğun hərəkət edilir.

Ovsunu sehrlə də eyniləşdirmək olmaz. Qədim insanların, passiv şəkildə olsa da, əsasən, təbiət hadisələrinə münasibət, müdaxilə cəhdii öz inikasını sehrde tapıb. Misal üçün, məsələnin məhiyyətini qavramaqda təfəkkürü hələ gərəyincə formalaslaşmamış qədim azərbaycanlı elə bilib ki, Günəşin, eləcə də Ayın tutulmasında səbəbkar cin, şəyətin və s. fəna qüvvələrdir. Odur ki, o, ayrı-ayrı nəsnələri (bir qədər sonra dəmir alətləri) bir-birinə vurmaqla səs çıxarmış və bununla həmin qüvvələri qorxuzub qaçıracığına inanmışdır. Yaxud, körpə uşaq şər qovuşanda evdən çıxarırlarkən onun yanına pambıq, şəkər, kömür qoyaraq sehr edilərmiş. Əslində burada pambıq – xəta-baladan uzaq olub xoşbəxt, işıqlı həyatın olsun, saç-çəqqalın ağarsın, şəkər – dilin həmişə şirin olsun, kömür – sənə pis nəzərlə baxanın gözü qaralsın deməkdir. Başqa bir nümunə: məhsulun tez hasilə gəlməsi arzusu ilə yaşıyan əkinçi əkin vaxtı sahənin kənarında qayğınaq bişirdirər və bununla məhsula, sanki, sən də bu qayğınaq oxşa – deyə sehr edərmiş. Əlbəttə, bu tərz misalların sayını istənilən qədər artırmaq mümkündür.

Tədrici inkişaf, digər sahələrdə olduğu kimi, sehrə də öz təsiri ni göstərməşdir. Elə bu səbəbdəndir ki, biz indi sehrin yeni formasını müşahidə edirik. Bu, passiv formalı sehrin aktiv münasibət çevrəsinə daxil olması, sözlə bağlılığı nəticəsində yeni biçim qazanmasıdır. Misal üçün, bayaq quraqlıqdan məhsulunun məhv olacağını duyan əkinçi bir quru daşı suya salmış, başqa sözlə, isladılmış daşın yanına qoymaqla yağış arzusunda olduğunu ifadə etmişə, yaxud bunun əksinə olaraq yağışın çox yağması ilə məhsulun tələf olacağını təhlükəsini duyan yenə həmin əkinçi yağışın dayanması üçün ağızı açıq qabları, ocaq üstündəki sacı arxası üstə çeviribəsə, bir qab yağışı buxarlanana qədər qaynadıbsa, dolunu dişləməklə onun kəsiləcəyi, daha yağmayacağı zənnində olubsa, indi bu akta – sehrə yeni bir düstur – söz də əlavə edir. «O, iki çaxmaq daşını bir-birinə vur-

maqla yağışın müjdəcisi olan ildirimin\* sünə bənzərini yaradır, başqa sözlə, sehr edir, eyni zamanda həm də:

*Çax daşı,  
Çaxmaq daşı  
Allah versin  
Yağısı –*

deyə xüsusi bir ovsun nəğməsi yaradır və oxuyurdu» (74, 14). Yaxud, bədənində ziyil olan kimsə elinə süpürgə alıb onu süpürə-süpüre bir gecəlik Aya müraciətə:

*Təzə ay, səni xoş gördük,  
Ziyilin yerin boş gördük, –*

deyə üç dəfə bu prosesi tekrar edir və ziyilin düşəcəyinə qəti şəkil-də inanır.

Bəllidir ki, yay ayları əkin-biçin, mer-meyvənin hasılı gəldiyi çağdır və bunun üçün, şübhəsiz, Günəş işığının, istiliyinin bolluğu vacibdir. Havalarda yağışlı, sərin keçməsi isə təsərrüfatçının qayğısını, narahatlığını artırır. Odur ki, istəyə çatmaq üçün onların ilk uşağı kölgəni döyəcləyə-döyəcləyə:

*Kölgə dağlara,  
Gün buralara –*

söyləir. Yaxud, yene elə həmin uşaq ocaqda qızdırılmış şişlə buludların seyrəkliyindən ara-bir szüzlüb gələn Günəş işığını sanki yandırır, damğalayır və bu zaman:

*Mən nənəmin ilkisiyəm,  
Ağzı qara tülküsüyəm;*

\* Belə bir əfsanə də mövcuddur ki, guya Günəş başını darayanda ildirim çaxır, yuyanda isə yağış yağır (240,30).

*Mən səni yandırdım,  
Sən də məni yandır –*

deyir. Həm də arzu, istəyin mütləq başa gələcəyinə inanılır.

Ovsunların yaranmasında əsas amilin nədən ibarət olduğunu və bunun ibtidai dövr sənətinin digər növlərinə də aid etməyin mümkünüyünü arxada xatırlatmışdıq. Amma əsl məsələ budur ki, həmin örnəklərin hər biri müəyyən mətləb, münasibətlə bağlıdır.

Qədim azərbaycanlı təbii uğursuzluqlara, başvermə səbəbərləri ni düzgün qavramadığı xəstəliklərə qarşı mübarizədə, ağır əməyini yüngülləşdirməkdə, arzu və istəyinin həyata keçirilməsində ovsunları vasitə, söykənəcək nöqtəsi saymışdır.\* O, bu münasibətlə xüsusi ayın yaratmış və məsələnin mahiyyətinə uyğun olaraq qoşduğu, düzdüyü şerlə, nəğmə ilə onu müşayiət etmişdir. Misal üçün, məlum olduğu üzrə, adətən, göz səriyində, atanda adamlar mütləq bəd, uğursuz hadisənin baş verəcəyi barədə düşünüb'lər. Maraqlıdır ki, xalq ədəbiyyatında bu, bəzən elə doğrudan-doğruya belə də təsvir olunub. «Kitabi-Dədə Qorqud» da fəlakət ağuşuna düşmüş oğlundan xəbər tuta bilməyən ana ərinə deyir: «Çıxsın mənim gözlərim, Dirsə xan, yaman səyirir» (54, 22). Hətta belə bir inam da mövcud olub ki, guya sağ gözün səyir-məsi xeyir deməkdir və bu cəhət, adətən, «sevinərsən», «yaxın adamınla görüşərsən», «xoş xəbər eşidərsən» kimi ümidiyərək deyimlərlə yozulmuşdur. Sol gözün səyvməsi isə bədbəxt bir hadisənin başlanacağına xəbər verən amil kimi zənn olunmuşdur. Odur ki, bu fəlakətdən yaxa qurtarmaq üçün uğur simvolu, Günəş rəmzi sayılan və indi də müəyyən dərəcədə izləri saxlanılan qırızı rəngli sap, parça və s. göz qapağının üstünə yapışdırılmış. Sözün qüdrətinə inam gücləndikcə isə, dediyimiz vasitələrdən istifadə etməklə yanaşı, səriyən gözə sağ əl ilə üç dəfə sığal çəkər və hər kərə:

\* Burada bir cəhətin ötəri də olsa qeyd olunması lazımdır. İndinin özündə belə ilan tutanlara, hətta əslində qədim həqqabaz tamaşa aktyorlarının müasir nümayəntələrindən olan gözbağlayıcıya da, hətta dərvish də bəzən ovsunu deyilir. Sözsüz, bunlar başqa-başqa məsələlərdir.

*Xeyirə atırsan, at!  
Şərə atırsan, yat! –*

söyləmeklə ovsun edirlər. Zənnimizcə, burada maraq doğuran məsələlərdən biri də dualist dünyagörüşün özünü biruzə verməsidir və əlbətə, həmin cəhət yalnız verdiyimiz örnəklə qurtarmır. Oğlu olmayan qadını, bir növ qutsallaşdırılmış, hamı ucalığına qaldırılmış daşın yanına getirib:

*Ağ daş, qara daş,  
Buna bir qardaş! –*

deyilməsi, yaxud şər qovuşanda evi süpürən adamın tez-tez «toy evi süpürüəm» söyləyərək, eyni zamanda, süpürdüyüünü tullamayıb evin bir küncünə yığaraq «axşamın xeyrindən sabahın şəri yaxşıdır» ifadəsi, itiyini axtaranın

*Tapıl-tapıl pul verrəm,  
Tapılmasan kül verrəm –*

ovsun-nəğməsi də incələndikdə bu və ya digər ölçüdə sözü gedən görüşlə bağlı olduğu aydınlaşır. Sonuncu ovsunu söyləyən adam belə düşünür ki, şər qüvvələr sırasında olan şeytan itmiş nəsnənin tapılmasına mane olur, onu gizlədir. Odur ki, həmin məqamda – yəni ovsun nəğməsini oxuya-yaylığının ucunu da düyününləyir. Bununla elə zənn edir ki, guya şeytanın quyuğunu bağlayıb, onu zərərsizləşdirib.

Qaynaqların verdiyi xəbərdən bəlli olur ki, əski azərbaycanlıların da əsas iş-güçü əkinçilik və maldarlıq olmuşdur. Odur ki, o, məhsulunun tez və itkisiz hasilə gəlməsi, həm də bol olması, mal-qaranın salamatlığı üçün ayrı-ayrı çarələrə, o sıradan ovsunlara da te-tez əl atıb. Misal üçün, camaat arasında «Göy qurşağı», «Fatma nənənin hanası» da adlanan qövsi-qüzehdəki yaşıl rəngin bolluq, sarı rəngin isə quraqlıq, qitlıqla bağlı olduğunu söyləmişdir. Əvvəllər yalnız bunu seyr etməklə dayanıb duran əkinçi indi quraqlığı qovmaq, qitlıqlan yaxa qurtarmaq üçün xüsusi tədbirə əl atmalı olur. O, qövsi-

güzehi görünce torpaq üzərində iki zəmi təsviri çizir, bunlardan birini özünükkülləşdirir və

*Fatma nənə, Fatma nənə,  
Sarısı sizin zəmiyə,  
Yaşlı bizim zəmiyə! –*

deyə əli ilə həmin «zəmi»lərə işarə edərək ovsun nəğməsi oxuyur.

Güclü xəzrini dayandırmaq üçün isə, adətən, bulaq, yaxud quyu yanında xəzri səmtə ocaq qurular, amma yandırılmazmış. Əkiz doğan qadın:

*Xəzri, səni alaram,  
Ələyimə salaram.  
Üç deyincə kəsməsən,  
Od-ocağa qalaram\* –*

formasında ovsun-nəğməsi oxuya-oxuya ələyi üç dəfə ocağın üstünə endirib qaldırarmış.

Sürübən, naxırdan ayrılmış, yaxud gecə kerdə, kövşəndə qalmış heyvanın qurd-quşə yem olmaması üçün də xüsusi ovsun yaradılıb-mış. Heyvan sahibi ağızı açıq bıçağı sanki canavar ağızı bilər və

*Yağladım,  
Zağladım,  
Qurdun ağızın  
Bağladım –*

ovsun nəğməsini oxuyandan sonra bıçağın ağızını bağlamaqla qurdun da ağızını bağlaması, heyvanının salamat qalacağı qənaətində

\* Ayını olduğu kimi icra edən ailənin ilk usaqının oxuduğu sözlər isə belədir:

*Mən nənəmin ilkisiyəm,  
Ağzı qara tülküyəm.  
Xəzri, səndən bezmişəm,  
Gilavar gözləmişəm.*

olarmış. Heyvan təplandan sonra bıçağın ağızı açılmış ki, qurdun da ağızı açılsın. Qurdun ağızını bağlı saxlamaq günah bilinmişdir. Bilavasito qurdla bağlı bu cür ovsun və etiqadlar çoxdur. Onlardan mərhum folklorşunas Ə.Axundovun topladığı bir neçə örnəyi burada yada salmağı yararlı bilirik: «Heyvan itən və çöldə qalan zaman qurdun ağızını bağlamaq üçün əre getməmiş yetkin bir qızın yanına gələrlər. Qız saçını elinə alar və bir tel avırıb devar:

-Qurdun ağını bağlayıram, filankasın hevyanını qurd yeməsin

Sonra qız saçından ayırdığı tükü duyır, heyvan tapılandan sonra dünyunu açar ki, qurdun ağızı açılsın. Buna da «qurd ağızı bağlamaq» devşirler.

Heyvan gecə çöldə qaldıqda ipi düyüb qazanın azığının altına qoysan da guya qurdun ağızı bağlanar, heyvani yeməz. Canavarın (qurdun) ağızını bağlamaq üçün həmçinin yun darağının ağızına baltanın ağızını kecirərlər» (13, 279).

Heyvanlar dabaq xəstəliyinə tutulan zaman isə «bir nəfər kişi əlinə çox böyük tabaq alıb, ibtidai insan və ya şaman rəqslerini xatırladan hərəkətlər edir, xəsta heyvanlara vaxınlaşır»:

*Tabaq gəldi,*  
*Dabaq qac* (27, 17) –

dəyər ovsun nəğməsi oxuyarmış. Burada, sözsüz, «tabaq»la «dabaq»ın bənzərliyindən savayı, həm də dabağın fəna, şər qüvvələrin əməli olması, tabaq çalıb səs salmaqla qorxudulub qaçırılacağına inam mövcuddur.

Xalqın təsərrüfat hayatı ilə bağlı ovsunlar, sözsüz, bu deyilənlərlə sona çatmır. Bəlli olduğu üzrə, Azərbaycanda ipəkçiliyin də tarixi çox qədimdir. Amma bu da var ki, ipəyin əldə olunması heç də asan başa gəlməyib. Bunun üçün, birinci növbədə, ipək istehsal edən barama qurdunun qorunması əsas məsələ sayılıb. Adətən «Barama qurdı olan komaya həmzadlı, cileli arvad, bədnəzər ve silahlı adam buraxmazlar. Qorxarlar ki, qurd çılyə düşsün və ona göz dəysin. Hər tərəcəyə bir yumurta qoyarlar ki, qurda göz dəyməsin» (13, 176).

Adamlar özlerinin, xüsusilə uşaqların xəstəliklərini müalicə zamanı bir sıra xalq təbabətləri ilə yanası, ovsunlardan da işifadə et-

mişler. Misal üçün, uşaq boğaz ağrısından şikayetlendikdə yaşı bir şəxs «iki barmağı ilə uşağın boğazını üç dəfə ovduqdan sonra yavaşca sille ilə vurur və o, bu işi görərkən mütləq

Bir,  
İki,  
Üç,  
Puc -

deyə üç dəfə tekrar edir. Əgər burada həmin şəxs bir yandan usağıň  
şişmiş vəzvlərini ovursa, ikinci yandan da son sillə ilə xəstəliyi qov-  
maq, qaçırmıq, məhv etmək istəyir. Silləni vurdugu zaman «puç»  
deməsi də bunu göstərir» (74, 18).

Uşaq gecə narahat yatdıqda, yaxud tez-tez səksəndikdə bu, fənə qüvvələrin uşağa əziyyət verməsi kimi başa düşülərmiş. Odur ki, buna qarşı da tədbir görür, ovsun edilərmiş. Qayçı, ya da ki, ağızı açıq biçaq uşağın baş qoyduğu balıncın altına qoyularmış. İnama görə şər qüvvələr dəmir və ondan hazırlanmış vasitələrdən qorxduğu üçün uşağa yaxınlaşa bilməz.

Uşağı bəd nəzərdən qorumaq üçün də bir çox ovsunlardan istifadə edilmişdir. Onlardan yalnız ikisini qeyd etməklə kifayətlənirik. Uşaq xəstələnən zaman tez-tez əsnəsə bu onun nəzərə gəlməsi ki-mi yozulur. Belə olduqda valideyn – ana sağ əlinə bir çımdık duz alır. Onu uşağıın başına dolandırır. Eyni zamanda hər dəfə yumruğunu da uşağıın kürəkləri arasına astaca vurur və «göz vuranın gözü çıxsın» – ovsunu edilir. Bu proses üç kərə təkrar olunduqdan sonra uşağıın başına dolandırılmış həmin bir çımdık duz:

*Duz, duz,  
Ocaqda qız,  
Yanıb kül olsun,  
Balama dəyən göz –*

deyilib ocağa atılır. Duz çarta-çartla yandıqda «göz vuranın nəzəri kəsildi», - deyə düşünülərmiş. Yaxud, bir dəstə üzərlik alıb yandı-

rar, xəstələnmiş uşaqa onun tüstüsü dəydikcə:

*Üzərliksən, havasan,  
Min bir dərdə davasan.  
Balama göz vuranın  
Gözlərini ovasan.*

*Üzərlik dana-dana,  
Ocaqdan götür sana.  
Nəzəri bəd olanın,  
Gözləri odda yana.*

*Üzərliyim çatdasın,  
Yaman gözlər partdasın.  
Ağrin-balən tökülsün,  
Dərd üstündən atdansın.*

ovsun nəğmələri oxunularmış.

Uşağıın canında, qada-bala, dərd-azar, ağrı-acı olmasın deyə o çımizdirilərkən də çox vaxt ovsun edilərmiş. Ana uşağıını çımizdirib qurtardıqdan sonra, nəhayət axırda bir qab suyu onun başından axıda-axıda:

*Ağrılar səndən qaçsin,  
Yolunda güllər açsim.  
Dərd-baləni atasan,  
Boya-başa çatasan.  
Can bala, canım bala,  
Sən ol həyanım bala. -*

ovsun nəğməsi oxuyarmış.

Bir sıra ayrı bəlalardan qorunmaqdə da ovsunlar vasitə sayılmışdır. Misal üçün, bəlli olduğu üzrə, əqrəb ən qorxulu həşəratlardandır və çətin ki, onun sancığı kimsə salamat qala bilsin. Adamlar bu-na qarşı xüsusi bir «əqrəb ovsunu» nəğməsi yaratmış, yatmadan qabaq üç kərə

*Ərqəb-əqrəb axınca,  
Çaxmağını çaxınca,  
Əqrəb oldu bir kişi,  
Bağladı qurdu, quşu.  
Süleyman peyğəmbərin biçağı,  
Fatma nənənin qurşağı,  
Üf... üf... üf... (10, 9)-*

oxuyub və hər dəfə də ətrafa üfüləyərlər. Bununla da əqrəbin daha onlara toxunmayacağına, rahat, qorxusuz yatacaqlarına inanarmışlar.

Maişətin bir sıra sahələrində də ovsunlardan geniş istifadə edilmişdir. Bəlli olduğu üzrə, xalq mərasimləri sırasında toyun müstəsnə əhəmiyyəti vardır və akademik Məmməd Arif çox haqlı olaraq onu geniş repertuarlı mədəni-ictimai əyləncə kimi yüksək dəyərləndirmişdir (16, 4).

Yeni məzmunlu sosial irəliliyiş özgə sahələrdə olduğu tək, toy mərasimində də keyfiyyəti ilə baxışı çəkən dəyişikliklərə səbəb olmuş və bu proses indi də davam etməkdədir. Bununla belə, toy müəyyəyan mənada müsbət səciyyəli əski görüsələri özündə qoruyub saxlaya bilmişdir. Misal üçün, ekspedisiya zamanı Göyçənin Ağbulaq kəndində toy mərasimində iştirak etmişdi. Burada gəlinin oğlan evinə aparılması məqamı xüsüsilə diqqəti cəlb edirdi. Mərasim iştirakçılarından öndə kənd cavallarından iki nəfər ağ və qırmızı rəngli at çapırıldar. Bəlli oldu ki, burada ağ səadət, xoşbəxtlik rəmziidir. Qırmızı at Günəş simvoludur. Yəni gəlinin yolu aydın, işiqlı, parlaq olsun. Ağ rəngli at isə uğur simvolu olub gəlinin yeni heyatda ağ gün arzulamaq deməkdir. Gəlin ata evindən çıxanda ise yağış yağmağa başladı. Bunu görən camaat: -Gəlinin ayağı sayağıdı. Mehşulumuz bol olacaq, - deyə öz sevincini bildirdi. Burada, sözsüz, pərəstişin, inamin, sehr və ovsunun izləri, əlamətləri vardır.

Ata evindən xeyir-dua alıb ər evinə gələn gəlin onun üçün ayrılmış otağa girməmişdən əvvəl ovsun edilir.

*Biz gəlini gətirdik.  
Mənzilinə ötürdük.  
Gəlin uğur ayaqdı,  
O, ərinə dayaqdı -*

deyə-deyə qızın yaxın qohumlarından yaşlı bir qadın mənzilin qapısını üç kərə açıb-örtür və gəlin əvvəl sağ ayağını irəli atıb içəri daxıl olur. Yeri gəlmışkən bir yönü də qeyd edək ki, istər burada, istərsə də bura qədərki ovsunlarda biz ayinlərin üç kərə təkrar edildiyini görürük. Əlbəttə, bu adı, ötəri bir fakt yox, qədim insanların saylara münasibətləri, onları qutsal hesab etmələri ilə bağlıdır. Bəlli olduğu üzrə, 3-də bu qutsal saylar sırasındadır. Üç sayından sonra müəyyən nəticələrin aldə olunacağına inam həmin saya qarşı etiqadın yaranmasına səbəb olmuşdur ki, bu barədə irəlidə danişacağıq.

Qadın çətinliklə doğduqda yenə ovsuna müraciət ediləmiş. Bir sıra digər ayinlərlə yanaşı, eyni zamanda, iki ağ daşı, yaxud mis qabları onun başı üstündə bir-birinə vurarmışlar. Bununla da uşağın rahatlıqla doğulacağı, ananın əziziyətdən xilas olacağı zənn edilmiş. Əslində qədim insanların Al ruhu barədəki təsəvvürləri onları bu tədbirlərə əl atmağa vadar etmişdir. Həmin ruh barədə də irəlidə ətraflı danişacağıq.

Amma burada bu cəhət baxışı çəkir ki, qeyd etdiyimiz ovsun, eləcə də bu qəbildən olan başqaları, misal üçün: «Arzu olunmayan qonağın tez çıxıb getmesi üçün onun ayaqqabılarını evdən üzü bayra tərəf qoyub içində duz səpmək lazımdır», «Yeni tikilmiş ev kim-səsiz, boş qalarsa bədbəxt hadisə baş verər. Odur ki, evdə mütləq bir adam yatmalıdır», «Təzə tikilmiş paltarı sahibi geyinməyib saxlasa, şərə düşməsiin deye onun üstüne iynə sancmalıdır» və s. daha qədimdir. Başqa sözlə, ovsunun sehrdən ayrıldığı mərhələdir.

Cox möhkəm və qəliblənmış qafiyə sistemi olmasına baxmaya-raq, ovsun şərələri folklorumuzun digər janrları, misal üçün nağıl, lə-tifə, bayatı, tapmaca və s. kimi müstəqil şəkildə yayılıb bilməmişdir. Çünkü lirik xalq şəri qismindən sayılan, amma həcm və ölçüsü sabit olmayan bu örnəklər – nəgmələr yalnız müəyyən şərait, vəziyyətlə bağlı keçirilən ayin, mərasimlə birləşdikdə məna kəsb edir, yaranma səbəbi aydınlaşır. Başqa sözlə, «Mərasimdən kəndərə nəgmə məna kəsb etmədiyi kimi, mərasim də nəgməsiz ənənəvi mahiyyətdən məhrum olur» (190, 167).

### 3. FAL VƏ ONUN İCRASINDA POETİK SÖZÜN ROLU

Geniş mənali xalq yaradıcılığı növü sayılan fal ilkin təfəkkür çağının, sözün gücünə, təsireddi qüdrətinə inamın mövcud olduğu çağlарın məhsuludur. Fal qabaqcadan tutulmuş niyyətin müəyyən ayının icrası ilə həyata keçib-keçməməsinə inam aktıdır. Elə buna görə də falı folklorun sinama, gözqoyma, tilsim, sehr, ovsun və s. arxaik növlərindən fərqləndirmək lazımdır. Çünkü bunların hər birinin xüsusi aşadırma istəyən fərdi keyfiyyətləri vardır. Bu deyilənlərdən də el gözqoymaları barədə, ümumiyyətlə, tedqiqatın yoxluğunu hesaba alıb müxtəsər də olsa, bilgi verməyi gərəkli sayıq. Bəri başdan deyək ki, nəinki ibtidai söz sənətinin lap ilkin nümunələri, hətta bu sərhəddin hüdudlarına hələ gəlib çıxmamış elin müşahidə, gözqoyma, sinaması da bilavasitə əsasını əmək, zəhmət təşkil edən dolanacaqla, təsərrüfatla bağlı olmuşdur. Odur ki, ilk əməkçi insanlar təbiətin obyektiv qanuna uyğunluqlarını hələ dürüst qavramaqdə çox çətinlik çökdiklərindən çıxiş anı üçün yalnız müşahidələrinə sığınmalı olmuşlar. İllərlə göz qoyduqdan sonra belə qərara gəlmişlər ki: «Payızda ağaclar başdan yarpaq tökməyə başlasalar qış sərt keçər», «Payızda doşanlar çox kökəlsələr qış soyuq olar», «Qarışqalar yuvalarının ağızında torpaq topası düzəltəsələr qış şaxtalı olar», «Arılar gül-çiçəkdən şirə çəkməyə getməyib pətəkələrinin ağızında vizıldasalar yağış yağar», «Quşlar ağacların günəş doğan tərəfə olan hissəsində yuva tiksələr, yay sərin keçər». «Dəvənin üzü xəzriyə səri yatması baharın, üzü gilavara səri yatması isə payızın başlanmasını bildirir», «Zəlilərin qabdakı suyun dibinə yatnamaları havanın sakitliyinə, suyun üzünə çıxmaları yağış yağacığına, qabın divarlarına dırmaşmaları isə külək olacağına işarədir», «İllan, kərtənkələ, sıçan yuvalarından çıxıb qaçsa, toyuq-cüçə, mal-qara haray-həşir qoparsa zəlzələ olar», «Qış dumani qar gətirir, yaz dumani bar»,\* «Qaransuşlar alçaqdan uçarsa yağış yağar» və s.

\* Bu ifadə XVII əsr Azərbaycan klassik aşq sənətinin ən görkəmlisi nümayəndəsi sayılan Abbas Tufarqanlının bir şerində də  
*Duman, gal get bi dağlardan,  
Dağlar taza bar eylasın –*  
şəklinde öz poetik ifadəsini tapmışdır.

Bu sayaq örnəklərin sayını ilin bütün vaxtları və məsiştin ayrı-ayrı sahələri ilə bağlı şəkildə istənilən qədər artırmaq mümkündür. Ancaq həqiqət budur ki, gözqoymaların hər birinin məxsusi izahı, şərhi vardır. Elə burada verdiyimiz örnəklərdən sonuncuya ötəri nəzər yetirək. Əvvəlcədən deyək ki, bu nümunəni falın xüsusi bir növü olan arnitomantiya nümunələri ilə də eyniləşdirmək olmaz. Məsələn, nağıllarımızda tez-tez rastlaşıraq ki, ölkəyə başçı seçkən niyyət edib quş uçurarmışlar. O, kimin başına qonsa başçı seçiləmiş. Dediyimiz nümunə ilə bağlı məsələdə isə sadəcə olaraq, fal üçün ən əsas əlamət sayılan niyyət yoxdur. Bu, olsa-olsa müşahidəyə inamla bağlı möqamdır. Belə ki, qaranquşlar həmişə yüksəlikdə uçur və bu qatda olan kiçicik cüçü, həşəratları tutub yeyirlər. Həmin həşəratlar isə olduqca kiçik və zəif qanadlı sayılırlar. Onlar rütubəti, yağışın yağacağını qabaqcadan duydularından öz zəif canlarını qorumaq, gizlənmək üçün yüksəlikdən aşağı enməli olurlar. Bu vaxt qaranquşlar da onların arxasında uçusurlar. İnsanlar isə həşəratları yox, yalnız qaranquşların əvvəlkindən fərqli olaraq aşağıdan uçağunu, bir azdan sonra isə doğrudan-doğruya yağışın yağdığını görür və bu səbəbdən da müşahidələri onları qeyd etdiyimiz nəticəyə gətirib çıxarar. Yaxud, başqa bir misal. Gözqoyma sayəsində, arxada qeyd etdiyimiz tək, «qədim insan qövsi-qüzəhin rəngləri ilə yeni ilin vəziyyətini öyrənməyə cəhd etmişdir. Qövsi-qüzəhdəki yaşıl rəngin çoxluğu ilə ilin yaşıllı – yəni bolluq, sarı rəngin çoxluğu isə ilin sarı – yəni qəhetlik olacağı, susuzluq üzündən bütün məhsulun yanır saralacağı zənn edilmiş» (74, 10), qırmızı rəngin üstünlüyünə isə dünyani büryüəcək dava əlaməti kimi baxılmışdır. Qövsi-qüzəhdəki rənglərə bu cür münasibət, sözsüz, təbiət hadisələrinə, hər hansı şəkildə olsa belə, müdaxilənin mümkünlüyünü hələlik təsəvvürüne getirə bilməyen ibtidai, formallaşmamış təfəkkürlü insanın təbii baxışıdır. Amma sonralar elm sübut etmişdir ki, çox mürəkkəb optik atmosfer hadisəsi olan qövsi-qüzəhi yalnız onda görmək mümkündür ki, adəmin qarşı tərəfindən yağış yağışın, arxa tərəfindən isə Günəş öz parlaq, daha doğrusu, ağ işıq şüalarını bu yağış damcılarının üzərinə salsın. Şüaların damcıları üzərində sınaması nəticəsində «qövsi-qüzəh», «göy qurşağı», «Fatma nənənin hanası»

adlanan yeddirəngli zolaq əmələ gelir. Buradakı rənglərdən birinin tünd, digərinin açıq olması Günəş şüalarının sınamasından və daha əsaslısı yağış damcılarının iri-xirdalığından asılıdır (53, 63-64).

Falın bütün formalarının icrası, əksər dünya xalqlarında necədir-sə, elə bizdə də, əsasən, iki şəkildə olmuş və bəsit (göz falı), mürəkkəb (qulaq falı) adlanmışdır.

Düzdür, bəsit, passiv formalı göz falında, adından da göründüyü kimi, xalq ədəbiyyatının leytmotivi, nüvəsi sayılan sözün rolù, mövqeyi çox az, yaxud da heç yoxdur. Bununla belə, göz falının xüsusiyyətləri araşdırıllarkən bəlli olur ki, primitiv də olsa, artıq şüur abstrakt aləmdən real mövcudiyəti, başqa sözlə, gerçəklilik dərkətmə yoluna ciğr aćmağa, iz salmağa qədəm qoyur.

Göz falı iştirakçıların sayı baxımından da o birilərindən fərqlənir. Belə ki, əgər mürəkkəb formalı faldə ən azı iki nəfərin iştirakı vacibdirse, göz falında elə bir adam da bəs eləyir. Misal üçün, dolanacağının əsasını ovçuluq təşkil edən qədim, ilkin zehniyyət çağının ovçusu, arxada dediyimiz tək, ovlayacağı quşun, heyvanın təqribi təsvirini, belə demək mümkünsə, öz daş fırçası ilə qayalara çizir, onu nişangah eləyir və bəlgə üzərində qələbə çalması ilə ovunun da qənimətli keçəcəyi zənnində olur, başqa sözlə, bununla falın uğur göstərdiyinə inanır. Yaxud, kosmomantiya sırasında sayılan və özgə xalqların məişətində də özünü göstərən Ay falında yolu gözlənilən, intizar, həsrəti çəkilən uzaq səfərə getmiş bir kimsənin əziz, yaxın adəmi niyyət edib bütövləşmiş Ayın əksini güzgüyə salır və diqqətlə ona baxır. Əgər bu əksdə cüzi, azacıq da olsa, insan figuruna bənzər əlamət müşahidə edirsə, onda arzuladığı adəmin tezliklə qayıdb göləccəyinə inanır. Əslinda burada elə bir qəribəlik yoxdur. Aydın məsələdir ki, bir şəxs, yaxud müəyyən məsələ, iş barədə xeyli fikirləşdikdə hiss və duyğularda bunların təsviri xəyalı şəkildə yaranır. Həmin adam hara baxırsa onun gözündə elə bu xəyalı təsvir əks olunur. Deməli, örnək verdiyimiz falın da əsas qayası bu görüşdən şərha ehtiyac istəyir.

Başqa yerlərdə olduğu tək, Azərbaycanda da ibtidai fal qismindən sayılan priomantiya – odla fala baxmaq geniş yayılıb. Bu da səbəbsiz deyil. Bəlli olduğu üzrə, od bəşəriyyət tarixində, onun inkişaf prosesində, mənəviyyatında tayı-bərabəri olmayan bir tapıntıdır. Bu

tapıntıının əsrarəngizliyi, fövqəladeliyi adamların tədricən formalaslaşma meylinde olan düşünüşündə bir-birindən maraqlı, fərqli saysız-hesabsız miflərin, inam və etiqadların yaranmasına səbəb olmuşdur.

Azərbaycanda oda xoşbəxtlik, uğur bəxş eləyən hamı kimi baxmış, ona and içmişlər. Onun qayğısına qalmış, onu qorumuş, sönməsini isə bədbəxtliyin, ölüm-itimin əlaməti bilmişlər. Yəqin ki, «ocağın sönsün» qarğışı da elə bu mənbədən süzüllüb vaxtimizacan gəlmışdır. Axşamlar isə evdən od verməzlərmiş. Əks halda guya ev xeyir-bərəkətsiz olar. Odun əldə olunması ilə baxışı çəkən bir yön də budur ki, deyilənə görə, qədimdə adamlar yiğisib təzə aile quranlar üçün ev tikər, onları ilkin dolanacaqla təmin edərmişlər. Ancaq bircə şey – od verməzlərmiş. Cavanlar ikilikdə bağ-bağçadan qov, dağ-dəşdən çaxmaqdəsi tapar, ağsaqqalda qorunub saxlanılan el çaxmağını alar və ocaqlarını yandırılmışlar.

Odun hamiliyinə inamın nəticəsi adamlarda belə qənaət yaradıbmış ki, «Ocaqda yanan odundan ətrafa çatılıt ilə qıgilcım sırasa, deməli, ocaq başında oturanların haqqında danışılır», «Yanan odundan alov birdən-birə düz qalxsa evə qonaq gələr» və s.

Oddan, hemçinin, ovsun vasitəsi kimi də istifadə etmişlər. Evi, ailəni şər qüvvələrdən qorumaq üçün ilaxır çərşənbəde lopanı alışdırıb üç kərə evin çevrəsində dolandırmışlar. Tonqalın üstündən üç kərə hoppanmaqla «azar-bezarı», «ağırlığı-uğurluğu» yandırıb məhv etmişlər. Elə gəlin apararkən odun, ocağın başına dolandırmaq, yanında şam yandırmaq da onu oda, hamiyə tapşırmaq deməkdir. Əbəs yerə deyil ki, uşağın ilk köynəyini də, adəten, onun əyninə geyindirməmişdən qabaq ocağın üstünə tutur, alovda alazlayırmışlar ki, bu da şər qüvvələri yandırmaq, başqa sözlə, qorxuzub qaçırmışaq təsəvvürü, inamı ilə bağlıdır. Sual oluna bilər ki, niyə uşağın başqa paltarı yox, yalnız köynəyi? İlkin inama görə adamlar bu fikirdə olublar ki, guya şər qüvvələr yalnız baş tərəfdən bədənə daxil olurlar. Köynək də başdan geyilən paltar olduğundan bədxah qüvvələr onun vasitəsilə uşağa zəfər yetirməsin deyə belə etmişlər.

Qorxu götürmək məqsədi ilə icra olunan çıldağ («çillə dağ») və mix-çəngel ayınları də deyilən ideyaya xidmetlə bağlıdır. Qorxu, sözsüz, əsəb fəaliyyətinin pozğunluğu ilə şərtlənən bir məsəledir.

Odur ki, çıldağı pambığı, yaxud əski parçasını alışdırıb qorxanın məhz əsəb tellərinin qurtaracaq ucları yerləşən nöqtələrə qəfildən toxundurur. Həmin adamın səksənməsinə səy edir. Yalnız belə olduqda guya qorxunun, xəstəliyin törədicisi olan şər ruhlar qorxub qaçırlar. Əslində isə burada elə bir əlləməlik yoxdur. Bu, sadəcə olaraq, təsira qarşı güclü əks təsir yaratmaq – imitativ sehr prinsipinə əsaslanır.

Belli olduğu tək, bizdə göy rəngin bütün müsbət çalarları ilə ya-naşı, həm də matəm, ölüm rəmzi sayılmasına etiqad olub. Odur ki, sonu ölümlə nəticələnəcək naxoşluğu uzaqlasdırmaq, qovmaq üçün göy rəngli əski parçasını azarlarının gözü qarşısında qızardılmış şışla dəlik-deşik edir, sonra da yandırıb tüstüsünü onun burnuna tutur, nəhayət külünü isə alına sürtürər. Əslində burada da ibtidai düşünsüslə bağlı cəhətin, yeni odun ölümü, xəstəliyi yandıran, yox edən vasitə olmasına inamın əlaməti vardır.

Oda münasibətin daha əsaslı bir təzahür formasını biz dünyagörüşün nisbətən inkişaf mərhələsinin məhsulu sayılan ibtidai göz falında görürük. Belə ki, hamilə qadının doğacağı uşağın oğlan, yaxud qız olmasını öncədən öyrənmək cəhdli adamları, qeyd etdiyimiz kimi, hamı bildikləri oda müraciətə də sövq etmişdir. Onlar niyyət edib kəsilmiş heyvanın suluşunu oda atır və göz qoyurlar ki, əgər o partlayıb içindəki su ətrafa səpələnə, deməli, falına baxılan boylu qız, yox əgər su havaya, necə deyərlər, fışqırsa onda oğlan doğacağına inanırmışlar. Yaxud, kimsə naxoşlayan zaman onun nəzərə gəlib-gelməməsini yenə də od-ocaq vasitəsilə öyrənmişlər. Niyyət tutduqdan sonra bir çımdık duzu azarlarının başına dolandırıb oda attralar. Əgər duz, arxada dediyimiz tək, çarta-çartla partlasa, elə zənn olunarmış ki, od xəstənin gözə galımosunu xəbər verir.

İbtidai və mürəkkəb falın sərhədlərini birləşdirən say, rəqəm fəli, demək olar ki, artıq dünyagörüşün yeni bir təzahür formasıdır. Burada tutulmuş niyyət sayının tək, yaxud cüt gəlməsi ilə yozulur. Bu tərz falda bizdə daha çox düyüdən istifadə olunub. Çünkü düyü də, buğda kimi həmişə müqəddəs nemətlər cərgəsində sayılıb. Qız gəlin gedərkən ata evindən çıxdığı vaxt ovcunda düyü tutur və tanıdığı qızların adını dedikcə yerə bir düyü salır, axırıncı düyündə adı çəkilən qızın da yaxın vaxtlarda əre gedəcəyi zənn edilir. Yaxud,

«bir qədər düyü götürüb sayarlar. Düyü cüt sayı ilə qurtarsa xeyirdir, tək sayı ilə qurtarsa şərdir» (13, 244) və s.

Azərbaycanda falın mürekkeb növü daha geniş yayılmış ki, bu qu-laq falı da adlanır. Adından da görünüyü kimi, deməli, burada baxmaq, görməkdən savayı, aparıcı rol eşitməyə, sözə verilir. Başqa şəkildə desək, adamların ilkin şüurlarında sözün təsir gücünə, eşidilməsi ilə tutulmuş niyyətin başa geləcəyinə inam hissi üstünlük təşkil etməyə başlayır. Misal üçün, yeni il axşamında öndəki ildə taleyinin necalılığını (bunu daha çox əre getmək çığı çatmış qızlar edirlər), yaxud işinin uğurlu, avand olub-olmayacağını bilmək istəyən kimse niyyət tutub evdən çıxır. O, yoldan gedənlərin söylədiyi, eləcə də qonşu evlərdən eşitdiyi ilk sözə tutduğu niyyət arasında tutuşdurma aparır ve bundan özü üçün nəticə çıxarır.

Mürekkeb falda bir vasite kimi daha çox sudan istifadə edilir. Elə buna görə də falın bu formasına hidromantiya (su ilə fala baxmaq) da deyilir. Sözsüz, passiv göz falında da su ilə bağlı şəkildə ayın icra edilir. Uclarına pambıq sarılmış iki iyə su ilə dolu kasaya salınır. Əgər iyələrin ilduz tərəfləri bir-birinə yaxınlaşarsa, onda niyyətin həyata keçəcəyinə inanılır. Yaxud, yetişmiş ərgən qızlar yeni il axşamı qaba bir neçə qaşıq su töküb pəncərə qabağına qoyurlar. Sabahısı isə elə həmin qaşıqla suyu başqa qaba tökürlər. Əgor su əvvəlkindən az olsa, onda falına baxılan qızın qarşısındakı ildə əre gedəcəyinə inanılır (173, 99). Həc şübhə yox ki, bu cəhət indi fizikanın buxar qanunu ilə bağlı bir məsələ kimi yozulur. Amma ibtidai şüur dövrünün adamlarını bu nəzəriyyəni bilməməkdə ittiham etmək olmaz.

Adamların sudan fal vasitəsi kimi istifadəsinə səbəb suyun müqəddəs sayılması, onszu həyatın qeyri-mümkünlüyü faktı olmuşdur. Əbəs yerə deyil ki, suya and içilmiş, səfərə gedənin arxasında uğur, aydınlıq rəmzi kimi su səpilmış, xəstəliyi yuyub aparən vasitə sayılmış, xoflu yuxu suya danışılmış, qorxana əlbəl su içirdilmiş, suyu murdarlamaq bağışlanılmaz günahlar sırasına yazılmışdır və s.

Biləvasitə suyun olması vacib sayılan mürekkeb falın ən maraqlışı «Vəsf-i-hal»dır ki, biz də bu baredə nisbətən geniş danişacağıq.

Azərbaycan ədəbiyyatşunaslığında «Vəsf-i-hal» lirik xalq poeziyasının xüsusi bir növü sayılmışdır (8, 10, 28, 143; 43, 75). Belə

fərz edək ki, bu, elə doğrudan da belədir. Bəs onda bahar bayramı ərəfəsindəki son çərşənbə axşamında, xüsusilə cavan qızların keçirdikləri mərasimin adı nədir? Yenə də «Vəsf-i-hal!». Onda belə çıxır ki, «Vəsf-i-hal» həm lirik xalq şeri növünün, həm də mərasimin adıdır. Əslində isə məsələ bir az başqa cărdür. Bizə bəlli olan araşdırılmalarla «Vəsf-i-hal» «Halın vəsf, vəziyyətin izahı» şəklində şərh olunmuşdur (8, 10). Deməliyik ki, ərəb sözü olan «Vəsf-i-hal»ın birinci komponentinin «terif», «təsvir» (42, 94) mənaları da vardır. İkinci komponent isə ərablərdə də, bizdə də ele təqdim olunmuş mənənadadır. Çox ola bilsin ki, bir vaxt «Vəsf-i-hal»dakı «hal» «fal» formasında olub və «Vəsf-i-fal» deyilibdir. Çünkü mərasimdə avazlanan mahni, nağma əslində falın, daha doğrusu tutulmuş niyyətin izahı, açarı deməkdir. Mərasimdə oxunulan nəğmənin isə güman ki, «qədimlərdə özünəməxsus forması olmuş, sonrakı əsrlərdə çox geniş yayılmış bayati forması bütün mərasimlərdə olduğu kimi, burada da qalib gəlmiş» (8, 11) və eyni zamanda janrıñ öz ilk adını da unutdurmuşdur. Maraqlıdır ki, Yusif Vəzir Çəmənzəminli da yazır: «Badya başında söylənilən *mahnıya* (kursiv monimdir – B.A.) gəldikdə bu, bayati deyə tanıdığımız dörd misralı şerdir (87). Həmçinin o, «Ümid verən, nəşə doğuran, mətanət bağışlayan» vəsf-i-hal nəğmələrini yalnız quruluş etibarı ilə bayatılara oxşadığını, məzmunca isə tamamilə fərqli, başqa-başqa nəsnə olduğunu söyləyir.

Beləliklə, deyilənlərə nəticə olaraq bu qənaətdəyik ki, sirlə aləmi öyrənmək cəhdindən doğan «Vəsf-i-hal» mərasimin adıdır və onun yalnız Novruz bayramı ərəfəsində icra olunması da çox inca bir mətləblə bağlıdır. Bəlli olduğu tek, adını çəkdiyimiz bayram yəni gün, təbiətin canlanması, dirilməsi deməkdir. Deməli, qadınlar xüsusilə yetişmiş qızlar da məhz bu vaxt fala baxdırmaqla həyatlarında baş verəcək dəyişikliyi, göləcək aqibətlərindəki yeniliyi öyrənməyə çalışmışlar.

«Vəsf-i-hal» mərasimində iştirak edənlər aralığaeldə «dilək təsisi» adlanan sü ilə dolu bir badya qoyurlar. Çoxlu nəğmələr bilən mərasimin aparıcısı iştirakçılarından üzük, sirşa, sancaq, oymaq, iyə və s. parlaq əşyalar alıb badyaya salır, ağ yaylıqla onun ağızını örtür. Sonra:

*Göydə ulduz olaydım,  
Can gülüm, can, can!*  
*Xoşbəxt bir qız olaydım.,  
Can gülüm, can, can!*  
*Yar qapını döyəndə,  
Can gülüm, can, can!*  
*Evdə yalqız olaydım.  
Can gülüm, can, can!*

Yaxud:

*Araz axar burular,  
Can gülüm, can, can!*  
*Suyu daşda durular,  
Can gülüm, can, can!*  
*Ürəkdə arzum olsa,  
Sənə də toy qurular.  
Can gülüm, can, can!*  
*Can gülüm, can, can! –*

şəklində nəğmələr oxuyur və badyadan əlinə keçən nişanı çıxarırlar. Bu zaman nəsnə sahibi oxunulan nəğmənin məzmunundan özü üçün nəticə çıxarır. Başqa sözlə, mahnının sözləri tutulmuş niyyətin, dediyimiz kimi, açarı, açıcısı olur.

Düşündürücü cəhət budur ki, qədim slavyanların məişətində də bu mərasim və onun nəğmələri, demək olar ki, elə belə olmuşdur. Müqayisə üçün A.Afanasyevin «Slavyanların təbiətə poetik baxışı» əsərində bolqar və ruslarda daha geniş yayılmış fala baxmaq mərasiminə diqqət yetirək: «Bir qab bulaq suyu gətirib bir parça çörək, bir üzük və başqa metal şeylər alıb suyun içini salır, qabı ağ örtüklə örtürlər. Sonra qısa olaraq gələcəkdən xəbər verən mahnilar oxuyurlar. Mahnı qurtardıqdan sonra suya salınmış nişanlardan ələ gələn çıxardılır. Şey sahibi mahnının sözlərini qədərlənmiş hökm kimi qəbul edir» (111, 194).

Göründüyü kimi, istə ayının özü, istərsə də rusların «podblyudnie pesni» adlandırdıqları mahnilar xarakter etibarı ilə bizim «Vəsf-i-hal»ın ayin və nəğmələrinə uyğun gəlir.

Vəsf-i-hal mərasim nəğmələrində xalqın inam və etiqadları, ən qədim dünyagörüşü öz əlamətini biruzə verir. Bu məsələləri hərtərəfli şərh edib əsas mətbəti aydınlaşdırmaq üçün isə nəinki örnek-lərin məxsus olduğu xalqın, hətta digər qonşu xalqların da məişət tarixini, əski fəlsəfəsini diqqətlə araşdırıb öyrənmək gərək galır. Belə bir örнəyə diqqət yetirək:

*Ağ at gəlir enişdən,  
Sinəbəndi gümüşdən,  
Bizə də nəsib olsun,  
Heybədəki yemişdən (4, 223).*

İlk baxışda «Vəsf-i-hal» mərasimi şerindəki birinci iki misra ilə sonuncu iki misra arasında bir o qədər də bağlılıq görünmür. Əslində isə burada möhkəm paralelizm vardır. Belə ki, əvvəlki iki misradakı fikir nəğməni dinleyən, daha doğrusu, falına baxılan adamın həsrətində olduğu arzuya inam və ümidi gücləndirir. Misal verilmiş örnekdən danışan Y.V.Çəmənzəminli buradakı mənanın açılmasında ayrı-ayrı sözlərin izahını belə verir: «At qədim İranda qüdsiyyət daşıyan bir heyvan sayılırdı. Atın hətta padşah seckisində də böyük rolü vardır. Yunan tarixçisi Herodotun rəvayətinə görə farslardan yeddi zadəgan müğlərlə mübarizə edib onları devirdikdən sonra İran taxtına yeddi namizəd oldu. Dara da bunların arasında imiş. İran adətinə onlar ata minib Günəş doğmamış şəhərdən kənara çıxmış idilər. Günəşin ilk şüası gözə çarpar-çarpımad kimin atı kişnəsə o padşah sayılırmış. Daranın atı kişnədiyi üçün taxta oturmuşdur» (87). O, İran tarixində təsadüf olunan adların da çoxunda at (əsb) sözü olduğunu söyləyir: Kişdasb, Damasb, Camasb, Ardızasb, Farnasb, Arasb, Tehmasb və b.

Xalqımız arasında da ata həmişə müsbət münasibət bəslənilmişdir. Bu barədə onun daha qədime, əsatiri hadisə və şəxslərlə bağlılığına dair əvvəldə gəreyinçə bəhs etdiyimizdən təkrar həmin məsələyə qayıtmaga ehtiyac bilmirik. Qaldı, nəğmədəki «at» ifadəsinən əvvəl bir «ağ» sıfəti da işlənib ki, bu da sözsüz, həmin rəngin uğur simvolu, tanrı rəngi olmasına dəlalət eləyir. Buradakı «gümüş

sinəbənd»də daşıdığı mənəni elə özündə, yəni gümüşlüyündə, başqa sözlə, parlaq olmasında ifadə edir. Parlaq nəsnələr isə xoşbəxtlik, sevinc rəmzi olub həmişə Günəşlə bağlı bir məsələ kimi izah olunmuşdur. Nağmədəki:

*Bizə də nəsib olsun,  
Heybətəki yemişdən –*

deyimi də çox maraqlı qədim bir əyləncənin əlamətlərini özündə yaşatmaqdadır. «Vəsf-i-hal» mərasimində iştirak edənlərin arasında, adətən, nişanlı qızlar da olur. Ayın icra olunan evin qonşuluğunda isə cavan oğlanlar toplanıb şənlik keçirirlər. Qadınlar olan məclisdə nişanlı «qazılardan bir neçəsinin ya boynuna ipək dolayır və ya qoluna yaylıq bağlayırlar. Məclisin carçası əhvalatı dərhal qızın nişanlısına çatdırır. Oğlan «bağlama» əhvalatını eşitdikdən sonra yer-yemisdən bir bağlama düzəldir» (84, 138), xüsusi boğcada, yaxud heybətə qız üçün yollayır. Bu cəhət eyni ilə:

*Boğça gəldi eşikdən,  
Sarığı var gümüşdən,  
Bizə də qismət oldu,  
Yar göndərən yemişdən.  
Can gülüm, can, can!  
Can gülüm, can, can! (84, 138) —*

nəgməsində də öz ifadəsini qorumuşdur.

Bu da maraqlıdır ki, etiqada görə həmin sovgatdan ərgən qızlar da qismət düşsə, onda onların da tezliklə nişanlıları olar.

Vəsf-i-hal nəgmələrinin yardımı ilə müəyyən dünyagörüşü belə ayırd etmək mümkündür. Bir nümunəyə diqqət yetirək:

*Vəsməni qaşa da sına,  
Ağlı başda sına,  
Niyyətin hasil olar,  
Baxtını daşda sına.*

Burada fetişizm – maddi varlıqdakı əşyaların fövqələqvvə sayılmasına inamın izləri vardır. Açığlı, biz bu örnəyin həmin dünyagörüş çağında yaranması hökmünü vermək iddiasında deyilik. Buradakı sözlər də belə düşünməyə imkan vermir. Amma bu həqiqətdir ki, «baxtı daşda sınamaq» inamı əski çağların bari kimi günümüze gəlib çatmışdır. Azərbaycan ərazisinin əksər yerlərində çoxlu daş pirləri vardır. Ocaq, pir bilinən bu daşların bəzilərinin ortasında iri deşik olur. Əgər bir kimsə niyyət tutub həmin daşın ortasından keçə bilsə, onda diləyi hasil olar. Etiqada görə belə anda guya daşın deşiyi böyür ki, həmin adam da keçir. Yaxud, niyyət tutub daş pirlərə mix çalırlar. Əgər mix daşa batsa onda deməli istək hasil olacaq. Folklorşunas M. Əhmədovun verdiyi xəbərə görə, Daşkəsən rayonunun Dəstəfur kəndi ərazisində «Gəlin qayası» adlı bir pir vardır. Niyyət tutub pirin ətrafındaki xırda daşlardan onun üstüne atırlar. Daş pirin üstündə qalsa, onda niyyətin çin çıxacağına inanılır (44, 54). Maraqlıdır ki, Xanlar rayonunun Zurvand kəndi yaxınlığında «Qalalar» deyilən yerin günbatan istiqamətindəki «Daspır» adlanan daşdan da uşaqsız qadınların uşaq dilədikləri müşahidə olunmuşdur. Bu istəkə bağılı daşa ip bağlıyib qutsal sayılan yerdəki ağac budağı və kollardan asırlar (44, 55). Verdiyimiz vəsf-i-hal nəgməsində də elə bu deyilənlərlə bağlı cəhətlər öz əksini tapmışdır.

Beləliklə, bu bildirlilənlərdən aydın olur ki, xalqın həyat tərzini, adət və ənənəsini, möisət qayda-qanununu, mədəni-tarixi inkişafını hərtərəfli öyrənmək baxımından «Vəsf-i-hal» mərasiminin digər nəgmələrini də elə bu sayaq arasdırıb həqiqi mənəni, ideyanı aşkarra çıxarmaq mümkündür. Eyni zamanda bu cəhət həmçinin falın mahiyyətini, xalq yaradıcılığı və yazılı ədəbiyyatını öyrənməkdə faydalı, gərəkli olduğunu aydın göstərir.

#### **4. ALQIŞ VƏ QARĞIŞIN JANR, MƏNA XÜSUSİYYƏTLƏRİ**

Şifahi ədəbiyyatın xüsusi janrı olan alqış və qarğış daha çox qədimliyi ilə baxışı çəkir. «Alqış» və «qarğış»ın söz, ifadə kimi yaranmasına, formallaşmasına, ötəri də olsa, nəzər salmaq faydalıdır. Bəllidir ki, ruhların varlığına, əbədiliyinə animist anlamın da az təsiri olmamışdır. Həm

də adamların təsəvvüründə belə bir etiqad stabillaşmış ki, bu ruhlar, adətən, xeyirxah və bədxah olur. Adamların arzu və isteyini, müsbət və mənfi mənada həyata keçirən, onları müyyəyen işə sövq edən də guya elə bu ruhlardır. Güman ki, «alqış» ifadəsindəki «al», «qarğış»dakı əslində «qara» da elə ruh adlarıdır. Və birincisi xeyirxah, ikincisi isə bəd əməllər hamisidir. Şübhəsiz, bu ifadələrin hər ikisində çoxmənalılıq da vardır. Misal üçün, «al» bir sira çalarla yanaşı, həm nəsl, tayfa, həm də yalan, hiylə deməkdir və s. (195, 126-127; 192, 349; 120, 75; 68, 33-36). Ümumiyyətlə, «al»ın qoşulduğu sözlərin hamısı qeydə alınsa böyük bir siyahı yaranar. Odur ki, ancaq «alov» və «alçı» sözlərini nəzərdən keçirməklə kifayətlənəcəyik. Dilimizdə işlənən «Alov dili» ifadəsi, «Alov aparmış», «Səni görüm alov aparsın» qapğışları «al»ın canlı varlıq olmasından ehtimalını yaradır. «Alçı» isə, zənnimizcə qədim tarixli sözdür və bu ifadənin daşıdığı mənə bütün çağlarda müsbət olmuşdur. «Alçı» qoyunun dizindən çıxarılan aşığın bir üzünə verilən addır və elə aşığıн bu üzü də uğur, xoşbəxtlik əlaməti bildirir. Filankəsin (ad deyilir) aşığı alçı durur (durub). Buradakı «aşığı alçı durub» söyləməsi «baxtı götürüb», «isi uğurludur» mənasındadır. Amma bunu da qeyd etmək vacibdir ki, «al»ın mənfi mənə ifadə etməsi sonrakı kəsimlərlə əlaqədardır.

Tarix boyu adamlar «al» və «qara»ya uyğun söz və şəkilçilər qoşmaqla alqış və qarğışlar yaratmışlar. «Qara günlü», «qarabəxt», «qaradış», «qarasu», «qarayaxa», «qaraqabaq», «qaragünlü», «qarabasma» və s. ifadələr xatırlatdığımız «qara» ilə bağlıdır.

Burada «qarabasma» (qarabası) ifadəsi xüsusi maraq doğurur. Bilindiyi tək, Azərbaycan dilində indi də «Məni qara basır», «Qara məni basınca, mən qaranı basım» deyilir. Buradakı «qara», şübhəsiz, xofla, qorxu ilə bağlı olub insanlara bəla getirən, ona üstün gələn şər qüvvənin, bədxah ruhun adıdır. «Qara basdı» eyni zamanda irəlidə haqqında geniş dənişəcəğimiz «Albasdı» ruhunun müsbət olduğunu söyləməyə imkan yaradır.

Maraqlıdır ki, Şəkidəki xan sarayının qoşa eyvanı da al (qırmızı) və qara rəngdədir. Deyilən görə, əger xan səhərlər al eyvana çıxarımişa həmin gün bəxşışlər paylar, dustaqları azad edər, bir sözlə, xoşagələn işlər görərmiş. Yox, əger qara rəngli eyvanda görünseymış həmin gün adam öldürtdürər, xətalı işlərə fərمان verərmiş.

İstər «alqış», istərsə də «qarğış» ifadələrindəki «qış» əslində çağırmaq, səsləmək, söyləmək mənasında olan «qışqırmaq» fəlin-dəndir. Maraqlıdır ki, «qışqırmaq» özü də iki məna daşıyır: a) sadəcə olaraq qışqırıq ilə kimise səsləmək, çağırmaq; b) «qışqırığın» özünə bir «qara»da qoşulur və «qara qışqırıq» mənasını alır. Bu sonuncu da həmişə mənfi mənali ifadə olub hay-küycünün, özündən müstəbeh olanın xasiyyətini səciyyələndirir.

Şifahi ədəbiyyatda alqış və qarğışlar adamların arzu və istəklərinin həyata keçəcəyinə inamı ifadə edir. Alqış və qarğışların yaranmasında əsas zəmin, zənnimizcə, adamların təbiətdəki əsrrəngizlik qarşısında naşı olmaları ilə bağlıdır. Bir az da açıq desək bu o vaxtdır ki, əfsun-ovsuna, sözün sehirli gücünə etiqad çox qüvvətlidir. Doğrudan da, söylənildiyi, formalasdığı vaxtdan çox-çox sonralar yazıya köçürülmüş «Kitabi-Dəda Qorqud»da açıq-aydın deyilir ki, «Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idи» (54, 43). Hətta bu vaxtlarda alqış və qarğışın həyata keçəcəyinə o qədər inanılıb ki, onun nahaq, ünvansız söylənilməsi ilə böyük uğursuzluğun baş verəcəyi zənnidə olmuşlar. Odur ki, belə halda tezliklə sehvi düzəltməyə, bununla da, xüsusi qarğışın törədəcəyi qada-balani sovuşdurmağa cəhd edilmişdir. Misal üçün, Dirse xanın xatunu oğlu Buğacı Qazlıq dağında qan içində olduğu halda gördükdə qarğış söyləyir:

*Nə Qazlıq dağı, axar sənin suların  
Axar ikən axmaz olsun!  
Bitar sənin otların, Qazlıq dağı,  
Bitərkən bitməz olsun!  
Qaçar sənin keyiklərin, Qazlıq dağı,  
Qaçarkən qaçmaz olsun, daşa dönsün!  
Nə biləyin oğul?  
Asلانı oldu, yoxsa qaplandanmı oldu?  
Bu qəza sənə nə yerdən gəldi?*

Səsə gözlərini açan Buğac anasının qarğışını eşidilib:

*Bəri gəlgil!  
Ağ südüün əmdiyim, qadınım ana!  
Ağ birçəkli, izzətli canım ana!*

*Axarlıda, sularına qarğamğıl,  
Qazlıq dağının suyunun günahı yoxdur,  
Bitərlidə otlarına qarğamağıl,  
Qazlıq dağının suçu yoxdur.  
Aslanına, qaplanına qarğamağıl,  
Qazlıq dağının suçu yoxdur.  
Qarğarsan babama qarğa,  
Bu suç, bu günah babamdandır – dedi (54, 23-24).*

Yaxud, Qazan xan evinin yağmalanması xəbərini Qaraca Çobandan eşidəndə dözməyib ona qarğış elayir. Çoban isə, bəlli olduğu kimi, bu işdə günahsızdır. Qarğış onun ünvanına naqaqdan deyilib. Odur ki: «Nə qarğarsan mana ağam Qazan? (Yoxsa köksündə yoxmudur inam?) Altı yüz kafir dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafir öldürdüm, qəza etdim. Simiz qoyun, ariq toğlu sənin qapından kafırlarə vermadım. Üç yerdən yaralandım, qara başım büküldü, yalnız qaldım. Suçum bumudur?» (54, 34).

Qədim zamanlarda adamlar bu fikirdə olublar ki, alqış və qarğışı söyləməyə təhrif edən, onları həyata keçirən də elə ruhlardır. Məsələn, astral görüşlərlə bağlı «Tapdıq» nağılında Şəms, Tapdıq yerə çırpıb başını kəsmek istəyəndə o deyir:

-Ey pəhləvan, ığid basıldıñı kəsməz. Məni öldürmə, qoy gedim, bacımı azad edim. Bacımın üzünü görməmiş ölsəm ruhum sənə qarğış elər» (11, IV, 57).

«Qurbanı» dastanında isə adamlar haqq aşağı saydıqları Qurbanının ahından qorxuya düşür və onun ölümünə fərman verən Ziyad xana: -Xan, aşığın ah-vəbali tutar, şəhərimiz viran olar. Bunu öldürmə (6, I, 39) – deyə yalvarırlar.

Bu baxımdan Qurbanının Qara Vəzirə söylədiyi qarğış xüsusiilə diqqəti çəkir. Qara Vəzir aşığın öldürülməsini cəlladlara tapşıranda Qurbanı deyir:

*Vəzir, səna qarğayıram,  
Haqq diləyin yetirməsin!  
Göydən min bir bəla ensə,  
Birin səndən ötürməsin.*

*Evində düşəsən naçaq,  
Sağ gözünə batsın biçaq!  
Oğul-uşaq düşsün qaçaq,  
İstədiyin gətirməsin!*

*Oturubsan ağ otaqda,  
Qan quşasən laxta-laxta,  
Səni görüm ölüən vaxta,  
Dilin kəlmə gətirməsin!*

*Qurbanı qaldı burada,  
Çağır Allah yetsin dada.  
Meyidin qalsın arada,  
El yiğilib götürməsin!*

Bu zaman göy guruladı, bir ildirim şığıyb vəzirin evinin üstünə düşdü. Ev gurhagurla uçub yerə töküldü. Nərilti, gurultu hər yeri bürüdü. Cəlladlar Qurbanını qoyub qaçırlar. Vəzir evinin, uşaqlarının hayına qaldı. Qurbanı yadından çıxdı (6, I, 60). Deməli, burada mətəlb bilavasitə qarğış vasitəsilə hasılı gəlməsidir.

Yaxud, «Üç bacının nağılı»nda kimlikləri bəlli olmayan üç nəfər gəlib şahzadenin arvadından onun qızını istayırlar. Nağılda oxuyur: «Xanım qızını geyindirib verdi, götürüb getdilər. Aparıb şəhərdən çıxardılar kənara. Qızı qoysular yerə, dedilər: gəlin həremiz bu qızı bir qarğış (mahiyyətcə alqış – B.A.) eləyək. Birincisi dedi:

-Ay qız, ay qız, səni görüm, səni görüm ağlayanda yel əssin, tufan qopsun!..

İkinci dedi:

-Ay qız, ay qız, səni görüm, güləndə ağzından dəstə-dəstə gülər tökülsün!..

Üçüncüsü dedi:

-Ay qız, səni görüm, yeriyəndə bir ayağın qızıl kəssin, bir ayağın gümüş.

Qızı güldürdülər, ağzından dəstə-dəstə güllər töküldü. Vurub aqlatırlar, yel əsdi, tufan qopdu, yeritdirlər bir ayağı qızıl kəsdi, bir

ayağı gümüş» (11, I, 125-126).

Maraqlı cəhət budur ki, «Kitabi-Dədə Qorqud» qəhrəmanları söylənilən alqış və qarğışın onların taleyində həlledici rol oynamasına möhkəm inanmışlar. Misal üçün, Təpəgöz öz tək gözünün çıxarılmasıdır və bununla da zəbun (məğlub) olmasının səbəbini belə başa düşür:

*Ağ saqqalı qocaları çox ağlatmışam  
Ağ saqqalı qarğışı tutdu ola, gözüm səni.  
Ağ birçəkli qarıcıqları çox ağlatmışam,  
Gözü yaşı tutdu ola, gözüm səni.  
Mucağı qararmış yigitcikləri çox yemişəm  
Yigitlikləri tutdu ola, gözüm səni.  
Əlcigəzi xinalı qızçığzları çox yemişəm,  
Qarğışları tutdu ola, gözüm səni (54, 121).*

Alqış və qarğışların söylənilməsi üçün bəzən qabaqcadan zəmin, şərait hazırlanır ki, bu məqamda əsatiri obrazlar da yaxından iştirak edirdilər. Bu baxımdan, misal üçün, Yel baba xüsusi maraq doğurur. Düzdür, folklorşunaslığımızda Yel baba, elə cə də bu qəbildən olan Xızır baba, Əkinçi (Cütçü) baba, Dağ baba, Şah baba, Piri baba, Ata baba, Aran baba, Baba Sükəddin, Baba Dərviş və baş-qaları barədə çox az, yaxud da heç danışılmayıb. Amma olduqca qədim təsəvvürlərlə bağlı bu mifik obrazlar xüsusi araşdırma istəyən çox incə və maraqlı mətləblərlə bağlıdır.

Ehtimal ki, Əkinçi ilk zəhmətkeş insandır və torpağı əkib becərməyin binasını qoymuşdur. Bu işi ondan öyrənən adamlar Əkinçini sonralar baba ucalığına qovzayıb qutsallaşdırılmış, ona əkin hamisi kimi baxmışlar. Maraqlıdır ki, indi belə adamlar özlərini bu əkin hamisine oxşadır «əkinçi babayam», «cütçü babayam» deyimlərini işlədirler.

Xızırla İlyas arasında olduğu kimi, Yel baba ilə Əkinçi baba arasında da bir yaxınlıq, qohumluq bağlılığı vardır. Hətta, topladığımız bir əfsanəyə görə isə: Deyirlər ki, Yel baba ilə Əkinçi baba qardaş imişlər. Əkinçi baba buğda əkər, biçər. Yel baba isə onu xırmana döyüb sovurar, sonra da başqalarına kömək edib əvezində pay alar-

mış. Bir dəfə adamlar buğdanı döyüb gözləyirlər ki, Yel baba gəlib sovursun. Amma Yel baba gəlmir ki, gəlmir. Səbri tükənmış adamlar buğdanı özləri sovurmağa başlayırlar və:

*Yel baba amana gəl,  
Dolanıb xırmana gal.  
Heç bəhanən yoxdursa,  
Xəlbirə, samana gəl.*

*A Yel baba, gəl baba,  
Saman sənin, dən mənim.*

*Ləçəyi mindər, mindər,  
Yönüünü bizə döndər.  
Yönüünü döndərmirsən,  
Mehini bizə döndər.*

*A Yel baba, gəl baba,  
Saman sənin, dən mənim. –*

deyə oxuyurlar. Elə bu vaxt xırmana gəlib yetişən Yel baba eşitdiyi sözlərə görə inciyib geri qayıdır. Adamlar öz əməllərindən peşiman olur. Hamı Yel babanın arxasında qaçır və onu çağıracağırı belə bir nəğmə oxuyurlar:

*A Yel baba, Yel baba,  
Qurban sana, gəl baba!  
Buğdamız yerdə qaldı,  
Yaxamız əldə qaldı.  
A Yel baba, Yel baba,  
Qurban sana, gəl baba!*

Bu nəğmə Yel babanın çox xoşuna gəlir və geri qayıdır xırmanın buğdanın hamisini sovurub samandan ayırır.

Bütün bu deyilənlər, sözsüz, bizə Yel babanın xeyirxah əməller

iyişi olduğunu söylemek imkanı verir. Bu, doğrudan da belədir. Misal üçün, totemist və animist görüşləri özündə yaşıdan «Göyçək Fatma» nağılında Fatmanın məşqəqtli həyatından pəjmürdə olan Yel baba qızı səadət ağuşuna atmaq meylina düşür və belə də edir. O, «Fatmanın yumağını götürüb apardı. Fatma, «a Yel baba, yumağımı aparma» deyə yüyürdü (11, IV, 20). Yel baba yumağı aparıb bir evin bacasından içəri salır. Evin sahibi qarısı nənə Fatmanın ağıllı, kamallı bir qız olduğunu görüb ona alqış söyləyir və bu alqış sayəsində «Fatma elə bir gözəl qız oldu ki, heç misli-berabəri olmadı. Aya dedi sən çıxma mən çıxacam, güna dedi sən çıxma mən çıxacam. Yanaxları qıqpırmızı alma kimi, dodaqları qaymaq, dişləri inci, gözü maral gözü» (11, IV, 21). Elə Fatmanın xoşbəxt günləri də bundan sonra başlayır.

«Kitabi-Dədə Qorqud» boylarında da alqış və qarğışların söylenilməsində biz əsatiri obrazların iştirakını görürük. Misal üçün, «Təpəgöz» boyunda pəri qızlarla rastlaşırıq. Əvvələ bunu deyək ki, şifahi ədəbiyyatda pərilər həm xeyirxah, həm də bədxah olur. Buna istənilən qədər örnək göstərmək mümkündür. Xatırlanan boyda isə pəri qütbüñ mənfi tərəfində durur. Oğuz eli üçün bəla kəsilmiş Təpəgözün anasıdır. Təpəgözün basılmaz olmasına da səbəb məhz odur. Belə ki, ana oğlunun barmağına üzük taxaraq onu sehirlə etmiş, «Oğul! Sənə ox batmasın! Tənin qılınc kəsməsin!» (54, 114) – deyə uğur, alqış diləmişdir. Doğrudan da, Təpəgözün bədənindəki «Axilles dabani» bəlli olmayıncı onu məhv etmək, eli bələdan qurtarmaq qeyri-mümkin sayılmışdır.

Yeri gəlmışkən bunu da qeyd etmək vacibdir ki, «Kitabi-Dədə Qorqud» abidəsində animist, totemist inam çox qüvvətlidir. Elə bu inamın nəticəsidir ki, burada suya böyük ehtiramla yanaşılır. Oğuzun yol göstəricisi olan qurdun (canavar) üzü mübarək sayılır. Ağacların adamları başa düşməsi zənn edilir. Misal üçün, Qazanın oğlu Uruz əşirlikdə anasının namusunu ölümündən üstün tutur və kaşıflar onu asmaq istədikdə o asılacağı ağaca belə bir qarğış söyləyir:

Məni sənə asarlar, götürməgil ağac!

Götürəcək olarsan yigitliyim səni tutsun, ağac. (54, 37)

Alqış və qarğışlar, sözsüz, elə birdən-birə yaranmamışdır. Onlar müəyyən təsəvvür və görüşlərin bəhrəsidiir. Hətta, misal үsün, Al-

tay folklorşunaslığında alqış pərəstiş, istehsal münasibətləri və ailə-məişətlə bağlı xalq mərasimi poeziyasının ən qədim janrlarından hesab olunur (147, 101).

Bu bir doğruluqdur ki, xalq görmədiyi, bilavasitə şahidi olmadığı iş, olay barədə nə söz qoşur, nə də onu yüzilliklərin çətinliklərindən keçirib nesildən-nəslə əmanət edir. Amma bu da var ki, müəyyən kəsimdə mütləq bir hadisə, adət-ənənə, mərasimlərlə bağlı yaranan və xüsusi mənə daşıyan bəzi ifadələr ictimai inkişafın, gündəlik həyatın istək və tələblərinə uyğun olaraq elə mündəricəsi ilə bərabər ya tamamilə unudulur, ya da elə bir kökə düşür ki, onun əsl varlığının, poetik tutumunun nədən ibarət olduğunu başa düşmək, aydınlaşdırmaq çox çətinləşir. Doğrudan da dilimizin lügət tərkibində, hətta onun əsas lügət fonunda ilk mənəsi dəyişilmiş, yaxud tamamilə unudulmuş sözlər çoxdur. Misal üçün, «Başına dolanım», «Başına dönm», «Qurbanın olum», «Ayağının altında ölüm» və s. Bu ifadələr müsbət mənada işləndikləri kimi, «Başına dənəsən», «Qurbanım olasan», «Ayağının altında ələsən» şəklində də deyilir və bu məqamda. əsəsən, qarğış mahiyyəti kəsb olmayırlar.

İlk anda bu qəbil ifadələr baxışı az çəksə də, araştırma onların maraqlı, həm də çox əski yaranma tarixli olduğunu aşkar edir.

Müəyyən ölçüdə şamanizmə bağlı olan bu ifadələr elə çağın məhsuludur ki, onda adamlarda bir işin icrası ilə başqasına təsir etməyin mümkünüyünə güclü inam olmuşdur. Bir adam naxoslayannda onun başına heyvan dolandırıb kəsər və bununla belə zənn edəmişlər ki, azaçlayan şəxs mütləq sağalmalıdır. Çünkü onun bütün qada-balası, ağrı-acısı guya başına dolandırıldığı heyvana keçmişdir. Sonralar bu ayını adamlar söz şəklində öz üzərlərinə götürmüş və hətta belə bir etiqada tapınmışlar ki, bir şəxs əgər xəstənin başına dolansa guya o ölü, xəstə isə sağalar. İndin özündə belə, görürsən ki, bir uşaq oturan adamın çevrəsinə dolananda tez ona «Başına dolanma» deyir və əgər o, bu işi edibse onda hərəkəti əks istiqamətdə təkrar etdirir, bununla xəstənin sovuşması zənnində olurlar.

Bəlli olduğu üzrə, daha əski inamlı bağlı xəstəni ocaq, türbə, pir kimi müqəddəsleşdirilmiş yerlərə gətirir, onların çevrəsinə dolanır və bununla xəstəliyin sovuşacağına inanarmışlar. Uşağın bir nə-

fərin çevrəsinə fırlanması isə həmin kiimsənin müqəddəsliyi zənnini yaradır ki, bu da öz növbəsində xeyirxah ruhları qəzəbləndirə bilər.

Hər hansı bir şəxsin tutduğu əmeli, işinin nəticəsi tərəf müqabiliinin narazılığına, etirazına səbəb olduqda, o hiss, həyecanını, hətta hədə-qorxusunu həmin adama qarşı «Başıma dönsən», «Başıma dönsün» şəklində ifadə edir, yaxud başqasının sözüne, xahişinə qu-laq asaraq öz fikrində daşındıqdə «filankəsin (ad çəkilir) başına dolanasan», «getsin filankəsin başına dönsün» söyləyir. Əlbəttə, bu da hər iki halda həmin şəxsə ölüm diliməkdir, qarğışdır.

«Ayağının altında ölüm», eləcə də «Ayağımın altında ölüsən» ifadələri də bu məqsədi, bu ideyanı özündə qorumuşdur. Əşirət dövrü qaynaqlarının verdiyi xəbərdən bəlli olur ki, ələlxüsus ali rütbəli bir kimse öldükdə onun yanına sağlığında istifadə etdiyi bəzi nəsnələrlə yanaşı, qul və xidmətçilərdən də öldürüb qəbrin ayaq tərəfində basdırılmışlar. Bu cəhət də öz əksini həm şifahi, həm də yazılı ədəbiyyat örnəklərində tapmışdır. Misal üçün, söylədiyimiz dövrün bədii əksi olan Yusif Vəzir Çəmənzəminlinin «Qızlar bulağı» romanında belə bir epizod vardır: «O biri gün şahzadənin dəfn mərasimini keçirdik. Qullar iyirmi addım uzunu və iyirmi addım enliyində iki adam boyu bir yer qazdlılar. Dibinə soyüd yarpaqları döşəndi. Şahzadənin çadrı bütün müxəlləfatı ilə buraya yerləşdirildi. Meyidi geyindirib silahlara bərabər yatağa uzatdlılar, çadıra gətirdilər. İrəlikli gün diz çökən on səkkiz qız Alpatay adlı çopur bir cəllad tərəfindən bir-bir boğulub öldürülmüşdü. Bunları da şahzadənin etrafına düzdülər. Şahzadənin atı boğulub, çadırın qapısına bağlandı» (89, 406).

Sözsüz, bütün bunlar ölen adamın yenidən dirilməsi etiqadına inamın nəticəsidir və bu səbəbdən də öldürülüb basdırılanlar guya dirilib öz ağalarının qulluğunda duracaq, ona xidmət edəcəklər.

Sonralar, təbii olaraq, unudulmuş bu adət yalnız qarğış anımlı söz, ifadə kimi dilimizdə qalmışdır. Bu gün məsələnin əslində necə olduğuna məhəl qoymayan bir kimse «Ayağın altında ölüm», «Ayağımın altında ölüsən» söyləməklə özüne, yaxud da müraciət etdiyi şəxsə qarğış diləmiş olur.

Amma maraqlı budur ki, indinin özündə belə, çox təsadüfi halarda olsa da, bəzən ölen adamı onun vəsiyyətinə görə vəfat etmiş yaxın qohumunun ayaqları altında basdırırlar. Kor-koranə şəkildə olsa da, bu, şəksiz, söylədiyimiz çox qədim tarixli adətin yaddaşlar-dakı izlərinin, əlamətlərinin nişanəsidir.

«Başı külli», «Kül başlı», «Başına kül ələnsin», «Başıma kül», «Daş başına», «Başına daş», «Başına daş düşsün», «Mən başı daşlı» və s. xalq ifadələri də qarğış örtüyüne bürünərək dilimizdə yaşamaq hüququ qazanmışdır. İndi bu ifadələrin əsl mənası ilə tanış olmaq naminə həmin örtüyü azaciq belə qaldırıldıqda olduqca cazibədar bir mənzərə ilə qarşılaşmalı olursan.

Cox güman ki, qədimdə hökmardarların cəza tədbirləri sırasında başa kül ələmək də var imiş. Hətta, deyilənə görə, hökmardarın üzünə ağ olan şəxsi qudurmuş hesab edər və onu xüsusü qazılmış bir xəndəyə salıb ölenə qədər başına kül səpərmişlər.

Bu cəhət doğrudan-doğruya özünü şifahi ədəbiyyatımızın ya-ziya alınmış örnəklərində də göstərir. «Qurbanı» dastanında buta yuxusuna getmiş Qurbanının niyə ayılmamasını soruşduqda mətləb-dən başı çıxmayan köpək qarı deyir:

«Ay aman, bunu tisbağa dalayıb, qudurub. Qalxıb bu saat məni dalayacaq. Mən də sizi dalayacağam. Adamlar hamısı quduracaq. Tez başına kül əleyin ölsün» (6, I, 9). Yəni Qurbanini öldürün. Bu, həqiqətən belə idi. Elə həmin dastanın «Diri versiyası»nda söylə-diyyimiz epizodda açıq-aydın şəkildə deyilir ki, «Balta getirin bunun (Qurbanının – B.A.) başını əzək» (6, I, 81).

Yaxud, «Göyçək Fatma» nağılında qarğış nəticəsində əcayib-qərayib hala düşmüş qızına anası belə deyir: «Biy, başına küllər, ay qız, sənə nə oldu ki, bu günə düşdün».

Bu cəhət klassik Azərbaycan aşığı Abbas Tufarqanının «Bəyənməz» rədifişli şerində də öz əksini tapmışdır:

*Adam var dəstinə verərsən güllər  
Adam var gözüne çəkəsən millər.  
Tufarqanlı Abbas, başına küllər,  
Nə günə qalmışan, qarı bəyənməz* (3, 62).

Burada bunu da demək vacibdir ki, Azərbaycan ərazəsində təpılmış və miladdan qabaq II-I yüzülliklərə aid edilən küp qəbirlərin-dəki ölülərin üstünə kül sepilməsi də müşahidə olunub (31, 202).

Bir adam öldükdə də onun qohum-əqrəbaları öz başlarına kül səpərmış. Bu, ona görə belə edilirmiş ki, başqları onların yaşı, təziyədar olduqlarını bilsinlər. Misal üçün, bir ağida deyilir ki:

*Bağça-bağda gül ağlar,  
Bülbül ağlar, gül ağlar.  
Oğlu ölən analar  
Başa tökər kül ağlar* (4, 247).

Ağidakının demək olar ki, eynini biz Firdovsinin «Şahnamə»sində də görürük. «Şahnamə» qəhrəmanlarından olan İrəcin ölüm xəbərindən qəm-qüssəyə batan qoşunun bütün əsgərləri başlarına kül səpib dərdli-dərdli ağlayırlar. Maraqlıdır ki, bu cəhət Homerin məşhur «İliada»sında vardır. Burada deyilir ki, əfsanəvi Axilles dostu Patroklin ölüm xəbərini eşidən zaman feryad qoparıb saçlarını yolur, bəşinə ikielli kül səpir. Dedyimiz sonuncu cahəta aid bizim yazılı ədəbiyyatımızdan da örnək göstərmək mümkündür. Y.V.Çəmənzəminlinin «İki od arasında» romanında sinəsi xalq ədəbiyyatı xəzinəsi olan şərbaf Kazımın bir nəfərlə mübahisəsi olur və papağı düşüb palçığa bulaşır. O deyir: «...papağımı başına qoyub gedəndə gördüm ki, hə-yətə adamlar girib-çixır. Birindən soruşdum ki, burda na var, dedi ki, adam ölüb. Fikirləşdim ki, elə yaxşı oldu: «gedib həm başsağlığı ve-rərəm, həm də ehsan plovundan yeyib qarnımı dolduraram». İçəri gi-rib oturdum.Bir də gördüm ki, məclisdən durub gedənlər yanına gə-lib mənə başsağlığı verirlər. Lap məottəl qaldım. Dedim, ya bu şəhərin əqli dəli olub, ya mən... Demə, bu şəhərdə adamı ölenin papağına palçıq sürtərmişlər ki, təziyədar olduğunu bilsinlər. Papağının palçıqlı olduğundan məni təziyədar biliblər» (91, 138).

Göründüyü tək, bir qədər dəyişilmiş, fərqli şəkildə olsa da, əslində, mənə, ideya eynidir.

Zənnimizcə, «Yalançı dəyirməndən başı unlu gelir, heç kəs inanır» məsəli də bu baxımdan açıma ehtiyac istəyir. Sözsüz, bu-

rada söhbət yalanının başının unlu olub-olmamasına camaatın inamından getmir. Əsl mətləb budur ki, dəyirməndə bir şəxs (bəlkə də dəyirmənci) ölüb və bunu camaata bildirmək üçün yalnızlığını unlayıb. Deməli, adamlar onun başını unlu görsələr də, dəyirməndə bir kəsin ölməsinə inanırlar.

Bəllidir ki, bir adam öləndə, adətən, onun qəbri tikilir və başdaşı qoyulur. Eyni zamanda bu daşda mərhumun adı, atasının adı, soyadı, təvəllüd tarixi, bəzən hətta peşəsi, sənəti ilə əlaqədar nişanələr də eks etdirilir. Bununla yanaşı, başdaşlarında bir çox hallarda ölenin şəkli çəkilir, yaxud elə büstü başdaşını əvəz eləyir. Qeyd etdiyimiz bu cəhətin əsl mənası indi tamamilə unudulmuş çox qədim görüşlərlə bağlıdır. Belə ki, vaxtı ilə elə zənn edilibmiş ki, ölen yenidən dirilir və onun ruhu qoyulmuş heykəllərə, başdaşlarındakı ekslərə keçir. O, gedib-gələnlər görür. Sonralar bu etiqad unudulsa da, qəbirlərə başdaşı, heykəl qoymaq adəti indi də davam etməkdədir. «Başa daş düşmək» qarğışı elə bu təsəvvürlə six əlaqədə yaranmışdır və daşlığı mənə budur ki, qarğış kimə söylənilsə, bununla ona ölüm arzulanır.

Şifahi ədəbiyyatımızın başqa növlərində olduğu kimi, alqış və qarışılarda da «Avesta» ilə bağlı görüşlərin izləri, əlamətləri vardır. Qaynaqlarla tanışlıq bizi belə bir mülahizə söyləməyə imkan verir ki, bu gün «ağına da, qarasına da lənət» dediyimiz ilana vaxtı ilə münasibet müsbət imiş.

Bunun doğrudan-doğruya belə olmasını mövcud folklor materialları da təsdiq etməkdədir. «Taxta qılinc» (11, I, 59-62), «Zəmanənin hökmü» (11, III, 104-108) adlı Azərbaycan nağıllarında ilan insanın xeyirxahi, qardaşıdır. Ovçu Pirimin adı ilə bağlı nağlı və əfsanələrimizdə isə ilan insana nəbatat və heyvanat aləminin dilini öyrədən qüvvə kimi çıxış edir (11, IV, 11-18; 14, 242-243) və s. Bu barədə bolluca araşdırımlar da mövcuddur. Odur ki, burada yenidən həmin məsələyə qayıtmak bəlli faktların tekrar təsdiqi ola bilər. Bunu nəzərə alaraq müfəssel şərhdən yan keçir, zərdüştiliklə bağlı olaraq divlər kimi ilana qarşı baxışın dəyişildiyini söyləmək kifayətlənirik. Məsələnin bu şəkil alması da əlbəttə səbəbsiz deyil. Etiqada görə ilan da şər, bədxah əməllər hamisi, hətta ölüm timsali olan Əhriyənin tabeliyindədir. Deyilənə görə, Dədə Qorqudu da ölüm məhz ilan cildində yaxalayır.

Belə olduqda Əhrimən gürusu ilanın bəlasına düşər olanın aqibətinin uğursuz olacağı barədə daha uzun-uzadı izahə ehtiyac duyulmur. Sözsüz, bütün bu təsəvvürlər «Qarşısına ilan çıxanın işi uğursuz olar» sinamasını yaratdıığı kimi, «görüm səni ilan çalsın», «ilan vurmüş» və s. qarışlıklarının da formallaşmasına səbəb olmuşdur. Hətta bu gün belə pis, bədxah işin qulpundan əl çəkməyənə qarşı «ilan oğlu», «ilan balası» ifadələri işlədiril ki, bu da ele söylədiyimiz görüşlərlə ilgilidir.

Xalq yaratdığı örnəklərdə süjeti bəzən bilərkən, qəsdən elə tərzdə inkişaf etdirir ki, mətləb bilavasitə alqış-qarışın yardımını ilə öz həllini tapır. Həm də burada, müəyyən ana qədər, poetik imkanın güzəştü sayəsində təsvir, fantastika öz cılısı ilə güman və şübhə məcrasını qabaqlayır. Bir növ həqiqət örtüyüնə bürünür.

Şehirli nağıllarımızın sırasında olan «Bənidəş şəhərinin sırrı»ndə hökmdara oğlan kimi təqdim edilmiş, övladlılığı verilmiş vəzirin qızının taleyi söylədiyimiz cəhətdən maraqlıdır. Yusif və Züleyxa əhvalatı tək nağılda da hökmdarın arvadı bu «oğlanı» sevir. İstəyinə nail olmadıqda hiylə toxumu cüçərtməyə başlayır. Özünü yalandan naxoşluğa vurur. Və erinə deyir ki, mənim dərdimin əlacı Bənidəş şəhərinin sırrindəndir. Oğlumuz bu sırrı öyrənsə, mən sağalaram. Həm də belə deyəndə o, çox gözəl bilir ki, bu səfərdən indiyə qədər heç kim sağ-salamat qayıtmayıb.

Qız Bənidəşa gelir. Bəlli olur ki, Bənidəş hökmdarının arvadı yaramaz əməlindən xəbər tutan olmasın deyə şəhərin bütün adamlarını, eləcə də buraya gələnləri daş etmişdir.

Qız şəhərin qurşağı qədər daş olmuş yegane yarımcانlısından hökmdarından öyrənir ki, burada əsas sırrı sehrkar qadının əlindəki çubuqdadır. Hökmdar deyir: «Qorxma, onun ki, çubuğunu əlindən aldın, daha heç kimi daşa döndərə bilməz, amma onun nəfəsində bircə qarğış qalacaq, sənə nə qarğısa o saat olacaq» (11, IV, 107).

Doğrudan da, qız arvadın əlindən çubuğu alıb onu məcbur edir ki, daş etdiyi adamları yenidən əvvəlki hala qaytarsın. O, buna əməl edir. Qızın əlindən buraxılardan sonra isə sehrkar arvad ona: «qarğış elədi ki, görüm oğlansansa dönüb qız olasan, qızsansa dönüb oğlan olasan. Qız elə o saat dönüb oldu anadangəlmə oğlan» (11, IV, 107).

Əlbəttə, bu cəhətin özündən də, qeyri-təbii olsa belə, görünür

ki, sehr müqabilində real münasibətdən yaranan ideyaya daha çox üstünlük verilmişdir.

Bəlli olduğu tek, ana südü həmişə müqəddəs sayılmış, ondan keçilməmiş, nağıl və dastanlarımızda divlər, pərilər analarının südünə and içdikdən sonra bağladıqları şərti pozmamış, hünərvər bir kimsəni münasib işi müqabilinde «anan südü sonə halal olsun», - deyə alqışlamışlar. Hətta rəvayətə görə, övlada qarşı atanın qarğışı ananın qarğıından nisbəten daha kəsərli olur. Düzdür, ananın da başqalarına söylədiyi qarğış olduqca amansız bir hal kimi qiymətləndirilir. «Kitabi-Dədə Qorqud»da Salur Qazan oğlu Uruzun əsir düşdüydən xəbər tutmur və elə zənn edir ki, qorxaqlıq edib döyüşdən evə qaçmışdır. Əgər belədirse, o mütləq Uruzu altı yerə parçalayib altı yol ayricina tullayacaq ki, bundan sonra bir adam yoldasını döyük meydanında qoyub qaçmağa cəsarət etməsin. Qazan evə çatıldıqda onları qarşılıyan xatunu oğlunu alıclar arasında görməyincə:

*Qara başım qarışı tutsun, Qazan, səni  
Bir bayım görünməz, bağımı yanar,  
Neylədin, degil mana!  
Deməz olsan yana-göynə qarğaram, Qazan, sana. –*

dedi (54, 77). Qarğışdan, həm də elə-belə adı yox, «yana-göynə» qarğışdan Qazanı vahimə bürüyür. Anadan qarğış söyləməməyi xahiş edir. Yeddi gün möhlət istəyir ki, Uruzu tapıb gətirsin. Və o, bunu edir.

Amma ananın övladına qarşı qarğışı, nə qədər amansız olsa belə, yenə gücsüzdür, kəsərsizdir. Çünkü ananın südü söylədiyi qarğışın qarşısını kəsir, onu təsirsizləşdirir.

Ana südü bəzən ağır yara üçün də məlhəm olub. Belə ki, «Kitabi-Dədə Qorqud»da atasının əli ilə ölümcül yaralanmış Buğac anasına deyir: «Ana, ağlamagil, mənə bu yaradan ölüm yoxdur, qorxmagil! Bozatlı Xızır mənə geldi. Üç kərə yaramı siğadı. Bu yaradan sənə ölüm yoxdur (dedi). Dağ çıçəyi, ana südü mənə məlhəmdir – dedi» (57, 24).

Uşağa süd verən ananın döşləri ağrıyanda da deyirlər ki, körpəsi ağlayır. Yenə də elə «Kitabi-Dədə Qorqud»da Dirsə xan ovda oğ-

lunu yaralayıp Oğuzluya qayıtdıqda xatunu ona müraciətlə: «Kəsil-sin oğlan əmən süd damarım yaman sizlər» deyir (54, 22).

Bununla belə, ana naxxəf övladına «südüm burnundan gəlsin» qarşısını da söyləyir. Bundan başqa, bir adam əzab-əziyyətə, sixma-boğmaya düşdükdə də öz halını, vəziyyətinə «anadan əmdiyim süd burnundan gəldi» deyimi ilə izah eləyir.

Buradan belə bir sual yaranır ki, axı anadan əmilən südün yenidən həm də burundan gəlməsi mümkün olmayan hal, prosesdir. Belə olduqda haqqında danışdığını qarşış «qayətdə bietibar» sayılırmır?

Məsələnin mahiyyəti ilə yaxlılıq, tanışlıq sayəsində aydın olur ki, vaxtı ilə adamlara belə bir etiqad aşilanıbmış: ölü dəfn olunduğu günün gecəsi guya qəbir onu o qədər sıxır ki, hətta anadan əmdiyi süd burnundan gelir. Cox güman ki, elə söylədiyimiz qarşış da bu təsəvvürlə bağlı şəkildə yaranıbdır.

Ümumiyyətlə, alqış və qarışlar haqqında mövcud örnəklər əsasında daha geniş, ətraflı danışmaq mümkündür. Amma elə deyilənlər və digər bu qəbil ifadələr özleri səbut edir ki, arxada qeyd etdiyimiz tek, onlar, əsasən, insan təfəkkürünün hələ gərəyinçə formallaşmadığı bir dövrlə, ibtidai təsəvvürlərlə, inamlarla bağlıdır. Deməli, Azərbaycan xalq ədəbiyyatındaki alqış və qarışlar öz kökü ilə əski etiqadlar və bədii anlamlarla sıx əlaqədardır. Odur ki, bu janrıñ dərindən tədqiqi xalqın mənəvi mədəniyyətinin tarixi inkişaf yoluna nəzər salmaq baxımından da çox dəyərlidir. Bundan savayı, ilkin təfəkkürlə bağlı bu tərz örnəklər, sözsüz, sonrakı yazılı ədəbiyyatın yaranıb təşəkkül tapmasında da əvəz-siz qaynaqlardandır. Unutmaq olmaz ki, «Azərbaycan ədəbiyyatının bizi zə gəlib çatmış qodim nümunələri hələ yazışdan xeyli əvvəl, ümumi bədii inkişafın nisbətən aşağı qatında kainat, yaradılış, həyat haqqında ibtidai, mifoloji mərhələdə olduğu zamanlarda, əsasən şifahi surətdə meydana çıxmışdır» (61, 10).

## II HİSSƏ

### XALQ MƏRASİMLƏRİ VƏ ONLARIN POETİK MƏTNLƏRİ

İrəliləyişin başlanğıc çağlarında bütün xalqlar tək, bizim əcdadlarımız da körəbbi qüvvələrlə vuruşdan çəkinmiş, onlarla mübarizədə özlərini gücsüz bilmışlər. Dündür, ulu babalarımız təbiət qüvvələrinə qalib gəlməyə, onları öz istək və arzularına tabe etməyə səy göstərmişlər. Lakin bu səy daha çox «təsəvvürdə və təsəvvürün yardımı ilə» olduğu üçün ilkin miflərin yaranmasına götürüb çıxarılmışdır. Bu çağın nisbətən sonrakı, yəni şur, düşüncə, dərkətmənin ilkin assosiasiyaları yaranmağa başladığı vaxtlarda adamlarda yeni təsəvvür axım və cizgiləri oyanmağa başlayır. Bu adamlar nəsnə və olaylar arasında müəyyən daxili bağlılığın olduğunu düşündüklərin-dən bunları bir-birinə calayan, ilmələyən səbəb, başverməni də elə onların özlərində arayıb axtarmağa çalışmışlar. Bütün bu axtarışlar, ayrı sözlə, təbiət hadisələrinə təsir etmək baxımı ilə görülən tədbirlər, oxunan nəğmələr, o sıradan çəşid-çəşid oyunlar get-gedə mərasimlərin, mərasim ayınlarının və onların nəğmələrinin də yaranmasına yol açır.

Azərbaycan şifahi xalq yaradıcılığında mərasim poeziyasının yaranmasına ilkin əmək nəğmələrinin də böyük təsiri olub. Həmin əmək nəğmələrinin ən bitkin və daha geniş yayılmış örnəkləri əkinçiliklə bağlı cüt nəğmələridir. Bu, Azərbaycan xalqının ilkin çağlarında daha çox hansı təsərrüfatla məşğul olduğunu müəyyənləşdirməyə də kömək edir. El arasında cüt nəğmələrinə holovar deyilir. Bəlli olduğu üzrə, holovarlar ayrıca bir nəğmə kimi oxunulmaz. Bu nəğmələri yalnız işdə, yer sürüldükdə xodaqlar ahənglə oxuyurlar. Holovarların məzmunu əməyin, görülən işin necəliyi, xodaqın ovqatı, cütə qoşulmuş heyvanların hərəkətləri ilə bağlı olur. Qabaqlar holovar nəğmələri bir-iki hecalı misralardan ibarət olmuş və ahəngə, səsə uyğunlaşdırılmışdır. Zaman keçdikcə, ibtidai təfəkkürün inkişafı, söz sənətinin yeni formalarının yaranması ilə bağlı qodim holovarlar da bayatıların sırasına daxil olmuş və öz ilkin şəklini qo-

ruyub saxlaya bilmemişdir. Bununla belə, bayati formasında olsa da:

*Qara kəlim, gündə mən,  
Kölgədə sən, gündə mən,  
Sən yat qaya dibində,  
Qoy qaralım gündə mən.*

*Öküzün xodaqları,  
Sallanıb dodaqları,  
Tez çəkin, yer qurtarsın,  
Qayıtsın xodaqları.*

*Qara öküz aranda,  
Çıxar gün qızaranda,  
Xodaq murada çatar,  
Torpaqdan bar alanda (13, 9-10) –*

kimi nümuneler məzmunca holovar nəgmələridir və burada əkinçilik təsərrüfatı ilə bağlı cəhətlər eks olunmuşdur.

Xalqımızın, xüsusilə qoyunçuluq təsərrüfatı ilə bağlı belə ən qədim mərasimlərindən biri də bilavasitə qoyunların qızulamağa başladığı vaxtda icra olunan sayaçı mərasimdir. Mərasim qədimliyini öz nəgmələrində də çox açıq şəkildə qoruyub.

*Bu saya kimdən qaldı?  
Adəm atadan qaldı.  
Adəm ata gələndə  
Musa çoban olanda  
Qızıl öküz duranda  
Qızıl buğda bitəndə  
Dünya bünyad tapanda... (13, 15)*

Yaxud:

*Nənəm a qızıl qoyun,  
Yollara düzül qoyun,  
Şuqayibdan qalmışan  
Qalasan yüz il qoyun.*

Birinci nağmədən bəlli olur ki, sayaçı mərasimi ilk əsatiri insan sayılan Adəm ata dövründən, bugünkü bitən vaxtdan mövcud olmuş. İkinci nağmədə – «Şuqayib»dakı «Şu»nun (241, 413) əfsanəvi şəxs, hökmədar «qay»ın işə bir mənasının da ən qədim türk tayfalarından birinin adı (241, 28-30) olması məsələyə marağı daha da artırır.

Bizə bu da bəllidir ki, «Şu» əski türk dastanıdır. Adına dastan olan Şu miladdan qabaq dördüncü yüzillikdə yaşamış və türk tayfalarından Qayın hökmədarı olmuş. «Qay» işə «Kitabi-Dədə Qorqudu»nın ilk sohifəsində adı çəkilən tayfanın adıdır. Və burada deyilir ki, dünyada son olaraq həkimiyət bu Qayı tayfasının əlində olacaq. Biz bunu da bilirik ki, İsləmədən Türküstana qoşun yeritdiyi vaxt türk hökmədarı olaraq İsləmədən ordusuna qarşı duran da ələ Şu olmuşdur. Sözün açıldığı Şuya sonralar «Şueyb» adıyla Quranı-Kərimdə tuş olurq. Burada Şunun prototipi olan Şueyb Tanrıının təyin etdiyi peyğəmbərlərdəndir. Musa peyğəmbər də ələ Şueyb peyğəmbərin qoynularını otanır. Yenə də müqəddəs kitabdan öyrənilir ki, Şueyb təktənliq ideyasının tablıqlılarından olub. «Quran»da Şueyb öz tayfasına müraciətlə deyir: «Ey camaatim, Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrıınız yoxdur» (Əl-Əraf surəsi, aya 85).

Azərbaycan ədəbiyyatşünaslığında «sayaçı sözləri»nin, ələlxüsüs «saya» kəlməsinin izahına müxtəlif mövqelərdən yanaşılmışdır. Bu söz «kölgə» (F.Köçərli), «nağmə» (M.Arif, M.H.Təhmasib), «say-rəqəm» (Ə.Axundov), «bolluq-bərəkət» (V.Vəliyev), «tanrı, peyğəmbər, işiq, yol göstərən, tamaşaçı, ovçu, çoban» və s. (M.Həkimov) monalarında izah edilmişdir.

Müxtəlif adamların bu sözü müxtəlif mənalarda izah etmələrinə səbəb, sözsüz, «saya»nın çoxmənali olmasına.

Dilimizdə işlənən «sən çox saya adamsan», folklorşunas M.Həkimovun eldən topladığı «Saya yandıran çıraq ölüziməz», «Sayan qara geysin», «Sayan bəy olmasın», «Sayan sonsuz qalsın», «Sayanın vari davar, dağın vari qar», «Gözü tox olan sayanın davarı da çox olar», «Sayanın oxu, qurdun xofu yaman olar», «Saya sözdən, qurd gözdən tanınar», «Saya mərd olar, dərd olmaz» (85, 7-9) kimi örnəklər xalq təfəkküründən süzülüb kitabdan-kitabə keçən

*Salaməməlik say bəylər!  
Bir-birindən yey bəylər!  
Saya gəldi gördünüz?  
Salam verdi alındınız?*

*Alı təpəl qoç, quzu  
Sayaçıya verdiniz?  
Şəfa olsun yurdunuz!  
Ulamasın qurdunuz! (13, 15) –*

nəğməsindəki «saya» kəlməsindən belə nəticəyə gəlmək olur ki, «sayaçı sözləri» çoban mahnisi, çoban nəğməsi deməkdir. Akademik M.Arif və professor M.H.Təhmasib də çox düzgün olaraq «saya» sözünü bilavasita nəğmə ilə bağlı şəkildə izah etmişlər. M.Arif yazır: «Qoyunlar qızulamağa başladığı zaman çoban paltarı geymiş adamlar kəndbəkənd gəzib «sayaçı» mərasimi icra edirdilər. Çobanlar özləri ilə bir neçə qoyun-quzu gəzdirər, bu olmadıqda isə qoyun dəriSİ geyib obaları gəzər və sayalar (maldarlıq mahniları) oxuyarlar» (16, 5-6).

Buradan bir daha aydın olur ki, çoban olmayan adamlar da həmin nəğmələri – çoban mahnilarını oxumaq xatırınə məhz onlara məxsus paltarları geyməli olurmuşlar.

Sayaçı sözlərinin bilavasitə heyvandarlıqla bağlı olmasını Y.V.Çəmənzəminli də açıq şəkildə qeyd etmişdir. Bu cəhətdən onun 1921-ci ildə İstanbulda nəşr etdiirdiyi «Azərbaycan ədəbiyyatına bir nəzər» adlı kitabındakı sözləri diqqətəlayiqdird: «Sayaçı sözləri tərəkəmə xalqı arasında heyvanlara aid nəğmələrdir ki, toplanıb tədqiq olunmayıb».

Sayaçı sözlərinin daha çox qoyunların qızulamağa başladığı dövrə oxunması, eyni zamanda, sayıçı mərasiminin yaranmasına səbəb olmuşdur.

«Sayaçı sözləri»nə dair qiymətli fikirlər söyleyən prof.V.Veliyevin bir müşahidəsi xüsusilə əhəmiyyətlidir ki, burada qeyd etməyi lazım bilirik. O, sayaçı nəğmələrinin qədim nümunələrinin indiki bayati formasında olanlardan fərqləndiyini söyləmiş və bunu konkret misallarla izah etmişdir (29, 25-27).

Mərasim və onların poeziyası başqa xalqlarda olduğu tek, bizdə də iki şəkildə özünü göstərir. Bunlar ya sevinc, şadlıq, nikbin ovqat, ya da ki, dərd, kədər, qəm-qüssə, bir sözlə bədbin hissələr aşılıyır. Mərasimlərin, daşıdıkları xüsusiyyətə görə, bir neçə qismə ayrıldıqları söylənilsə də, onları, əsasən, iki növbə bölmüşlər: ailə-məişətlə bağlı mərasimlər və təqvim, yəni mövsüm mərasimləri. Hər iki mərasimdəki xalq poeziyası nümunələri isə çoxçəsiidlidir.

## 1. AİLƏ-MƏİŞƏT MƏRASİMLƏRİ

Ailə-məişət mərasim poeziyası örnəkləri xalqın həyatı təcrübəsi əsasında yaranan, formalasən poetik sənat inciləridir. Bu poeziyanın hər bir örnəyi nəğmə kimi, sözsüz, müəyyən məişət ayın və mərasimi ilə bağlıdır. Deyilən yənə xüsusi fikir verən slavyan xalqları folkloru mütəxəssisi N.I.Kravtsov qeyd edir ki: «Ailə mərasimi poeziyası vacib məişət məsələləri ilə əlaqədar icra olunan mərasimlərlə bağlıdır. Buraya insanın doğulması, evlənməsi, vəfat etməsi daxildir. İnsan həyatının bu mərhələlərinin hər biri slavyanlarda xüsusi mərasimlə müşayiət olunmuşdur» (153, 63).

Məsələyə bir qədər geniş əvvələn yanaşdıqda deməliyik ki, bu cəhət bütün xalqların məişətində eynidir. Bunun da obyektiv səbəbləri vardır. Belə ki, hər bir mərasim və bu mərasimin sözü, nəğməsi məxsus olduğu xalqın həyatını, yaşayış tərzini, on başlıcası təbiət və cəmiyyət hadisələrinə münasibətinin ayrı-ayrı tərəflərini konkret şəkildə ifadə edir. Bundan əlavə, onlar xalqın keçdiyi tarixi yolu, onun poetik təfəkkür tərzini, inkişafının istiqamətlərini müəyyənləşdirməkdə də böyük əhəmiyyət daşıyır.

### A. DOĞUM MƏRASİMİ VƏ ONUN POEZİYASI

Bala dadi, bal dadi,

Bala adam aldadı,

Şirinin şirin olu,

Acısı da bal dadi.

*El deyimi*

Hər hansı bir yenilik yaranışında və inkişaf edib formalasmasında mütləq özündə əvvəlki bazisa əsaslanır, ondakı mütəraqqi keyfiyyətləri mənimseyrir. Bu gün məişətimizdə müasirliyi ilə baxışı çəkən doğum adətləri və uşağın salamatlığının qorunması yolunda ki cəhdələr də eslində bu qanuna uyğunluğun məhsuludur. Bilindiyi tek, övlad törətmək, nəsl artırmaq adamları ta qədim çaglardan düşündürən əsas və vacib məsələlərdən olmuşdur. Hətta qız gəlin

köçürülərkən, ona xeyir-uğur dilənərkən qucağına uşaq verilmiş, ər evində duvağını barlı ağacın budağına atmış, onun üçün salınmış ya-tağə əvvəlcə uşaq uzandırılmış və bütün bunlarla gelinin də oğul-uşaq anası olması arzusu ifadə edilmişdir. Əks halda tayfa, soy, el, oba bu evə həqarətlə baxmışdır. Deyilən baxımdan naşıl və dastan-larımızdan istənilən sayıda nümunə göstərməyin mümkünüyüni nə-zər alıb, təkcə bir misalla kifayətlənirik. «Kitabi-Dədə Qorqud»dan bəlli olur ki, söylədiyimiz baxımdan ziyanətlər keçirilmiş, oğlu olanı ağ, qızı olanı qızıl otaqda əyləşdirmiş, «oğlu-qızı olmayanı allah-taala qarğıyıbdır, biz dəxi qarğarız» - demiş və onları qara otaqda oturmuşlar. Odur ki, uşağı olmayanlar, lap qədimdən müxtəlif mü-a-lıcıvi çarələrə əl atmışlar ki, bu da şifahi ədəbiyyatda, xalqın bədii söz sənətində poetik əksini tapmışdır. Bunların da bəziləri cizgilə-rini, əlamətlərini folklorun arxaik janrlarından olan sinamalarda qo-runmuşdur: «Uşağı olmayan qadına birinci uşağı olmuş ananın ilk südündən içirsən onun da uşağı olar», «Uşaqlı qadın uşağı olmayan qadının başına məclis süfrəsi çırpса uşağı olar», «Uşağı olmayan qadın yuxuda yumurta görse uşağı olar» və s.

Qadının uşağı olmayanda onun gəlin gələrkən bəd nəzərə mübtəla olmasını, cilləyə (qırxa) düşməsini də zənn edir və bu münasibətlə bir sıra ayinlər keçirirlər. Misal üçün, cilləli onunla ey-ni gündə toyu olmuş başqa uşaqlı qadının ərinin şalvarının iki paça-sı arasından keçir; üzərik tüstüsüne tutulmuş qırx köynək yaxasını suya salır və həmin suda çimir; qəbristanlığa gedib yeddi qəbrin hə-rəsindən bir ovuc torpaq götürür və geri baxmadan evə gətirərek suya tökür və çərşənbə günü bu suda çimir; xəlvətcə o, bir zahi ar-vadın üstünə gedib cilləsini tökür (13, 260) və s.

Bu tədbirlər sırasında «cillə kəsmə» ayını, sözsüz, daha çox ma-raq doğurur. Adətən, cilləsi kəsilən adamın əl və ayaqlarının baş barmaqları ağ iplə üç dəfə bağlanır, cilləni kəsən adam ayin icra edə-edə:

*Həzrət Süleyman eşqinə,  
Cin qızı Mərcan hökmünə,  
Bəni adəmdən, bəni-heyyandan,  
Cindən, şeytandan, axar sudan,*

*Köklü ağacdən, dibli qayadan,  
Yeddi yolun ayricindən,  
Hər kəsin cilləsinə düşübə  
Çilləni kəsdim (13, 270) –*

ovsun nəğməsini avazla deyir və ipləri qayçı ilə kəsir. Bu proses üç dəfə təkrar olunur; sonra iplər cilləsi kəsilənin başı üstə tutulub xüsusi «qırxacan camı» vasitəsilə onların üzərindən su axıdılır. Bu-nunla da dərd-bəlanın yuyulub aparılmasına, qadının övlad anası olacağına inanılır.

Y.V.Çəmənzəminlinin fikrino görə «cillə» xalq arasında ağırlıq mənasında başa düşülür ki, bunu da əvvəldə qeyd etmişdik. O, eyni zamanda cillə kəsmək adətini «Avesta»dakı insanlara zərər toxun-duran qırx fənləiq pəriləri ilə də əlaqələndirmişdir.

Hətta İ.S.Brakinski də «cillə»dən bəhs edərək yazır ki, bu fəna-liq pəriləri yeni doğulmuş uşağı qırx gün ərzində xətər toxundur-mağça çalışırlar. Ona görə də bu müddət ərzində uşagın yanında da-imə adam olmalı, tek qalmamalıdır.

Burada sual doğuran cəhət odur ki, ayində zərdüştilər tərefindən də müqəddəsləşdirilmiş ağ rəng, axar su, köklü ağac, dibli qaya, yeddi yol ayırıcı, cin və şeytan kimi fəna qüvvələrlə bir sıraya qoyulmuşdur. Bundan başqa, ən müqəddəs sayılan su Əhrimən məhsulu olan dərd-bəlanı təmizləmək vasitəsinə çevrilmişdir. Əs-lində bu, ona görə belə olmuşdur ki, haqqında danışılan «cillə kəsmək» bir sıra başqa məsələlər kimi, sonrakı çäglarda müəyyən tə-sirlərə düşərək pozulmuş, ilk yaranışını qoruyub saxlaya bilməmiş-dir (26, 63).

Uşaga qalan qadına hamilə, ikicanlı, boylu, yüklü deyilir. Qadı-nın boyluluğu, əsasən, onun adat (vədə) vaxtının keçib-keçməməsi ilə bilinir və bundan sonra onun səksənməməsinə, ağır iş görməmə-sinə, şər qovuşan vaxtı bayırə tək çıxmamasına səy edilir. Əks hal-da o, uşaq ziyan edə bilər.

Qadın boylu olandan sonra daha çox turş, meyxəş yeməklərə meyl salır ki, buna da «yerikləmə» deyilir. Bu proses beşaltı ay və bəzən bir az da çox davam edir. Etiqada görə yerikləyən qadına is-

tədiyini verməsən onda bətnindəki uşaq naqis olar. Odur ki, doğulacaq uşağın hər cəhətdən kamil olmasını təmin etmək üçün öncədən – elə yerkələmə çəğindən müxtəlif çarələrə əl atılır. Aşağıdakı xalq deyimləri-sinamalar bu baxımdan maraq doğurur.

Qadının boylu olması bəlli olunca 1) altı ay müddətində evə, həyətə, dovşan gətirilməz. Yoxsa doğulacaq uşaq mırıq olar; 2) bəliğə baxsa, yaxud otini yesə doğacağı uşaq gec dili açar, ya da tamamilə lal olar; 3) yatdığı zaman ayaqlarının üstündən keçən uşaq axsaq olar; 4) bətnindəki uşaq kimin gözünə tərpənsə o xasiyyətdə olar, ona oxşayır; 5) güzgüyə baxsa doğacağı uşaq göyçək olar; 6) nar yesə uşaq gözəl, heyva yesə yanaqları qəmzəli, dəvə əti yesə qalındodaq, qarpirz yesə uşaq böyüyəndə evə, ailəyə soyuq münasibəli olar və s.

Boylu kifir, yaxud naqis uşaq doğmasın deyə həmişə üzügülər, xoşrəstar olmağa səy edir. Güllərə-çiçəklərə, suya, səmaya, könül açan rənglərə baxmağa çalışır.

Bütün bu cəhdlərdə təqlidi sehrin – bir işlə digərinə təsir etməyin mümkünüyünə inamin mövcudluğu göz önündədir. Bundan əlavə, dovşanla bağlı etiqadılarda o guya şeytanın zoomorf obrazıdır, insanlara zərər yetirən bədxah ruhdur, cadugərdir (208, 72-73). Bir əfsanədə də deyilir ki, dünyanın başlanğıcı vaxtında Ayın batması ilə kainatın dağılacığı, adamların məhv olacağı xəbərini dovşan bütün aləmə car çəkir. Bundan acıqlanan Ay dovşanı necə vurursa onun üst dodağı çatlayır. Odur ki, dovşan da bu heyfini adamlardan alır. Beşikdəki uşaqları mırıq edir. Bu səbəbdən də qadın boylu olanda ev-əşıya dovşan gətirilmir.

Doğulacaq uşağın cinsiyyətini ertədən ayırd etmək təşəbbüsü də adamlar üçün ehtiraslı bir marağa çevrilibmiş. Bu münasibətlə görünlən tədbirlər, xalq sinamaları yenə də ibtidai baxışların nəticəsi kimi diqqəti cəlb edir:

Qadın hamiləliyini duyduğu ilk gündən Aya baxsa oğlan, Günəşə baxsa qız doğar;

Boylu yuxuda alma görə qız, bıçaq görə oğlan doğar;

Boylu qara-qışqırıq salsa, deyingənlilik etsə qız, sakit təbiətli, həlim xasiyyətli olsa oğlan doğar;

Boylu çox, həm də rahat yatsa oğlan, az və narahat yatsa qız doğar;

Qadının boylu olduğunu ilk dəfə bilən adam ona xəlvəti göz qoyar. Əgər boylu oturduğu yerdən qalxıb ilk dəfə sol ayağını qaşağla atsa qız, sağ ayağını qabağa atarsa oğlan doğar;

Boyluluğun səkkizinci ayında qadının döşünə süd gəlir. Bu süd əvvəlcə sağ döşə gələrsə oğlan, sol döşə gələrsə qız doğar;

Uşaq qarının ön tərəfində çabalasa boylunun oğlu, arxa hissəsinə də çabalasa qızı olar;

Boylunun qarnı aşağı sallanıb yastı olarsa qızı, yuxarı dərtimib sıvrı olarsa oğlu olar;

Qoyun kəlləsi bişirilən zaman cəhənglərini dərtib ayıırlar. Cəhəng sümüyü etli çıxarsa niyyəti tutulmuş boylu qız, ətsiz çıxarsa oğlan doğar;

Qadının boyluluğu bilinincə başına xəlvəti bir çımdık duz atılır və hərəkətlərinə göz qoyulur. O, əlini başına tərəf aparsa oğlan, ayağına sarı aparsa qız doğar;

Balığın başında bir fal sümüyü var. Boylu üçün niyyət edib onu oturduğu yerdə arxa tərəfinə atırsan. Sümük arxası üstə düşsə boylu qız, üzü üstə düşsə oğlan doğar;

Boyluluq çağında qadının dodaqları qalınlaşarsa qız, qaydasında olasa oğlan doğar;

Uşağın ilk dişi çıxanda hədik bişirilir. Süfrəyə bıçaq və daraq qoyulur. Uşaq əgər bıçağa əl uzatsa növbəti uşaq oğlan, darağa əl uzatsa qız olar.

Qadın boylu olduqda gözəlləşərsə oğlan, kifirləşərsə qız doğar və s.

Bunların bəziləri animist, totemist, hətta kosmoqonik görüşlərlə bağlıdır. «Qadın hamiləliyini duyduğu ilk gündündə Aya baxsa oğlan, Günəşə baxsa qız doğar» örnəyinə diqqət yetirək. Bəlli olduğu tək, bir azərbaycanlılarda deyil, bütün dünya xalqlarının əsatir, əfsanə, nağıl və rəvayətlərində, əsasən, Ay oğlan, Günəş isə qız kimi təsvir olunub. Mənzərə daha aydın olsun deyə, nümunə üçün bir xalq əfsanəsinə diqqət yetirək: «Öz gözəlliyi ilə öyünən Günəş çox məğrur bir qız idi. Götüründə səpələnən ulduzlar onun pişvazında durardılar, onun yolunu həsrətlə gözlərdilər. Lakin bu məğrur qız yolunu gözleyənlərin çox olduğunu gördükdə dənə da məğrurlaşar, gözlərindən sevinc və məğrurluq alovu saçardı. Bu alovə dözməyən ulduzlar yanılıb kül olar, Günəşin çıxmazı ilə yox olardılar. Lakin mə-



həbbət onları ölməyə qoymazdı, onlar yenidən dirilib dünyaya gələrdilər. Lakin Güneşti ulduzlardan daha çox Ay maraqlandırırdı. Çünkü o tək idi, bəzən də öz məhəbbətini Güneşə bildirmək üçün ikiyə bölüner, bədənini parça-parça edərdi. Bəzən də həsrətdən o qədər nazilərdi ki, Güneş özü də onu görəndə xəcalət çəkib üzünə pərdə (bulud) çəkib gizlənərdi. Bir gün Ay Güneşin görünüşünə gedir. Güneş Ayın gözəlliyini görərkən həsəddən qəlbini parçalanır, onu sevən oğlanın daha gözəl olduğunu görüb xəyalə dalır, axırdı deyir: «Əgər məni ürəkdən sevirsənə, üzündəki qara xalı dirnağınlı qoparib mənə ver, mən onu öz ovcumda görmək istəyirəm». Ay heç nə düşünmədən sevgilisinin əmrini yerinə yetirir. Ayın üzünü qan bürüyür. Bu zaman Güneş qəhqəhə çəkib gülür. Ayın fədakarlığına cavab olaraq deyir: «...sənin gözəlliyin o xalda idi, onu da qopartdin, indi dünyanın ən gözəli mənəm». Güneşin bu sözü Ayı təəccübləndirir, onun üzüne tökülen qanı sıfətindəcə donub qalır. Elə o vaxtdan Ayın üzündə ləkə qalır. Ay Güneşdən uzaqlaşır, bir daha onu görmek istəmir. Güneş tutduğu işə peşiman olur, nə qədər Ayı çağırısa da, cavab almir. Odur ki, Güneş çıxarkən Ay üzünə pərdə çəkir, onun sıfəti solğunlaşır, Ay istəyir ki, Güneş onun üzündə olan ləkəni görməsin» (28, 306-307).

Hətta belə bir fikir də var ki, qız Güneşin yerdəki antropomorfizmi – insanlışdırılmış simvoludur. Belə bir etiqad isə daha çox «...qədim Atropaten və Arran əsatiri ilə əlaqədardır». «...ister Atropatendə, isterse də Arranda Güneş də, Ay da təqlis edilmiş, özləri də qadın və kişi şəklində canlı təsəvvür olunmuşular» (8, 18).

Nağıllarımızda təsvir olunun şər qüvvələr, xüsusiətə sonralar bu sıraya daxil edilmiş divlər qızları, bununla da Güneşti əsir etməyə, qaranlıq zirzəmilərdə, quyularda saxlamağa cəhd göstərmiş, suların qarşısını kəsmiş əjdahalar isə məhz qızları qurban tələb etmişlər. Bunu da qeyd etmək gərəkdir ki, yerdəki bütün parlaq nəsnələr də, bir növ, Güneşin yerdəki əksi, rəmzi sanılmış, odur ki, səfərə gedən arxasında su atmaqla yanaşı, güzgü çıxarılmış, qız gelin gedərək ondə güzgü aparılmışdır. Buna uyğun olaraq onlara uğurlu, işıqlı yol, xoşbəxt həyat arzulamışlar. Qadınların Güneş simvolu say-

lan güzgü, gümüş, qızıl və s. bu qəbildən olan parlaq nəsnələrə meyl, maraq göstərməsi də elə bunlar arasında bir yaxınlığın olmasına tək başa düşülmüşdür. «Kitabi-Dədə Qorqud»dan gətirdiyimiz örnəkdə də qızı olanın qızıl otaqda oturulması, sözsüz, bu anlamın bəhrəsidir.

Beləliklə, eski çağ insanların təsəvvüründə Güneş qız, Ay isə oğlan sayıldığı üçün ana olacağını bilən qadının da Güneşə baxmaqla qız, Aya baxmaqla oğlan doğacağı qənaəti yaranmış və bu, tədiricən sinamalar sırasında özünə yer tapa bilməsdir.

«Qadın boylu olduqda gözəlləşərsə oğlan, kifirləşərsə qız doğar» örnəyi isə belə bir təsəvvürlə bağlıdır ki, guya doğulacaq uşaq oğlan, yaxud qız olmasını öz anasının üzündə əks etdirir. Belə ki, boylunun bətnindəki uşaq qızdırısa, onda onların hər ikisi eyni dəbən üzvlərinə sahib olduqlarından təbiətcə qısqanc yaranan qadın çırkınlığı, əksinə oğlandırsa qəşəngləşir (237, 107).

Doğuş vaxtinin çatması boylunun keçirdiyi ağrılarından bəlli olur. Doğusu təmin etmək üçün bu sahədə püxtələşmiş qadın – mama çağırılır (söhbət eski çağlardan gedir) və həm də səy edilir ki, evdə az adam olsun. Çünkü adam çox olduqda etiqada görə şər qüvvələr onların birinin surətində boylunun gözünə görünür və doğuşu çətinləşdirir. Ağrıları azaltmaq və doğuşu asanlaşdırmaq üçün mama boylunu evin içində gəzdirir, onu kandarın, qabda qoyulmuş suyun, süpürgənin üstündən keçirir. Burada kandar yeni, başqa mühit anلامındadır. Yəni qadın bütün ağrılarını olduğu yerdə qoyur. Su isə, bəlli olduğu tək, həmişə özündə axarlıq keyfiyyəti daşıyır. Doğuş əsnasında da qadını onun üstündən keçirəndə ağrı-acılarının yuyulub aparılıcağıni düşünümlər. Süpürgə də silmək, süpürmək vasitəsi olduğundan şər qüvvələr ondan qorxub qadının yanından uzaqlaşırlar. Bundan əlavə, doğum çatın keçdikdə evdəki bütün düyünlü və ağızı bağlı nəsnələr açılır, qablardakı sular həyatə axıdır.

Söz yox ki, bu sadalanan cəhətlər həmişə xüsusi dua, nəğmələrlə müşayiət olunmuşdur. Dəyərlisi budur ki, elə burada da bütün çətinliklərin xilaskarı sayılan Xıdır/Xızır köməyə çağırılır. Həmin nəğmələrdən bir nümunəni burada xatırlatmağı yerində bilirik:

*Xıdır nəbi,  
Xıdır İlyas,  
Bəndə, bəndədən xilas!*

Uşaq anadan doğulunca atasına müstuluqcu gedir. Çağıanın göbəyini ya mama, ya da ədəb-ərkanlı, uşaqlı bir qadın kəsər. Bu ona görə belə edilir ki, inama görə, uşaq gələcəkdə onun göbəyini kəsənin xasiyyətində olur. Kəsilmış göbəyi qapının üstünə sancıb saxlayırlar. Uşaq böyüüb öz göbəyinin düyüünü açsa, yaddaşlı, ağıllı, həmçinin evcanlı olar. Ümumiyyətlə, uşaq anadan olunca onun bədənindəki əlamətlərə görə geləcək taleyinin necəliyini müyyəyənləşdirməyə də cəhd edilibdir: uşaqın alnı tüklü olarsa qəddar, başı iri olarsa ağıllı, gözləri sarıa hiyləgər, kələkbaz, göbəyinin üstündə xal varsa böyük adam olar. Həmçinin uşaq həftənin tək günündə anadan olarsa növbəti doğulacaq uşaqın oğlan olacağı zənn edilir. Uşaq doğulduğu zaman əlləri qulaqlarına tərəf qalxmış vəziyyətdə isə böyük bir adam olacağına, əlləri köksü üstə olarsa ağıllı, doğulunca əlləri bir şey arar kimi hərəkət edərsə yaxşı xəssiyətlə olmayıağına inanılarmış (238, 81-82).

Doğuşun onuncu günü uşağı əmizdirirlər. Bu vaxt suya duz da tökürlər. Əksər xalqların məişətində özünü göstərən bu hal bir sira görüşlərlə bağlıdır. Misal üçün, bir xəbərə görə bu, uşaqın qorxması, tərləməməsi, bişkin vücdulu olması üçün edilir (237, 57). Başqa bir söyləməyə görə isə uşağı zərərli həşəratlar sancmasın, bədənində səpmələr olmasın, azarlamasın deyə belə edilir (216, 192-193; 160, 74). Bizdə də bu söylənilən xüsusiyyətlərin bəziləri olmaqla yanaşı, həm də daha çox ona görə suya duz töküür ki, guya bununla uşaq gələcəkdə doğru, sözübütv, mərd, ölçüb-biçməyi bacaran olsun. Əbəs yerə deyil ki, indinin özündə belə bir adam namərd çıxanda, yalan danişanda, arsızlıq edəndə, hərəketlərinə sərhəd qoymayan da ona qarşı «duzsuzdu», «duzu yoxdur», «duzsuz doğulub» deyilir.

«Koroğlu» qollarındaki bir epizod bu baxımdan olduqca tutarlıdır. Nizami adına Ədəbiyyat İnstitutunun folklor arxivində qorunan həmin qolda bildirilir ki, Qəcar Alı namərdlik edib Koroğlunu arxadan vurduqda o deyir: «Qəcar Alı, təqsir səndə deyil. Səni tutan ma-

maçadadır. O mürtəd qızı səni tutanda duz səpməyib. Duzsuz adam isə həmişə sənin kimi namərd olar».

Elə gülünc söz söyleyən, münasib olmayan ifadələr işlədən adama «şit-şit danışma» deyəndə də yəqin ki, xatırlatdığımız mövqedən çıxış edilib.

Uşaq əmizdirilərkən ana ona yaxın gəlmir. Əksinə, uşağı onunayağına aparırlar. Bu ona görə belə edilir ki, uşaq gələcəkdə də anasını saysın, çağırışına gəlsin, ona hörmət eləsin. Dediymiz cəhət Orta Asiya xalqlarının məişətində də elə belədir (199, 92).

Yeni uşaq doğmuş qadın zəhi adlanır. Qırx gün davam edən zəhiliq dövrü həm ana, həm də uşaq üçün ən çətin, qorxulu çağ sayılır. Guya şər qüvvələr məhz bu qırx günün içində onlara xətər toxundururlar. Ona görə də bu münasibətlə bir sıra tədbirlər görülür. Zahinin yatacağının çevrəsinə keçi qəzilində hazırlanan sicim dolayıb uclarını da yerə sancılmış bizə bağlayırlar. Qırx gün müddətin də burada şam, lampa yandırırlar. Zahinin yaxasına iynə sancılır, yastığının altına güzgü, bıçaq, xəncər və s. dəmir nəsnələr, həmçinin qapının girəcəyində üstündə ağızı açıq qayçı olan şüşə qabda soğan qoyulur. Buradakı işıq, dəmir nəsnələr, sözsüz, dualist anlamın bəhrəsidir. Elə soğan da bu mövqedən izaha ehtiyac istəyir.

Bəlli olduğu üzrə, dualist baxış varlığı daim iki qütbə bölmüşdür: xeyir-şər, yaxşı-pis, isti-soyuq, şirin-acı, işiq-qarənlıq və s. Deməli, soğanda da acılıq keyfiyyəti olduğu üçün ona şər qüvvələrin məhsulu kimi baxılmış və ondan cyni zamanda, təqliidi sehr vasitəsi kimi istifadə edilmişdir. Belə ki, guya digər bədxah qüvvələr öz cinsləri olan yerə saniyən gəlməzler. Elə buna görə də qabı qapının girəcəyində qoyular ki, gələn şər qüvvələr onu görüb geri qayıtsınlar. Soğanı isə kəsərdən salmaq üçün, dediyimiz kimi, qabın ağızına qayçı qoyulur. Guya şər ruh buradan bayır çıxməq istəyəndə bulunsa onda qayçı onu kəsər, doğrayar. Yatacağın çevrəsinə dolanmış keçi qəzilindən olan sicime də şər qüvvələrin qarşısını kəsən vasitə kimi baxılmışdır (199, 97). Amma niyə məhz keçi qəzilindən olan sicimdən istifadə edildiyi və onun hansı sehrlili qüvvə yiyesi olması dünyunu indiyə qədər açılmamışdır. Bu məsələ xalq yaradıcılığında mifoloji örtülü obrazlardan sayılan animist, totemist, antropomorf,

kosmoqonik təsəvvürlərlə bağlı olan və nisbətən sonrakı çağlarda zəhi üçün bələya çevrilən doğum ilahəsi, artımın qoruyucusu Al//Hal barədəki düşüncələrlə bağlı öz həllini tapa bilər. Bu əsatiri varlıqdan sahmanlı dənişməzdən qabaq onun adı haqqında, ötəri də olsa, fikir səyləməyi gərəkli sayırıq. Azərbaycanlılar arasında bu, Al arvadı (Hal arvadı, Al anası), Hal anası, Al qarısı adları ilə tanınır. Ehtimal ki, Alyabani (Alyebani – Alibiyabeni – səhranın, cölün alı, heyvanlılığı) və Qulyabani (Quleybani – Qulibiyabani – səhranın, cölün qulu – erkək) də müəyyən baxımdan «Al» təsəvvürü ilə bağlıdır. Ayri-ayrı türkdilli xalqlarda bu mifik varlıq Albis, Almis, Albas, Albus, Alas, Almız, Albassi, Albarstı, Albaslı və başqa adlar (171, 58) daşısa da, elm aləmində daha çox Albasti adı ilə məşhurlaşış və biz də bu cür adlandıracagıq. Buradan elə nəticə çıxmamasın ki, barəsində danişdığımız bu əsatiri obraz yalnız türkdilli xalqlara bəlliidir. Albastıya əfqanlar Madəri al, Madəri yal, Madəri hal, Madəri ol, taciklər Almastı, gürçüler Ali, talişlər Alajen, bir sıra slavyan dilli xalqlar Ala, ləzgiler Alpab, inquş və çəçenlər Almazı, monqol dilli xalqlar Almas, tatarlar Ol və s. deyirlər (105, 89-90; 171, 58).

Bu bir həqiqətdir ki, indiyəcən araşdırıcıları sözü gedən mifik obrazın adı çox maraqlandırılmışdır. Və onlar bir qayda olaraq bu adın – «Albastı»nın ikinci, yəni «bastı» komponentini bütün türkdilli xalqlar üçün anlaşıqlı olan «basmaq», «əzmək» kimi izah etmişlər. Birinci komponentdəki «Al»a baxışda isə fikirlər haçalanmışdır. E.Benvenist və M.Andreyev «Al»ı «bastı»dan tamamilə ayrı bir demonoloji varlıq kimi alb hind-iran mənşəli saymışlar (105, 90). N.Aşmarin, K.Menqes, S.Malov isə «Al»ı «Kitabi-Dədə Qorqud»da six-six rastlaştığımız «alp» – yəni «bahadır» «qəhrəman»la əlaqələndiriblər (152, 60).

Dəyərlidir ki, Orxan Acıpayamlı da Türkiyədə Al, Albasti, Al qarısı, Al anası, Al qızı kimi tanınan bu obrazın adındakı «Al»ın bir sıra digər anlamlarla yanaşı, «alp»la da bağlı olduğunu qeyd etmişdir (237, 78). B.Albarov isə «Al»ı Qafqaz mənşəli saymağı lazımlı bilmişdir (102, 74). Bu obraz Q.A.Klimovla, D.İ.Edelmanın da diqqəti ni çıkmış və onlar birlikdə «Albastı//Almastunun etimologiyasına dair» («Sovetskaya tyurkologiya», 1979, №3, səh.57-63) adda xüsusi-

si məqalə yazımışlar. Araşdırmağa zəngin ədəbiyyat cəlb etmiş bu müəlliflər də adın açıqlığı ilə izaha bir o qədər ehtiyac istəməyən ikinci komponenti barədə müfossal danışmışlar. Məsoləni dil baxımdan daha çox mədəni əlaqələr fonunda öyrənməyi əlverişli bilən Q.A.Klimovla D.İ.Edelmanı, məqalənin adından da göründüyü kimi, əsasən Albasti (Albastı) deyimi düşündürmüştür. Belə qənaət yaranı bilər ki, bu müəlliflərin azərbaycanlıların, Anadolu türklərinin, əfqanların, talişlərin, ləzgilərin də bu əsatiri varlığı tanımalarından xəberləri yox imiş. Onda biz belə bir xəbəri yada salmağı yerində bilirik. Klimov və Edelman məqalələrində professor M.S.Andreyevin «Po Etnoloqii Afganistna Dolina Pandjşir» (materialı iz poezdkı v Afganistan v 1926 q.) əsərindən iki dəfə misal götürmişlər. M.S.Andreyev isə məhz həmin əsərində yazır ki, bu obrazı azərbaycanlılar al anası, al arvadı, Anadolu türkləri al qarısı, əfqanlar madəri al, madəri hal, madəri yal, talişlər ala jen, Azərbaycanda yaşayan kürdlər hal anası, dağlınlılar alpab formasında deyirlər (105, 89-90).

Q.A.Klimov və D.İ.Edelmana görə Ön Asiyada, daha doğrusu Akkadda qadın ilahəsi sayılan lamastu/lamaştı deyilişdə tohrifə uğramış və Albasti şəklində düşmüşdür (152, 61-63). Əvvələ, bunu deməyi vacib bilirik ki, V.Xintsə görə, Ön Asyanın qədim dövlətlərindən biri sayılan Elamin tanrılar pantionunda qadınların qoruyucusu sayılan Lamastu adlı bir ilahə vardır (220, 61-62). Amma məsələ burasındadır ki, Elam və Akkad dövlətləri arasındaki çəkışmə və düşmənlik münasibətləri onların dini-mədəni görüşlərinə də elə bu cür təsir göstərmış və akkadlılar Lamastunu himayəçi, qoruyucu kimi yox, bədxah, şər varlıq kimi tanımlışlar. Doğrudan-doğruya «Akkad dilinin o dövra mənsub yazılı abidələri Lamastunu ən qorxulu ruh kimi təsvir edir» (19, 281).

Düşündürücü cəhət budur ki, Q.A.Klimov və D.İ.Edelman özləri də Lamastuya hətta «Elam qızı» deyib onun Akkad mədəniyyətindən çox uzaq olduğunu söyləyirlər. Bununla belə, çəkinmədən onlar Albasti törəyisinin Akkaddan başlandığını deyirlər. Amma bu müəlliflər sadə bir məsələni unudurlar ki, «Lamastu»nın türk dilində «Albastı»ya çevrilməsinin fonetik baxımdan əsaslandırılması mümkün deyil. Türk dillərindəki Albastının sami dillərindən biri

olan akkadcada Lamastuya çevrilməsində isə müəyyən bir qanuna uyğunluq görünməkdədir. «Al» ilə başlayan türk sözləri sami dillərinə keçərkən birinci heca həmin dillərdəki müəyyənlilik artıklı (al) ilə omofon olduğundan ya atılır, ya da bəzi hallarda olduğu kimi, metatezaya uğrayır. Məs.: altun yakut dilində mis, al-latun ərbəcə «sarı mis». Albis yakut dilində «mühərabə ilahəsi», ərbəcə Eblis. Bütün bunlar Albasti variantının Lamastuya nisbətən ilkin olduğunu göstərir (19, 241-242). Tək Azərbaycan dilində yox, bir sıra ayrı dilərdə də «Albastı»nın Alarvadı//Hal arvadı, Al anası, Hal anası, Mədəri al, Al qarısı, Alajen, Alpab şəklində deyildiyini yazmışdır. Bu ad birləşmələrinə ikinci komponentin «qadın» sözünü bildirdiyini sübuta çalışmaq sadəcə olaraq gülünc görünər. «Al»ın isə dilimizdə mənası çıxdır. Mütəxəssislərin dediyinə görə «Al» Azərbaycan dilində beş yüzdən artıq söz kökündə işlənir (95, 165). Əlbəttə, bu sözlərin hamisini aşasızlıca cəlb etməyə nə niyyətimiz var, nə də imkanımız. Bizi maraqlandıran budur ki, lügətlərdə bir sıra başqa mənalarla yanaşı, «Al»ın uca, hündür, ən yüksək, yekə, nəzərə çarpan, görkəmli mənaları da vardır. Filologiya elmləri doktoru Q. Voroşil «Al»ın dediyimiz mənədakı əhatə dairəsinin regionunu daha da genişləndirərək yazır: «Qafqaz dillərində ala//elü//alau, «yüksek, hündür», urartu dilində al – eyni mənada, hətta akkad dilində «sema», «allah» mənasında işlənir. Türk dillərində də al//ala və ağ «yüksek, hündür» mənalarındadır. Alatau, Altay tipli oronimlərin «hündür dağ, yüksək dağ», ağ felinin isə «qalxmaq dağa, hündür yerə çıxməq» mənalarında olduğu məlumudur. «Kitabi-Dədə Qorqud» dastanlarında da «ala seyvanlı ağban evlər» ifadəsinə tez-tez rast gəlirik» (33, 43).

Burada «Ala jen»dəki «ala»ya da xüsusi diqqət yetirməyi vacib bilirik. «Azərbaycan dilinin izahlı lügəti»ndə «ala» belə izah olunur. «...tükünün bir hissəsi ağ, bir hissəsi başqa rəngdə olan. Ala at, Ala öküz, Ala inək. Qanın pozulması nəticəsində dəridə əmələ gələn ağ ləkə» (7, 62) və s. Deməli «ala» əslində elə «ağ» da deməkdir. Qeydlərimizdən biz bu qənaatdəyik ki, barəsində danışdığımız əsatiri obrazın adı əslində uca, hündür, nəzərə çarpan, görkəmli, ağ palatarlı qadın deməkdir. Belə söyləməyə əsas verən bir də budur ki,

ümumiyyətlə xalq yaradıcılığı nümunələrində yox, o sıradan elmi ədəbiyyatda da sarı və dağınıq saçlı, yağlı vücudlu, misdırnaqlı, vəlayaqlı, döşlərini ciyinlərindən geri atan, keçi şəkilli, qorxunc səsli mağaralarda, xarabalıqlarda, bulaq, çay, göl kənarlarında məskən salan bu əsatiri varlıq ağ palatarlı, uzun, hündür boylu təsvir olunur.

Albastı çox güman ki, əvvəller Günsənin antropomorfizmi sayılmış. Onun uzun sarı saçlı qadın kimi təsvir olunması da bu ehtimalın doğruluğuna inam cırğırı açır. Çünkü tək bizdə deyil, bir sıra xalqların folklorunda qadın Günsənin insanlışdırılmış simvolu biliñir. Hətta «güman edilir ki, qədim zamanlarda Al ruhuna od, atəş al-lahi kimi pərvəsti edilmiş» (65, 25), başqa sözə «atəş kultu sayılmışdır» (237, 81). Odun isə Günəşlə bağlılığı yozum istəməyən aksiomadır. Bir sıra digər məsələlərdə olduğu kimi, sonralar Al ruhuna da baxış dəyişilmiş, hami – artım qoruyucusu vəzifəsindən düşürülmüş və bədxah, şər qüvvələr sırasına salınmışdır. Hətta adı da ayri-ayrı şəkildə deyilmişdir.

Biz Al arvadının «keçi şəkilli» olmasını əbəs yerə xatırlatmadığımız. Başqa xalqların folklor ədəbiyyatında da bu haqda məlumat verilir. Misal üçün, qazax, qırğız, başqırdı xalqları arasında Albasti həmdə keçi şəklində təsəvvür olunmuşdur. Tuva-urxanlılar isə Albasti-nın ərə getməmiş bir qızdan doğulduğuna və keçi kimi mələməsinə inanmışlar (246, 53). Əvvəla, onun «keçi şəklində də təsvir olunması mifoloji baxımdan töbidiir. Axi keçi yazın, bununla əlaqədar olaraq artımın, məhsuldarlığın rəmziidir, mifik obradıdır» (69, 47-53). Keçinin yazın rəmzi olması xalqımızın «Kosa-kosa» adlanan çox əski bir mərasimində açıq-aydın özünü göstərməkdədir ki, irəlidə bu barədə ayrıca danışacaqı. Keçinin əsatirlə bağlılığı aşağıdakılardan da bəlli olur. Misal üçün, türkmənlərin «Goroğlu» (Qərifoğlu) dastanında qəbirdəki uşağı – Goroğlunu (Koroğlu) keçi əmizdirir. Türk dilli qacınlər yeni doğulmuş uşağı şər qüvvələrdən qorumaq üçün «nənnəsinə keçi dərisi qoyur», altayıllar isə uşağın beişiyindən keçi sümüyü asırlar. Maraqlıdır ki, bu məsələlər prof.M.Seyidovun da diqqətindən yayınlanmışdır və o, «Kitabi-Dədə Qorqud»da Dədə Qorqudun Bamsı Beyrək üçün Banuçıçayı istəməyə gedəndə mindiyi atlardan birinin niyə keçi başlı, Qazaxistanda qazıntı zamanı ta-

pilmüş «Qızıl adam»ın papağındaki at təsvirinin keçi buynuzlu olmasının mifoloji köklərini üzə çıxarmışdır (72, 40-41).

Bütün bu deyilənlər zahının yatağının niyə keçi qəzilindən olan siccimlə çevrelenməsini de aydınlaşdırır. Deməli, bu, əslində doğum hamisi, artımın qoruyucusu olan Albastının simvoludur. Huşunu itirən zahının yanında Al//Hal nəğmələri oxunula-oxunula çalınan nəğarının da bir üzüne qurd, digər üzünə isə keçi dərisi çekilməsi, şər qüvvələrin əməli sayılan soyuqdeymədən naxoşlayan uşağın keçi dərisinə salınması, uşağa ana südü əvəzinə keçi südü verilməsi və s. dediyimiz məsələyə marağrı daha da çoxaldır. Qədim slavyanlıarda, xüsusiələ bolqar, serb və xorvatlıarda da tamamilə Albastiya oxşayan Orisnitsa adlı bir mifik yaradılış, hamı vardır. Qadın surətində olan Orisnitsa doğuş çağında gəlib uşağı şər qüvvələrdən qoruyur, ona sağlamlıq və xoşbəxtlik bəxş edir (153, 64). Burada bunu da deməyi vacib bilirik ki, Azərbaycanda Albasti nəinki doğum, artım hamisi, həmçinin uşağı xəstəlikdən qoruyan, xilas edən varlıq sayılmışdır. Bu baxımdan vaxtı ilə Azərbaycanda Albasti ilə bağlı əfsanə və rəvayətləri toplayan İ.D.Burtsevin bir məlumatı olduqca faydalıdır. O, Albastını «adamlar arasında o qədər də pis niyyətli olmayan» kimi təqdim etmiş və yazımışdır: «Lənkəran zonasının bir sıra kəndlərində qoca qadınlar mənə «sehirlə» sümükler («alarvadının dişi», «alarvadının dabanı») göstərdilər. Belə sümükdə deşik açılır, ona uzun sap keçirilir və sapın ucları birləşdirilir. Xəstə uşağı bu yolla alınmış əvrədən keçirdikdə o, guya sabahısı gün sağalmalıdır» (24).

Biz Albastının yağı vücdulu olmasını da bildirmişdik. Qaynaqlarda deyilir ki, Sibir xalqlarında boylu uşağı olanda doğum ilahəsi Ayistin şərəfinə öz üzünə, əllərinə yağı sürtür, od-oçağa yağı atır və bir qabı da doldurub yanına qoyur. Uşaq doğulduğdan sonra isə Ayisti şadlandırmaq üçün buradakılar yağı sürtülmüş fiqurları odda yandırıb xüsusi nəğmələr oxumaqla mərasim keçirirlər (237, 72-73). Orta Asiyada isə ana südündən əvvəl uşağın ağızına bir parça yağı qoyulur (216, 193). Burada bir dəlili deməyi də əlverişli sayıraq. Şum vaxtı torpaq ilahəsi Ərmaitanın şərəfinə keçirilən bir sıra mərasimlər sırasında cütə qoşulacaq öküzlərin boyun və buynuzlarına yağı sürtmək ayını də vardır. Bu, hətta bir el söyleməsində - holovar

nəğməsində də özünü qorumuşdur:

*Öküz boynun yağlaram,  
Düşmən gözün dağlaram,  
Şırımı dərin götür,  
Sənə yonca bağlaram (13,11).*

Bilindiyi kimi, Albasti ilə Nahid arasında bir bağlılığın, oxşarlığın olması da düşünülür. Qaynaqlardan isə bəlli olur ki, öküz həmisi şə ilahə Nahidin himayəsində bəslənilmiş.

«Al» həm də «qan» deməkdir. Barəsində danışdığımız ruh bəd-xah qüvvələr cərgesinə düşəndə yəqin ki, onun adındakı bu cəhətə xüsusi fikir verilmişdir. Çünkü belə fərz olunur ki, Albasti boyolunun doğacağını dəqiq biliş və bu vaxt gəlib yalnız onun gözünə görünür. Zahi huşunu itirir. Albasti onun ciyərini çıxarır. O, ciyəri suya saldıqda qan yuyulub gedir, yaxud donur və bununla da sahibi ölü. Əlbəttə, pataloji proseslə bağlı olan bu məsələnin tibbi mahiyyəti əski çağlarda, təbii olaraq, dərk edilmədiyi üçün doğan qadının çoxlu qan itirməklə halsizləşmasına, huşunu itirməsinə Albastının bu işə müdaxiləsi kimi baxılmış və bələnin qarşısını almaq üçün qabaqcada müxtəlif çarələrə əl atılmışdır. Qadının çətinliklə doğmasının da səbəbi Albastıda görülmüş və zahının başı üstə mis qabları bir-birinə vurub səs salmaqla bədxah qüvvənin qovula biləcəyini düşünmüşlər. Bu məsələnin maraqlı və həm də tipoloji baxımdan xeyri ondadır ki, axı qədim zamanlarda, daha doğrusu, sehirə, əfsuna qüvvətli inam olduğu vaxtda adamlar Günəşin, Ayın tutulmasına da şər qüvvələrin işi kimi baxmış və elə bu məqamda da mis qabları, başqa metal nəsnələri döyəcəyib səs salmaqla onları qorxuzub qaçıracalarını zənn etmişlər. Uşaq doğulanda əgər qadın huşunu itirsə imiş onda hamı belə fikirləşərmiş ki, deməli, artıq Albasti zahının ciyərini çıxarıb aparmışdır. Odur ki:

*Ey Albasti zalim,  
Qoy ciyəri yerinə,  
Zavallının canını qaytar,*

*Sözümü tutmazsan,  
Mənə hörmət etməzsən,  
Gözlərini çıxararam (10, 9) –*

nağməsini bir qədər əmr tərzində oxuya-oxuya evlərin damında, çay-göl kənarlarında səs-küy salmış, qəmə, xəncərlə suyu çapmış, bir qədər sonrakı çağlarda isə gülə atmaqla guya Albastını qorxub ciyəri suya salmağa qoymayaqları qənaətində olmuşlar.\*

İnsanların Albastiya münasibətlərinin biri də budur ki, guya onun qüvvət və qüdrəti saçında, hörüyündə olur. Misal üçün, bir əfsanədə deyilir ki, Albastı döşlərini ciyinlərindən arxaya atıb elində ciyər aparılmış. Bu vaxt bir qadın da əlində qayçı onu izləyir, qəflətən Albastiya yaxınlaşdırır hörüyünü kəsir. Albastı geri dönendə qadın tez onun yaxasına iynə sancır və məcbur edir ki, halsizlaştırdığı qadının huşunu özünə qaytarın. Albastı belə də edir. Bundan sonra qadın onun yaxasından iynəni çıxarıf, amma hörüyü qaytarılmır. Sonralar hörüyü uşaq doğan qadının yanına aparılmış. Albastı hörüyü olan evə yaxınlaşmazmış. Albastının hörüyü kəsən adam da ocaqlı, udumunda olan sayılar və ona «alçı» deyiləmiş. Guya Albastı alçının qohum-əqrəbasına – yeddi arxadan doğulanlarına toxunmazmış. Ümumiyyətlə, Albastının saçından, hörüyündən danişanda, eyni zamanda, burada Güneşə bağlı əlamətlər də yada düşür. Belə ki, Güneş kainatı öz telləri, saçqları ilə nurlandırıcı, qızdırıcı kimi, Albastı da yalnız və yalnız saçlı, hörülü olanda istoyını həyata keçirə bilir. Yeri gəlmışkən deyək

\* **Qeyd:** Belə bir məlumat da var ki, zahı huşunu itirdikdə qoyun cigəri götürülüb onun yanında bu sözləri söyləmişlər:

Ey şeytanlar, şeytanlar,  
Bu cigari alıñız  
Buna qana olunuz.  
Bu qadını öldürməyiniz,  
Zərərinizi toxundurmayıñiz...  
Qoyun cigəri sizo kafı deyilmi?  
Bu qoyun cigərini cigər saymırıñız?  
Əgər öylə isə olıñə qılınç alaram,  
Hesabsız ruhlarımla  
Sizo hücum edərem (246, 54)

ki, bədxah qüvvələrin saçını kəsməklə onları qüvvədən məhrum etmək inamı digər xalqlarda da vardır (233, 205, 298-299). Bu inamın Albastiya da şamil edilməsi isə, şübhəsiz, sonrakı çağlarda bağlıdır.

Albastıdan söhbət düşəndə, adətən, onun haradasa zahiya xətər toxundurduğunu, ziyanlıq etdiyini deyirlər. Maraqlıdır ki, ilan və qurddan da danişanda bu cür düşünülür. İstər ilanın, istərsə də qurdun totem olmasına nəzərə alanda Albastı məsəlesi – yəni onun da qutsal olması məsəlesi xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Vaxtilə qutsal sayılan bu qüvvələrə münasibət dəyişildikdə ilandan danişında «ağına da lənet, qarasına da» deyilmiş, qurdun eləcə də, Albastının törədəcəkləri fəlakətlərin qarşısını almaq üçün onların xalaları xatırlanmış, başqa sözlə, lənətlənmüşdür. Belə etdikdə guya onlar zərərli iş görə bilməzlər. Hətta bir əfsanədə deyilir ki, Albastı gecə-gündüz işləməyə razıdır, təki xalası barədə bəd söz deyilməsin, söyülməsin. Elə indi də dilimizdə işlənən «xanım qız xalasına oxşar», «xalası göyçək» deyimlərinin də ola bilsin bu təsəvvürlərə əlaqəsi var və çox güman ki, kələfin ucunu madərşahlıq çağlarında axtarır tapmaq olar. Qaldı ki, adamların xüsusi ifadələr işlətməklə bədxah qüvvələri zərərleşdirə biləcəklərinə inamları yene də sözün təsir qüvvəsinə etiqadın olması vaxtları ilə bağlıdır.

Dilimizdəki «Al dili», «Cin atına minmək» ifadələri də güman ki, elə Albastı ilə əlaqədər yaranıb. «Al dili» əslində «yalan danişmaq», «aldatmaq», «hiyləgərlik» mənalarında işlənir. İnsanlar da guya Albastını tutduqdan sonra həmişə aldadıb öz işlərini gördürmişlər. Bunun üçün birinci növbədə onun dilini bilmək lazımlımiş. Çünkü Albastı ona buyurulan işləri tərsina görərmiş. Tez-tez işlə deyəndə gec, əksine asta, yavaş işlə deyəndə tez-tez işlərmiş. Bundan savayı, insanlardan fərqli olaraq Albastı dal-dala yeriyərmiş. Odur ki, onun xasiyyətini bildikləri üçün işi tərsina buyurər və istadıklarını etdirmişlər. Ona ev-eşiyi, həyat-bacanı süpürtürər, bulaqdan su, meşədən odun daşıtdırmışlar. Bu da çox maraqlıdır ki, guya Albastı özü də həmişə adamları, əlbəttə, ancaq qadınları aldadıb yaxasından iynəni çıxardıraq və qaçarmış. Həm də adamlar yalnız bu vaxt onun daha nələrə qadir olduğunu öyrənəmişlər. Bir əfsanədəki poetik nümunədə bildirilir ki, Albastı qaçarkən adamlara:

*Hey dediniz  
Odun gətir, kül olsun,  
Su gətir, sidik olsun.  
Heç demədiz  
  
Axça gətir!  
Boxça gətir! –*

söyləyir. Albasti qaqçıqdə onun gördüyü işlər də alt-üst olarmış. Misal üçün, yenə bir əfsanə örnəyindən bəlli olur ki, yoxsul kişi məşədən odun gətirib satmaqla xuzanını dolandırırmış. O, bir gün yənə məşəyə getmək istəyəndə gəlib görür ki, tövlədə at qan-ter içindədir. Bu hadisə bir neçə dəfə tekrar olur. Odunçuya məsləhət görürər ki, qırı əridib atın belinə yaxsin. O belə də edir. Ertəsi gün görür ki, atın belinə bir Albasti yapışış qalıb. Onu tutub yaxasına iynə sancır və hər gün səhərdən axşamacan məşədən odun daşıdır. Günlərin birində Albasti axşamüstü balaca qız uşağını aldadıb yaxasından iynəni çıxartdırıv və qaçırl. Səhərisi gün durub görürər ki, onun daşılığı qalaq-qalaq odunlardan da əsər-əlamət qalmayıb.

İstər burada, isterse də biza bəlli digər əfsanələrdə Albastının həmişə atın belinə qır sürtməklə tutulduğu təsvir olunur. Albastının atlara meyli məsaləsi olduqca düşündürücüdür. Səadət, xoşbəxtlik rəmzi sayılan atın vaxtı ile Günəş ilahəsinə məxsus bilinməsi (191, 300) yaranmış marağı çox tutarlı bir şəkildə tamamlayır.

Tutulmuş Albasti qaqçasın deyə yaxasına həmişə işlənməmiş iynə sancarlarımiş. Albasti bu işi görən adamdan aralanmazmış. Dillimizdə indi də işlənməkdə olan «yaxama iynə sançmisan?», «elə bil yaxama iynə sancıb» kimi deyimlər də yəqin ki, bu görüşlərlə bağlı şəkildə zəmanəmizə gəlib çıxmışdır. Və bu cür deyimlər, adətən, yaxadan əl çəkməyən, yandan əzaqlaşmayanlara deyilir. Xalqda belə bir adət var ki, yaxasında iynə olan qadından kimse iynə istəsə, o, yaxasındakını yox, başqasını gətirib verməlidir. Həm də o, bu iynəni yerə qoymalıdır ki, istəyən götürsün. Əks halda, etiqada görə, onlar acı, tikənlə sözlərlə iynə kimi bir-birlərini sancarlar.

Albastının fərqli-fərqli donlara düşə bilməsi də diqqəti çəkir. Əfsanəyə baxaq. Yol ilə gedən bir kişi görür ki, kolun dibində iki

Albastı uşağı var. Ana uşaqlarına deyir: «Bu kənddə axşam bir arvad doğacaq. Mən onun içalatını sizə gətirəcəyəm». Uşaqlar qışqırıb deyirlər: – Ana, bizi də öyrət, sən onu necə gətirəcəksən ki, heç kəs görməyəcək. Ana deyir: – Ona quymağın bişirəcəklər, mən də bir ağa tük olub quymağın içinə düşəcəyəm. O məni yeyəcək və bu vaxt ciyərini çıxarıb sizə gətirəcəyəm. Kişi evinə gəlir. Arvad deyir: – Kişi, mən gedirəm qonşuya, onun təzəcə uşağı olub. Bir azdan gələcəm. Kişi deyir ki, mən də gedəcəyəm. Arvad nə qədər deyirsə, eyibdir, doğan arvadın yanına kişi getməz, olmur ki, olmur. Arvadının sözünü qulaq asmayıb gedir. Zahiya quymaq verirler. Kişi qabı götürüb quymağın içindəki ağ tükü tapır və oda atır. Bu vaxt Albastının uşaqları: - Amandır, bizim anamızı yandırma, deyə qapıda qışqırırlar. Kişi tükü yandırır.

Göründüyü kimi, Albasti mənfi qütb yükünə çevriləndə belə öz müsbət keyfiyyətlərini qoruyub saxlaya bilir. Zahiya yetişmək üçün onun ağ rəngli vasitəyə çevriləməsi, eləcə də ilahəsi olduğu mütqəddəs oda qovuşması deyilən baxımdan əhəmiyyətlidir. Bunu da deməyi vacib bilirik ki, Albastıdan söhbət düşəndə «babam deyərdi», «nənəm nağıl edərdi», «atama danışıblar» və s. bu cür ifadələr işlədilir. Bir dəfə də olsun «görmüşəm», «şahidi olmuşam» demirlər. Deməli, qədim insanların ibtidai şüurlarındakı müsbət Albasti əsatirli təsəvvürü sonalar dəyişilmiş, ilkliyini itirmişdir.

Zahiliq dövrünün birinci üç gündündə qadına quymaq yedidirlər, o tek buraxılmaz. Qırx gün ərzində zahının yanına əlibos gedilməz. Əks halda o umsunar və süddən kəsilər. Bundan başqa, zahinin südü qorxudan, cilləyə düşməkdən və həmzad olmaqdan da kəsile bilər.

Zahi həmzad olanda tez-tez huşunu itirir, halbahal olur, ev-əşikdən, hətta yenicə doğduğu körpəsindən soyumağa başlayır. Ona görə də zahının yanına pişik və öncədən həmzad olmuş qadın buraxılmaz. Etiqada görə şər qüvvələr məhz bunların vasitəsilə zahinin gözünə görünür və o da deyilən bələlərə mübtala olur. Belə olduqda, əvvəlde qeyd etdiyimiz tərzdə, zahının cilləsi kəsdirilir, xəlvəcə başqa bir zahının üstünə gedir.

Zahının südü kəsildikdə adamlar yenə də ibtidai təsəvvürlə bağ-

lı olan təqlidi sehrə müraciət ediblər. Qızdırılmış bir əşyanı zahının döşünə toxundurur, digər bir çəğası olan qadın zahının yanında onun uşağıını əmizdirməyə başlayır. Bununla zahının da döşünə süd gələcəyi yəqin edilir.

Doğum mərasimində diqqəti cəlb edən ən ümde yön nəslin davametdiricisi bilinən yeni dünyaya gəlmış cocuğun salamatlığı və sağlamlığının qorunması məsələsidir. Əbəs yero deyil ki, uşaq doğulunca mama onu qucağına alıb:

*Ay Allah, bundan üç dənə ver,  
Üç dənə vermə, beş dənə ver,  
Həsrətinə çəkmişlərə ver,  
Təzə gəlin gəlmisdərə ver,  
Altı-gülü solmuşlara ver (13, 62) və s. –*

deyib dua edir. Bu zaman uşaqın bəd nəzərə gələ biləcəyindən də ehtiyat edilmiş və

*Bala qızıl gül yarpağı,  
Astanalar torpağı,  
Hər kəs bunu istəməsə,  
Gözüñə bibər yarpağı (13, 67) və s.*

ovsun şer-nəgmələri söylənilmişdir. Bu sayaq örnekler daha çox yüyürük-beşik nəgmələri sırasında olduğundan irəlidə onlardan müfəssəl danışacaq. Uşağı yaşamayan ailə bu dərdə çare qılmaq üçün onun başına bir erkək quzu dolandırıb kəsir, dərisini soyduqdan sonra parçalamadan bütöv şəkildə qazanda o qədər qaynadılır ki, et öz-özünə sümükdən ayrılır. Əti yeyib sümükləri isə ağa büküb qəbristanlıqda basdırırlar. Bu ayin hansı uşaq üçün edilsə, ona «Hə-qiqə» deyirdilər. Başqa bir misal. Yeni doğulmuş uşaq yaşamayıb öldükdə, cinsindən asılı olmayıaraq, uşağın sağ qulağını deşib sırga salarmışlar (daha çox Şamaxı və Naxçıvanda). Eldə «Heyderi» adlandırılan bu uşaga Dursun, yaxud da valideynlərinin adlarından qoyarmışlar.

Bir xəbərə görə qurdun ağzının dərisini çevrə çıxarıb qurudaraq saxlar və uşağı yaşamayan qadın yeni uşaq doğduğu zaman homin uşağı yerə qoymazdan önce bu dərinin içindən keçirirlər (238, 75). Bu əgər bir tərəfdən «Kitabi-Dəda Qorqud»dan biza bəlli olan «Qurd üzü mübarəkdir» (54, 32) inamı ilə bağlıdırsa, digər tərəfdən isə daha «qədimdə qurdun insanı hər cür bələdan, falakətdən qoruya bildiyi haqqında da inam yayılmışdı. Qədim türk xalqları müxtəlif yerlərdən yanlarına gələn elçiləri üzərində qurd rəsmi olan bayraqa təzim edəndən sonra qəbul edirdilər. Hətta əski zamanlarda bir sıra türk xalqları (yakut, xakas, altay, qazax, tatar, qaqaуз və s.) qurdun tükündən, dərisindən və döşündən müxtəlif məqsədlərlə istifadə edirdilər. Qədim təsəvvürlərə görə sonsuzluğun qarşısını almaqda, uşaqları vaxtsız ölümdən xilas etməkdə qurdun çox mühüm köməyi vardır. Deməli, qurd, bir növ, dirilik rəmzi, uzunmürlülük əlaməti hesab edilmişdir» (5, 53).

Doğulmuş uşaqın yaşamasına, sözsüz, şər qüvvələri də səbəbkər bilmışlər. Odur ki, onları aldatmaq, çəşdirmaq üçün xüsusi ayin icra edilmişdir. Bu, «köynəkdən keçirmə», «yxaxadan keçirmə» adlanır. Uşağı yaşamayan qadının növbəti uşağı olanda bunu oğul-qız böyükümüş başqa bir qadın köynəyinin yaxasından keçirir. Həmin uşağı guya o özü doğub və şər qüvvələr dəha ona toxunmazlar. Yeri golmişkən deyək ki, uşağı olmayan qadınların da başqasının uşağıını götürüb köynəyinin yaxasından keçirməklə özünün hesab etməsi adəti vardır. Bunu biz «Koroğlu» dastanında da görürük. Bəlli olduğu kimi, Koroğlu ilə Nigarın övladı olmur. Odur ki, Çənlibelə gətirilmiş Eyvazı Nigar xanım köynəyinin yaxasından keçirməklə özlərinin övladı bilirlər (55, 102).

Yeni doğulmuş uşaqın yanında da qırx gün müddətində işiq yanrıflar, başı altına müxtəlif dəmir nəşnələr qoyular, o, tək buraxılmaz. İşdir, əgər uşaq tək qalmalı olsa, onda evdə bir çarşab asib ortasına ciy yumurta qoyulur. İnamə görə, yumurta da canlıdır və onda şər qüvvələr uşağı toxunmazlar. Qırx gün müddətində kənar şəxs bu evə gələsə mütləq uşaq bayırca çıxarıllır, həmin adam içəri daxil olur. Həmin evə ət, yumurta, hətta duz gotiriləndə də belə edilir. Çünkü bunlar da, qeyd etdiyimiz kimi, canlı sayılır və eks halda uşaq çilləyə düşə bilər.

Uşağın çilləyə düşməsini onun ayaqlarını bir-birinə dolaşdırıb göyərə-göyərə ağlamasından, ovunmamasından bilirlər. Odur ki, «çilləli uşağı çərşənbə günü» anası qəbristanlığa aparar, bir qəbrə atıb deyər: -mən çilləli uşağı neyləyirəm, verdim sənə. Uşaq bir qədər ağlayandan sonra ana uşağını qəbirdən götürür, yeddi rəng sapıple çilləli uşağın qızını bağlar və çərşənbə günü tezden su qırğına aparıb ipləri kəsərlər; uşağı murdar suda çızmışdırərlər ...çərşənbə günü dəyirmanıa aparıb unluğın başına hərləyər «çilləni tökdüm» deyərlər (13, 170). Uşaq bəd nəzərdən qorunsun deyə onun papağına gözməncüğu tikərlər. Uşaq xəstələnəndə onun bəd nəzərə gəlib-gəlməməsini öyrənmək üçün xüsusi ayin keçirilirmiş. Bir qab bulaq suyu götürüb içində kömür parçası salınar. Əgər kömür suda batsa onda zənn olunarmış ki, uşaga göz dəyib və onu elə həmin suda çızmışdırımkən bu bəlanın dəf olunacağına inanarmışlar. Əks halda, onun başı, qulaqları ağrıyar. Uşaq yatdığı zaman öpülməz. Yoxsa guya o ölü. Bu düşüşü belə bir inamla bağlıdır ki, insanı yaşıdan guya ruhlardır və yatılan zaman ruh bədəndən çıxır. Odur ki, uşağı öpsən onun üzündə ləkə qalar və ruh qayıdanda öz sahibini tanımaz.

Gecə vaxtı uşağı götürən başından yuxarı qaldırmamalıdır. Yoxsa o tez-tez xəstələnər, gec böyüyər. Qənaətə görə şər qüvvələr adamlardan yuxarıda olurlar. Uşaq başdan yuxarı qaldırılında həmin qüvvələr fursətdən istifadə edib ona zərər yetirirlər. O, böyümekdən qalır. Buna görə də uşaq tez böyüüsün deyə onu üç dəfə kəsilmiş ağacın kötüyü üstündən hoppandırırlar.

Uşaq şər qovuşanda evdən çıxarılarkən, arxada dediyimiz tək yanına pambıq, şəkər, kömür qoyaraq sehr edilərmiş. Əslində burada pambıq xəta-baladan uzaq olub xoşbəxt, işıqlı həyatın olsun, saç-saqqlın ağarsın, şəkər – dilin həmişə şirin olsun, kömür – sənə pis nəzərlə baxanın gözü qaralsın deməkdir.

Doğum mərasimində uşağı adqoyma adəti də əlamətdarlığı ilə səciyyəvidir. Bunu demək vacibdir ki, «adqoymanın tarixi, mifoloji-fəlsəfi səbəbləri vardır. Başqa sözle, adların eksəriyyəti boy bir-ləşməsi, xalqın ibtidai dünyagörüşü, həyat terzi, möişəti ilə əlaqə-dardır» (69, 47).

Məlum olduğu üzrə, uşağın qırkı çıxan gün anası ile birlikdə ci-

mizdirilir. Buna «qırqx tökmə» deyilir. Həmin gün erkən, daha doğrusu, danqaranlığında bulaq, yaxud çaydan götərilmiş sudan qırqx ovuc bir qaba töküür. Eldə «qırqx suyu» da adlanan bu su ana və körpənin başından axıdılır. Bununla da onlar qırxdan çıxmış olurlar. Burada mərasimin icrası anında oxunulan nəğmə də bir neçə cəhətdən diqqəti cəlb edir. Nəğmə belədir:

*Ağırlığın, uğurluğun,  
Dağlara, daşlara.  
Göydən uçan quşlara,  
Qurumuş ağaclarla,  
Bal verməz arılarla,  
Deyingən qarılara.  
Boz qurdan hay alasan,  
Xızırdan pay alasan.  
Kamal suyu, camal suyu,  
Can sağlığı suyu.*

Əvvəla, deyək ki, bu nəğmədə folklor poetikasına xas qüvvətlə paralelizm vardır. Belə ki, sıradan çıxmış və çıxmışda olan komponentlərlə (qurumuş ağaç, balverməz arı, deyingən qarı), uğur, ədəbi həyat, aydınlıq rəmzi sayılanlar (boz qurd, Xızır, su) qarşılışdırılır. İkincisi, burada bizi daha çox maraqlandıran, sözsüz:

*Boz qurdan hay alasan,  
Xızırdan pay alasan –*

mislarıdır. Əgər bu misralara şübhə ilə yanaşmasaq, söyləyicinin əlavəsi, qoşması saymasaq onda misali Azərbaycan folklorunda ən əski nümunələrdən hesab edə bilərik. Buradakı boz qurd istəsək də, istəməsək də öz açıq-aydınlığı ilə məşhur oğuz əsatir-əfsanəsini xatırladır, yada salır. Oğuzu yol göstərib onu dardan qurtaran boz qurd bizim xalq şerimizdə. də elə həmin vəzifəni icra edən kimi təsvir olunur. Burada qurd totem vəzifəsindədir və «Boz qurdan hay alasan» alqışıyla uşaq havadarına, başqa sözlə, köküne tapşırılır. Elə

neğmədəki «Xızırdan pay alasan» alqışı da çox qədim təsəvvürlər-lə bağlıdır. Maraqlıdır ki, örnek götirdiyimiz nəğmənin prof. V. V. Liyevin toplayıb çap etdirdiyi variantında da Xızırın adı çəkilir:

...Ömrün - günün uzansın,  
Bəxtin qızıl yazılsın.  
Xızır sənə su versin,  
Üzün həmişə gülsün (29, 11).

Əlbəttə, Xızır barədə də söhbət açıb onun özüne, vəzifəsinə dair geniş danişmaq mümkündür. Amma bu barədə arxada az-çox danişdigimizdən yenidən həmin söhbət qayıtmağı yersiz bilirik. Elə uşağa ad da, əsasən, qırx tökünləndən sonra qoyulur və həmin münasibətlə mərasim keçirilir (Bu bəzi yerlərdə – Abşeronda «Şəbbaxeyr» adlanır). Oğul-qız böyütmüş ağbirçək bir qadın uşağı qucağına alır və quağına üç dəfə ucadan ona qoyulmuş adı deyir. Bu cəhət öz eksini «Şahzadə Mütalib» nağılında da tapıb. Nağılda deyilir ki, qarı «oğlanı aldı qucağına, üzündən öpdü, ağzını quağına yapışdırıb üç dəfə ucadan dedi: Şahzadə Mütalib» (11, I, 130). Uşaqa qoyulan adın seçilməsi müəyyən münasibətlə olur. Əski çağlarda adların sayı bir o qədər də çox deyilmiş. Uşaqa mənsub olduğu tayfanın, nəslin ölenlərinin adı qoyularmış. İşdir, ad qoyulduğdan sonra uşaqqı yaşamamışsa, onda belə zənn edərmişlər ki, ölen şəxs öz adını başqasına vermək istəmir. Odur ki, növbəti uşağa yeni ad taparmışlar. Elə bu səbəbdən sonrakı kəsimlərdə ad çoxluğu və müxtəlifliyi yaranmışdır.

Burada bir faktı da xatırlatmaq yəqin ki, yerinə düşər. Herodotun verdiyi xəbərə görə misirlilər hətta bu inamda olublar ki, yeni doğulmuş uşağın ruhu da ölenlərinkidir (128, 19, 123). Maraqlıdır ki, eyni inam qədim yuqoslav məşətində də vardır (122, 14-15).

Uşaqa, həmcininin, doğulduğu vaxtla, yerlə, valideynlərinin sənəti, məşguliyyəti və nisbətən sonrakı dövrlərdə özlərinin fəaliyyəti ilə də bağlı olaraq ad verilir. Misal üçün, «Ağatlı olğan» nağılında Nərbalaya ona görə bu ad verilib ki, onun anası dəvəçi qızıdır. «Kitabi-Dədə Qorqud»da birinci boyun qəhrəmanı buganı basdığı üçün Buğacdır, yenə həmin abidədə Basat ona görə bu adı alıb ki, «at

urar, apul-apul yürüşü adam kiimi, at basuban qan sümürər» (54, 20, 112) və s. Ümumiyyətlə, elə bu deyilənlərin özü göstərir ki, «ad-qoyma adətinin tarixən keçib geldiyi yolu araşdırmaq xalqın etno-psixiologiyasını da öyrənməyə kömək edir» (69, 53).

Uşağıın ilk dişi çıxanda yeddi növ bitki məhsulundan istifadə etməklə hədik bişirib mərasim keçirilir. İnamə görə belə etdikdə uşağıın dişi tez və rahat çıxır. Hətta xalqda belə bir söyləmə var ki, guya uşaq deyir: valideynlərim bilsə diş çıxanda mən necə öziyyət çəkirəm, beşiyimi satıb mənim üçün hədik bişirərlər.

Maraqlıdır ki, dediyimiz mərasim başqa xalqlarda da vardır. Misal üçün, Orta Asiyada da ilk dişin çıxmazı təntənəli şəkildə qeyd olunur. Amma burada hədiyi qoyun kəlləsi əvəz edir. Çünkü Orta Asiyalıların etiqadına görə qoyun bilavasitə hamı sayılır. Əbəs yerə deyil ki, bizdə ilk düşən dişi birinci hansı quş görünse ona müraciətlə: «quş, köhnə dişi götür, təzəsini götür» – deyə atıldığı halda, Orta Asiyada yenə də bunu qoyunların saxlanıldığı yerə tullayırlar (199, 316; 216, 201).

Uşağı yalnız bir yaşı tamam olanda onun dirnaqları kəsilər, başı qırılxıları. Eyni zamanda nə dirnaqlar, nə də saç tullanılmış. Adətən, dirnaqları təmiz bir əskiər büküb evin divar, qapiüstü çatlarına sancıb saxlamışlar. Həmcinin uşağıın ilk saçı da qorunarmış. Vacibdir bunu da deyək ki, xüsusile ilk saçın qırxdırılması ailə, qohum-əqraba, qonşuların iştirakı ilə mərasim, şənlik şəklində qeyd edilmişdir. Bu cəhət onunla əlaqadardır ki, ibtidai inama görə dirnaq və saçın insan hayatında mühüm rolü vardır. Guya adamın sağlamlığı, gücü, zehni bu vasitələrin köməyi ilə formalışır. Əgər, xüsusən ilk dəfə kəsilən dirnaqlar və saç evdən kənara atılsa, onda onların sahibi tez-tez xəstələnər, dağınIQ fikirli olar, həmişə zəif və gücsüz görünür. Hətta belə bir inam da var ki, əgər uşağıın ilk saçı tullanılsa, ola bilsin ki, onu bir quş götürüb öz yuvasına aparsın, yaxud dimdikləsin. Onda birinci halda uşağıın sonralar da ömrü boyu başı ağrıyar, ikinci halda isə keçəl olar (216, 202). Odur ki, dirnaqlar evdən uzaqlaşdırılmaz, ilk saç isə onun sahibi ölenə qədər saxlanıllar və onunla birlikdə basdırıllar. Elmi ədəbiyyatda dirnaq və saçla əlaqədar məsələyə müxtəlif münasibətlər mövcuddur. «Avesta» mövqeyində duranların belə bir fikri

var ki, kəsilmiş dırnaq, qırılmış saç, həmçinin düşmüş diş də meyit kimi ölüdür, murdardır və nəhayət artıq iblis, şeytan əməlidir. Ona görə də bunları ev-eşikdən, adamların olduğu yerdən uzaqlaşdırmaq lazımdır (163, 126). Əlbəttə, bu mühakimə, tekrar edirik, bilavasita «Avesta» ilə əlaqədar yaranmışdır. Çünkü, kəsilmiş saç və dırnaqlar adamlardan 10, oddan 20, evdən 30, səmavi ağacdan (barasman) 50 addım aralıda torpağa basdırılmalıdır. Elə bunun özündə də sual doğuran cəhət vardır. Belə ki, zərdüştilər torpağı müqəddəs sayıb ən murdar şey hesab etdikləri meyiti basdırımadıqları halda, ondan ayrılan dırnaq və saç torpağa gömməyi məsləhət görürler. Zənnimizcə, bu məsələnin düzgün cavabı indiyə qədər öz şərhini tapmamışdır. Bu da maraqlıdır ki, elə «Avesta» tərəfində duranlar kəsilmiş saçın tənək və düyü əkiləcək torpağa basdırılmasını söyləyir, eyni zamanda, bunu onların tez bitməsi, yaxşı inkişaf edib böyüməsi üçün edildiyini xəbər verirlər (199, 169-170). Deməli, elə bu faktın özü açıq-aydın deyir ki, saç yaşatmaq, inkişaf etdirmək, hətta diriltmək vasitəsidir. Elə uşağın ilk saçını da, qeyd etdiyimiz kimi, ona görə qorunub saxlanılır ki, uşaq sağlam olsun, tez böyüsün (216, 202). Bu həm də daha çox saç ruhu ilə bağlı bir məsələdir (233, 205, 298-299; 146,3; 135, 41, 43; 123, 29, 37) ki, arxada bu barədə ətraflı danışmışdıq.

Doğum mərasimi ilə bağlı olan uşağın pərvəriş tapmasında müstəsnalıq təşkil edən yürüük-beşik nəgmələri də bir çox cəhətdən diqqəti cəlb edir. Bu nəgmələr yalnız körpəni yatırmaq, əyləndirmək, nazlamaq vasitesi deyil. Burada valideyn məhəbbəti, körpəyə ümid, inam hissəleri ilə yanaşı, real münasibətlərdən doğan bir sıra ciddi mətləblər də poetik şəkildə ifadə olunur. Misal üçün, əgər:

*Oxşasın dilim səni,  
Böyütsün elim səni,  
Meydanda at oynadan  
Bir igid görüm səni –*

yürüük-beşik nəgməsi uşağın vətəninin, xalqının igid, qəhrəman övladı kimi boy-a-başa çatması istəyindən danışırsa,

*A lay-lay, balam lay-lay,  
Gözel göyçayım lay-lay,  
Qürbat ölkə, yad ölkə  
Arxa-köməyim lay-lay. –*

nəgməsində qurbət diyarda, yadalar arasında doğmalar üçün həsrət çəkən bir ananın övladına ümüdi, istək, arzuya məhz onun köməyi ilə qovuşmaq inamı ifadə olunur. «Layla», «nazlama» adları daşıyan yürüük-beşik nəgmələri sabit həcmli və sabit ölçülü deyil. Onlar iki misra yeddi hecalı:

*Süd dibi, qaymaq dibi,  
Qurbanın olsun bibi;*

Iki misralı səkkiz hecalı:

*Balama qurban ilanlar,  
Balam haçan dil anlar.*

Dörd misralı, beş hecalı:

*Tüstüsüz damlar,  
Sarı badamlar,  
Tənbəl adamlar,  
Bu balama qurban;*

Dörd misra yeddi hecalı:

*Lay-lay dedim, yat dedim,  
Yastiğə baş at dedim,  
Bala, çəkim nazını,  
Boya-başa çat dedim. –*

və s. olurlar. Bu nəgmələrdə, əsasən, uşağın böyüyəndə zəhmətdən, çətinliklərdən qorxmayan, ağıllı, fərəsətli ədəb-ərkanlı olması arzusu emosional və psixoloji aspektde verilir.

Ümumiyyətlə, bütün bu dediklərimiz doğum mərasimi və bu mərasimle bağlı söz sənətinin möişət tariximizi hərərəfli öyrənməkdə çox faydalı olduğunu sübut edir. Bunu da xatırlatmaq vacibdir ki, söylənilənlərin yaranmasında Azərbaycanda əskilərdən bəri yayılmış etiqad və baxışların, mifoloji-fəlsəfi anlaysışların, dini-mənqəbəvi görüşlərin çox çeşidli təsiri olmuşdur. Qədim ədəbiyyatda da geniş yayılmış bu anlaysışların kökünü bilmək üçün xalq yaradıcılığında sıx-sıx işlənmiş bədii el deyimlərinin əldəki yazılı abidələrlə qarşılıqlı öyrənilməsinin elmi əhəmiyyəti vardır. Azərbaycan ədəbiyyatının bir çox qədim nümunələri ortadan getsə də, onun ilkin yazılı olanlarında nələrdən söz getdiyini bu tutusdurmalarla təsəvvür etmək olar.

## B. TOY MƏRASİMİ VƏ ONUN NƏĞMƏLƏRİ

Toy xalq hayatı ilə bağlı bütün digər ictimai hadisələrdən zənginliyi ilə fərqlənir. Bu da səbəbsiz deyil. Çünkü çox qədim tarixli «toy xalq möişət əyləncələrinin ən kütləvisi və məşhurudur. Toy adı evlənmə mərasimi çörçivəsindən çıxaraq, xüsusiilə kənd yerlərində ictimai-mədəni bir əyləncəyə çevrilir. Toyun öz daxili aləmi vardır. Orada nümayiş etdirilən əyləncə və oyunların repertuarı genişdir (16, 4). Odur ki, ümumel sevinc və şadyanalığını özündə birləşdirən, xüsusiilə qədim toyun spesifik xüsusiyyətlərini araşdırmaq cəhdli, hər seydən əvvəl, xalqın dünyagörüşünü, möişət tarixini, milli adət-ənənəsini, həmçinin etik-et-noqrafiq mədəniyyətini öyrənmək baxımından bu gün də faydalıdır.

Bütün dünya xalqlarında necədirsa, bizdə də toy istər qədimdə, istərsə də, indi əsasən, üç mərhələ keçimindən ibarətdir: toy qədərkı dövr, toy və nehayət toydan sonrakı mərhələ. Şübhəsiz, bir məcrada birləşən bu mərhələlərin hər birinin xüsusi öyrənmə tələb edən məxsusi cizgiləri vardır.

Bəlli həqiqətdir ki, iki cavanın vüsal, bir ailədə birləşməsi aktı olan toy elə birdən-birə başlanır. Bunun üçün müəyyən başlangıç, hazırlıq mərhələləri qədimdə də olmuşdur, bəzi dəyişilmə, təkmiləşmə ilə elə indi da vardır. Ailə qurmaq vaxtı çatmış cavanlar, xüsusiil qızlar qarşısındaki ilə əre gedib getməyəcəklərini qabaqcada öyrənməkdən ötəri yeni il axşamında bir sıra ayınlər icra edir-

lər. Onlar, arkada da dediyimiz tek, niyyət tutub qulaq falına çıxırlar. Bunun üçün güzgü, ağar götürüb qonşu qapısına gəlir və eşidikləri ilk sözü tutduqları niyyətlə əlaqədar yozurlar. Əgər eşidilən söz mətləbə uyğundursa, onda əre gedəcəklərini zənn edirlər.

Burada istifadə olunmuş güzgü, ağar da xüsusi rəmzi məna dası'yır. Güzgü barədə də arkada qədərinə danışdığımızı nəzərə alıb burada yenidən təfsilat açmırıq. Ağar isə eşidiləcək sözə birlikdə tutulmuş niyyətin açılması vasitəsi sayılmışdır.

Başqa bir misal. Qız sağ ayağının başmağını yenə yeni il gecəsi qapıdan bayıra tullayıb. Səhər sübhədən durub baxır. Əgər başmağın burnu küçəyə tərəf düşübse, onda o, qarşısındakı ilədə əre gedəcək. Yox əger dabanı küçəyə tərəf, burnu evə tərəf düşübse, onda bu il də əre getmək barədə fikirləşməməlidir. Bu deyilənin eyninə biz başqa xalqların möişətində də rast gəlirik (173, 99 - 100).

Həmçinin yetişmiş cavanlar cəhd göstərmişlər ki, yeni il süfrəsinin kǔnc tərəfində oturmasınlar. Çünkü, sinamaya görə, belə olduqda onlar guya yeddi il ailə qura bilməzlər. Sözsüz, bu etiqad da çox qədim görüşlərə bağlıdır. Guya yeni il axşamı ruhlar da öz ocaqlarına qaydırıv və kǔnc tərəfdən yaxınlaşaraq süfrəyə düzülmüş nemətlərdən dadırlar. Onların qarşısı kəsildikdə isə bundan hiddət-lənib qarğış söyleyirlər.

İndi möişətdə haqlı olaraq öz yerini yeni ənənələrə vermiş «qız görmə», «qız bəyənmə» adəti toyun ilkin, başlangıç şərtlərindən olub.

Bunu da qeyd etmək vacibdir ki, qız görməyə, qız bəyənməyə getməyin özü həmişə xüsusi nəğmələrlə müşayiət olunmuşdur. Nümunə üçün evlənəcək oğlanın bacısının dilindən olan nəğmələrdən bir bəndi burada misal verməyi məqsədəuyğun bilirik:

*Caylor daşır, lıl gəlir;  
Dəstə-dəstə gül galır;  
Güllərin birin üzəydim,  
Saçlarımı düzəydim,  
Qardaşımın toyunda  
Oturub-durub sözəydim (13, 50).*

Bu mərhələdə, adətən, qadınlar iştirak edir. Ehtimal ki, bu anaxatunluqla bağlı əlamət kimi son çağlara qədər gəlib çıxmışdır. Aile quracaq cavanların, xüsüsilə, oğlanın ən yaxın qadın qohumları qızın özü, valideyinləri, nəslə, bir sözlə mənsub olduğu ocaq, soy barədə sorağa çıxır, kəşfiyyat aparır. Bu tədbirdə məqsəd onu öyrənməkdir ki, qohum olacaq ailələr hansı keyfiyyətləri ilə el içində tənirirlər. Yəqin ki, «Anası çıxan ağacı balası budaq-budaq gəzər» misali, yaxud:

*Mən aşiq gözəl alma,  
Tutubdu gözəl alma  
Əsil al çirkin olsun,  
Bədəsil gözəl alma (13,50) -*

deyimi də bu baxışın məhsuludur.

Xalq yaradıcılığımızın yazıya alınmış örneklerində qeyd etdiyimiz cəhət bir qədər fərqli və bugünkürlərə səsləşməsi baxımından da çox maraq doğurur. Bəlli olur ki, indi necədirsa, o çağlarda da görüb-bəyənmə oğlanla qızın öz ixtiyarında imiş. Bu da dəyərləridir ki, isteklilər görüşdükdə əlbəəl aşiq-məşəq binasını qoymurlar. Bir-birlərini yoxlayır, sınayır, müxtəlif kəskiləri yerinə yetirir, bəzən aralarında yalnız özlərinin bileyəkləri bəlgə də qoyurlar. «Üç şahzadə» adlı Azərbaycan nağılında təsvir olunan qızlar əra gedəcəkləri oğlanların hünər və qoçaqlığını, namus və qeyrətini, ağıl, mərifət və dərrakəsini yoxlayib sınayırlar. Kiçik qardaş tədbirlə, dünyagörmüş piranişlərin məsləhəti ilə tilsimi sindirir. O, aslan və qaplana qalib gəlir, sehirliliqlə qırır, od-alov içərisindən üstünə hücum çəkən ejdahani boğub öldürür. Bundan sonra, qız igidin ağıllı, kamallı olmasını da yoxlayır. Nağılda deyilir: «Sabahısı gün qız oğlana bir zümrüd göndərdi. Oğlan getdi bazara, bir dənə zəbərcənd alıb qoydu bunun yanına, qaytardı dala. O biri gün qualità oğlana bir dənə almaz göndərdi. Oğlan almazı da bir daş altdan, bir daş üstündən qoyub əzdidi, bir dənəməla bağlayıb qaytardı dala. Üçüncü gün qız oğlana bir brilyant göndərdi. Oğlan gedib bazara, ondan da qiyəmtli bir brilyant aldı, iki dənə də yaqtı, hamisini bir yerdə göndərdi qızı» (11, I, 163). Bu tap-

maca növlü sual-cavabın mənası belədir: qız ata-anası üçün özünü zümrüd kimi qiyəmtli, əziz bilirsə, oğlan cavab verir ki, elə mən də ata-anam üçün əzizəm, qiyəmtliyəm. Qız özünün almaz kimi bork, arzularının saysız olduğunu bildirdikdə oğlan almazı əzməklə deyir ki, əgər sənin isteklərin ciziğini keçsə onda onları belə əzərəm. Nəhayət, qız brilyant tək gözəl olduğunu bildirir. Oğlan qızın göndərdiyi brilyantdan da qiyəmtlisini alır, yanına iki yaqtı da qoyub geri qaytarır. Bu o deməkdir ki, man də gözələm, amma bizim yaquta bənzər iki oğlumuz da dünyaya gəlsə, gör onda nə qiyamət olar.

Deyilən məsələ «Kitabi-Dədə Qorqud» boylarında bir az da qabarıqdır. Oğuz elinin dörd niqablı iigidindən ikisi – Beyrəkla Qanturalı özləri qız görməyə, seçib sevməyə gedirlər. Maraqlıdır ki, «Baba, mənə bir qız alı ver ki, mən yerimdən durmadan ol durgəc gərək. Mən qaraqoç atıma minmədən ol minmək gərək. Mən qırıma varmadan ol mənə baş gətirmək gərək» (54, 48) deyən Beyrək Baybecan bəyin qızını – beşikgərtmə yavuqlusu Baniçiçəyi gördükdə qız da onu sınajamış tanışlıq verməyib: «-Ol qız elə adam deyil ki, sənə görünə – dedi. Amma mən Baniçiçəyin dadışiyam. Gəl indi səninlə ova çıxalım. Əgər sənin atın mənim atımı keçərsə, onun atını dəxi keçərsən. Həm səninlə ox atalı, məni keçərsən, onu dəxi keçərsən və həm səninlə gürəşəlim, məni basarsan, onu dəxi basarsan – dedi» (54, 47). Bu sınaqda Beyrək qalib galır. Bundan sonra Baniçiçək özünü tanıdır. Beyrək də üzüyünü onun barmağına keçirib «ortamızda nişan olsun» deyir.

Sağına-soluna qoşa yay çəkən, atdığı oxu yerə düşməyən Selcanxatun isə şərt kəsib ki, kim biri bir ejdaha güclü, dəmir zəncirli qara buğanı, canəvərlər sərvəri qağan aslanı, canəvərlər sərhəngi dəvəni bassa ona əra gedəcək. Bu kəskidə Qanturalı uğur qazanır (54, 97-100).

Bələliklə, bəhs etdiyimiz mərhələ müsbət nəticə ilə tamamlanıqdır, bir qayda olaraq, elçiliyə gəlmək üçün xüsusi gün təyin olunur. Burada bir məsələnin də çox maraqlı və qədimliyini nəzərə alıb xatırlatmağı lazımlı bilirik. Elçilərin gəlməsi üçün qız evindən razılıq almağa gedən kimsə geri qayıtdıqda «oğlansan, qız?», «oğlan qayıtdın, yoxsa qız?» kimi suallar verirlər. Əgər razılıq alımbasa o,

«oğlanam», alınmayıbsa «qızam» deyir. Bu, «Kitabi-Dədə Qorqud»da da elə belədir. Beyrək üçün qız istəməyə gedən Dədə Qorqud qayıtdıqda Baybura bəy ondan soruşur:

-Dədə! Oğlanımışan, qızımışan? (Qurdısan, qoyunısan)

Dədə:

-Oğlanam (qurdam) dedi (54, 50).

Cəhd edilir ki, elçiliyə gedilən gün uğurlu, düşümlü günlərdən olsun. Maraqlıdır ki, qədim slavyan adətlərində də günlər bu cür münasibət mövcuddur. Misal üçün, bəzi kəndlərdə bazar, çərşənbə axşamı, şənbə toy üçün uğurlu günlər sayılır. Bazar ertəsi ağır, çərşənbə isə pəhriz olduğundan toy edilmir (162, 146).

Bunu da deməyi vacib bilirik ki, qədim etiqada görə, oğlan evindən qız evinə yola düşən elçilərə guya şər qüvvələr də qosular və onlar xeyir işin baş tutmamasına, elçilərin rədd cavabı ilə geri qayit-malarına cəhd edərmişlər. Odur ki, bu vaxt, adətən, ev qapısının üstünə, yaxud da qapının birləşdiyi divara iynə sancılarımış. Şər qüvvələr metal qismindən olan iynədən qorxduqları üçün daha evdən çıxıb elçilərlə qızgilə gedə bilməzmiş.

Oğlan tərəfdən ən mötəbər, ağısaqqal kimsələr elçiliyə gəlirlər. Qız adamları da öz növbələrində elçiləri çox hörmətlə qarşılıyırlar. Oğlan elçiləri bəzən gəlişlərinin səbəbini elə birbaşa bildirirlər. «Kitabi-Dədə Qorqud»da Banıcıçayın qardaşı Dəli Qarcar Dədə Qorquddan nə səbəbə onlara galdiyini soruşduqda Dədə Qorqud:

*Qarşı yatan qara dağını aşmağa gəlmışəm.  
Axıntılı, görklü suyunu keçməyə gəlmışəm.  
Gen ətəyinə, dar qoltuğuna qıslımağa gəlmışəm,  
Tanrıının buyruğu ilə, peyğəmbərin qövlilə,  
Aydan arı, gündən görklü qız qardaşın Banıcıçayı  
Bamsı Beyrəyə diləməyə gəlmışəm – dedi (54, 48).*

Bəzən isə hər iki tərəf məsələnin mahiyyətini dəqiqliyi halda, yenə də oğlan elçilərinin ağısaqqalı qız adamlarına gəlişlərinin məqsədini rəmzlərlə bildirir. Deyilən cəhət özünü digər xalqların məişətində də göstərir (227, 110-117). Bu xüsusiyətin bədii əksi-

nə biz nəinki folklor nümunələrində, eləcə də yazılı əsərlərdə rast gəlirik. Misal üçün, bu baxımdan böyük Füzulinin mayasını xalq əfsanə və rəvayətlərindən alan «Leyli və Məcnun» poeması diqqəti cəlb edir. Məcnunun atası Leylinin atasının yanına elçiliyə gəldiyi zaman öz fikrini belə bildirir:

*Nəxli-əməlim səmər veribdir,  
İyzəd mənə bir gūhər veribdir,  
Hala dilarəm bu türfə ləlü,  
Bir ləl ilə ola həmtərəzu.  
Ta ləl olanda lələ vasil  
Tərkib qılam müfərrih-i-dil  
Çox ləl həqiqətini sordum.  
Hər kanda ağərçi ləl çoxdur,  
Bir ləl ki, layiq ola yoxdur.  
Bir ləlin eşitmışəm sənin var  
Kim ləlümə odur səzavar  
Lütf eylə, inayətü kərəm qıl!  
Ol ləl ilə dürrü möhtərəm qıl!  
Qılsın güli sərv sayəpərvər,  
Olsun gülä sərv sayə küstər (79, 88).*

Oğlan elçilərinin ağısaqqalı, eyni zamanda, onunla gələnlərin kimliyi barədə də məlumat verir. Qız evi tərəfdən təyin olunmuş ağısaqqal da eyni ilə bu cür hərəkət edir. Oğlan adamlarının ağısaqqalı nişan üzüyünü qız evinin ağısaqqalına təqdim edir. Məclisdəkilər «mübərəkdir!», «xoşbəxt olsunlar!» söyləyə-söyləyə bir-bir üzüyə baxır, cavanlara uğur arzulayıv və sonra da oğlanın qadın qohumlarından biri (daha çox bacısı) onu qızın barmağına taxır. Bundan sonra məclisə ancaq şərbət, şirin çay və digər şirniyyatlar götürülür.

Nişan mərasimində məclisə yalnız şirin şeylərin verilməsi bir bayatıda da öz əksini tapıbdır:

*Bizdə olan gözəllər  
Bağ- bağçanı bəzərlər;*

*Nişan günü süfrəyə  
Şirin, şərbət düzərlər (4, 225).*

Əlbəttə, bu adətin də məxsusi rəmzi mənəsi vardır. Burada canlılara şirin, dadlı həyat, mehriban yaşayış arzusu ifadə olunmuşdur.

Elçilik mərasimi bəzən, ümumiyyətlə, nişan mərasimi səviyyəsində olur. Əksər hallarda isə bu, «kiçik nişan» adlanır və bir neçə gün sonra (vaxt dəqiq müəyyən edilir) «böyük nişan» olur. «Kitabi-Dədə Qorqud»da isə elçilik «kiçik düyüñ», toy «ulu düyüñ», «ağ-ır düyüñ» adlanır (54, 52, 54).

Böyük nişanda çoxluğu, əsasən, qadınlar təşkil edir. Oğlan evindən qız üçün pal-paltar, bər-bəzək, şirniyyatlar qoyulur, xonçalar aparılır. Xonçaların sayı konkret olmur. Bu, əsasən, durumla əlavə qəddardır. Xonça ilə oğlan evindən gələn qadınlar

*Çaya balıq tordan keçər, gəlmışık,  
Hər bulaqdan qız su içər,\* gəlmışık,  
Oğlan sevib, biz görməyə gəlmışık,  
Söz almağa, söz verməyə gəlmışık (13, 51). –*

kimi mahnilər oxuyurlar. Nümunədəki «Söz almağa, söz verməyə gəlmışık» misrası da elə-bələ, gəliş gözəl deyilməyib. Nişan mərasimində yeyib-icmək, deyib-gülmək, çalıb-oynamaq, xonçaların nümayiş etdirməklə bərabər, eyni zamanda, toyun vaxtı, oğlan evindən qız evinə gətiriləcək hədiyyələr – yalnız qızın məxsus nənələr və qız evindən oğlan evinə aparılacaq müxəlləfat (ilkin yaşıyi təmin edən vəsitiylər) barədə dənisiqlər aparılır. Oğlan adamları evlərinə qayıtdıqdan bir neçə gün sonra qız evi onların xonçalarına xələt qoyub geri qaytarır.

Toy razılışma ilə yubadılarsa və bu müddətə müəyyən bayramlar düşərsə, onda oğlan evindən qız üçün bayramlıq aparılır. Bundan savayı, nişanlanmış qız üçün ilk dəfə getdiyi toyu oğlan evindən xələt göndərilir. Xonçada geyimdən başqa mütləq qızıl bəzək əşyası da – üzük, qolbağı, boyunbağı, sıraqa və s., eləcə də şirniyyat olma-

\* Qeyd: Həddi-buluşa çatmış qızlar barədə, adətən, «Qızlar bulağından su içən vaxtıdır» deyilir. Bu misradə da həmin fikir ifadə olunub.

lidir. Oğlan evi qız üçün ilin nübar – ilkin mer-meyvəsindən də göndərilməlidir ki, el arasında buna «bağbaşı» deyilir.

Bunu da qeyd etmək lazımdır ki, oğlan evi qız üçün göndərdiy nəsnələrin sırasına yaylıq, kömür, soğan qoymur. Çünkü xalq inamına görə bunlar ayrılıq, qaranlıq, acılıq bəlgəsidir.

Bütün bu müddət ərzində hər iki ailədə toyu hazırlıq işləri görülür. Belə ki, qızın rəfiqələri və qohumları, demək olar ki, hər axşam onlara yığışırlar. Qız üçün yorğan-döşək və digər möşət avadanlığı hazırlayırlar. Bu işlər, xüsusilə yorğan-döşək salmağı ilk dəfə ki-min başlaması da şərt sayılır. Adətən bunu başibütöv qadınlar - yəni övladı olan, hamının hörmət bəslədiyi adlı-sanlı kimsələr edirlər. Bu xüsusiyətlər bir sıra xalqların da möşətində elə belədir (199, 77). Deyilənlərə yanaşı, onlar şənlik etməyi, çalıb oxumağı da unutmurular. Oxuyanlar, adətən, iki dəstəyə ayrırlırlar. Dəstənin hər birində 4-5 və daha çox iştirakçı olur (bu otağın böyük-kicikliyində asildir). Hər dəstənin də dəstəbaşısı seçilir. Dəstəbaşılıq, bir qayda olaraq, yaxşı qaval çalan, çoxlu mahni bilən, məlahətli səsə malik olan ərli, usaqlı qadınlar seçilir. Dəstələr üz-üzə dururlar. Dəstə başçıları qaval çalır, digər iştirakçılar isə çalğının, oxunulacaq mahnının («Tello», «Muleyli», «Qardaş, toyun mübarək», «Verin bizim gəlini, qaynı bağlar belini» və s.) ritminə, ahənginə uyğun olaraq əl çahırlar. Birinci dəstənin başçısı misal üçün «Tello» mahnisini başlayır:

*Bulaq üstə çıçəyəm, tello,  
Əl vurma köynəkçəyəm, tello.  
Hamiya cirklik olsam, tello,  
Öz yarima göyçəyəm, tello.*

Bundan sonra başçı da dəstə ilə birlikdə iki dəfə:

*Aman tello, tello can, tello,  
Yarım tello, tello can, tello! –*

deyə-deyə və əl çala-çala ikinci dəstənin qabağına gedib geri – öz yerinə çəkilir. Onlar dayandıqdan sonra ikinci dəstə də eyni ilə, yə-

ni birincilər kimi müxtəlif bayatları «Tello» nəqrəti ilə oxuyurlar. Beləliklə, şənlik bəzən, hətta saatlarla bu şəkildə davam edir.

Oğlan evində də toya ciddi hazırlıq getdiyini arxada qeyd etmişdir. Nişan mərasimindən sonra oğlan evi qız üçün pal-paltar, bər-bəzək və s. lazımı nəsnələri almalı olur ki, buna «toy bazarlığı» deyilir. Bundan başqa, axşamlar ağısaqqal və cavanlar oğlan evinə toplaşırlar. Toy barədə ölçüb-biçir, məsləhət-məşvərət edir, eyni zamanda, əylənməkdən də qalmırlar. Nağıl, lətifə, digər məzəli söhbətlərlə bərabər, müxtəlif oyunlar da olur. Belələrindən daha çox məşhur və əyləncəlisli «fincan-fincan», «xan-xan», yaxud «xan-vəzir»dir. «Xan-xan» (xan-vəzir) oyununda qoyunun sağ dizindən çıxarılmış aşığıdan istifadə edilir. Aşığın tooxan üzü xan, alçı tərəfi vəzir, bik (bek) üzü cəllad, cik üzü isə müqəssir, günahkar olmaq deməkdir. Əsasən cavanların iştirak etdiyi bu oyunda əvvəlcə xan, vəzir, cəllad seçilir. Bunun üçün iştirakçılar bir-bir aşağı muşqurur və bununla da söylənilən «vəzifələri» tuturlar. Bundan sonra aşiq oyun iştirakçıları arasında bir dövrə dolanırlı. Aşığı kim cik atsa «müqəssir» sayılır və xanın hüzuruna götürürlər. Xan vəziri ilə məsləhətləşən cəlladı müqəssirə «cəza» verməyi əmr edir. Müqəssir məclisdəkilərə, əgər istəyən varsa, içməyə su gətirir, sobanı qızdırmaq üçün bayırda odun daşıyır, xoruz, pişik, keçi və sair heyvanların səslərini məzəli şəkildə təqlid edir. Yaxud, xanın əmri ilə cəllad onun əlinin içini qayısla bir neçə şallaq vurur. Bu da «yağlı», «yağsız» şallaq sayılır. Yağlı yəni astadan, yağısız isə bir qədər möhkəm şallaq vurmaq deməkdir. Sonra yenidən aşiq muşqurulur və vəzifələr dəyişilir. Aşığın necə düşməsi sayəsində eyni adam döndənə xan da ola bilər, vəzir də, cəllad da, müqəssir də. Yaxud, bayaq xan seçilən adam müqəssir, müqəssir isə xan ola bilər. Bu oyunda məraqlı bir cəhət də odur ki, əgər məclisdə səs salan, yaxud oyun qaydalara əməl etməyənlər varsa, onda xanın əmri ilə cəllad əhəmin şəxsi ortalığa çəkir və o da müqəssir kimi cəzalandırılır. Bütün bu hallar, şübhəsiz, heç bir narazılıq doğurmur və oyun saatlarla davam edir.

Hər iki evdə toya hazırlığın yekunu qız evində «paltarkəsmə», yaxud «şirniyyəmə» mərasimi ilə tamamlanır. Oğlan adamları gelin üçün alınmış parça, paltar, bəzək avadanlığı və sair xonçalarla qız evinə getirirlər. Burada parça, paltar kimi iyənə, sap, oymaq, qayçı

və s. tikiş ləvazimati da təzə, işlənməmiş olmalıdır. Çünkü etiqadə görə, yeni qurulacaq ailə üçün köhnə vəsítələrdən istifadə edilərsə, onda əhəmin ailədə tez-tez dava-dalaş, söz-söhbət olar.

Gəlinin paltarlığını da dərziliyi bacaran, həm də kələntər, oğlu-uşaq böyümüş ağbirçək arvad biçməlidir. O, qayçını əlinə alıb adətən:

*Qayçını atdım taxçaya  
Cingildəsin, yar hey.  
Çağırın oğlan bacısın  
Dingildəsin, yar hey (13, 54). –*

deyə oxuyur. Sora qayçını parçanın üstündə gəzdirə-gəzdirə möclisə müraciətlə:

-Ay adamlar, qayçı kütdür, parçanı kəsmir, - deyir. Oğlan adamları əlbəəl mətbəbdən hali olurlar. Odur ki: -Qayçını itiləmək asandır, - deyib əhəmin qadına xələt verirlər. Buna Azərbaycanın bəzi yerlərində «qayçıkəsməz xələti» da deyilir. Xələt alandan sonra o, gəlin üçün paltar kəsib-biçir və şənlik keçirilir. Burada bir məsələ barədə məlumatı da vacib bilirik. Biçilib-tikilən paltarlar sırasında gəlinin ər evinə yola salınacaq vaxtda geyəcəyi köynəyin yaxası açılmamış qalır. Bu ona görə belə edilir ki, guya hazır paltarları gecələr cin və başqa şər qüvvələr geyib ziyafət keçirirlər. Əgər qızın «bəxt köynəyi» sayılan bu paltardan da şər qüvvələr istifadə edərsə, onda gəlin çilləyə düşə bilər. Odur ki, əhəmin köynəyin yaxası gəlin yola düşmək üçün geyindirilən zaman açılır.

Istisna hallar nəzərə alınmazsa, qız evində toy oğlankından əvvəl başlanır və ehtimal ki, bu da ana xəttinin üstünlüyünü ifadə edən əlamət kimi bu çağacan yaşamaqdadır. Toyun başlanmasına (istər qədimdə, elə istərsə də indi Azərbaycanda toy, əsasən, payız aylarında, yəni təsərrüfatla əlaqədar olaraq məhsul yiğimindən sonra başlanır) bir-iki gün qalmış xüsusi dəvətçilər bunu bütün el-obaya xəbər verir. Bunun üçün biri əra gedən qızın qohumu, digəri isə onun yaxın rəfiqəsi olan iki həddibuluğa çatmış qız bir-bir evləri gəzib adamları ziyafətə dəvət edirlər. Daha çox qırmızı rəngli paltar geyinən bu dəvətçilər özləri ilə həm də şirni aparır və bundan nə-

bəkiyə qoyub toyu çağırılanlara verirlər. Həmin adamlar bunun əvəzində «çox mübarəkdir», «gün olsun sizin toy şirninizdən yeyək» ugur, alqışla dəvətçiləri yola salırlar.

Toyun keçirilməsi üçün, sözsüz, çoxlu adamın yerləşə biləcəyi ev lazımdır. Bu olmadıqda toyxana (bəzi yerlərdə buna mağar deyilir) qurulur. Bu barədə incəsənətimizin inkişafında mühüm xidmətləri olan H.Sarabskinin xəbərini münasib bilirik: toyxanani süpürüb təmizləyirdilər. Qonşulardan xalça-palaz yiğib səliqə ilə divarı, yeri döşəyirdilər. Divarın dibində taxtadan dövrə skamyə qoyulub üstüne xalça-palaz salırdılar ki, gözə yaxşı çarpsın. Axşamdan bir saat keçdikdə qonşulardan birovuz alınmış əlvən lampalara neft töküb şalbanlardan asırdılar. Toyxananın qapısında məşəl yandırıldılar. Çalıb-oxuyanlar üçün döşək salınardı. Qabaqlarına isə dəf-dumbul qızdırmaq üçün iki-üç manqal qoyulardı (67, 101).

İstər qız, istərsə də oğlan toyları üçün qurulan bu cür toyxanaları indi, «şadlıq evi», «səadət sarayı» əvəz etmişdir.

Toyu (bəzi yerlərdə toyun bu sonuncu mərhəlesi «xınayaxdı» da adlanır) əvvəlcədən təyin olunmuş bir adam idarə edir. O, gəlen qonaqları qarşılıyor. Qonaqlar yeyib-içikdən sonra əvvəlcə gəlin gedəcək qızın olduğu otağa keçir, onu təbrik edir, hədiyyələr bağışlayırlar. Gəlin dövrəsindəki rəfiqələrinən geyimi, xarici görünüşü ilə fərqlənir. Ümumiyyətlə, toydakı adamların qız, arvad, gəlin olmaları, əsasən, geyimləri, bəzək-düzəkləri ilə bilinərmiş. H.Sarabski yazır: «Qızların paltarları ipəkdən olardı. Amma çox sadə geyinərdilər. Boyunlarında, başlarında və barmaqlarında qızıl zinət və süs olmazdı. Saçlarını iki qaşlarının arasından tağ ayıradılar və hörüb arxalarına atardılar. Başlarında bir kəlağayı olardı. Gəlinlərin və kübar arvadların çətri, bala birçəyi, hamayılı, cütqüqabağısı, ağ qızılı olardı. Bir az yaşlı qadınlar abi, qəhvəyi, göy və bu kimin tünd rəngli xaralardan paltar geyib başlarına da düğurd kəlağayından çalma çalardılar» (61, 109).

Yeri gəlmışkən, burada mühüm bir cəhəti xatırlatmayı vacib bilirik. Bütün xalqlarda mövcud olan hədiyyə bağışlamaq bizim psixologiyamızda yad olmamışdır. Amma məsələ belədir ki, bu, məsişetimizdə heç vaxt qazanc mənbəyinə çevriləməmişdir. Çünkü əslində, «hədiyyə

qarşılıqlı diqqət və həssaslığın, nəcib, saf münasibətin, qəlb hərərətinin, xeyirxah hissələrin təbii ifadəsidir» (57). Toyxanada qonaqların əyləşdirilməsinə (nüfuz nəzərə alınır), rəqs etmələrinə, çalğıçıların oxuyub çalmalarına toybəyi (sərpayı) nəzarət edir. Toyun qızığın çağında oğlan adamları gəlin üçün alınmış bütün pal-paltarı, bər-bəzəyi xonçalarda toyxanaya getirir və onlar məxsusi ayrılmış yerdə oturlurlar. Toybəyi (sərpayı) oğlan evindən getirilmiş nəşnələri toyxanada nümayiş etdirir. Sonra oğlan tərəfdən gələnlər rəqs edir. Toyun sonuna yaxın oğlan adamları gəlini oynamaya gətirirlər. O, oynayıb məclisdən gedir. Təqribən yarım saat, bəzən bir az da çox vaxt keçdikdən sonra yena oğlan qohumları çalğıçılarla birlikdə gedib gəlini xınaya gətirirlər. Bu zaman gəlin oğlan evinə aparılında geyəcəyi paltarda olur. Buna «baş paltarı» deyilir. O, başına duvaq salır. Biri oğlan, biri qız evindən olmaq şətti ilə şirni dolu xonça gəlinin qarşısında tutulur. Bu xonçaların hərəsində bir şam da yandırılır. Sağdış, soldış\* (biri oğlan, biri qız evindən) adlanan iki qız uşağı əllərində bəzəkli şam gəlinin yanına gəlirlər. Oğlan evindən olan qız gəlinin sağ tərəfində durur. Gəlin üstünə öz sözənisi salınmış stulda oturdular. Onun «bəxt üzüyü» qarşısında qoyulur. Gəlinin əline yaxılacaq xına da oğlan evində isladılıb gətirilir. Sərpayı qız evinin sağdış, soldış üçün qoymuş xələtləri, adətən ipək baş yazılığı, onların boynuna salır və sonra mübarəkdarlıq edərək:

*Xeyir-dua qızə verin,  
Sürməni gözə verin.  
Xinanı yaxın əlinə,  
Xəbər getsin obasına, elinə \*\**

deyib xınadan gəlinin sağ ovcuna yaxıb, əlini büküb qırmızı rəngdə olan xına leçəyi ilə sariyır. O, sarılmış əli yeni həyatda xoşbəxt gün

\* Qeyd: «dilş» əslində «tuş»un dəyişilmiş, təhrifə uğramış şəkliidir: «Tuş» isə malum olduğu tek təraf, yan da deməkdir.

\*\* Qeyd: Burada «obasına», «kelinə» deyəndə, şübhəsiz, qızın gəlin gedəcəyi yer nəzərə tutulur. Çünkü xına yaxılandan sonra qız gedəcəyi ailənin, nəslin adımı sayılır ki, bu cəhət xalq şərində də öz ifadasını tapmışdır.

arzulaya-arzulaya üç dəfə gəlinin başına qoyur. Toy iştirakçılarının, demək olar ki, hamısı bu gəlin xinasından sağ əlinin içine yaxmağa cəhd edir. Əlbəttə, bu cəhdin də özünəməxsus mənə çaları vardır. Məsələyə məhz sağ əlin müdaxiləsi sözsüz bəllidir. Arxada bu haqda danışmışdıq. Qaldı ki, iştirakçıların, xüsusilə yetkin qızların həmin xina-dan istifadəyə meyli olanların da ailə qurmaq arzusunda olmalarına də-lalət edir. Dilimizdə tez-tez işlənən «Bu xına o xinadan deyil» ifadəsi də güman ki, qeyd etdiyimiz mərasimlə ilgili yaranmışdır. Deyilənə görə, bir qız ta uşaq yaşlarından hər dəfə ellərinə xına yaxanda durub atasının qabağında oynamış. O, yaşa dolub əre gedəndə də ellərinə gəlin xinası yaxılınca gəlib atasının qarşısında oynamağa başlayır. Bu vaxt ata: «Bu xına o xinadan deyil» söyləyir və bir növ qızı utandırır.

Bu ayindən sonra xanəndə gəlini tərifləməyə başlayır:

*Uzaq yerdən gəldik sənin toyuna;  
Anan, bacın qurban olsun boyuna,  
Biz də soldış gələk sənin toyuna\*  
Görüm, ay qız, toyun mübarək olsun,  
Götürdüyüñ qədəm xoş qədəm olsun.  
Sənə qurban olum, ay qız anası,  
Qızına deyinən olmasın aşı,  
Qızın olsun yeddi oğul anası,  
Görüm, ay qız, toyun mübarək olsun,  
Götürdüyüñ qədəm xoş qədəm olsun.  
Səninlə olaydım mən yol yoldaşı,  
Ayağıma dəyməsin yolların daşı,  
Düşərliyimi versin qızın qardaşı,  
Görüm, ay qız, toyun mübarək olsun,  
Götürdüyüñ qədəm xoş qədəm olsun və s.*

Mahnıda adları çəkilən qohum-qonşular xanəndəyə xələt verirlər ki, bu el arasında «düşərlik» adlanır.

\* **Qeyd:** Əksər yerlərdə gəlinin sağdaşı ərli qadın olur və o, bir növ yengənin vəzifəsini görür. Bu səbəbdənki, həmin misradə subay olan soldışa müraciət edilir.

«Gəlini tərif» ayını başa çatdıqdan sonra xanəndə:

*Ad barmağa qızıl üzük  
Taxdın bərkallah, gəlin,  
Əllərinə əlvən xına  
Yaxdin bərkallah, gəlin (13, 53) –*

kimi oynaq mahnıları oxuyur və nəhayət belə bir xeyir-dua ilə toyu başa çatdırır:

*Gəlin deyər: hanı bacım?  
Su üzündə qalib saçım.  
Balıdzındı sənin bacın,  
Gəlin, xoş getdin, xoş getdin.*

*Gəlin deyər: hanı atam?  
Qoyunu qızuya qatam.  
Qaynatandı sənin atan,  
Gəlin, xoş getdin, xoş getdin.*

*Gəlin deyər: hanı anam?  
Yaxılmamış qalib xinam.  
Qayınanandı sənin anan,  
Gəlin, xoş getdin, xoş getdin (78, 90).*

Gəlin aparılırkən icra olunan ayinlər də, sözsüz, daha çox qədmiyyi ilə diqqəti cəlb edir.

Gəlin ər evinə yola salınmaq üçün geyindirilib bəzədilən zaman «Baxtin açılması» ayını icra edilir. Yetişmiş qızlar bir-bir gəlinə «bəxtəvər olasan» deyir və ellərində tutduqları yaşıl rəngli sapla saplanmış iynələri onun duvağına batırır və sonra da öz yaxalarına sancırlar. Burada ifadə olunan mənəm «mənim də sənin kimi baxtim açılsın» deməkdir. Qaldı ki, iynəyə taxılmış sapın başqa rəngdə deyil, yaşıl olması yena da əski təsəvvürlərin nəticəsi kimi xoşbəxtliyin, xeyir işlərin çox, tez-tez olması arzusunu bildirir.

Gəlini aparmağa gələnlərdən oğlanın bacısı, əgər bacısı yoxsa yaxın qohumu qız adamlarına, bir növ, humorla:

*Al almağa gəlmışəm,  
Şal almağa gəlmışəm,  
Oğlanın bacısıyam,  
Aparmağa gəlmışəm –*

deyə oxuya-oxuya müraciət edir. Onun çevrəsində olanlar isə:

*Almışıq, aldatmışıq, aldatmışıq.  
Anasını ağlatmışıq, ağlatmışıq –*

deyirlər. Qız tərəf də bunlara belə cavab verir.

*Al almağa gəlmisən,  
Şal almağa gəlmisən,  
Aparmağa gəlmisən,  
Balıqlığa gəlmisən,  
Vermişik, ağlatmışıq, ağlatmışıq,  
Biz sizi aldatmışıq, aldatmışıq.*

Bundan sonra oğlan tərəfdən olan qadınlar

*Verin bizim gəlini,  
Qaynu bağlar belini –*

nəqərati ilə tamamlanan mahnilər oxuyurlar. Gəlin ata evindən çıxırlarkən «Belbağlama» ayınını oğlanın qardaşı, bu olmadıqda ya-xın qohumlarından biri icra edir. O, gəlin olan otağa girib öz belindən açdığı kəməri, yaxud kəlağayı onun belinə bağlaya-bağlaya belə deyir:

*Gəlin, gəlin, qız gəlin,  
İnciləri düz gəlin,  
Yeddi oğul istərəm,  
Sonbeşiyi qız, gəlin.*

«Belbağlama» ayınınə əslində gəlinin ərinə etibarlı, sədaqətli, ar-

xa, dayaq, bir-birlərinə əbədi bağlanmaq arzusunun rəmzi bildirilmişdir. Əbəs yerə deyil ki, indinin özündə belə, bir adama, müəyyən işlə əlaqədar, arxayı olmayanda, inanmayanda «Belim ona bağlı deyil» ifadəsini işlədirlər. Adətən, gəlinin belini bağlayanın üstünə un səpirlər. Bu da ağ gün, xoşbəxtlik, bərəkət, bolluq arzulamaq deməkdir.

Atadan sonra qızı ana təqribən bu tərzdə xeyir-dua verir:

*Xəbər gəldi mən xoşbəxtə,  
Qızım, səni yola sallam,  
Atandan mən rəxtxab allam,  
Get, səni saxlasın tanırım  
Qızım, xoş getdin, xoş getdin,  
Əcəb ellərə tuş getdin*

*Cer-cehizin vurmuş yüksə,  
Cilovların çəkə-çəkə,  
Karvanın çıxacaq dikə  
Get, səni saxlasın tanırım,  
Qızım, xoş getdin, xoş getdin,  
Əcəb ellərə tuş getdin! (13, 55)*

Azərbaycanın bəzi yerlərində gəlin yola salınarkən başına duz dolandırıb ocağa atır və onun çatılışını gözləyirlər. Sonra da qızı üç dəfə ocağın başına dolandırırlar (13, 263). Burada duz gəlinə qarşı bəd nəzərin kəsilməsi deməkdir. Gəlini ocağın başına həm də üç dəfə dolandırımaq odun, ocağın müqəddəs sayılmasını bildirir.

Gəlin ata evindən çıxanda sağ ovcunda düyü götürür. Onun üçün ayrılmış miniyə (qədimdə at, fayton olub. İndi bunları maşın əvəz eləyib) çatana qədər tanıdığı, yanında qaldığı ərgən qızların bir-bir adını deyib hər dəfə bir düyünyü yerə atır. Bu, yəni həmin qızların da baxtı açılsın, mənim yolumu getsin, başqa sözlə, gəlin olsunlar deməkdir.

Arxada qeyd etmişdik ki, gülüş, humor toyun mündəricəsi, tərkib hissəsidir. Bunsuz onu təsəvvür etmək çətindir. Həm də bu, toyun bütün mərhələlərində özünü göstərir. Misal üçün, qız ata

evindən aparıllarkən oğlan adamları buradan mütləq bir şey oğurlamağa çalışırlar. Qız adamları da öz növbələrində çox ehtiyatlı tərənnir, gözdə-qulaqda olurlar ki, buna yol verilmesin. İlk baxışda düzdür, bu bir qədər zarafat təsiri bağışlayır. Əslində isə dərin simvolik mənəsi vardır. Belə ki, «bu, qızın cehizinin həmişəlik, bir da-ha geri qayıtmaması üçün edildirdi. Guya cehizlər razılıqla verilməyib, onu ev sahibindən xəbərsiz aparıblar, o bir daha bu evə qayıtmayacaqdır» (28, 101).

Gəlin yola düşdükdə onun arxasında su yox, adətən, daş atılır. Yəni getdiyin yerdə daş kimi düşüb həmişəlik qalasan. Gelinin gedən sağdıç əlində güzgü, soldış isə yanın şam tutur.

Arxada da gəlin geyindirilib-bəzədilən otaqda, xınaya gətiriləndə yanında şamın və güzgünün olduğunu demişdik. Bu hətta oğlan evində də üç gün, yəni «Duvappaqma» ayını icra olunanı qədər davam edir. Qədim etiqadın məhsulu olan bu məsələnin şərhində Y.V.Çəmənzəminli «Şam Zərdüstün nuruna, ocaq və bina salmağa işarədir» (26, 63) hökmü ilə kifayətlənmişdir. Bu fikri bir az da inkişaf etdirdikdə aydın olur ki, əski çağlarda adamlar zənn ediblər ki, şər qüvvələr hər an gəlinə xəter yetirməyə amadədir. Şər qüvvələr isə, bəlli olduğu tək, oddan, işıqdan qorxular. Odur ki, gəlinin yanında şam yandırmaqla onun şər qüvvələrin bələsindən qorunacağıni zənn etmişlər. Eله güzgü də demək olar ki, eyni məqsədə xidmət edir. Belə ki, güzgündə, sanki gəlinin öz əksi deyil, ruhudur. Həmin ruh da gəlini fəna qüvvələrdən qoruyur.

Bəzən qazaqyana (67, 11) da adlanan «yolkəsmə» adəti mahiyyəti etibarı ilə qədim çağların məhsuludur. İndinin özündə belə, gəlini aparanların qarşısını kəsmək adı hal sayılır.\* Amma vaxtı ilə bunun da məxsusi mənəsi olmuşdur. Toy adamları cəhd göstərmmişlər ki, gəlinin qarşısı kəsil-məsin. Bunun üçün toyə rəhbərlik edən kimse yolu kəsnənlərə hədiyyələr vermək, yaxud vəd etməklə onları razi salıb yolu açırdırmış. Çünkü yolu

\* **Qeyd:** Məhəllə, kənd cavanları, uşaqlar uzun bir iplə yoluñ bu və o biri tərəfində dururlar. Gəlin galib həmin yera çatanda ip qaldırılır və onun yoluñ bağlayırlar. Ta hədiyyə, düşərlik almayıncə yolu açırlar.

bağlı olması uğursuzluq əlaməti, şər qüvvələrin bu işə müdaxiləsi kimi zənn edilər, bununla da gəlinin چilləye düşəcəyindən qorxarmışlar.

Musiqinin müşayiəti ilə gəlini ər evinə aparan dəstənin öündə, başqa xalqlarda olduğu kimi (160, 36), kənd cavanlarının at çapması, cıdır yarışları\* keçirmələri toyun rövənqli cəhətlərindən sayılır. Əgər gəlin qonşu kənddən, yaxud daha uzaq məsaflədən gətirilirsə, oğlan evinə bu xəberi ilk çatdırın cıdırçı xəlet alır (28, 103). Xəlet rəngli yun corab, kələgayı və s. olur. Burada bir cəhəti də qeyd etmək lazımdır ki, «cıdır öteri yarış, sınaq meydani, hədiyyə almaq üçün fürsət, sadəcə at oynamatmaqla məhdudlaşan əyləncə deyil» (V.Vəliyev). Burada pərəstişin, inamın, sehir və ovsunun izləri, əlamətləri vardır. Fənə qüvvələrin Günəşdən, işıqdan qorxduğu demisidik. Bizdə axşam üstünə, toran qovuşan vaxta da əbəs yerə «şər vaxtı» deyilmir. Atın isə Günəşlə əlaqəsinə dair az danişılmayıb (87; 191, 81 və b.). Odur ki, şər qüvvələr də gəlindən öndə gələn atları gördükdə geri çəkiləmələ olurlar.

Gəlin mənzil başına çatıldıqda oğlanın yaxın qohumları onu mahnılarla qarşılayırlar:

*Yollara gül döşəyin,  
Yol açın gəlin gəlir.  
Gül olsun, güldən geyin,  
Yol açın gəlin gəlir.  
Qardaş toyun mübarək!  
Ay qız, toyun mübarək!*

Sonra oğlanın anası:

*Güllü-xaşxaşdı gəlin,  
Ay huşdu-başdı gəlin,  
Bizim bu ev, bu ocaq,  
Sənə peşkəşdi, gəlin! –*

\*\* **Qeyd:** «Kitabi-Dədə Qorqud»da bu yarışların daha maraqlı bir forması vardır. Bacarıq sınavılan bu oyun-yarışda göygü üzüyünü bəlgə qoyub ox atırlar, üzüyü vuran düşərlik alır (54, 62).

deyib onun başına dəmər pul, şirni səpir. Burada digər parlaq şeylər təki, pulun da Güneş əlamətlərini (parıltı) özündə eks etdirməsi düşünülmüş, golinin başına onu səpmeklə gelecek həyatında uğur, səadət arzulamışlar. Qaldı şirni, bu da golinin dadlı günlər keçirməsinə, dili şirin olmasına işarədir. Bu anda həm də ona inanmışlar ki, əgər ərlik qızlar həmin pul və şirnidən əla keçirə bilsələr, tezliliklə onların da toyu olar.

Qapının giracəyində saxsı, yaxud şüşə bir qab qoyulur. Gelin sağ ayığını onun üstünə basıb sindirmalıdır. Camaatın gözü qarşısında icra olunan bu ayınlə golin demək istəyir ki, «əgər bu ocağa, ərimə vəfəsizliq etsəm onda ayağımın altındakı qab kimi parçalanı».

Y.V.Çəmənzəminli də «qab sindırma»da ifade olunan mənənəni elə bu cür şərh etmişdir (89, 379-387). Amma professor V.Veliyev bu məsələdən söhbət açarkan yazır ki, «qız oğlan evinə çatan kimi onu qarşılıyır ...ayağı altında qab sindirilərdi». Bunun mənəsi isə professorun dediyinə görə «yaman nəzərlərin, şor qüvvələrin golinə toxunaq xətərini sinan şüşə üzərinə köçürmək demək idi» (28, 104).

Bu məsələdə, bizə görə Çəmənzəminlinin fikri daha doğrudur. Çünkü burada, əsasən, etibar, sədaqət amili ön plana çəkilir ki, bu xalq yaradıcılığının möəzzi ilə üzvi surətdə səsləşir.

Gelin üçün ayrılmış otaqda gərdək asılır, «taxt» adlanan yatacaq salınır. Bu taxt bəzi yerlərdə üç, bəzi yerlərdə isə yeddi gündən sonra yiğilir. Taxtin üstüne əvvəlcə bir oğlan uşağı uzandırılır. Bunun mənəsi golin də övlad, daha doğrusu oğul anası olsun deməkdir.

Gelinə bəylər necə «krəftar» etməyi yengə başa salır. Hətta ona belə nəsihətlər də verir:

Ay gəlin, evlər ayrıdır,  
Əylən gəlin, əylən gəlin!  
Bizim elin adətini,  
Öyrən gəlin, öyrən gəlin!  
Ay gəlin işsiz durar,  
Əylən gəlin, əylən gəlin!  
Ay gəlin var evlər qurar,  
Öyrən gəlin, öyrən gəlin!

Gelin bəyi ayaq üstə qarşılıyır. Oğlan qızı «xoş gelmişən» söy-

leyir. Eyni zamanda onlar görüşdükleri anda bir-birlərinin ayaqlarını basmağa çalışırlar. Bunu guya əvvəl kim etsə ailədə onun da sözü üstünə olar. Başqa sözlə, el ifadəsinə desək «dili uzun» olar.

Gəlinin «ev yiyəsi» olması məsələsi də azərbaycanlıların ən ciddi əxlaqi adatlarındanndir. Bununla qızın «başibütöv», bakır olması müəyyənləşdirilir. Bu işə də, əsasən, bəyin və golinin yengələri nəzarət edirlər.

Gəlinin başına duvaq salındığını əvvəldə qeyd etmişdir. Sonrakı kəsimplərdə ilk biçimini itirmiş bu xüsusiyyətə golinin oğlan adamlarından yaşınması faktı kimi baxılmışdır. Əslində isə bu, bir sıra magik görüşlərlə bağlıdır: a) bədxah qüvvələr golinə görməsin. Onda ona zərər də toxundura bilməzlər; b) golin bəd nəzərlərdən qorusun. Ona göz dəyməsin. Bu münasibətlə el söz də qoşub:

Zülf töküb üzə dilbər,  
Çixıbdı düzə dilbər.  
Duvaq salın üzünə,  
Gəlməsin göza dilbər.

c) چilləsi olan qadınlar onu görməsinlər. Əks halda golin onların چilləsinə düşər. Bu cəhət, nisbətən dəyişilmiş şəkildə başqa xalqlarda da vardır (199, 81).

Toydan sonra üçüncü gün golinin duvağı onun başından götürülür və buna da el arasında «Duvaqqapma» deyilir. Bəzi yerlərdə bu, golinin ər evinə çatanda icra edilir. Ayının icrasında adətə görə, nəlbəkide şam yanır, üzü üstə çevrilmiş testin üstüne xalça, döşək salınır yastıq qoyur və taxt qurulur. Gelin burada oturdurlar; başına şirni səpirlər. Sonra ata-analı bir oğlan uşağı əlindəki oxlovla onun duvağını götürüb bir barlı ağacan budağından asır. İlk baxışda adı görünən bu adətin rəmzi mənasını Y.V.Çəmənzəminli açmışdır. Burada xalı, döşək, taxt golinin yaşayış evi, şirni isə dadlı və xoşbəxt həyat rəmzidir ki, arxada bu barədə danışılmışdı. Şəmi Zərdüşt işığı ilə əlaqələndirdən ədib-alim bakırəlik simvolu olan duvağın barlı ağacan budağına atılması faktını isə golinin övlad sahibi olması arzusunu ifadə etdiyini söyləyir və bu adətin «Avesta»dan bəhrələnməsini də qeyd edir (26. 63).

Duvaqqapma mərasimində oğlanın ata-anası gelinə mütləq dəyərli bir hədiyyə bağışlayır. Kənd yerlərində isə gelinə, adətən, inek bağışlayırlar. Yalnız bundan sonra golin ərinin yaxın qohumlarının hüzuruna çıxa bilər. «El gördü», «Üzəçixma» da adlanan bu mərasimdən bir neçə gün sonra gelinin ata-anası kürkəngili evlərinə qonaq çağırır. Nə qədər qonaq çağırılmayıblar kürkən də, hətta öz qızları da onlara gedə bilməz. Bu mərhələ el arasında «ayaqaçma» adlanır. Bununla da iki cavani bir ailədə birləşdirən toy sona çatır.

### C. YAS MƏRASİMİ – ŞİVƏN, AĞI

*Məişət mərasimləri sırasında duran yas da qədimdən başlamış çağımızıcan adamları heyrətə salan, qorxudan, düşündürən ölüm hadisəsi ilə bağlıdır. İbtidai təfəkkür zamanında adamlar ölümü insan həyatının birdəfəlik qurtarması, sona çatması faktı hesab etməmişlər. Ölənin yenidən diriləcəyinə, yeyib içəcəyinə, öz nəslini, elini obasını yad edəcəyinə inanmışlar. Həmçinin bu adamlar ölümə təbii hal kimi da baxmamış, bu hadisənin baş verməsinə mütləq bir müdaxilənin, səbəbin olması qənaatinə gəlmışlər. Elə bu cür təsəvvürün mövcudluğu bir sıra sınamaların da yaranmasına yol açmışdır:*

*Kandarda dayanan üzü evin içiñə tərəf durub, əllərini qapıya söykəyərsə, evdə ölen olar;*

*Axşam evdən tərəzi versən ölen olar;*

*Qulağın cingildəsa gərək tez deyəsən: ölümüm yadımdadır, yoxsa tezliklə bədəbəxtlik - ölüm hadisəsi olar;*

*Vaxtsız banlayan xoruzun başını kəsməsən yaxın kimsən olər;*

*Əl-ayaq dırnaqları eyni vaxtda kəsilsə toyla-yas bir yerə düşər;*

*Ölüm barədə söhbat düşəndə asqıran olsa, onun kürəkləri arasına astaca yumruq vurmaq lazımdır, yoxsa ölen olar;*

*Göydə hər adamin bir ulduzu var. Ulduz axanda kimsə öldü deyərlər;*

*Yuxuda od söndürsən yaxın adamin olər;*

*Yuxuda toy görsən yas olar;*

*Yuxuda baş qırxdırsan yaxın adamlarından ölen olar;*

*Yuxuda ayaqqabı görmək darlıq, qəbir deməkdir;  
Yuxuda öləndən nə isə bir şey almaq xeyir, vermək ziyanıdır;  
Göz yaşı olan evdə həmişə yas olar;  
Ölü üçün tökülen göz yaşı təzə ölü aparar və s)*

Bələ örnəklərin sayını artırmaq mümkündür və bunların hər birinin yozumu vardır. Misal üçün, yuxuda gördüyü ölüdən zərər çəkirsənə, bir soğan dışlayıb damın üstünə atsan rahat olarsan. Bir adam öləndə, adətən, onun gözlərini qapayıb, ağızını bağlayırlar. Eti-qada görə ölen son anda kimi baxsa, kimi səsləsə o da öller. Qazılmış qəbri gecə boş saxlamaq olmaz. Ölünü basdırmaq yubadılsa onda yenə ölen olar. Oapidə it ulasa guya evdə ölen olar və yenə guya ki, iti azdırmaqla bəlanın qarşısını almaq mümkündür. Bu sinama-etiqadın hansı təsəvvürle bağlı yaranması öz izlərini bir mifdə qoruyub saxlamışdır. Mifdə deyilir ki, bir kişi ata-baba günlərində həmişə qəbr üstə gedərmış. Bir dəfə o, qəbristanlıqda belə səs eşidir: «Ay kişi, tez qayıt kəndə, gir filan evə, arvadına de, bəs durmasın gəlsin, burada onu gözləyirəm». İnanmaq üçün səs kişiyyə bir ot da verir. «Kişi otu əlinə alan kimi görür ki, hər tərəf ruhnan doludu. O daha dayanmayıb birbaşa səs dediyi evə gəldi. Gördü ki, arvad ölüb, ruhu da evdə dolanır. Kişi arvadın ruhuna dedi ki, bəs ərin səni qəbristanlıqda gözləyir. Mənə tapşırı ki, sənə deyim, tez onun yanına gedəsən.

Arvadın ruhu duruxdu. Kişi ona dedi ki, niyə dayanıbsan, tez ol get, ərin səni gözləyir. Arvadın ruhu kişidən soruşdu ki, sən məni necə görürsən? Kişi əlindəki otu ona göstərib dedi ki, bəs otu ərin mənə səni qərmək üçün verib.

Arvadın ruhu tez kişininin üstüne atıldı ki, otu ondan alsın. Onlar əlbəyaxa oldular. Kişi qışqırıb camaatı köməyə çağırıldı. Qonum-qonşu tökülbər gəldi. Gördülər ki, kişi kiminləsə əlbəyaxadı. Ancaq yanında özündən savayı bir kimsə yoxdu. Bu işə mat qaldılar.

Bu vaxt arvadın ruhu özünü kişiyyə elə toxundurdu ki, kişinin ovcunda tutduğu ot əlindən yere düşdü. Arvadın ruhu tez əyilib otu götürmək istəyəndə bir it özünü yetirib otu uddu.

O vaxtdan da itlər ruh görəndə ulayırlar» (10, 26-27).

Misal olaraq verdiyimiz sonuncu sinama örnekleri də xüsusi məraq doğurur. Ölen üçün ağlamaq bir adət olduğu halda, necə olur ki, birdən-birə xalq arasında «Göz yaşı olan evdə həmişə yas olar», «Ölü üçün tökülen göz yaşı təzə ölü aparar», «Çox ağlayan baş yeyər» və s. deyimlər də yaranıb yaşayır.

Bu məsələ də əslində çox qədim görüşlərlə bağlıdır. Etiqada görə bir şəxs öldükdə onun ruhu bədənindən ayrılib ruhlar aləminə yola düşür. Amma məsələ burasındadır ki, həmin aləmə düşmək üçün o, cənavat körpüsündən keçməlidir. «Lakin cinavat körpüsündən keçmək çox qorxulu və vahimədir. Çünkü bu körpü olduqca iti sürətlə və da-ha çoşgun axan suyun üstündən salınmışdır. Suyun çoxluğu ruhu çəşdirir və yixir. Bu suyun miqdarı və sürəti ölürlər üçün tökülen göz yaşının miqdardından asılıdır. Ölү üçün nə qədər çox göz yaşı tökülsə suyun özü və sürəti bir o qədər artır. Bu isə ruhun müqəddəs ruhlar səltənətinə keçməsinə mane olur» (74, 56). Odur ki, guya bu vəziyyətdən acıqlanan ruh geri qayıdır yeni fəlakətin törənməsinə səbəb olur.

Şübhəsiz, bütün bu görüşlər ibtidai təfəkkür çağının və nisbətən bu çağ'a yaxın vaxtların möhsuludur.

Yas mərasiminin on ilkini şivən ayinidir. Şivən, əsasən, ölüm baş verdiyi andan ölüünün dəfn üçün evdən çıxarıldığı vaxtacan davam edir. Ölen üçün təsirecidi, yaniqli sözlər, oxşamalarla hönkür-hönkür ağlamaq, üz cırmaq, saç yolmaq kimi xüsusiyyətlər şivənin əsas əlamətlərindəndir. Bu deyilən cəhət öz izlərini folklorumuzun əski qaynaqlarında da qorusumşdur. Misal üçün, «Kitabi-Dədə Qorqud»da Burlaxatın oğlunun öldürüləcəyini eşidəndə «Güz alması kimi al yanağını dardı yırtdı. Qarğı kimi qara saçlarını yoldu. Oğul-oğul deyibən zarlıq qıldı, ağladı» (54, 36).

Müraciətində, yaxud da sonluğunda daha çox «vay» kəlməsi iş-lədilən şivən deyimləri şəkli xüsusiyyətlərinə görə konkret formalı olmur. XVIII əsrənən çağımıza gəlib çatmış bir şivən örnəyi bu baxımdan xüsusilə dəyərlədir. Qarabağ hökmdarı İbrahim xanın arvadının oğlu üçün söylədiyi «Oğul vay!» şivənidən bir parçası, nümunə kimi, burada nəzərə çatdırmağı gərəkli bilirik:

*Yayınma gözüm dən, dinim, imanım, oğul vay!  
Fikrim, xəyalım, təndə şirin canım, oğul vay!  
Dərdini çəkən ellər ilən yanım, oğul vay!  
Heybətli Cavadım,  
Qüdrətli Cavadım!  
Gal etmə fəramuş məni,  
İzzətli Cavadım! (13, 81)*

Nəzm, bəzən hətta nəşrənən şivən örneklerində daha çox şivən qoparan kimşənin ölüne münasibəti qabarıq şəkildə ön plana çəkilir. Bu şivənlər də, sözsüz, məzmunca bir-birindən fərqlənir. Misal üçün, övladların dilindən ata üçün deyilən şivənə diqqət yetirək: «Bizi yetim qoyub gedən ata vay! Ay ata, niyə belə tez getdin?! Bizi sən kimə tapşırıb gedirsən? Sənsiz bizim günümüz necə olacaq?! Evimizin direyi, el-obaya sözü öten ata vay ey, ata vay ey, ata vay!».

Qızların öz nişanlıları üçün qopardıqları şivənin ən səciyyəvi nümunəsinə biz yenə də «Kitabi-Dədə Qorqud»da rast galırıq. Beyreyin ölüm xəberini eşidən «Baniçək qaralar geydi, ağ qaftanını çıxartdı. Güz alması kimi al yanağını dardı, yırtdı.

-Vay, al duvağım eyası! Vay, alnim başım umudu! Vay şah yigidim! Vay şahbaz yigidim! Doyunca üzünə baxmadığım xanım yigit!

*Qanda getdin məni yalqız qoyub, canım yigit!  
Göz açıban gördüğüm, könül ilə sevdiyim!  
Bir yastıqda baş qoyduğum! Yolunda öldüyüm!  
Qurban olduğum! Vay Qazan bayın inağı! Vay!  
Qalın Oğuzun imrəncisi Beyrək – deyib zar-zar ağladı» (54, 53).*

Ana şivəni istər formasına, istərsə də məzmununa görə daha çox baxışı çəkir. Burada oxşama, layla, ağı və bir sıra digər xalq şəri nümunələrindən izlər, əlamətlər olur.

Vaxtsız ölen usağı üçün ana:

*Evimin yaraşığı,  
Gözlərimin işiği,*

*Ocağının odu,  
Dilimin dadi,  
Bağçamın gülü,  
Oxuyan bülbülü,  
Toysuz-düyünsüz gedən,  
Gəlin otağı görməyən,  
Balam vay, ey, balam vay –*

deyə şivən qoparır və onun ölümünü bir növ, körpənin yatmasına bənzədərək «yatanañ balam lay-lay» da deyir.

Bəzən ana öz şivənində övladının ölüm səbəblərini də sadalayırlar:

*Ay anan sənə qurban, oğul ey, balam ey,  
Dərdinə dərman tapılmayan,  
Ağ cigəri qana döñən,  
Ağzı acı dərmanlı,  
Bədəni ulduz yaralı,  
Axar sulardan doymayan canına  
Anan qurban, anan qurban! (59, 64).*

Ölü yerdən qaldırılanda buradakı kənar şəxslər, həmçinin mərhumun yaxın kişi qohumları otağı tərk edirlər. Ölenlə vidalaşmaq üçün qadın qohumları içəri buraxılır. Bu məqamdağı haray-həşir, üz cırmaq, saç yolmaq, yaxa yırtmaq şivənin ən keşkin anı sayılır.

Ölü yuyulanda, evdən çıxarıllanda, bir sira digər xalqlarda olduğu kimi, bizdə də bəzi şərtlərə əməl etmək vacib sayılıb.

Əvvəla, bunu qeyd etmək əhəmiyyətlidir ki, hər yerin öz xüsusi ölü yuyanı olur. Buna da, adətən, «ölüyüyan», «qəssəl», «mürdəşir» və s. deyirlər. Ölünün yumaq üçün hazırlanmış yerdə bir çala qazılır ki, su ətrafa yayılmayıb yalnız buraya aksın. Həmçinin cəhd olunur ki, bu su sıçrayıb başqalarına toxunmasın. Xalq arasında olan inama görə, guya cılılesi olan, uşaqa qalmayan qadın bu sudan içsə mətləbinə çatar.

Ölü yerdən götürüləndə üç dəfə qaldırılıb qoyulur. Bu, onun öz evindən həmişəlik ayrıldığını bildirmək üçün edilir. İşin üç dəfə təkrar olunması isə yenə də çox qədim etiqadla – sayların müqəddəslişdiril-

məsi ilə bağlıdır. Bəlli olduğu tək, vaxtı ilə saylara xüsusi münasibət olmuş, onlar «müqəddəs», «uğurlu», «sevimli» sayılmışdır. Buradakı üç sayı da həmin siraya daxildir. Tekcə bir faktı qeyd edək ki, folklorumuzun ən qədim nağıl örnəyi olan «Məlikməmməd»də də təsvir olunan padşahın 3 oğlu var, bağdaşı alma üçün 3 gün keşik çəkilir; quyunun ağzındakı daşa 3 dəfə güc vurulur; quyuya düşmək cəhd 3-cü dəfədə baş tutur. Deməli, nağılda gördüyüümüz kimi, hadisələr həmişə üçüncü cəhdən sonra öz həllini tapır. Üçüncü oğul, kiçik qardaş olmasına baxmayaraq, daha zirək, qüvvəli, bacarıqlı və kamallıdır. Üçüncü zərbə daha təsirlidir. Hətta diqqət edilsə, quydakı üçüncü qız iki əvvəlkilərdən daha gözəl, ağıllı və sədaqətlidir. İlin hər bir fəslinin vaxt etibarı ilə üç rəqəmi ilə bağlı olması, xalq arasında «Biz də deyək üç olsun, düşmənin ömrü puç olsun», «Göydən üç alma düşdü», «Atalar üçdən deyib» kimi ifadələrin də işlənməsi bir daha sübut edir ki, üç sayından sonra müəyyən nəticənin əldə edilməsi həmin rəqəmə qarşı etiqadın yaranmasına səbəb olmuşdur.

Ölü dəfn edildikdən sonra onun üçün, əsasən, qırx gün yas saxlanılır. Bu müddət ərzində bəzi yerlərdə üç, yeddi, qırx, bəzi yerlərdə isə qırxa qədər hər cümə axşamı, həmçinin hər iki haldə, ilində ehsan verməklə ölü yad olunur.

Əvvəla bunu qeyd edək ki, 7 və 40 sayıları da elə 3 sayı kimi «sevimli», «uğurlu» saylardandır və onlar da bir sıra etiqadlarla bağlıdır. Belə zənn edilir ki, yer və göy 7 qattan ibarətdir. «Tövrat»a görə isə guya Allah dünyani altı gün ərzində yaratmış, yeddinci günü isə özünə istirahət üçün ayırmışdır. Demək lazımdır ki, xalq içərisində yaşayan bəzi adətlərdə də yeddiinin müəyyən mövqeyi və rolu vardır. Məsələn, göz dəymış uşağa yeddi qapıdan pay yığılması, yaxud yeddi qapının çəftəsinin suya çəkilib və suyunun uşağa içirilməsi, gəlinin həftəhamamı, yeni anadan olmuş uşağın yeddisi və s.

«Yeddi cam», «Yeddi gözəl» əsər adları, «Qızıl ilan yeddi qardaş olar» ifadəsi, rəqəmin yeddi səyyarə (Günaş, Ay və beş planet – Merkuri, Saturn, Mars, Jupiter, Venera) ilə bağlılığı, folklorumuzun nadir incisi sayılan «Koroğlu» dastanındaki dəlilərin sayının 7 rəqəmi ilə əlaqədar olması həmin rəqəmin xalqımız arasında geniş yayılmasına sübutdur. Hətta «Avesta»da da Yer kürəsinin yeddi his-

səyə bölünməsi söylənilir (191, 66).

Yeddi sayının müqəddəs olması haqqında belə bir ehtimal da vardır. Məlum mülahizəyə əsasən kainatın ilkin əsasını dörd ünsür (hava, od, su, torpaq) təşkil edir. Ona görə də məlum ünsürlərin sayı olan 4 müqəddəs hesab edilir. Bununla əlaqədar olaraq ay, ilduz, günəşin əlavəsi ilə yeddi sayı alınmışdır ki, burada da yeddi sayı müqəddəs hesab edilir (80, 55).

Haqqında danışdığımız saya – rəqəmə yazılıçı Y.V.Çəmənzəminli «Qızlar bulağı» romanında belə münasibətdə olmuşdur: «Orta yaşlı iki qadın təbsinin örtüsünü qaldırdı. Oradan yeddi ağ daş çıxardılar. Qarşı-qarşıya duran iki qəbile müməssillərinin sol əllərini qaldıraraq baş barmaqlarının şirin ətini cirzılar və çıxan qanı yaşıl bir yarpaq üzərində qarışdırıb yeddi daş yaxdılar. Daşlar yolun ortasında basdırıldı. Bu adət iki qəbile arasında əmələ gələn qardaşlığı işarə idi.

Sağ tərəfdən yeddi ağsaqqal aralandı, yanaşaraq başımıza bürünc ulduzdan müteşəkkil bir tac qoyub geri döndü.

Bu adət yeddi qardaş ulduzun himayesinə girməyimizin rumuzu imiş.

Sol tərəfdən yeddi ağbirçək qadın gəldi. Həremizin köksünə mumdan qayrılmış yeddi nar taxaraq geri qayıtdı.

Nar eşqin rumuzu imiş. Yeddi nar yeddi qardaş ulduzun bir-birinə bəslədikləri əbədi eşqə işaret imiş (89, 376).

Geniş izaha ehtiyac duyulmur. Buradan aydın görünür ki, roman da təsvir olunan «Qoç» qəbiləsinin adamları 7 qardaş ulduza etiqad bəsləyir və onu müqəddəs hesab eləyirlər. Ona görə də əməl və işlərində həmin sayla bağlı olan əlamətləri tez-tez təkrar etməyi sevirlər.

Yeddi qardaş ulduzun isə Böyük Ayı bürcü olması, şübhəsiz, hamiya ayındalar. Deməli, yeddi sayının müqəddəsliyini, əsasən, bu ulduzlara olan etiqadda axtarmaq gərək galır.

Buradakı 40 sayı əslində həm də çoxluq mənasında başa düşülməlidir. Yenə elə «Məlikməmməd» nağıllına müraciət edək. Məlikməmməd divlərlə 40 gün, 40 gecə güləşir; Simurq quşu qanadları üstə 40 şaqqa ət, 40 tuluq su götürür; qəhrəmanın toyu da 40 gün, 40 gecə olur. Bizdə «Çillə» də əslində 40 sayını bildirir. İndi də «Böyük çillə», yəni qışın qırx günü, «Kiçik çillə» – qırxın yarısı, qışın iyirmi günü mənasında işlədirilir.

Ümumiyyətlə, deyilən vaxtlarda ölü üçün ehsan da vermək əslində elə ibtidai təfəkkür çağının əlamətlərini özündə qoruyub saxlayan əcdad ruhunu xatırlama, «ata-baba günü» mərasimi ilə bağlıdır. Bu cəhət isə əksər dünya xalqlarının mösiətində vardır.

Ölənin yaxın qohumlarından kişilər, adətən, saç-saqqal saxlamaqla, qadınlar isə qara rəngli pal-paltar geyməklə özlərini yasa gələnlərə təmirdirlər. «Kitabi-Dədə Qorqud»da deyilir ki, Beyrəyin ölüm xəbəri eşidilince «Qaza bənzər qız-gəlini ağ çıxardı, qara geydi. Ağ-boz atının quyrığunu kəsdilər. Qırx-əlli yigit qara geyüb, göy sarındılar» (54, 154).

Bu yön bir bayatıda da öz izlərini qorumuşdur:

*Gül açmaz qara bağlar,  
Göy bağlar, qara bağlar.  
Balası ölən ana  
Başına qara bağlar.*

Yas mərasimində ən başlıca diqqəti cəlb edən, el sözü ilə desək «ölünün yarasığı» sayılan ağıdır. Matem, təziyə, dəfn mərasimində ölen üçün ağı deyib ağlamاق xalqlar tarixinin başlanğıc dövrlərində davam edib gələn bir adətdir. Həm də bu adətdə «xalqın dünyani anlamasının bəzən kiçik, bəzən də böyük bir parçası öz əksini tapmışdır» (70, 58).

Qədim insanların həyata müəyyən baxışının az qala tam nümayişi olan ağı və bununla bağlı keçirilən ayın hər şeydən öncə, məxsus olduğu xalqın cürbəcür oyun, rəqs və hətta musiqisini (avazla oxumaq) özündə əks etdirir. Amma mövcud tədqiqatlarda belə fikir də var ki, guya ağıların icrası zamanı «...heç bir çalğı aləti iştirak etmir və deyilən ağılar ölenin şəxsiyyətinə uyğunlaşdırılır» (66, 159).

Zənnimizcə, bu mühəkimənin birinci, yəni «və» bağlayıcısına qədərki hissəsində ifade olunan fikirlə razılışmaq olmaz. Mənbələrdən bəlli olur ki, Misir barelyeflərində təsvir olunmuş əli qısa ağaçlı rəqqasələr məhz ağı mərasimində iştirak edilmişlər. Yaxud, Roma qəbirlerindən tapılmış maskalar, üzərlərində sehnə oyunları təsvir olunmuş vazlar da ağıya tamaşa şəkli verildiyini sübut edir. Y.V.Çəmənzəminli Herodotun rəvayətinə istinad edərək yazar ki, qədim Mi-

sirdə adlı-sanlı bir adam ölündə evin bütün qadınları başlarına örtük sahib sinələrini açıb, bellərinə xüsusi kəmər bağlar və əqrabaları ilə bərabər bütün şəhəri dolaşır sinələrinə vurarmışlar. Bir tərefdən də kişilər bu hərəkəti edərmişlər. Onlar təntənəli mərasim keçirir, sonra meyiti mumyalamağa aparmışlar. «İlliada»nın təsvirinə görə isə Hektorun meyiti üzərində xanəndələr ağı deyib, qadınlar ağlamışlar. Axilles öldükdə isə doqquz sonət pərisi növbə ilə ağı deyib göz yaşı axılmışlar. Ağı ayinində «inamla, görüşlə, söz, pantomim, rəqs, musiqi sənətinin qaynayıb qarışmış» olduğunu deyən professor M. Seyidovun XII əsr Ağvan tarixçisi M. Kalankatuykskdən göstərdiyi bir faktı da burada söyləməyi məqsədyyönüllü bilirik. O, ölüm mərasimini xatırlayaraq deyir: «Qılinc, biçaqla parçalanmış meyitlər üzərində təbil, zurna çalırlar. Yanaqlarda və başqa əzəlarda qanlı çapıqlar... Qılıncla vuruşurlar... Qəbristanlığa çatanda sevinirlər, kişilər o yan-bu yana qaçışaraq təkbətək, dəstə-dəstə çapışırlar... Atlarla ayrı-ayrı səmtə yürüş edirlər. Bəziləri ağlayır, hönkürür, bəziləri isə iblisənə adətlərinə görə rəqs edirlər... Cynayır, rəqsler edir və oxuyurlar» (70, 58).

Qədim türk dilli xalqlar, o sıradan bu ailəyə daxil olan azərbaycanlılar da məcyit yanında ağıları, əsasən, qopuz adlı musiqi alətinin müşayiəti ilə oxumuşlar. Bu baxımdan Azərbaycan ədəbiyyatını, tarixini, etnoqrafiyasını mükəmməl bjln görkəmlı yazıcıımız Ə.Haqverdiyevin aşağıdakı sözleri də səciyyəvidir: «Qədim Azərbaycanda ölen böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölen günü camaati bir yerə toplayırdılar. Bu toplantıya «yuq» deyərdilər (Yuqlamaq-ağlamaq sözündəndir). Tonlananlar üçün qonaqlıq düzəldirdi, xüsusi dəvət edilmiş «yuqqular» isə iki simli qopuz çalıb oynayırdılar. Yuqqu əvvəlcə mərhum qəhrəmanın igidliliklərni danışır onu tərifləyirdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı» (82, 118).

Bütün bu deyilənlərdən aydın olur ki, digər yerlərdə olduğu kimi, bizdə də ağılar musiqinin müşayiəti ilə icra olunurmuş. Yas mərasiminin sonralar kütłəviləşməsi, yeni yalnız adlı-sanlı igidlər, qəhrəmanlar üçün deyil, bütün ölenlər üçün icra olunması ondakı təntənəni, dəbdəbəni zayıflatmaya başlayır. Bundan əlavə, bu mərasimdə öz qopuzları ilə iştirak edən yuqçuları-kİŞİLƏRİ, ağıçıların-qadınların əvəz etməsi, nəhayət mərasimin tədricən dini istiqamət alması onun mə-

na və məzmununa təsir göstərmmiş və musiqinin aradan çıxmasına səbab olmuşdur. Bununla belə, indinin özündə də musiqi, geniş şəkildə, bir daha bu mərasim qayitmasa da, ağıçının söylediyi ağı bilavasitə məclis iştirakçlarının zümzüməsi, ağıçının avazlı səsinə səs vermələri ilə müşayiət olunur və doğrudan-doğruya, bütöv halda, kədərli, hüzünlü musiqi parçası kimi səslənir. Başqa şəkildə deyilsə, mərasim iştirakçlarının ifa etdikləri ağılar, bir növ, xor dəstələrinin çıxışlarına bənzəyir. Bu cəhət öz əksini folklor ədəbiyyatında da tapıb: «Arvadlar içərisində mahir ağıclar (ağibaşilar-bizim başa düşdürüməz mənada başçı-solo oxuyan – B.A.) vardır. Ağıclar yüksək səsə, ağı demək və düzənmək bacarığına malik olur. Qalan arvadlar (bizim başa düşdürüməz mənada xor-B.A.) da ağıçaya səs verirlər» (13, 273).

Ağılar məzmunca bayati və vəsf-i-hallardan fərqlənsə də, formaca tamamilə onların eynidir. Elə bu məsələyə münasibətdə də, demək olar ki, bütün müəlliflərin fikri bərdir. Bunu aşağıdakı örnekler də əyani şəkildə təsdiq edir:

*Əzizinəm qanlı gül,  
Qanlı seviş,qanlı gül,  
Yemiş bülbül bağrını  
Çıxmış ağızı qanlı gül.*  
(bayati)

*Oturmuşdum səkida,  
Ürəyi səksəkida,  
Üç qızıl alma gəldi,  
Bir gümüş nəlbəkida.*  
(vəsf-i-hal)

*Ağlaram ağlar kimi,  
Dərdim var dağlar kimi,  
Xəzəl ollam, tökülləm,  
Viranə bağlar kimi.*  
(ağı)

Xalq şerimizin en eski poetik örneklerindən sayılan ağıları özlərinə yaxın sahələrdən fərqləndirən səciyyəvi cəhətlərdən biri də onların öz ifaçılarını tanıtmalarıdır.

*Göydən gedən sonalar,  
Bir-birinə yan alar.  
Nalə çəkər, saç yolar,  
Oğlu ölmüş analar.*

Yaxud:

*Əziziyəm yüz qandı,  
Əlli qandı, yüz qandı.  
Qız nişanlın ölübüdü,  
Zülf pərişan, üz qandı.*

Və istənilən sayıda örnek verilməsi mümkün olan bu tərz ağlara infaçısı professional ağıçıdır.

Ananın öz övladı üçün söylədiyi ağıda isə kədər, üzüntü, həsrət, qanlı göz yaşları ilə yoğrulmuş acı fəryad qabarıl və olduqca təsirli şəkildə verilir. Həm də həmin örneklerin məhz ananın deməsinə heç bir şübhə yeri qalmır:

*Bağ'a girdim bağbansız,  
Dəvə gördüm sərbansız.  
Aləmə dərman dedim,  
Balam öldürdü dərmansız.*

*Durma gəl, talan canım,  
Odlara yanana canım.  
Bala deyib yaş tökürl,  
Balasız qalan canım və s.*

Bacının qardaş, qadının er üçün söylədiyi ağıtlar da məzmunu ilə digərlərindən seçilir, öz müəlliflərinin kimliyini bildirir. Burada buna da demək vacibdir ki, ağı örnekleri xalq ədəbiyyatından həmişə hazır şəkildə götürülüb söylənilmir. Xüsusilə ağıçılar ölenin şəxsiyyətinə, mərasim iştirakçılarının tərkibinə uyğun yeni ağı nümunələri də qoşub söyləyirlər.

Mərhum professor Ə.Qarabağlı qeyd etmişdir ki, ölü üçün mən-

zum parça ilə ağlamaq adəti ən qədim zamanlardan qalmışdır (32, 197). Bunun doğrudan da belə olmasına VII əsrə yaşmış şair Dəvdəkin dedikləri də inam yaradır. Onun əreb işğalçıları və sasanı qəsbkarlarına qarşı vuruşda xəyanətkarlıqla öldürülən Azərbaycan hökm-darı Cavanşirin tabutu öündə çəkdiyi ağı bu baxımdan maraqlıdır:

*Mənim Şərq ölkəmi bürüdü kədər,  
Yayılsın cahana bu qara xəbər.  
Qoy ellər eşitsin səsimi mənim,  
Səsimə səs verib ağı desinlər!*

Burada Dəvdək «Səsimə səs verib ağı desinlər!» harayı ilə, sözsüz ki, özü kimi, şerlə ağı deməyi bacaranları çağırmış, səsləmişdir (8, 38). Professor M.Seyidov isə ölüm mərasimi ilə bağlı ilkin şerlərin bize gəlib çatmadığını təəssüf hissi ilə qeyd edib mərasimdə bayatılardan istifadəni son əsərlərə aid edir (70, 58).

Zənnimizcə, bayati formasında deyilmiş ən qədim ağı nümunələri «turkdilli saqların başçısı olduğu iddia» (241,1, 189) edilən Ə Tonqa Alp haqqında söylənilənlərdir. Onlardan ikisini on birinci əsrə Mahmud Kaşqarı «Divani-lüğət-it-türk» əsərində vermişdir:

*1.Ulaşib ərən bərleyü,  
Yırtın yaxa urlayu,  
Sığırıp ünү yorloyu,  
Sığtan gözü örtülür.  
(Hər kəs qurd kimi ulayır,  
Yaxasını yirtaraq bağırır.  
Ünү çıxanacan hayqırır  
Gözü örtülənəcən ağlayır)*

*2.Alp Ər Tonqa öldümü?  
İssiz ajun qaldı mu?  
Ödlek öcün aldı mu?  
Emdi yürək yurtulur.*

(Alp Ər Tonqa öldümü?  
Gidi dünya qaldımı?  
Fələk qisasın aldı mı?  
İndi ürək yurtular.

Tədqiqat göstərir ki, ağıllar «mənzum parça», «ilkin şer», «bayati»dan başqa, hətta nəşr formasında da olub. Misal üçün, VII yüzilliyin sonu və VIII yüzilliyə aid edilən Orxon abidələrində nəşr formasında yazılmış ağı örnəkləri də vardır. Məşhur döyüşü Gültəkinin ölümü münasibətilə qardaşının söylədiyi ağı belədir: «Mənim görən gözlərim kor olmuşdur. Gələcəkdən xəbər verən ağlım, idrakım kütlömişdir, heç bir şey anlamır. Mən bədbəxt olmuşam» (99, 21).

Yaxud, akademik Veselovskinin məlumatına görə Atillanın dəfn mərasimi belə olmuşdur. «Düşərgədə təpə başında meyitini (Atillanın – B.A.) tek çadır altına qoydular. Hun süvarilərinin ən gözəllərini seçdilər, təpəni dolanaraq gözəl ağıllarla Atillanı mədh etməyə başladılar: hunların şəhid padşahı, qoçaq millətlər hökməarı Minaşuq oğlu Atilla görünməmiş qüvvətli iskit və german ölkələrinə malik idi. Şəhərləri istila etdikdə iki dəfə Roma imperatorluğunu da qorxutdu» (88).

Ağılların xarakter cəhəti olən adamın bütün qüsurlarını buraxıb onu yüksək bir zat, mərhəmətli, nəcib kimsə olaraq təsvir etməsidir.

Örnəyə diqqət edək:

*Altı bədəy ath,  
Əli çərkəz qəmçili,  
Arxası dağ dəstəli,  
Çiyini zər tüsəngli,  
Gümüş xəncəlli  
At bağrı çatlaşdan,  
Düşmən bağrı yaran,  
Aslan ürəkli.  
Şir biləkli,  
Bənövşə bügli,  
Mina boylu,  
Darvaza kürəkli,  
Gen sinəli,*

*Gözü qızlar ovçusu  
Dili qızlar elçisi (13, 70-71) və s.*

Bu məsələ ilə bağlı araştırma aparan yazıçı-alim Y.V.Çəmən-zəminli Balay adlı bir ığidin ölümü münasibəti ilə söylənilmiş Həbəş ağısimi daha tutumlu hesab etmişdir. Bəlli olur ki, Balay həddən ziyanət şücaətli qəhrəmanmış. O, min tüpə qarşı təkbaşına vuruşarmış. Ağının ən kədərli yeri Balayın ağac altında qəflətən öldürülməsidir. Əger açıq döyüşdə cəsur düşmən tərəfindən qılınclala mərdi-mərdanə öldürülsəydi, sözsüz ki, ağıçının bu qədər yandırımadı. Lakin biz elə burada da ağıçının təsəlli yeri tapdığını görürük. Axi, Balay min tüpə qarşı təkbaşına vuruşmuşdur.

Öləni cəsur, hünərli, qəhrəman kimi təsvir etmək bizim ağıllarda da özünü göstərir. Bu baxımdan ağılların xüsusiət başlangıcı, müqəddiməsi daha artıq diqqəti cəlb edir. Çünkü burada ığid olmayanlar belə, ağıçilar tərəfindən pəhləvan səviyyəsinə qaldırılır: «Açılmayan tüsəngin, sıvrilməyən xəncərin öz canına qurban. Ay kimi doğdu, gün kimi batdır, minəndət at bağrı yardin, düşəndə yer bağrı yardin. Saydığınə salam verdin, saymadığınə yan verdin. düşmənəna dırsek göstərdin, qəniminə qan uddurdun. Altının bədəyi atına, ciyininin sözən tüsənginə, tərkinin dolu xurcununa, ağzın kəsərləi sözünə anan qurban» (13, 71).

Bütün bu deyilənlər, eyni zamanda, ağılların nəşr formasında da olmasına söyləməyə imkan verir. Onların mənzum və daha çox bayati formasında olması, qeyd etdiyimiz kimi, sonrakı kəsimlərə aiddir. Lakin bayatının digər şəkilləri, məsələn, vəfsi-hallarda sevinc, şadlıq, arzu, inam, ümidi ovqatı üstün axardadırsa, ağıllarda gözəl təşbeh və məcazi anamlarla yanaşı, kədər də olduqca hössəs bir tərzdə özünü göstərir.

Ağıllar ayrı-ayrı xalqlarda müştəqil olaraq özünü göstərməsi bir daha sübut edir ki, xalq ədəbiyyatının ən geniş yayılmış şəkli kimi onlar da ümumi, bəşəri səciyyə daşıyırlar. Akademik M.Arif bu menada çox doğru olaraq yazar: «Bütün bu təziya mərasimləri yenə də dünyəvi xasiyyət daşıyırlar. Burada xalq real münasibətlərdən aldığı təsiri, öz hiss və həyəcanlarını ifadə edir» (16, 13).

## II. MÖVSÜM MƏRASİMLƏRİ A. QIŞ-YAZ MƏRASİMLƏRİ VƏ ONLARIN NƏĞMƏLƏRİ

Sırlı aləmi dərk etməkdə aciz olan ibtidai, tam formalaşmamış təfəkkürlü insan baş vermiş hər bir olaya möcüze kimi baxmışdır. Lap adicə bir halı qeyd edek. Əgər əski çağın insanı gündüzü uğurlu, dolanacağı üçün azuqə əldə etmək çığı sanmışsa, gecənin xofu, vahiməsi və s. onu özü üçün siğınacaq düzəltmək məcburiyyətinə gətirib çıxarmışdır. Odur ki, irəliləyişin ilkin mərhələlərində adamların səbəblərini dərk etmədikləri hadisələrlə bağlı ayinlər icra etmələrinə təbii, qanunauyğun bir yön kimi baxmaq gərək gelir.

Qədim azərbaycanlı da varlıqdakı bütün nəsnə və olaylara, hətta ilin fəsil, ay, günlərinə belə onların əlamətlərinə, kəsb etdikləri xüsusiyyətlərə görə ad vermişlər. Misal üçün, fevralın son və martın iki ongünlüyü – boz ay (bəzi yerlərdə martı ümumiyyətlə «çıxkömbəl», «oğlaqqiran» ayı deyilir), aprel – leysan, may – ağlərgülər, iyun – vaynənə, iyul – qarabişirən, avqust – quyrıq donan (bəzi yerlərdə quyrıq doğan) elqovan, sentyabr solyan, oktyabr-elköcdü, noyabr – qirovdüşən və s. adlanır.

Aylara bu cür advermə, sözsüz, müəyyən təsadüfun yox, davamlı müşahidənin, dəfələrlə ölçüb-biçmənin, sinamanın yekunudur. Doğrudan da, mart ayında adamların, xüsusilə qocaların divar diblərində sallağı oturub özlərini günə vermələri, aprelin yağıntılı keçməsi, ayın sonuncu günü isə mütləq leysan yağması, sentyabrda ot-ələfin, yarpaqların saralıb-solması, oktyabrdə elin yaylaqdan arana enməsi və s. ayların qeyd olunan tərzdə ad almasına səbəb olmuşdur.

İlin fəsillərinə də münasibət elə bu cürdür. Bu xüsusiyyət öz əksini bir el söyləməsində də qorumuşdur:

Üçü biza yağdı,  
Üçü cənnət bağıdı,  
Üçü yığış gətiri,  
Üçü vurub dağıdı.

İlin dörd fəsili səciyyələndirən bu şerdə, göründüyü kimi, yay bolluq, firavanlıq, var-dövlət yiğib gətirən fəsil, yaz, necə deyərlər,

«cənnət bağı», payız olan-olmazı tükədən, qış isə «yağı», başqa söz-lə, düşmən adlandırılır və həm de animist təsəvvürün nəticəsi olaraq onlar canlı sayılırlar.

Qədim çağların məhsulu olan dualist dünyagörüş adamlarda qışa şər, bədxah qüvvələrin əməli kimi baxmaq hissələri aşışlayıbmış. Odur ki, bu «yağı»nı saymamaq, ona qarşı mübarizə aparmaq cəhdinin hələ fəslin başlanmasına xeyli qalmış icra olunan xüsusi bir mərasimdə də açıq-aydın görünməkdədir. «Kövsəc» adlanan çox qədim tarixli bu mərasim, adətən, noyabr – qirovdüşən ayda icra edilərmiş. Mərasim iştirakçıları, əsasən, bədənə istilik verən yeməklər, misal üçün, yağılı at, istiot qatılmış xörəklər yeyərmişlər. Özünü, bir növ, gülməli vəziyyətə salmış, paltarının cin-cindirli tökülen bir nəfər qatıra minib meydana çıxır və əlində də «tükü tökülmüş qarğı tutar»mış. Yan-yördəkilərin onun üstüne soyuq su səpmələrinə baxmayaraq, o, çox saymazyana «istidir-istidir» – deyə bağırılmış (26, 62; 38, 65).

Bu mərasimin bilavasitə qışla bağlı olması, ayində istifadə olunan vasitələrdən də bəlli olur. Burada üst-başı cin-cindirli kimse əbəs yerə əlində tükü tökülmüş qarğı tutmur. Bəlli olduğu üzrə, el arasında qarğanın «qarr-qarr» oxuması onun qarı, qışçı çağırması kimi yozulur. Bundan əlavə, qış ilin barsız-bəhərsiz fəsli sayıldığı üçün doğub törməyən, nəşl artırmayan qatırın onun simvolu kimi alınması, nəhayət noxtalanıb minilməsi də təbii təsir bağışlayır.

Qış fəslinə bu cür münasibət bizdə yalnız «Kövsəc» mərasimini ilə məhdudlaşdırır. Bu baxımdan yaz və qış fəslinin qarşılaşmasının, mübarizəsinin rəmzi təsvirini nümayiş etdirən və sonralar xalq dramı şəkli almış əsatiri «Kosa-kosa» mərasimi daha maraqlıdır. İlin axır çərşənbəsində Azərbaycanın hər yerində keçirilən bu mərasimin ayın və nağmaləri çoxşəcidlidir. Bii kimsoyə tərsinə çevrilmiş kürk geyindirilir, üz-gözünə un sürütlür, başına şis papaq qoyulur, geyiminin altından qarnına yastıqça sarınır, əlinə naxışlanmış ağac verib boynundan zinqirov asılır. Köməkçi ortalığa çıxbı:

Ay uyuğu, uyuğu,  
Saqqalı it quyruğu.

*Kosam bir oyun eylər,  
Quzunu qoyun eylər,  
Yığar bayram xonçasın  
Hər yerdə düyüñ eylər -*

kimi nəgmələr oxuyur, sonra da:

*A kosa, kosa, gəlsənə,  
Gəlib salam versənə -*

deyib kosanı məclisə çağırır. Kosa görününce o:

*Qorxmayın, kosa gəldi,  
Əlində hasa gəldi -*

söyləyir. Köməkçinin işaret və göstərişləri ilə kosa cürbəcür gülməli oyunlarla yiğişanları əyləndirir. Bundan sonra köməkçi kosa üçün pay istoyır:

*Xanım, ayağa dursana,  
Çömçəni doldursana,  
Kosanı yola salsana.  
Verənə oğul versin,  
Verməyənə qız versin.*

O sıradan kosanı da başa salır ki:

*Ay kosa-kosa, gəlmisən,  
Gəlmışan meydana sən.  
Almayınca payını,  
Çəkilmə bir yana sən.*

Səfərə çıxacaq kosaya kimsə pay vermək istəmir. Köməkçi çox yaxşı bilir ki, insanlar arasında keçinin ulu hörməti vardır. Gedib onu gətirir ki, kosaya pay yiğsin. Bu da keçi görkəminə salınmış bir

kimsədir. Keçi sevincə qarşılanır. Ona istədiyindən də çox pay verirlər. Kosa keçinin özü üçün də yiğdiqlarını əlindən alır. Keçini məclisdən qovub çıxarır. Varlanmış kosa sevincindən atılıb düşür, hoqqa bəzəyir. Köməkçi isə oxuyur:

*Mənim kosam oynayır,  
Gör necə dingildəyir.  
Ona qulaq asanın  
Qulağı cingildəyir.  
Mənim kosam canlıdır,  
Qolları mərcanlıdır,  
Kosama əl vurmayıñ  
Kosam iki canlıdır.*

Kosa uzanıb yuxuya gedir. Bu zaman keçi gəlir, kosanı buynuzlayıb öldürür və qaçırlar.

*Arşın uzun, bez qısa,  
Kəsfənsiz öldü kosa -*

deyə köməkçi ağlayır. Tamaşaçılar gülüşürlər. Balaları ilə birlikdə qayıdan keçi sevincə qarşılanır. Oradakılar elliklə baharın gəlişi eşqinə oxuyurlar:

*Novruz, novruz bahara,  
Güllər, güllər nübara,  
Bağçanızda gül olsun,  
Gül olsun, bülbül olsun.  
Bahar gəldi, bahar gəldi, xoş gəldi.  
Xəstə könül onu görcək dirçəldi.*

Buradakı kosa geyimi, görkəmi ilə qışın antropomorfizmi, keçi bir səra əski xalqlarda olduğu kimi, Azərbaycanda da baharın, yazın zoomorfizmidir.

İlin «yağı» fəsli sayılan qış ibtidai təsəvvür və etiqada əsasən üç

xüsusi çilləyə bölünür. Birinci qışın başlangıç gündündən, yəni dekabrın iyirmi ikisindən fevralın başlangıcınadək olan vaxtdır. Böyük çillənin yarısı qədər olan və el arasında «qışın oğlan çağlığı» da adlanan kiçik çilla fevralın ikisindən iyirmi ikisində qədər davam edir. «Boz ay» adlanan fevralın iyirmi ikisindən martın iyirmi ikisindən kimi olan müddət isə hər biri yeddi gündən ibarət dörd balaca, başqa sözlə, çilləbeçəyə bölünür.

Əvvəla bunu deyək ki, fəslin bu cür bölgüsü və onların «çillə» adlandırılmasına yənə ele əski təsəvvürlərə ilgilidir. «Çillə» əslində «cehl» sözündən olub qırx rəqəməni bildirir və camaat arasında ağırlıq, çətinlik mənasında başa düşülür. Əbəs yerə deyil ki, adamlar bir müsibətli bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayın icra ediblər ki, elə bu da «çillə kəsmək» adlanır. Bu ayın baredə irəlidə daha ətraflı danışacağıq.

Hər üç çillədə adamlar qışdan qorxmadiqlarını, ona qarşı mübarizəyə hazır olduqlarını bildirmək üçün, görüşləri seviyyəsində, çeşidli tədbirlərə əl atmış, ayınlar icra etmişlər. Böyük çillədə ayın, əsasən, səməni halvası bışirməklə bağlıdır. Baharı çağırmaq, onun sünə simvolunu yaratmaq təşəbbüsündən doğan səməni göyərtməyin tarixini əcdadımızın ilkin düşünüş çağlarında axtarmaq gərək gəlir. Xüsusi «səməni»nın etimologiyasından ədəbiyyatşunaslığımızda bol-bol danışıldıqdan tekrar olmasın deyə biz yenidən həmin məsələlərə qayıtmayıb yalnız Böyük çillədə ondan necə istifadə edildiyini qeyd etmək lə kifayətlənəcəyik. Çillənin başlangıcında təqrübən bir sm. hündürlüyündə göyərdilmiş səməni taxta çanaq, yaxud tabaqda daşla döyüb suyunu sıxırlar. Həmin suda yeddi evdən alınmış buğda unundan adı xamıra nisbətən bir qədər sıyıq xamır yoğrular. Halva bışırılmaya başlarkən onu qarışdırmaq üçün uzun dəstəklə taxta ərsindən istifadə edilir ki, buna el arasında «palm» da deyilir. Halva bışənə yaxın onun içində badam, bu olmadıqda isə findiq salınır. Elə «əsl» mərasim də bu zamandan başlanır. Qadınlar dəstə ilə səməni tavasının başına dolanıb yallı gedir və səs-səsə verib bu nəgməni oxuyurlar:

*Səməni, saxla məni,  
İldə göyərdərəm səni.*

*Səməniyə saldım badam,  
Qoymurlar bir barmaq dadam.  
Səməni, bezana galmişəm,  
Uzana-uzana gəlmışəm (74, 114-115).*

Halva hasılı gəldikdən sonra daha çox bədənə istilik gətirən, bununla da qışdan, soyuqdan qorxmamaq təsəvvürü yaranan, əsasən aşağıdakı döyülmüş ədvələri əlkədən keçirib ona qatılır: qara istiot, darçın, mixək, razyana, ceviz, quluncan, badyan, qulsakəmər, zəncəfil, qoz ləpəsi, hil. Bundan sonra halvanı doşabda qarışdırır və qoğal, yaxud kündə formasında yumurlayıb evlərə paylayırlar. Çalışırlar ki, hər bir payda halvaya salılmış badamdan olsun. Çünkü «xalq buna evə xeyir-bərəkət gətirən bir amil kimi baxır» (74,114).

Fevral ayının əvvəlindən başlayaraq iyirmi gün davam edən Kiçik çillə qışın oğlan vaxtı sayılır. Kiçik çillə soyuqluğu, boran və tufanı ilə özündən əvvəlki və sonrakı çillələrdən seçilir. Kiçik çillənin de «Xıdır nəbi» adlanan birinci ongönlüyü ümumiyyətlə fəslin ən sərt, çovğunlu, dondurucu çağrı sayılır. Əbəs yerə deyil ki, bu vaxt bir Azərbaycan atalar sözündən «Xıdır girdi qış girdi, Xıdır çıxdı qış çıxdı» formasında səciyyələnir. Qeyd olunan çağın Xıdır nəbi adlanması və bu şərəfə icra olunan ayınlar Xıdırın yaşıllıq, su hamisi də sayılan Xızrla əlaqəsindən xəber verir. Təkcə bu faktı qeyd edək ki, folklor örnəklərində adamlar çıxılmaz, çətin vəziyyətə düşdükdə həmişə boz atlı Xızırı arzulayıb və o da öz kömək əlini dəra düşənlərdən əsircəmir. Xıdırın həmişə Xızır kimi boz atın üstündə olması «Xıdır nəbi» nəgməsində:

*Mən Xıdırın nəyiyyəm,  
Boz atının çuluyam, –*

şəklində öz izlərini qoruya bilmışdır ki, elə bu, onların eyniliyini təsdiq edən dəlillərdəndir. Dediymiz tek, Xıdır da qışın şaxtalı, dondurucu çağında çağırılır, bu şərəfə mərasim keçirilir. Hətta Xıdırla bağlı məşhur şerin biziə bəlli olan başqa bir variantında açıq aydın deyilir ki:

*Xızırı Xıdır deyərlər  
Yoluna çıraq qoyarlar,  
Xıdırı saymayanın  
Gözlərini oyarlar.*

Burada sonuncu iki misrada ifadə olunan fikir belədir ki, «Xıdır nəbi» mərasimində görkə hər ev, ailə hazırlaşın, mərasimi təntənəli şəkildə qeyd eləsin. Mərasimin hamı tərəfindən icra olunması namənə əliaşağı olanlara, kasıblara kömək edilərmiş. Çünkü bayram axşamı, yəni Kiçik cillənin onuncu günü hətta bir ev belə azuqənin yoxluğu ucundan süfrə açmazmışsa, onda elə zənn edilərmiş ki, guya Xıdır bunu özünün sayılmaması kimi başa düşəcək. Və bu səbəbdən də küsüb gedəcək, baharın gəlməsi yubanacaq.

«Xıdır nəbi» mərasimində, adətən, cillənin ilk günündən hazırlıq başlanır. Buğda qovrulub el daşında (kirkirə) qovut çekilir. Qaynaqlılmış yumurtalar daha çox Günəşin və yazın simvolu sayılan, uyğun olaraq, qırmızı, yaşıllı röngərlə boyanır. İstilik gətirən xörəklər bişirmək üçün tədarük görülür. «Xıdır nəbi»nın sonuncu gecəsi çəkilmiş qovut, adətən, evin «əl dəyməməsi» küçü, bucağı sayılan yük dolabının altındaki boş yera qoyulur. Etiqada görə, guya Xıdır gəlib qovutun üstünə əl basır və bununla evdə bolluq, bərəkət yaranır.

Burada bir xəbəri də nəzərə çatdırmağı gərəkli bilirik. Belə ki, Azərbaycanın bəzi yerlərində Xıdır nəbi mərasimi keçirilən vaxtdan bir gün qabaq bağ-bağçadan uşaqlar alma çubuqları qırıb evə gətirirlər. Bu çubuqların uclarına pambıq sarınıb yağ sürtülür. Həmin çubuqların hərəsi bir niyyət üçündür: yurdun abadlığı, ailənin salamatlığı, bağ-bostanda barın çıxluğu, mal-qaranın artması, toydüyün və s.

Çubuqlar qovutun üstündə şam kimi yandırılır. Sübħəcən evdəkilərdən bir kimse qovuta toxunmamalıdır. Etiqada görə, əvvəlcə Xıdır ağ atı ilə gəlib qovutdan payını götürməlidir. Belə olduqda evə bolluq gələr (44, 59-60). Yalnız bundan sonra düşümlü sayılan bu qovutdan ailənin bütün üzvləri yeməlidir. Həmçinin, həmin axşam qaranlıq düşəndən sonra qapı-qapı dəstə ilə evləri gəzən uşaqlar da:

*Xanım, ayağa dursana,  
Yük dibinə varsana,  
Boşqabı doldursana,  
Xıdırı yola salsana –*

deyə məhz həmin qovutdan pay istəmişlər. Əks halda:

*Çatma, çatma çatmaya,  
Çatma yera batmaya,  
Xıdır payını kəsənin  
Ayığı yera çatmaya  
Gecə evində yatmaya –*

formasında, bir növ, qarğıs söyləmişlər.

Burada olduqca ince şəkildə sezilən bir mətləbi də qeyd etməyi vacib bilirik. Uşaqların ayrı vaxtda yox, məhz şor qovuşanda, göz-gözü görməyəndə, daha aydın deyilsə, onların tanınması qeyri-mümkin olduğu vaxtda pay almağa gəlmələri səbəbsiz deyil. İnamə görə, elə Xıdır da onların arasında olur. Odur ki, hər bir ev tərəddüd etmədən uşaqların simasında guya elə Xıdırın özünə pay verir. Kiçik cillə ilə bağlı və indi də eldə yaşamaqda olan bir xüsusiyyəti qeyd etmək istəyirik. Adamlar «Xıdır nəbi» mərasimi süfrəsinə, adətən, yaydan məhz bu vaxt üçün saxlaçıqları qarşız da qoyurlar. «Cillə qarpzı» yənə də adamların soyuqdan qorxmadiqlarını və müəyyən anlamda «Kövsəc» mərasimini xatırladan cəhət kimi baxışı çəkir.

Kiçik cillənin qurtardığı vaxtdan yazın ilk gününə qədər olan çəğ «Boz ay» adlanır. Ayın bu cür adlanması onun buludlu, yağışlı, küləkli, isti, soyuq – bir sözə dəyişkən olması ilə bağlıdır. Əbəs yərə deyil ki, xalqaya öz münasibətini «Boz ay bozara-bozara keçər» şəklində ifadə edir.

Buradakı «bozara-bozara»nın həm müstəqim, həm də məcəzai mənası vardır. Bəlli olduğu üzrə, «boz» dilimizdə bir sıra anlamlarla yanaşı, həmçinin həm rəngi (boz paltar, qorxudan, yaxud soyuqdan rəngi bomboz olmaq), həm də xasiyyəti, sərtliyi, kobudluğu (boz adam, üstə bozarmaq) bildirir. «Boz ay bozara-bozara keçər» deyəndə də, yəqin ki, daha çox onun sərtliyi nəzərdə tutulub. Bu-

nu aşağıdakı iki el söyleməsindən də görmək mümkündür.

*1. Martda mərək,*

*Yarı gərək.*

*2. Mart, gözüñə barmağım,*

*Yaza çıxdı oğlağım.*

Birinci örnəyin anlamı belədir: Martda havalar qarlı-saxtalı ola bilər. Elə:

*Mart girdi, qış girdi,*

*Mart çıxdı, qış çıxdı –*

deyimi də belə bir baxışın yekunudur. Odur ki, mal-qara üçün tədarük edilmiş ot-ələf və samanın bir hissəsi bu aya qədər mərəkdə (samanlıq) ehtiyat saxlanılmalıdır.

İkinci nümunə isə bir rəvayətlə bağlıdır. Deyilənə görə, bir qarının yem ehtiyati Boz aya qədər qurtarır. Bu yandan da havaların istiləşdiyini görüb oğlaqlarını çölə buraxır və:

*Mart, gözüñə barmağım,*

*Yaza çıxdı oğlağım –*

deyir. Qarının sözlərindən acıqlanan Boz ay yaza yalvarır ki, ona üç günlük borc versin. Yaz razı olur. Boz ay elə bir boran, tufan qoparı ki, qarının oğlaqları tələf olur. Azərbaycanın əksər yerlərində bu üç gün «Qarı borcu» da adlanır. Elə daha çox Qarabağda Novruz bayramından sonra keçirilən «Dəhluzə» mərasimində də bu keyfiyyətlər özünü qorumuşdur.

Burada, eyni zamanda, «Bir gül ilə bahar olmaz» məsəli də yada düşür. Yeri gəlmışkən deyək ki, rus, italyan, ispan, alman xalqlarında bu məsəldəki «gül» əvvəzine «qaranquş» deyilir və bunun yaranma tarixi Ezopun bir təmsili ilə əlaqələndirilir. Təmsilin məzmuunu belədir: Bədxərc bir cavan atadan qalma var-yoxu ağına-bozuna baxmadan dağıdır. Nəhayət, o tamamilə müflisləşir. Elə bu vaxt bir

qaranquş görür. Qış olmasına baxmayaraq, elə zənn edir ki, artıq yazdır və paltosunu da satır. Bu isə ona çox baha başa gəlir. Şiddətli şaxta qaranquşla bərabər onu da dondurur.

Atalar sözü və məsəllərin yaranma tarixini izah edən İ.E.Timoshenko yazar ki, bu məsəlin təmsildən, yoxsa təmsilin həmin məsəldən yaranmasını söylemək çox çətindir. Ancaq bu həqiqətdir ki, həmin örnək Aristotel, Yuliani və başqaları tərəfindən də işlədilmiş, nəhayət bütün dünya xalqlarının malına çevrilmişdir (210, 130).

Boz ay, arxada qeyd etdiyimiz kimi, yeddi gündən ibarət cəmlələr də adlanan dörd həftəyə – cillə beçəyə bölünür. Etiqada görə bu həftələrin dörd, eləcə də Kiçik cillənin üç çərşənbəsində təbiət və cəmiyyətdə canlanma, oyanma, dirilmə prosesi gedir. Dediyimiz yeddi çərşənbədən üçünə «oğru üskü», «oğru bug», dördüncü «doğru üskü», «doğru bug» deyilir. Düzdür, bu çərşənbələrin har birinin özünəməxsus ayın və mərasimləri vardır. Misal üçün, torpağın canlandırıcısı sayılan ilk «oğru üskü», «oğru bug» da adamlar yandırıqları tonqalın üstündən hoppanmaqla bərabər, öncədən düzəldikləri lopanı həmin odda alışdıraraq üç dəfə arxada tək, ev-eşiyin dövrəsinə dolandırıb:

*Qaçın, qaçın, şeytanlar,*

*Sizi oda galaram –*

deyə-deye ovsun edərmişlər. Ayində guya şər qüvvələrin qorxub qaçması, bir daha həmin evə yaxın düşə bilməyəcəyi ifadə olunub.

Burada bir məsələ ilə bağlı danışmağı da gərkli bilirik. Deyək ki, Boz ayda qeyd olunan dörd ilsonu çərşənbələr öz mərasim və ayınlarının zəngin və təmtəraqlı olması ilə həmişə seçilib, elə bundan belə də seçiləcək. Və sonuncu dörd çərşənbənin məxsusi adları olub. Bu adlar eləindi də var. Xalq arasında, el içində bu adlar «Əzəl çərşənbə» («Yalançı çərşənbə», «Müjdəci çərşənbə» də deyilir), «Kül çərşənbə», «Gül çərşənbə», «İllaxır çərşənbə» şəklindədir. Amma bir müddət var ki, «abi-atəş-xaki-bad»ın təsiri ilə Boz ayın dörd çərşənbəsi «Su çərşənbəsi», «Od çərşənbəsi», «Torpaq çərşənbəsi», «Yel çərşənbəsi» adıyla deyilir, yazılır, təbliğ olunur.

Bu cür adlara biz mifoloji fikrimizdə də, filoloji fikrimizdə də tuş olmur. Ola bilsin ki, bize irad tutub «ilan-ilan yerdə filan-filan-kəslər elə belə deyirlər» söyleşinlər. Etiraz etmirik. Azərbaycan çox xalqlar yaşıyan ölkədir. Və bu səbəbdən də müəyyən bir qövmə aid olanı bütün millətin təfəkküründən yaranmış olaraq təbliğ etməyi düzgün saymırıq.

İlaxır çərşənbələra ad olaraq su, od, torpaq, yel yarıqlarının yapışdırılmasının «abi-atəş-xaki-bad»ın gücüyle olmasına başqa bir sübut da vardır. Sözü gedən çərşənbələr icra olunan zaman adlarının sırası fars dilindəki sözlərə (ab, atəş, xak, bad) uyğun şəkildə deyilir. Amma bu yönün tərəfdarları kainatın astronomik durumunu, eləcə də təbiətşünaslıq və fizika qanunlarını bilmış olsayırlar, onlara bəlli olardı ki, ilaxır çərşənbələrdə canlanma, dirilmə nələrdən əvvəl, nələrdən sonra gedir. Bilərdilər ki, havaya (yel) hərərət gəlməyibsa suyun şaxı sına bilməz. Bilərdilər ki, suyun şaxı sımmayıbsa içində su donan torpağın donu açılmaz. Bilərdilər ki, sonuncu – ilaxır çərşənbədə alışdırılan tonqal bütün nəsnələrin canlanması, canlarına istiliyin gəlməsi şərəfinədir. Onda heç olmazsa zorla təbliğ olunan yanlış çərşənbə adlarının sıra düzümü təbiət qanunlarına uyğun gəldəri.

Diqqətli müşahidə çərşənbələrdə icra olunan ayinlərdə, əsasən, qışı yola salma, yazı qarşılıma ovqatının üstün olması faktını aşkar edir. Bu cəhət ayin və mərasimlərinin zənginliyi ilə digərlərindən fərqlənən ilin axır çərşənbəsində daha aydın şəkildə nəzərə çarpır. Qış və yaz fəsillərinin qarşılılaşmasının, mübarizəsinin rəmzi təsviri nümayiş etdirən məşhur «Kosa-kosa» da elə bu çərşənbədə icra olunur. Axır çərşənbədə hər bir ailə tonqal çatmalıdır. Bunu da qeyd etmək vacibdir ki, həmin tonqal üçün hazırlanmış yanacağın içində mütləq tikanlı kol da olmalıdır. Azərbaycanın dağ rayonlarında bundan ötrü daha çox gəvəndən istifadə olunur. İnama görə, guya qışın qoruyucusu sayılan şər qüvvələr, ümumiyyətlə, varlığın həyatvericisi Günəşin yerdəki rəmzi zənn olunan odu-ocağı söndürməyə cəhd edirlər. Tikanlar isə onlara batdığı üçün qorxub tonqala yaxınlaşma bilmirlər. Yenə də elə etiqada görə ilin sonuncu çərşənbəsində tonqal yandırmaq şər qüvvələri sevindirmək deməkdir. Odur ki, hətta təziyə saxlayanların həyat və damlarında qonşu-

lar ot yandırıb onları yasdan çıxarmalı, kədər pərdəsini el şənliyinin üzündən açmalı imişlər. Elə tonqalın üstündən hoppanarkən oxunulan:

*Ağırlığım-uğurluğum odlara,  
Yazda mənlə hoppanmayan yadlara.  
Ağırlığım od olsun,  
Odda yanın yad olsun.  
Yaddan yad olar.  
Qohum qohumdur,  
Yamani da canımdır.  
Aydan ari halalim,  
Sudan duru camalim.  
Alovdan atlanmaq gərək,  
Cəfaya qatlanmaq gərək.  
Oddan aman olmaz;  
Yaddan qanan olmaz.  
Ağırlığım-uğurluğum odlara,  
Yazda mənlə hoppanmayan yadlara (84, 132-133)*

və s. nəğmə də əslində daha çox deyilən cəhətdən şərhə ehtiyac istəyir.

Bir xəbərə görə, ilin axır çərşənbəsində hətta sağlam qaramalar da odun üstündən atdandırıllar, evin bərəkət süfrəsi də elə bu odada pak edilərmiş (93, 10). Ərgən qızlar isə çərşənbə tonqalını baxt açaq sehirli qüvvə bilmışlər. Odun üstündən atlanarkən onların oxuduğu:

*Ağrım-uğrum tökülsün,  
Oda düşüb kül olsun,  
Yansın alov saçılsın,  
Mənim baxtım açılsın! (13, 31)-*

nəğmədən də bunu müşahidə etmək mümkündür.

Axır çərşənbədə süfrələrə yeddi növ «şirni və nemətlər» düzülməlidir. Bütün evlərde plov, et, yarma yeməyi, qovurma, qır-

mizi yumurta, qovurğa və başqa şeylər olmalıdır. Evlər təmizlən-məli, paltarlar, qab-qacaq yuyulmalıdır... Adamlar o gecə səhəre kimi yatmaz, oynayar, şənlik keçirirlər. Qızlar, cavan oğlanlar niyyət tutub qapıları pusarlar» (13, 252). Bu zaman eşitdikləri sözləri hayatları üçün həllədici amil sanırlar. Odur ki, evlərdə həmin gecə könlər açan xoş söhbatlər edilməlidir.

«Xidir nəbi»də yükün altına qoyut qoyulduğunu demişdik. İlin axıt çərşənbə gecəsində isə adamlar yumurtadan fal vasitəsi kimi istifadə edirlər. Onlar axşamdan niyyət tutub yumurta, kömür, qırımızı cövhəri yükün altına qoyurlar. Səhərisi təsadüfən yumurtanın üstündə qara xətt olsa niyyətin baş tutmayacağı, əksinə qırmızının olması isə falın uğur göstərməsi kimi zənn ediləmiş. Burada da istifadə olunan rənglərin hansı dünyagörüşlə bağlı olduğunu arxada demişdik. Həmişə canlı sayılan yumurtaya da adamlar yeni, xoşbəxt həyatın başlangıcı kimi baxmışlar.

Əlbəttə, bütün bu deyilənlər, eləcə də təxminən bu sıraya daxil olan digər ayın və mərasimlər, əsasən, təbiətin oyanması, dirilməsi ilə bağlı öncədən görülən tədbirlərdir. Bir az da dəqiq desək qışın bitməsi və yazın başlanması ilə ilgili geniş şəkildə qeyd edilən zəngin xüsusiyyətli Bahar bayramına – Novruz bayramına hazırlıq mərhələsidir. Əsrlərin məhsulu olan bu bayramı xalqımız hər il böyük fərəh və sevinc hissi ilə qarşılamağa çalışmışdır. Çünkü ta qədimdən bize yadigar qalmış bu bayram «...xalqın həyata nikbinliklə baxmasının, təbiətin qələbəsilə sevinməsinin bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram möisətlə bağlı kütləvi bir xalq bayramıdır» (16, 6).

Xalqımızın icimai-mənəvi həyatında mühüm mərhələ təşkil edən bu el bayramı barədə çoxlu mülahizələr yürüdürülmüş və bu hal indi də davam etməkdədir. Lakin bəri başdan qeyd edək ki, deyilənlər dumanlı, zərərlə cəhətlərdən də xali deyil. Ona görə də, əsas məqsəddən uzaq düşmədən, bu məsələ üzərində bir qədər müfəssəl dayanmaq istəyirik.

Bəlli olduğu üzrə, Bahar bayramının mənşeyinə, onun icra tarixinə dair bir sıra ziddiyyətli fikirlər mövcuddur. Hətta bu bayrama dini don geydirilib islamiyyətlə əlaqələndirməyə səy göstərənlər də

olmuşdur. Nəzeri və bədii əsərlərində həmin bayramdan geniş bəhs edən və milli dünyagörüşdən onun şərhinə çalışan alim-yazıçı Yusif Vəzir bunlara etiraz edərək yazır: «Xalq özü yaratdığı bir adəti xaricdən gələn və qılinc zoru ilə tələqqi olunan bir etiqada tərəfdir. «Biz qılinc müsəlmanıyyəq» deyən bir millətin islamiyyətə nə qədər yabançı olduğunu izah etməyə lüzum görülmür və əsrlərdən bəri bütün hücumlara rəğmən təntənə ilə keçirdiyi adət və ayınların də nədən irəli gəldiyi aydın məsələdir» (26, 61).

Rus və Avropa alımları də bu bayramın islamla bağlı olmadığıni söyləmiş və ona yerli iqtisadi, icimai amillərin məhsulu tək baxmışlar. Bu baxımdan almanın səqrəsunası A.Metsin fikri daha maraqlıdır. O, «Müsəlman intibahı» kitabında yazır: «Xalqın həyatında islamın təsirinin güclü olmadığını bayramlar sübut edir» (169, 328). «Doğrudan da, müsəlman ruhaniləri nə qədər çalışılsırsa da, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geyindirməyə müvəffəq olmadılar. Xalq kütłələri bahar bayramı olan Novruz bayramının qeyri-dini, azad xarakterini qoruyub saxladılar» (23).

Professor M.H.Təhmasib yazır: «İslamiyyət uzun müddət bu bayramı (Novruz bayramını – B.A.) unutdurmağa çalışmış, müvafiq ola bilməyəcəyini başa düşdükdən sonra onu öz tarixi ilə əlaqələndirməyə, hətta dördüncü xəlifənin (Əlinin – B.A.) xilafətə keçməsi ilə bağlamağa cəhd etmişdir. Lakin bunun sonradan qondarıldığı şübhəsizdir. Əvvəlan, müsəlman bayramları qəməri təqvimə əsaslandıqları üçün ilbeil öz yerlərini dəyişdikləri, yəni başqa-başqa vaxtlarda, başqa-başqa fəsillərdə icra edildikləri halda, Novruz sabit bir şəkildə ancaq və ancaq yazın birinci günü qarşılanır. Elə buna görə də islam ruhaniləri güzeştə getməyə məcbur olduqdan sonra belə bu bayramı özlerinin əsil dini bayramlarından fərqləndirməyə çalışmışlar. Hətta məsxərəyə qoymaq, hörmətdən salmaq, təhqir etmək məqsədi ilə onu topal bayram, sıkəst bayram, yəni hərəkət edə bilməyən bayram adlandırmışlar» (75).

Burada bir məsələni də qeyd etmək vacibdir. Əger doğrudan da, haqqında danışdığını bayram dördüncü xəlifə ilə bağlı olsayıdı, onda müsəlman ruhaniləri həmin bayrama qarşı belə təhqirəmiz sözlər deməyə cüret etməzdilər. Bundan əlavə, dördüncü xəlifənin adı ilə

bağlı ən əlamətdar, yadda qalan günlər heç şübhə yox ki, onun ana-  
dan olduğu və taxta yiyləndiyi günlərdir. Məlumdur ki, bu günlə-  
rin miladi tarixi ilə birincisi oktyabr, ikincisi isə dekabr aylarına tə-  
sadüf eləyir (96). Bahar bayramı isə həmişə mart ayında qeyd olu-  
nur.

Bahar bayramı barədə Abdulla Şaiqin də fikirləri çox qiymətlidir. Bayrama milli mövqedən yanaşan, onu ulu babalarımızın adət-ənənələri ilə əlaqələndirən görkəmli yazıçı yazır: «Novruz bayramı azərbaycanlıların həle islamiyyətdən əvvəl keçirdikləri bayram ol-  
muşdur. Hətta Nizami «İsgəndərnəmə» poemasında Novruz bayra-  
mı günü İsgəndəri qonaq edən Nüşabənin tonqal qaladığını, süfrəyə  
hər çeşid süftə qoyduğunu qeyd edir. Lakin sonralar, əsrlər keçidkə  
ruhanilər və sərvətlilər bu bayrama başqa rəng verməyə, onu döv-  
lətlilərin zövqüne xidmət edən bir bayrama çevirməyə çalışmışlar.  
Bununla belə, bu bayram xalqın fərəhələ keçirdiyi bir bayram olmuş,  
hər kəs onu öz imkanı daxilində xoş keçirməyə çalışırı» (2, 56).

Bu bayram barədə Şərq bilgilərində də müəyyən ölçüdə çatışma-  
mazlıqlar olduğu bəlliidir. Belə ki, onlar çox zaman məsələyə sami  
etiqadları baxımından yanaşdıqları üçün tarixi həqiqət ortada itib bat-  
mışdır. «Bürhane Qate»nın cənab həqq aləmi və Adəmi ol gündə  
(Novruz günü) xəlq elədi deməsi bizə Tövrəti andırır. Halbuki, qə-  
dim Azərbaycan Tövrət fəlsəfəsinə tamamilə yabançıdır» (26, 61).

Həmin qaynaqda verilmiş ikinci bir rəvayətdə isə deyilir ki, əf-  
sanəvi hökmədar olan Cəmşid şah bir çox yerlərə səyahət etdikdən  
sonra qızıl taxtına əyləşərək adamların ciyindən Azərbaycana gəlir.  
Günəşin şüaları taxta düşdüyü zaman hər tərəf nura qərq olur və bu  
mənzərə camaați çox həyəcanlandırdığı üçün həmin günü bayram  
edirlər. Guya Novruz bayramının icra tarixi də elə bu vaxtdan qal-  
mışdır.

Ömər Xəyyamın «Novruznamə»sində isə Novruz bayramı  
Cəmşiddən əvvəl olan və dünyada ilk hökmədar sayılan Kəyumərs-  
lə əlaqələndirilir.

Heç şübhə yox ki, bu bayramın hökmədlərə aid edilməsi bilava-  
sitə «ədalətli şah» problemində irəli gələn bir məsələdir. Bəlli ol-  
duğu tək, tarixdə Kəyumərs insanlara nemət getirən, Cəmşid isə

mədəniyyət təbliğ etməklə yanaşı, xəstəliklərin qarşısını alan  
hökmədar kimi tanınmışdır. Çox güman ki, elə bunun özü də bir əf-  
sanədir və adamların arzu, ümidişlərini həmin hökmədarların şəxsində  
ifadə etmək xatirinə uydurmadan başqa şey deyil. Doğrudan da, əs-  
lində qəddar, despot bir hökmədar olan Şah Abbasın xeyirxah, nəcib  
əməllər sahibi olması haqqında şifahi xalq yaradıcılığımızdan istə-  
nilən qədər örnəkləri misal göstərmək mümkündür. Belə olan hal-  
da qışın bitməsi və yazın başlanması ilə bağlı icra olunan mərasimi  
ayrı-ayrı hökmədlərə aid etmək tarixi həqiqətdən çox uzaqdır. Bu-  
radan da belə qənaət yaranır ki, ola bilsin qeyd olunan adlar da heç  
tarixi deyil. Bu, əslində də belədir. Məsələn, «Zərdüştiliyin dini ki-  
tabı» sayılan «Avesta»da Kəyumərsin qədim İran adı «Qayə mər-  
dan» yəni ölümə məhkum canlı», başqa sözə desək «insan» idi,  
sonralar bu ad «Qayəmərd», «Kəyumərs» (23) şəklinə düşmüştür.

Bahar bayramının Azərbaycan mədəniyyətinin məhsulu olduğunu  
Yusif Vəzir konkret şəkildə belə ifadə edir: «İran mədəniyyəti-  
ni Midiya və bilməsə Azərbaycan yaratmış və Midya səltənəti  
mərkəz olduqda bu mədəniyyət zərdüştilik ilə bərabər İrana gəlmış  
və əsrlərce Pars səltənəti ilə yan-yanə azərlər (muğlar) məmləkətin  
ruhani və mədəni həyatını idarə etmişlər. «Novruz» və başqa adət-  
lərimiz də o zamandan qalmadır» (26,61).

Yeri gəlmışken deyək ki, Yusif Vəzir Bahar bayramı haqqında  
«Avesta»da da müəyyən məlumatın olmamasını söyləyir. Lakin o,  
tam əminliklə bildirir ki, Novruz öz fəlsəfəsinə məhz oradan almış-  
dır. Bəli, yalnız fəlsəfəsinə. Çünkü Zərdüşt dini ilə də bu bayramın  
bağlılığı azdır. M.S.Ordubadi yazır: «İlk bahar bayramının nə islam  
dini, nə də islamiyyətdən əvvəl mövcud olan dirlərlə əlaqədar ol-  
madığı bu bayramın ayrı-ayrı xalqlar arasında çox qədim zamandan  
mövcud olduğu ilə sübut olunur» (64). Professor M.H.Təhmasib də  
yazır: «Bəzən bu bayramı atəşpərəstliklə bağlamağa da cəhd edir-  
lər. Düzdür, bu bayramla əlaqədar mərasimlərdə günəşlə, odla, hət-  
ta mehrpərəstliklə bağlı ünsürlər çıxdır. Lakin azaciq diqqətli araş-  
dırma göstərir ki, Novruz zərdüştilikdən də çox-çox qədim olmuş,  
bu din də islamiyyət kimi Novruz bayramından ancaq öz məqsədi-  
nə uyğun istifadəyə çalışmışdır» (75).

Doğrudan da, adicə bir faktı diqqət yetirək. Bahar bayramında ən geniş yayılmış mərasimlərdən biri tonqal qalamaqdır. Bu vaxt odun üstündən tullanan adamlar «ağırlığım, uğurluğu», yaxud «azar-bezarı» töküл deyirlər. Zərdüşt dininə görə isə od müqəddəs hesab olmuş, ona sitayış edilmişdir. Belə olduqda müqəddəs sayılan odun üstündən tullanıb «azar-bezarı», «ağırlığı-uğurluğu» onun üstüne, şübhəsiz ki, tökməzler. Deməli, bundan belə bir nəticə çıxır ki, «...mərasimdə odun müqəddəsliyinə yox, azar-bezarı yandırıb məhv etmək qüdrətinə malik əlamətlər yaşamaqdadır. Başqa sözə deyilsə, bu mərasim atəşpərvəstlikdən çox-çox qədimdir. O dövrədə od müqəddəsləşdirilib məbəd dərəcəsinə qaldırılmışdı» (75).

Bundan savayı, bəlli olduğu üzrə, odla yanaşı mövcudiyət üçün başlıca atributlardan olan suyu da zərdüştilər müqəddəs bilmiş, onu söyməyi, murdarlamağı günah saymışlar. Amma insanlar yeni ilin ilk günündə sübhün gözü çırtdaya-çırtdamaya gelib üç dəfə axar su üstündən tullanar və hər dəfə «ağırlığım-uğurluğu», «azarım-bezarı» töküл deyərlər. Həmçinin axşamdan boşaltdıqları su qablarını da özləri ilə götürüb, «yeni il suyu» adı ilə doldururlar. Bu sudan evdə qalanların, ev-eşiyin, habelə mal-qaranın da üstünə səpirlər. Göründüyü kimi, burada da eyni ilə oda olan münasibət təkrar edilir.

Qədim Azərbaycanda ilin doğrudan-doğruya yazılı başlığıını qeyd edən Çəmənzəminli Əl-Məsudinin Parisdə nəşr olunan «Muruc əz-zəhəb və məadin-əl-cavhar» («Qızıl yuyulan yer və cavahirat») əsəri əsasında ayların adlarını belə sistemləşdirir: Fərvərdin, Ordubəhiş, Xordad, Tir, Mərdad, Şəhrir, Mehr, Aban, Azər, Din, Bəhmən, İsfəndiyar. Hər ay otuz günde bölmüş və hər birinin də ayrı-ayrı adı vardır. Ayın bəzi günü hətta «Hörmüzd» adlanırmış. Fərvərdinin ilk günü isə yazın başlanması, Novruz bayramı gündür.

Maraqlıdır ki, bəzi orta əsr əlyazmalarında Araz və Kür arasında yerləşən Azərbaycan şəhərlərinin də eynən bu ayların adları ilə adlandırıldığı söylənilir (96). Bundan başqa, «Avesta»da xeyir tanrısi Hürmüzdün altı köməkçisinin də Bəhmən, Ordubəhiş, Şəhrir, İsfəndiyar, Xordad, Mərdad adı ilə çağrıldığı qeyd edilməkdədir (244, 88-95).

Bahar bayramının qeyd edilməsi əslində yazın ilk gününün qar-

şılanması deməkdir. Yazın ilk günü isə «Günəşin zahiri hərkəti» əsasında yaradılmış təqvimə əsaslanır. Əvvəla deyək ki, Ay-Qəməri təqvim ili ilə Günəş təqvim ili arasında böyük vaxt təfəvüti vardır. Birinci ikincidən ilin qısa, uzunluğuna uyğun olaraq 11-12 gün fərqlidir. Dini bayram və mərasimlər (qurban, orucluq, məhərrəmlilik və s) Qəməri təqviminə əsasən keçirildiyindən onlar hər il 11-12 gün geriyə çekilir və beləliklə, bütün fəsilləri, ayları görürənlər. Günəş «təqvim ilinin martın 20-21-dən (fevral ayı ilə bağlı ilin uzun, qisalığından asılı olaraq – B.A.) hesablanması»nın isə çox böyük elmi əsası vardır. Bu, dəqiq astronomik hadisəyə – Günəşin dünyanın cənub yarımkürsəsində şimal yarımkürsəsinə keçməsinə, gecə-gündüzün bərabərleşməsinə və yerin şimal yarımkürsəsində astronomik baharın girməsinə uyğun gelir» (34).

Burada Günəş təqvim ilinin müəyyən bir heyvanın üstündə təhvil olması məsələsinə arxada ötəri toxunmuşduq. Qədim türk-mongol təqviminə əsasən Günəşin zahiri illik hərkəti hər on iki ildən bir tekrar eyni nöqtəyə düşür. Təqvimdə on iki heyvanın adı belə qeyd olunmuşdur: siçan, öküz, paləng, dovsan, balıq, ilan, at, qoyun, meymun, toyuq, it, donuz. Bu təqvim sonralar xüsusilə Yaxın Şərqi ölkələrində geniş yayılmış və burada ilin necə – yaxşıımı, pismi olacağı adlandırılacağı heyvanın xasiyyəti ilə əlaqələndirilməyə cəhd edilmişdir. Sözsüz ki, bu elmi həqiqət uyğun deyil. Belə ki, hər hansı ilə məhz həmin heyvanın adı verilməsi təsadüfi səciyyə daşıyır və bunları dəyişdirməklə heç bir qiyamət qopmur. Misal üçün, monqolların təqvimindəki «əjdaha» sonralar «balıq»la əvəz edilmişdir.

Beləliklə, yazın ilk günü olan Novruz bayramını, yəni təbiətin oyanmasını xalqımız həmişə təntənəli mərasim kimi qeyd etmişlər. Əvvəldə də qeyd etdiyimiz kimi, adamlar bu vaxta ən azı bir ay qalmış geniş hazırlıq işləri aparır. Evlər ağardılır, paltar-palazlar çırırlar, qab-qacaqlar yuyulur. Hami üçün təzə paltar tikilməyə cəhd göstərilir. Yeni il süfrəsinə cürbəcür xörəklər, çərəz, şirin nəsnələr düzülür. Səməni, gül-ciçək qoyulur. Şam yandırılır. Xalq etiqadına görə bu axşam gərək hamı dərdi-qəmi unutsun, şən əhval-ruhiyyədə olsun. Çünkü belə olduqda guya bütün il adamlar üçün elə bu tərzdə keçir.

Qeyd etmək lazımidır ki, Bahar bayramı vaxtı ile dövlət işlərinin icrasına da böyük təsir göstərmişdir. XI əsrde yaşamış Nizamüll-Mülkün «Siyasetnamə»sindən bəlli olur ki, bayrama bir neçə gün qalmış carçılar şəhəri, bazarları gəzərək şah sarayının xalq üzünə açıq olduğunu elan edərmişlər. Bayram günü camaat saraya toplaşar və hər kəs hökmardan nə şikayəti varsa çəkinmədən söyləyərmiş. Padşah taxtdan düşüb baş məbudun qarşısında diz üstə çökərək deyərmiş «Mənim şəxsiyyətimə əhəmiyyət verməyərək bitərəfanə bu adamın mənə qarşı elədiyi şikayətə bax və hökm ver» (26, 61). Bundan sonra məhkəmə qurularmış və şikayətə ədalətlə baxılmış. Padşahlar bunu əhaliyə öyrəniş olmaq üçün edər və onları haqq, ədalət tərəfinə çağırılmışlar. Çox təəssüf ki, həmin mərasim sonralar bilmərrə unudulmuşdur. Başqa cür ola da bilməzdi. Çünkü sinfi ziddiyyətlərin koskinləşdiyi bir dövrdə, lap elə sonralar da, qaniçən, despot hökmardalar heç vəchlə razı ola bilməzdilər ki, xor baxdıqları, müti qul hesab etdikləri xalq kütlələri qarşısına çıxıb öz günahlarını etiraf etsinlər. Bahar bayramının ildən-ile daha da çeşidlənməsi barədə isə professor İ.S.Braginskiinin sözləri daha dəyərlidir: «Bahar bayramı əslər keçdikcə öz mənəvi mərasimlərini saxlamaqla bərabər, bəzi yeni xüsusiyyətlər də kəsb etmişdir. Hökmardalar və ruhaniylər xalqın bu yeni il bayramını özlərinə «tabe etməyə», ona yeni don, din və istibdad donu geyindirməyə çalışmışlar. Xalq isə bayramın mahiyyətinə uyğun gələn xüsusiyyətləri qoruyub saxlamış, bütün yabançı cəhətləri rədd etmişdir. Xalq kütlələrinin əziz tutduqları Bahar bayramı ... öz ruhuna, mahiyyətinə tamamilə uyğun olan yeni demokratik xüsusiyyətlər və keyfiyyətlərle zenginləşə bilər və şübhəsiz zenginləşəcəkdir. Buna görə də Bahar bayramının yaxşı düşünülmüş şəkildə keçirilməsi, ona gözəl bədii tərtibat verilməsi bu bayramı daha da rövnaqlondırır, onun xəlqilik mahiyyətini daha da artırır» (23).

## B. YAĞIŞ VƏ GÜNƏŞİÇAĞIRMA MƏRASİMLƏRİ VƏ ONLARIN NƏĞMƏLƏRİ

İbtidai təfəkkür çağından başlayaraq həyatın özü insanlar üçün ilk sınaq laboratoriyası olmuşdur. Çay, göl kənarlarındakı qurumuş ağac budaqlarının sıniş suya düşməsi və batmaması adamlarda qayıq düzəltmək təsəvvürü yaradıbsa, külək, tufan, şiddetli soyuq, dondurucu saxtadan qorunmaq üçün mağaraları daldanacaq bilmələri isə onlarda ağac və daşlardan koma, ev düzəltmək ehtirası oyatmışdır.

Ev tikmək, yurd salmaq və nəslin artması ilə bağlı artıq köçəri vərdiş də öz yerini, tədricən, oturaq həyata tapşırmalı olur. Məskən isə, əsasən, təsərrüfat üçün daha faydalı olan münbit torpaqlarda, suya yaxın ərazilərdə salınır ki, bu da təbiidir. Bəlli olduğu üzrə, su da insan həyatının, onun yaşayışının əsas ödəyicilərindəndir. Əbəs yerə deyil ki, xalqımızın su ilə bağlı inamları da cəoxdur. Ona ruhun əksetdiricisi kimi baxılmış, bəd, qorxulu yuxu sınsın deyə suya dañışılmış, suya gələcək həyatdan xəbər verən fal vasitəsi kimi baxılmış, səfərə gedənin işi avand, yolu açıq olsun deyə arxasında su səpilmiş, su həmişə aydınlıq, paklıq rəmzi sayılmış, insana «sucan ömrün olsun» – deyə sayqı-alqış səylənilmiş, hətta «su haqqı» deyə ona and da içilmişdir və s.

Artmaqdə olan nəslin dolanacağı üçün yararlı əkin sahələri azlıq təşkil etməyə başlayır. Odur ki, ehtiyaclarının ödənişi üçün bol su qaynaqlarından hələ gərəyincə istifadə etmək bacarığına qadir olmayan əcdadımız çay və göl kənarlarından uzaqlarda – dəmyə torpaqlarda əkin-biçinlə məşğul olmaq məcburiyyətində qaldıqda artıq ümidiyi yağışa bağlamalı olur.

İl quraqlıq keçib mehsulun tələf olmaq qorxusu yarandıqda isə adamlar yağış yağıdırmağa\* və bu münasibətlə ayınlər icra etməyə,

\* **Qeyd:** Əkinçi yağış yağıdırmaqdən savayı, məhsulunun hasılə golməsi üçün başqa sehr aktlarına da müraciət edir. Misal üçün, əkdiyi sahənin kənarında od-ocaq çatıb qayğanaq birşirir. Bu sehrde mehsulun da bitmesi, qayğanaq kimi tez hasılə golməsi arzusu ifadə olunub. Bunu arxada da yazmışdır. Yaxud, səpinin sonunda əkinçi toxumlardan bir neçə ovuq da havaya sopib: «Bu da quşların payı» - deyir. Etiqada

mərasimlər keçirməyə başlamışlar ki, bunların da iz və əlamətləri çağımızın qorunmuşudur.

Əlbətə, buradan elə anlaşılması ki, yağış çağırmaqla bağlı ayın və mərasimlər yalnız bizim xalqımıza məxsusdur. Xeyir. Demək olar ki, nəinki eksər, hətta bütün dünya xalqlarında yağış çağdırmaq istəyi ilə bağlı mərasim vardır. Amma məsələ burasındadır ki, hər bir xalqın bu mərasimlə bağlı icra etdikləri ayın öz fərdi cizgiləri ilə diqqəti cəlb edəyir ki, onlardan bir neçəsini nəzərə çatdırmağı faydalı bilirik.

Mərkəzi Avstraliyada dieri qəbiləsi uzun müddət davam edən güclü quraqlıq zamanı bərkdən ağılayıb «Mura-Mura» adlanan əcdad ruhlarını yağış çağdırmağa çağırır. Afrikanın cənub-qərb bölgələrində Delaqoa körfəzinin qirağında yaşayan baroqobantular əkiz doğmuş Tilo, yəni «göy», «səma» adlı qadının mükafatlandırır, onun uşaqlarını isə «səma övladları» adlandırırlar. Havalardan uzun müddət yağıntısız olanda qadınlar paltarlarını soyunub üst-başlarını tağılı bitki yarpaqları ilə örtür, hay-küy salıb oxuya-oxuya quyuların dövrəsini, palçıq və lehməsini temizləyir, bir səhəng su aparıb həmin əkiz doğan qadının – Tilonun üstünə səpirlər. Onlar meşənin müqəddəs saydıqları yerində basdırıqları əcdadlarının qəbirlərinə də quyudan götürdükləri sudan tökürlər. Həmçinin əkiz qəbirlərinə də bu sudan səpirlər. Elə bu səbəbdəndir ki, onlar əkizləri həmişə göl qırığı, çay kənarında basdırırlar (218, 79-81).

Yeri gəlmışkən deyək ki, əkizlərin kult sayılması, onlara ehtiram göstərilməsi dünyanın bir sıra xalqlarında mövcuddur. Bu məsolə ayrı-ayrı müəlliflər tərəfindən geniş tədqiq də olunub. Mövzumuzla əlaqəsinin azlığı nəzərə alıb yalnız bunu deməkə kifayətlənirik ki, əkizlərə belə bir münasibət çox qədim təsəvvürlərlə, ibtidai təfəkk

görə bu quşlar nəslin, əcdadın ruhlarıdır. Əkinçi bununla tarlasının mühafizəsini əcdad, başqa sözlə, ata-baba ruhlarına tapşırır. Yeri gəlmışkən deyək ki, elə yağıdan sonra da adamlar ata-baba ruhlarını köməyə çağırmışlar. Məhsulun cürcəmisi üçün da sehr düsturlarına əl atılıb ki, bunlardan maraqlısı və məşhuru səməni göyərtməkdir. Torpaq oyanmağa, dirilməyə başladığı zaman əkinçi də əkidiyi məhsulun canlanması, göyərməsi üçün evdə onun sünə bənzərini yaradır – səməni göyərdir. Şübhəsiz səməni ilə bağlı daha maraqlı mərasim vardır.

kürlü adamların təəccüb və heyrəti ilə əlaqədardır. Onlar bu uşaqlardan birini təbii doğuşun nəticəsi hesab etdikləri halda, digərini ruh (bədxah, yaxud da xeyirxah) saymışlar. Hətta bəzi yerdərə bu hadisəyə bədbəxtliyin başlangıcı kimi baxılmış və əkizlər öldürülmüşdür.

Serblər yağış çağdırmaq üçün balaca qız uşağına anadangəlmə soyundurub bədənini ot, bitki və güllərlə bəzəyirlər. Ona Dodol adı verib həyatbəhəyat gəzdirir və hər qapıda dayandırırlar. Qızlar onun çevrəsində rəqs edib və yağış gətirən Dodol mahniları oxuyurlar. Ev sahibləri Dodolun vedrəsinə yağış rəmzi kimi su tökürlər.

Türkiyənin kəndlərində havalar uzun müddət quraqlıq keçidkə «Yağmur gəlini» adlandırılın birisi donunu tersinə geyib başının üstünə çətir kimi örtük tutur. Yığışanlar onu həyatbəhəyat gəzdirir. Evlərin damlarından «Yağmur gəlini»nın üstünə su səpirlər. Sonra yığışış bulaq üstünə gəlirlər. Üzerinə yağış arzusu ifadə edən dualar yazılmış bir quru at kəlləsini bulağın gözünə salıb ayınlar keçirirlər (243, 51).

Kursk vilayətində havalar quraqlıq keçəndə yağış çağdırmaq üçün camaat tanımadiqları bir adamı ya elə paltarlı suya atır, ya da başdan-ayağa columbur isladırlar.

Gürcüstəndə uzun müddət yağıntı olmadıqda həddibuluğa çatmış iki qızı cütə qosur, əlində yanın şam tutmuş keşis onları çay, gölməcə və bataqlıqlardan keçirir. Bu vaxt qızlar xüsusi yalvarışlarla – yağış arzusu ifadə edən mahnilər oxuya-oxuya gah gülür, gah da ağlayırlar.

Yağışın yağması üçün hətta qurbanlar da verilir. Afrikanın vaqoq qəbiləsində yağış çağdırmaq üçün təyin olunmuş şəxs qara paltar geyir və əcdadın qəbri üstə qara rəngli quş, qara rəngli qoyun, qara rəngli inək gətirib kəsir. Qarolar isə ən hündür dağın təpəsində qara rəngli keçi kəsirlər. Yaponlar qara rəngli iti daşlı-qayalı yerdə oxla, gülə ilə öldürür, qanını daşların üstünə tökürlər. Sonra diz çöküb yağış ilahəsinə yalvarırlar ki, daşları bu natəmizlikdən pak etsin, yağış çağdırınsın.

Çinlilər kağızdan, yaxud taxtadan yağış tanrısi – ejdaha düzəldirlər. Gəzdirib quraqlığı, susuzluqdan yanan əkin sahələrini ona göstərir, yağış arzusunda olduqlarını bildirirlər. Yağış yağmayaında bu «tanrı»nı parçalayırlar (218, 87-89).

Qədim xalq meisətimizdə də yağış yağıdırmaq üçün icra olunan sehr, ovsun aktları çox olub. Bu vaxt, ilk növbədə, yağışın sünə əlamətlərini yaratmağa səy etmişlər. Boş kəndini, tabağı, yaxud üfürülmüş tuluğunu, dağarcığı toxmaqla döyücləməkən göy gurultusunu, yanın odunu, kösövü ocaqdan alıb havada fırladaraq ətrafa qığılıcım yayamaqla ildırımın bənzərini, qabı su ilə doldurub yan-yörəyə səpməklə yağışın özünü çağırmaq kimi ayin və mərasimlər keçirmiş, nəğmələr oxumuşlar. Yaddaşlarda qorunub vaxtimizə gəlib çıxmış bu qədim nəğmələrdən bir nümunəni burada misal verməyi gərəkli bilirik:

-Göydən, göydən nə gələr?

-Damla-damla yağmur gələr.

Anbarlar dolu-dolu

Sənəklər sulu-sulu.

Bizdən hərəkət,

Yerdən bərəkət

Göydən yağmur,

Ver, tanrımlı, ver.

Yağmur, yağmur nə istər?

-Yağmur bollu yağ istər.

Qaşıq-qaşıq bal istər

Qonur göz qurban istər

Göbəkli xırman istər.

Bizdən hərəkət,

Yerdən bərəkət

Göydən yağmur,

Ver, tanrımlı, ver.

Göy, göy, göy olsun,

Arpa-buğda bol olsun,

Boynumuzda boyunduruq,

Dura-dura yorulduq,

Arimızdan qırıldıq.

Bizdən hərəkət,

*Yerdən bərəkət*

*Göydən yağmur,*

*Ver, tanrımlı, ver (10, 104).*

Göründüyü kimi, sərf yağış çağırmaqla bağlı olan bu mərasim neğməsində, eyni zamanda, yağışın canlı zənn olunması, «yağ», «bal», «qonur, alagöz qurban» istəməsi də diqqəti cəlb edir, həm də irəlidə barəsində danışacağımız «Qodu-qodu»nu xatırladır.

İnsanların yağış barədəki düşüncələri bir sıra inam və sinamaların da yaranıb yayılmasına səbəb olmuşdur. «Sakit havada ağacların quru budaqlar sıınıb düşərsə, yağış yağar», «Mal-qara az su içərsə, deməli həmin gün yağış yaşaçaq», «Artılar pətəklərinin dövrəsində vizıldışib uzağa uçmurlarsa, yağış yağacaq», «Cüçəli toyuq balalarını qanadlarının altına alıb tərpənməz dayanarsa yağış yağacaq», «İlt ağnamağa başlarsa, yağış yağacaq», «Yaşıl otu yandırsan yağış yağar», «Suquşu yuvasını qayalığın suya yaxın hissəsində ti-kərsə havalar quraqlıq, yox əgər yuxarı, sudan hündür yerlərində ti-rəksə, yağıntılı keçər» və s.

Məsələ burasındadır ki, ilk baxışda diqqəti bir o qədər də cəlb etməyən bu el gözqöymələri əslində mütləq müfəssəl izah, şörh istəyir. Yalnız bu vaxt, yəni çözələndikdən sonra onların həqiqi məhiyyəti və mənası aşkarlanır. Qurbağa ilə bağlı inama diqqət yetirək. Eldə hətta belə etiqad olub ki, havalar quraqlıq keçəndə qurbağanı sudan çıxarıb quruldayana qədər qızmar günəşin altında saxlaşan, onda yağış yağar. Digər xalqlarda da bu və ya digər tərzdə həmin inam mövcuddur.

Qaynaqlardan aydın olur ki, rəvayətə görə, yer bir qurbağanın üstündədir. Bu qurbağanın nəinki qurultusu, hətta adı bir qimiltisi yağışın yağımasına səbəb olur. Guya həmin qurbağa bir dəfə çox dəhşətli şəkildə vaqqıldımış və bu vaxt elə güclü yağış yağımışdır ki, çaylar, dənizlər, okeanlar coşub daşmış, bütün yer üzünü su almış, məşhur Nuh tufanı başlamışdır (243, 22).

Göründüyü kimi, adı bir rəvayət eldən-elə, mahaldan-mahala gəzib dolanıqca qurbağa ilə bağlı qeyd etdiyimiz etiqadın yaranmasına səbəb olmuşdur.

Havalaların quraqlıq keçməsinə adamlar ilanları da səbəb bilmışlar. Misal üçün, Avstraliyanın şimalında yaşayan Onula tayfası uzun keçən quraqlıq zamanı ilanı öldürməkələ yağışın yağacağına inanmışlar (226, 152). Serblərdə isə ilana qarşı ikili münasibət mövcuddur. O, həm quraqlıq yaranan, həm də güclü yağış, dolu yağdırın qüvvə sayılır (212, 104).

Dəyərlidir ki, bizdə də bir tərəfdən «Hər evin öz ilanı var», «ilan olan evdə xeyir- bərəkət kəsilməz», «Yuxuda ilan görsən arzuna çatarsan» və s. deyib ilan pirlərinə, sehirli aləmin sırlarını onların adamlara öyrətmələrinə inanılmış, digər tərəfdən isə ağ olsun, istərsə də qara təfəvütü yoxdur. «İlanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb basdırımayana lənət» demiş, hətta onu 3,7,40 başlı bilib bulağın, çayın qarşısını kəsən, susuzluq, quraqlıq yaranan qüvvə saymışlar.

«İsladılmış daşı quru daşların yanına qoysan yağış yağar» etiqadının da şəhri maraqlıdır. Havalalar çox quraqlıq keçdikdə ağısaqqal müqəddəs sayılan türbə, pirdən «oocaq daşı» adlanan hamar daşı götürüb suya salıb, sonra da quru daşların yanına qoymaqla yağışın yağıması üçün sehr edir. Göründüyü tək, tarixən çox qədim olan bu ayində başlıca sehr vasitesi daşdır. Odur ki, əsas mətləbə keçməzdən öncə daşla bağlı bəzi görüşlərdən danışmağı lazımlı bilirik. Zənnimizcə, daşa ehtiram göstərmənin, ondan mərhəmət ummanın, himayəsinə siğınmanın tarixi M.O.Kosvenin qeyd etdiyi tunc dövründən (151, 154) çox qədimdir və hətta ibtidai insanın bundan məisət diləyi kimi faydalamağa başladığı çağlarla bağlıdır. Deyiləndən savayı, təbiət və cəmiyyətdəki dəyişmə, əvəzlənmələrin daşlara təsir etmədiyini müşahidə edən insanlar onları əbədilik timsali sanmış, ilahi qüdrətdə olduqlarını, hər şeyi bildiklərini düşünmüşlər. L.Y.Şternberq bu cəhətin fərqliyə varmışdır. O yazar ki, Oroq şamanları ipi daşa bağlayıb darta-darta: - ey daş, sən uzunömürlü, hər şeyi bilənsən. Naxşuluğun nədən olduğunu söyle, - deyə ona müraciət edirlər (233, 377). Altaylılar isə daşa daha müqəddəs varlıq kimi baxırlar. Etiqada görə, onların epos qəhrəmanı Maaday-Qara doğulduğda onun sol ovcunda doqquz bucaqlı qara daş, sağ ovcunda isə yeddi

bucاقlı boz daş var imiş (161, 84). Həm də bu daşlar sehirli imiş və qəhrəmana güc, qüvvət verirmiş (161, 462).

Azərbaycanlılar arasında da daşa inam geniş yayılıbdır. Daş övlad bəxş eləyən, istək, arzu yerinə yetirən sayılırmış, hətta onun göydən düşməsi, çətinlik çəkənlərə kömək edən vasitə olması etiqadına inanmışlar ki, bu da xalq yaradıcılığında six-six əksini tapmışdır. «Yaxşı-Yaman» dastanının yaradıcısı bilinən Lolo öz kimliyini belə tanıdır:

*Əzizinəm daşdan mən,  
Kiprikdən mən, qaşdan mən.  
Nə atam var, nə anam,  
Yaranmışam daşdan mən.*

Maraqlıdır ki, «Koroğlu» eposunda Alı kişinin oğlu üçün düzəltirdiyi qılınc da göydən düşmüş daşdır. «Dostların sırrı» (12, 9) adlı bir Azərbaycan nağılında çətinliyə düşmüş dostlar məhz daşın yardımını ilə istəklərinə çatırlar.

Azərbaycanda ev tikilərkən bünövrəyə qoyulan ilk daş da müqəddəs bilinib eldə «yurd daşı», «təməl daşı», «bünövrə daşı» adlanır. Əbədilik bina, yurd salmaq rəmzi sayılan, evə xeyir-bərəkət, uğur gətirən kimi başa düzülən bu daşı bünövrəyə el ağısaqqalı qoyur. Daşın qoyulması münasibəti ilə el-oba ev tikidirəni təbrikə golur.

Diqqəti çəkən yön budur ki, daşın köməyi ilə yağış yağdırılacağına inam da elə tək bizdə yox, bir çox başqa xalqlarda da vardır. Səxalarda «sata», altaylılarda «çada», qıpçaq qrupuna məxsus dillərdə «çay» adlanan bu daş barədə ilk xəbərə biz Çin qaynaqlarında rast gəlirik. Deyilənə görə, hunlarla qonşuluqda yaşayan və birinci dişi qurdun övladları sayılan «so» sülələsində yağış, qar yağdırın, firtına qopara bilən sehirli bir daş var imiş (236, 160). Bu barədə daha müfəssəl xəbəri isə X esrin əvvəllərində islam tarixçisi İbnül Fakih vermişdir. O yazar ki, Xorasan hakimi Davud ibn Mənsur Doqquz Oğuz xaqanının oğlu ilə «yağmur daşı» barədə söhbət etdi. Bu söhbətdə bəlli olur ki, türk xaqanlarından birinin öz oğlu ilə mübahisəsi olmuş, oğlan dəstə toplayıb dağa çəkilmiş və orada istədikləri vaxt yağış, qar yağdırıa biləcek sehirli daş əldə etmişdir (236, 161).

Olduqca maraqlı və əhəmiyyətlidir ki, Azərbaycanda da yağış daşının məhz dağda əldə edilməsi söylənilir. İsmayıllı rayonundakı Baba dağında «Həzrə piri» vardır. Bu pır şix nəslinə məxsusdur. Baba dağından alınmış və «Baba daşı» adlanan yağış daşı da bu nəsil də olur. Onlar həmin daşı xəlvətdə, ehtiyatlı yerdə saxlayıb qoruyurlar.

Yağış daşının dağda əldə edilməsi, şübhəsiz, mifoloji görüşlərlə bağlıdır. Bəlli olduğu üzrə, «dağ bir çox türkilli xalqlarda, eləcə də yununlarda, hindlilərdə, yahudilərdə, çinlilərdə müqəddəs sayılmışdır» (72, 14). Bəzən hətta dağ hami, qoruyucu, baba səviyyəsinə qaldırılmış, xeyirxah, yaradıcı ruhlar məkanı bilinmişdir. Misal üçün, yenə da altaylıların etiqadınca «Maaday Qara» sposunun yənilməz qəhrəmanı Maaday Qaranı əslində dağ ruhu töötmişdir. Bu, sposda belə ifadə olunubdur: «Maaday Qaranın qara kəhər atı su ruhundan, özü isə dağ ruhundan yaranmışdır» (245, 127).

Azərbaycan xalq mösətiində, eləcə də onun folklorunda dağa inamlı bağlı görüşlər çoxdur. Bu barədə professor M.Seyidov gərəyinə də danışğından, biz yenidən həmin məsələyə qayıtmağa lüzum görmürük (79, 14-24).

Vaxtı ilə Qusar rayonunun Gil kənd camaati da quraqlıqda kəndin yaxınlığındakı novurun konarına gələr, buradakı iri daşı qaldırıb suya salarmış. Ta yağış yağına kimi daş suda qalmalıymış. Yaxud da onlar Qara Baba pirinə gelib yağış sarıdan qoyun qurbanı kəsər, sonra pirdən bir daş götürüb dal-dalı geri çəkiləmişlər. İstənilən qədər yağış yağdıqda həmin daşı yenə öz yerinə qoyarmışlar (214, 102).

Yağış daşı barədə Mahmud Kaşqarının lüğötündə də belə xəbərə rast gəlirik: «Bir türlü kahinlidir. Bəlli başlı daşlarla yapıılır. Büylülklə yağmur və qar yağdırılır, ruzgar əsdirilir. Bu, türklər arasında tanınmış bir şeydir. Mən bunu Yəğma ölkəsində görmülmə gördüm. Orada bir yanğın olmuşdu, mövsum yazdı. Bu suretlə qar yağdırıldı, ulu tanrılarının izniyle yanğın söndürüldü» (241, III, 3).

S.E.Malov Qərbi Çinda yaşayan türklerin bu daşı «Yada» adlandıqlarını bildirmiştir. O, həmçinin, F.Köprülüzadənin 1923-cü ildə Paris konqresində bu daşdan danışdığını xəber verib deyir ki, kimliyi bilinməyən bir suriyali rahibin VII əsrə aid edilən salnamə-

sində yağış daşından söhbət gedir (165, 151-152).

Türk folkloru araşdırıcısı Ə.Ondərin Türk kəndlərindən birində özünün şəxşən gördüyü bu daş barədəki məlumatı da çox maraqlıdır: «Bu daş qranit görünüşündə bir metr küp qadər böyüklüyündə olan dörd güşəli daşdır. Bir üzü üstə yatar olaraq deyil, yan yatmış olaraq durar. Yuxarı gələn və quzeyə baxan üzündə düzgünə açılmış bir oyuğu vardır» (243, 154-156).

Haqqında danışdığımız daşın necə əldə olunması barədə dedik-lərimizdən savayı, qaynaqlarda yenə də qiymətli və maraqlı xəbərlər vardır. Belə ki, saxaların etiqadına görə şamanlara qartal vermiş (171, II, 684) bu daş at, inək, ayı, qurd; qırğızların etiqadına görə isə qoyunun qarnında olur (149, 715). Misal üçün, qazax sposunun məşhur qəhrəmanı Ər Kosay qoşunu ilə döyüşə gedərkən yolda onlara bərk susuzluq üz verir. Bu vaxt Ər Kosay qeyri-adi uzun qulaqları olan sarı rəngli atının cigerləri altından daş çıxarıb yerə qoyur. Yağış yağır və qoşun yağış suyunu içir (236, 164).

Ala, göy, sari, qırmızımtıl və s. rənglərə çalan bu daşın hansı heyvanda olmasını, əsasən, aşağıdakı əlamətlərə də ayırd etməyə çalışmışdır. Qarnında daş olan at dayanmadan çayı keçər, su içməz. Otlayanda başını daha çox şimala tərəf tutar. Qarnında daş olan öküz isə axşamüstülər birnəfəsə dalbadal 10-14 kərə böyürər. Qarnında daş olan keçi tək otlar, sürüyə qarışmaz.

Daş elin yağış istəyini ödəməyəndə onun basıldığı, çilləyə düşdüyü zənn olunarmış. Daşı çillədən çıxarmaq üçün onu qoca bir keçiyə udurur, sonra keçini kəsib daşı götürürər və bu vaxt ağ, qırmızı rəngli iki xoruz da kəsib qanlarını daş üstə axıdırlar (165, 154-156).

Bu deyilənlər içərisində ən qüdrətli yağış daşının qurdun qarınında olması, hətta bu daşın, qeyd etdiyimiz kimi, ilk dəfə məhz diş qurddan töreyən süllalədə saxlanılması faktı, sözsüz, bizi daha çox maraqlandırır. Bəlli olduğu üzrə, «üzü mübarək» bilinən qurd tək bizdə yox, eksər dünya xalqlarında sayılan, seçilən müqəddəs heyvanlar sırasında olmuşdur. Belə ki, «Qədimdə Roma şəhərinin əsasını qoyan Romul və Rem qurd südü ilə başləmişdir. Romalılar müharibə allahı Marsı qurd şəklində təsəvvür edirdilər. Qurdun müqəddəsləşdirilməsi hadisəsi qədim rus, ukrayn, gürçü, abxzaz,

avar, kürd xalqlarında da olmuşdur» (5, 55).

Xalqımız arasında da qurdla bağlı inam və etiqadlar çoxdur. «Qurd dərisindən kəmər bağlayan qüvvəli olar», «Qurdun sağ gözünü özü ilə gəzdirən hörmətli olar», «Qurd ürəyi yeyən qorxmaz olar», «Qurdun aşığını topuguna bağlayan iti qaçar» «Qurd dərisinə girən kürəkləri ağrımazz» və s.

Hətta öz nəslini, tayfasını qurdla bağlayan folklor qəhrəmanlarıımız da vardır. «Kitabi-Dədə Qorqud»da qara başını qurda qurban verməyə hazır olan Qazan xan deyir: «Azvay qurd əniyi erkəgində bir köküm var» (54, 144), yaxud yaranması tarixən çox qədimlərə gedib çıxan «Koroğlu» dastanından bir neçə örnəyə diqqət yetirək:

Koroğlu deyir:

*Ac qurd kimi düşmən üstə ularım*

*Serp qayalarda yurd olmaz,  
Müxənnətə söz dərd olmaz,  
Çağqal əniyi qurd olmaz,  
Yenə qurd oğlu qurd olu*

*Koroğluyam, gəzdiyimi tapardım,  
Qayalar başında qala yapardım,  
Ağ sürüdən əmlik quzu qapardım,  
Yeyib qurdlarınla ulaşım, dağlar.*

*Koroğluyam, dad hazarım,  
Adım dəftərə yazaram,  
Nə qədər səfəl gəzərəm,  
Adım qurd oldu, qurd oldu* (6, IV, 93, 197, 308, 380).

Folklor ədəbiyyatımızdan bu cür çoxlu örnəklər vermək mümkündür. Bu barədə dilçi alim E.Əzizovun çox gərekli bir araşdırmasının olduğunu nəzərə alıb yenidən həmin məsələyə qayıtmışdır. Amma onun topladığı «Qurd seyiri» adlı bir xalq etiqadını bura-da xatırlatmağı gərkli bilirik.

«Adətə görə, bir adamın doğru danışib danışmadığını yoxlamaq üçün qurd seyiri yandırılır (Qurdun topağundan yuxarısı «seyir» adlanır). Qurd seyiri yandırılarda yığılır. Əger sinanılan adam günah-kardırsa, qurd seyiri yiğildıqca, həmin adam da özündən asılı olmayaraq yığılır... Qurd seyiri müqəddəsdir və onun yandırılması dəhşətli, fəlakətli, başqa sözlə, günah bir işdir. Buna görə də heç kim qurd seyirinin yandırılmasına razi olmur, günahını boynuna alır» (40, 22).

Qeydlərimizdən məqsədümüz onu deməkdir ki, qurda belə münasibət xalqımızın daş vasitəsi ilə yağış çağırmaq görüşlərinə də təsirini göstərmüşdür. Belə ki, etiqada görə, canavar balalayanda çox təşnə olur və bu vaxt guya o, qarnındakı daşın köməyi ilə yağış yağıdırıb susuzluğununu söndürür. Bəllidir ki, canavarın balalama çığı aprelin sonu və may ayıdır. Həmin vaxtlarda arabir, həm də olduqca qısa müddətli, hətta bir anlıq yağışlar olur. Azərbaycanın əksər yerlərində adamlar buna «qurd balalayı» deyir və bəzən bu yağışı doğrudan-doğruya «Qurd yağışı»\* adlandırırlar.

Havaların isti-soyuq, yağıntılı – quraqlıq olacağı səma hadisə və cimətləri vasitəsilə də öyrənilməyə səy edilmişdir.

*Səhərin qızartısı axşama vaydır,  
Axşamın qızartısı səhərə yaydır –*

kimi deyim yaradan xalqımız varlığının ilkin çağlarında, arxada dediyimiz tek, qövsı-qüzehdəki yaşıl rəngin üstünlüyünü yağışın, məhsul bolluğuñun əlaməti bilməş, sarı rəngin üstünlüyünü isə quraqlığın, qıtlığın əlaməti saymışdır.

Belə zənn olunmuşdur ki, göy gurultusu cənub və qərbədən eşidilərsə havalar yağıntılı keçər, məhsul da çox olar; yox əger şimal və şərqdən eşidilərsə quraqlıq və qıtlıq olar.

Tək bizdə yox, bir çox digər xalqlarda da havaların necə olacağını öncədən öyrənməkdə Ay müstəsna rol oynamışdır. Qədim yu-

\* **Qeyd:** Belə bir fikir də var ki, «Bu yağışdan sonra cücülər yuvalarından çıxdığı üçün ona qurd yağışı deyilir» (50, 41).

nan şairi Arat eradan əvvəl üçüncü əsrin birinci yarısında demişdir ki, əgər üçgəcəlik ayın ucları aydın görünərsə, onda bütün ayı havalalar aydın keçər. Eradan əvvəl birinci əsrədə yaşamış Roma şairi Vergilinin mülahizəsinə görə isə Ay üzərində axşamkı diqqətli müşahidə sabahkı hava barədə düzgün qənaət yaradır. Qədim misirlilər isə, bir qayda olaraq, dördgəcəlik Ayla havaları müəyyənləşdirməyə çalışmışlar. Afrika buşmenləri, indinin özündə belə, havalar quraqlıq keçdiyikdə «Yeni Ay, çıx bizə su ver; yeni Ay qoy səmədan üstümüzə su yağsin» (226, 153-154) – deyə Aya müraciət edirlər.

Xalqımızın mösiyatində də Ayla bağlı bir sıra inam və etiqadlar mövcuddur. Eldən topladığımız bir neçə sinamaya diqqət yetirək: «Başı ağrıyan uşağınına ilin axır çərşənbəsində ağ kağızdan kəsilmiş Ay şəkli yapışdırısan ağrı keçər», «Suyu ay işığına qoyub içənin qarnı ağrımız», «Üç gecəlik ayı ilkin olaraq oğlan görse bolluq, qız görse qılıq olar», «Əkin-biçinə Ay bədirlənəndə başlansa məhsul bol olar», «Qadın boyluluğunu duyduğu vaxt Aya baxsa uşağı göyçək olar» və s.

Özgə xalqların da müqəddəs sayımıları sırasında duran 7-nin də uğurlu, sevimli olması, zənnimizcə, daha çox Ayla bağlıdır. Əvvəlla, Ayın bütövləşməsi 7 gecəyə başa gelir. Bundan savayı, Ay təqviminə görə (həmin təqvim üzrə hər ay 28 gündür) ayda dörd dəfə, hər 7 gündən bir Ayın fazaları dəyişir.

Aydan fal, ovsun üçün də istifadə olunur ki, əvvəldə bu barədə müfəssəl danışmışıq.

Azərbaycanda inanılmışdır ki, nazik və qövsvari olan təzə Ayın ucları (buynuzları) yerə tərəf çevrilibsə bir ay müddətində yağıntılı, yox əgər üfüqə tərəf çevrilibsə quraqlıq olacaq.

Qövsi-qüzəhdən fərqli olaraq, əgər bədirlənmiş Ayın dövrəsi daha çox sarı rəngə çalarsa onda həmin ay yağıntılı, ağ rəngə çalarsa quraqlıq keçəcəyi kimi yozulmuşdur.\*

Xalqımızın yağışla bağlı ilkin düşüncə və zənnləri, yağışa olan ehtiyacın təmini üçün gördükleri tədbirləri inam, etiqad, adət-ənənələrlə yanaşı, tədricən bədii poetik xalq ədəbiyyatında – əsatir, əfsa-

\* Qeyd: Bu faktı bizə verən etnoqraf Q.Cavadova minnədarlığımızı bildiririk.

nə, rəvayet və sairdə əks olunmağa başlayır. Düzdür, bu «əks olunma» sonrakı çağlar üçün, müəyyən mənada, uydurma sayılmışdır. Amma buradakı uydurma əslində «heqiqi varlıq məcmuu içərisində onun mənasını alıb real surətdə əks, təcəssüm etdirmək deməkdir».

Fəlsəfi, ictimai-siyasi görüşlərimizi özündə əks etdirən «Avesta»nın məlumatına görə, adamlar bu fikirdə olublar ki, suyun, başqa sözle, yağışın tumalarını bir neçə ulduz özündə saxlayır. Bu ulduzların və ümumiyyətlə bütün ulduzların ixtiyarı isə əsatiri Tişirinin əlində olub. Bu barədə VIII Yeştdə də deyilir: «Biz özümüzü, Ahura-Məzdanın bütün ulduzlara hökmər və nəzarəçi təyin etdiyi, su tumalarına malik ulduzlarla birlikdə işıqlar içərisində hərəkat edən parlaq və qəşəng Tişiriyə qurban veririk» (191, 96). Burada bir faktı da yada salmağı lazımlı bilirik. Qaynaqların verdiyi xəbərə görə, Tişiriyə yalnız «Avesta» məhsulu kimi baxmaq olmaz. Bu ulduz hələ zərdüştilik meydana gəlməmişdən qabaq Midiyada ilahi səviyyəsinə qaldırılmışdır. Ən parlaq, Günəşə daha yaxın olan bu sabit Tişiri (Sirus) elə onda da tarlalarda taxılı, çöllərdə otu göyərdən su, yağış hamisi imiş (163, 68-69).

İlin ən isti və yandırıcı günlərində Tişiri ilə quraqlıq divlərinin başçısı Apos arasında hər dəfə on gecə davam edən üç böyük vuruş olur. Birinci on gecədə Tişiri yarışqli cavan, ikinci on gecədə qızılbuynuzlu öküz, üçüncü on gecədə qızıl qulaqlı, qızıl tərlikli, ağ rəngli qeyri-adi at şəklində gəlir. Apos isə Tişirinin qarşısına qara-qulaqlı, qaraquyuqlu bədheybət bir at şəklində çıxır. Birinci iki vuruşda Tişiri məglub olur. O, üçüncü vuruşa başlamazdan öncə adamlardan tələb edir ki, onun şərəfinə qurbanlar kəssinlər. Bu qurbanlar Tişiriyə sanki yeni qüvvət verir və o, Aposa qalib gəlir. Bu vaxt dəniz kükərəyb uguldayırlar, dalğalar coşub qabarır. Vurukaş dənizinin ortasından buxar qalxır. Külək buludları qovur, məhsuldarlıq suyunu getirir. Geniş tarlalara arzu olunan yağış yağır (191, 98).

Burada «arzu olunan yağış» dedikdə, sözsüz, təsərrüfat üçün əhəmiyyətli nəzərdə tutulur. Mütəxəssislər Azərbaycanda on beş-dən artıq adda (Leysan, Abi-Leysan, Gurşad, Ağ yağış, Barani, Rəhmət, Çaqqal yağışı, Bobli, Şiləvar, Dəli yağış, Sallama, İlğimsiz yağış, Tufan yağışı, Qumquma, Vədə yağışı, Qurd yağışı, Püsküntü yağış, Tufan yağışı, Qumquma, Vədə yağışı, Qurd yağışı, Püsküntü

və s.) üç yağış növünü (Leysan, Çıskın, Sısqı) müəyyənləşdirmiş və bunlar barədə müfəssel məlumat vermişlər (50, 37-41). Aydın olur ki, deyilən yağışların hər birinin məxsusi əlaməti vardır. Misal üçün, Bahar bayramından qırx gün sonra yağan yağış Leysan, Neysan, Abi-Leysan adlanır və bu, qablara tutulub xalq təbabətində istifadə üçün saxlanılır. Hətta, etiqada görə, həmin yağışın damllalarından ilanlar udub zəhər, balıqlar isə mirvari hazırlayırlar.

*Yağış var selə gedər,  
Yağış var yela gedər,  
Yağış da var yerə gedər.*

Bu xalq hikmətində üç yağışın xüsusiyyəti səciyyələndirilmişdir. Burada birincidə çox şiddetli yağan Gürşad, ikincidə toz halında yağan yağış nəzərdə tutulub. «Yerə gedən yağış» isə əkinəcək üçün çox xeyirli, mənəfətli olub, torpağın, bir növ, canı sayılır. El arasında buna bəzən «Dədə gözü çıxaran»\* da deyilir.

Yağış çağırmaqla əlaqədar «Avesta»da eks olunmuş etiqadın bəzi cəhətləri son vaxtlara qədər Azərbaycan kəndlərində öz iz və əlamətlərini qorumuşdur. Folklorşunas İ.İbrahimovun yazaya aldığı bir xalq etiqadı bu baxımdan olduqca dəyərlidir. «Kəndlərimizdə uzun zaman yağış yağımadıqda bir nəfər bir qara ata minir, qucağına da bir qoyun alıb əkin sahələrinin ətrafında çapmağa başlayır. Adətə görə o, kəndin bütün əkin sahələrinin dövrəsində üç dəfə çapa-çapa dolanmalıdır. Bu işi qurtardıqdan sonra o, elin toplanmış olduğu yerə gelir, tamamilə yorulub əldən düşmüş atdan düşür, qucağındakı qoyunu ordaca qurban keşir. Hami birliklə yağışın yağması üçün dua edir» (74, 27). Bu, Azərbaycanda yağış çağırmaqla bağlı ən qədim etiqad ayinlərindəndir.

Xatırlananla «Avesta»dakı məsələlər arasında bir uyğunluğun, oxşarlığın olduğunu görən professor M.H.Təhmasib yazmışdır:

\* Rəvayətə görə, bir şəxs hər il taxılı çox ucuz alıb saxlar və peşquरda baha satarmış. Bir dəfə havaların yağımlıluğunu keçdiyi vaxtda oğluna deyir ki, çıx gör neccə yağış yağır. Oğul baxıb cavab verir ki, bas narın, sisqa yağış yağır. Atası: «Day de ki, dədən gözünü çıxaran yağış yağır da» söyləyir. Bunun mənası odur ki, yağan yağış məhsul bolluğu yaradacaq, tamahkar varlı öz taxılımı baha qiymətə sata bilməyəcək.

«Burada minilən qara at Apoşun son vuruşdakı timsalıdır. Unudulmamışsa o da üçüncü vuruşda qara qulaqlı, qara quyuqlu bədheybat qara bir at şəklində gəlirdi. Kəndli onu susuzluqdan yanmaqdə olan taralasının ətrafında üç dəfə çapmaqla sehr edir. Apoşun timsalı olan atı yorur. Burada kəsilən qoyun isə Tiştiriya yeni qüvvət vermək üçün kəsilən qurbanıdır» (74, 27).

Adamlar quruqlığa qarşı qeyd etdiyimiz ayin və mərasimləri keçirməklə yanaşı, həddindən artıq yağış ağır zəhmət bahasına ərsəyə getirilmiş məhsula, əkin-biçinə ziyan verən yağışa, doluya qarşı da münasibətlərini bildirmişlər.

*Mənim sacım sac deyil,  
Doyub toxdu, ac deyil –*

deyib ocaq üstündəki sacayağını, həyat-bacadakı qab-qacağı arxası üstə çevirmiş, bir qab yağış buxarlanana qədər qaynadılmış, evin ilk uşağı dolu dənələrini dişləri arasına alıb parçalamış, balta, biçaq, mişar və digər bu qəbil kəsici alətlərin ağızını yağışa, doluya tərəf qomyuşlar.

Əslində burada yenə də təqəlidi sehrə, yəni bir işin görülməsi ilə digərinə təsir etməyə səy göstərilmişdir. Belə ki, canlı varlıq kimi zənn olunan qabların ağızı açıq olmaları doymamaları, yağış istəmələri kimi yozulmuşdur. Qabları arxası üstə çevirməklə yağıştıya qarşı guya onların da etirazı bildirilmişdir. İti ağızlı alətlərin yağışa sarı qoyulmasına, uşağın dolu dənələrini dişləməsi, yaralamasında isə «mən kəsdim, sən də kəs!» kimi bir əmrin, müraciətin rəmzi ifadə olunmuşdur.

Burada dəmirdən hazırlanmış vasitələrdən istifadə də səbəbsiz deyil. Bu, sözsüz, şər qüvvələrin onlardan qorxması, çekinməsi görüşü ilə ilgilidir.

Yağışın, dolunun kəsilməsi üçün adamlar əsatiri obrazlarının köməyinə də sığınmışlar. Belə obrazlardan biri də Yel babadır. Yel baba tek bizdə yox, bir çox başqa xalqlarda da elə yel/külək tanrısi sayılır. Misal üçün «Trialet urumlarında külək allahı elə beləcə – «Yel baba» adlandırılır» (5, 88). Qədim yunanların etiqadına görə

İsə külək tanrışı Eol öz övladları Boreyi – şimal küləyi, Notu – cənub küləyi, Zefiri – qərb küləyi və Evri – şərqi küləyi mağarada saxlayır. O, övladlarından hansını mağaradan bayır buraxırsa, o istiqamətdə də külək əşir.

Bizim folklorumuzda Yel babanın yağıntiya qarşı olması iki bayatıda da özünü göstərir:

*Yel baba əsdi neynim,  
Dolunu kəsdi, neynim,  
Çəkirəm yar qüssəsin  
Falim da nəsdi, neynim.*

*Mən aşiq qolu güclü,  
Kəsibdi yolu güclü,  
Yel əssin, bulud getsin,  
Yağmasın dolu güclü.*

Birinci örnəkdə Yel babanın dolunu kəsən xeyirxah bir kimsə olması açıq-aydın ifadə olunub. İkinci örnəkdə isə yağımurun, yağıntının səbəbkarı bilinən buludun qovulmasından söhbət gedir. İナma görə, xüsusilə qara buludlar insanlara ziyan verən bədxah qüvvələrin ixtiyarındadır. Bu inam da var ki, güclü yağış ve dolu yağıdırmaq üçün qara buludları zərərlı qüvvələr sırasında olan əjdahalar götərir. Nümunədə də yelin, daha doğrusu, Yel babanın buluda, onu götərin əjdahalara qarşı vuruşu arzusu ifadə olunub. Çok maraqlıdır ki, eyni yön başqa xalqların ayın və mərasimlərində de özünü göstərir. Misal üçün, serblər inanıblar ki, bədbəxtlik götəren, ağızlarından ildarım əlaməti qığılçım saçan ilanlar, əjdahalar buludları əkin sahələrinin üstünə toplayıb dolu yağıdırır və mehsulu təlef edirlər. Bunlara qarşı «Oblaçarı» (bulud qovan) adlanan xüsusi şəxslər mübarizəyə qalxırlar. Onlar qara buludların topalaşdığını görünce əllərinə dəyənək alıb hədəleyə-hədəleyə əkin sahələrinin ətrafında o tərəf-bu tərəfə qaçırlar, bununla da guya dolu yağıdıracaq buludları qovmuş olurlar (212, 107).

Qədim Azərbaycanda adamlar əkin-biçin üçün artıq fəlakətə

çevrilmiş yağıntiya qarşı başqa bir qüvvəni, vasitəni söykənəcək, dayaq bilmışlər ki, bu da Günəşdir. Müqəddəs bilinən Günəşə bizdə and içilmiş («o gün haqqı», «günə kor baxım» və s.), onu söymek, təhqir etmək qəbahət sayılmışdır. Günəşə müsbət münasibət bəsləmək digər xalqlarda da vardır. Qədim Şumerlər Günəş doğan vaxt ibadətə durmuş, şamanlar isə uğur rəmzi kimi paltarlarına Güneş şəkli çəkdirmiş, altayılar onu tanrı səviyyəsinə qaldırmışlar. Yaqut-saxalılar isə hətta bu etiqadda olmuşlar ki, guya onların qəhrəmanlarına da elə Günəş ad göndərir (245, 12-15). Maraqlıdır ki, eyni cəhət oda münasibətdə de özünü göstərir. Belə ki, Günəşin yerdəki oxşarı, təzahürü olan oda da ehtiram bəslənilmiş, onu üfürüb söndürmək günah hesab edilmişdir.

Yağış yağıdırmaqla bağlı ayın və mərasimləri də adamlarımız, adətən, müqəddəs sayılan Günəşə ehtiram əlaməti olaraq o batandan sonra icra etmişlər. Bu həm də, daha çox antropomorf təsvəvürə, Günəşin canlı bilinməsi etiqadı ilə əlaqədardır. Xalq yaradılığımızdan, xüsusilə, əfsanələrimizdən Günəşin insan – qadın olması barədə istenilən qədər örnek vermək çatın deyil.

Bu tərz görüşlər məişətimizdə məhz Günəşlə bağlı bir sıra digər ayın və mərasimlərin də yaranmasına səbəb olmuşdur ki, bunlardan da ən başlıcası baharın, yazın tezlösədirilməsi üçün ildə bir dəfə icra olunan «Günəşə dəvət» mərasimidir. Mərasimin ən əski nəgmələrindən biri belədir:

*Gün çıx, çıx, çıx!  
Kahər attı min, çıx!  
Oğlun qayadan uçdu,  
Qızın təndirə düşdü,  
Keçəl qızı qoy evdə,  
Saçlı qızı götür, çıx!  
Gün getdi su içməyə,  
Qırmızı don biçməyə,  
Gün çıxıbı yetirəcək,  
Qarı yerdən götürəcək,  
Keçəl qızı ötiürəcək,  
Saçlı qızı gətirəcək (13, 23).*

Şübə yox ki, «bu nəgmədə Günəş daha çox qış yaza çevirən amil kimi qiymətləndirilmişdir. Qədim əkinçi, maldar azərbaycanlı bu nəgməsi ilə Günsi qarı ərimək üçün çağırır, ondan öz keçel qızını (qış təbiətini) evdə qoyub, saçlı qızını (yaz təbiətini) gətirməyi tələb edir» (8, 16).

Qeyd etmək lazımdır ki, bu nəgmənin digər misraları da müəyyən bir mənə ilə bağlıdır. Belə ki, nəgmənin «Kəhər atı min, çıx!» misrası çox qədim bir inamlı əlaqədardır. Etiqada görə Günəş-i gəzdirən qızıl arabaya dörd aq at qoşulmuşdur ki, elə nəgmədə də həmin təsəvvür öz əksini tapıbdır.

*Gün getdi su içməyə,  
Qırmızı don biçməyə –*

misrasında isə Günəşin battıb yenidən doğacağı, aləmi yenidən nura qərq edəcəyi ümidi ifadə olubdur.

Günəşin qarşısını kəsən dumanı qorxuzmaq üçün icra olunan ayın də xüsusi nəğmə ilə müşayiət olunmuşdur. Adətə görə, Günəş əlaməti olan od-oçaq yandırılır, əl-ələ tutub onun çevrəsinə dolanan adamlar:

*Duman, qaç, qaç, qaç!  
Pərdəni aç, aç, aç!  
Səni qayadan asarlar,  
Buduna damğa basarlar (13, 23) –*

kimi nəgmələr oxuyurlar.

Yağışın, dolunun kəsilməsi, dumanın, buludun qaçırlılması, daha doğrusu, bilavasitə Günsi çağırmaqla bağlı icra olunan ən məşhur mərasim «Qodu-qodu»dur ki, bir sira mənbələrdən onun yaxın vaxtlara qədər yaşaması bəlli olur. Kənd cavanları və uşaqlar üzərinə qırmızı şilə çəkilmiş bir dairəni, yaxud bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzir və belə bir nəğmə oxuyarmışlar:

*Başçı:  
Qodu-qodunu gördünmü?  
Qoduya salam verdinmi?*

*Qodu burdan ötəndə,  
Qırmızı gün gördünmü?*

*Dəstə xorla:  
Yağ verin yağlamağa  
Bağ verin bağlamağa,  
Qodu gülmək istəyir,  
Qoymayın ağlamağa.*

*Başçı:  
Qoduya qaymaq gərək,  
Qablaraya yaymaq gərək,  
Qodu gün çıxarmasa,  
Gözlerin oyamaq gərək.*

*Dəstə xorla:  
Yağ verin yağlamağa,  
Bağ verin bağlamağa,  
Qodu gülmək istəyir  
Qoymayın ağlamağa (13, 24) və s.*

Merasim barədəki başqa bir xəbəri də bir daha burada qeyd etməyi vacib bilirik: «Keçən ayın uzun süren yağışlı günlərinin birində mən öz mənzilimin həyətindən gələn qəribə səslər eşitdim. Həyətə çıxdım və belə bir mənzərə gördüm. Yerli müsəlman oğlan uşaqlarından bir neçəsi əllərindəki ağacları yerə döyə-döyə nə isə oxuyurdular. Oxub qurtardıqdan sonra onlardan biri mənim yanına boyunna kəhrəba boyunbağı salınmış bir kukla gətirdi. Kukla heç şübhəsiz qadın şəklində idi. Mən uşaqdan bunun nə olduğunu soruştum.

Uşaq: -Qodudur,- dedi. - Mən-  
Qodu nədir? - deyə soruştum.

- Gün, Ay -deyə uşaq yəqin ki, layənşür cavab verdi. Mən uşaqdan oxuduqları sözləri mənə deməsini xahiş etdim. Uşaq aşağıdakı nəğməni oxudu:

*Qodu-qodu hay, qodu-qodu,  
Qoduya salam verdinmi?  
Qodu burdan ötəndə  
Qırmızı gün gördünmü?  
Qara toyuq qanadı.  
Kim vurdu, kim sanadı,  
Göyçəliyə getmişdim,  
İt baldırıım daladı.  
Yağ verin yağlamağa  
İp verin bağlamağa,  
Verənin oğlu olsun,  
Verməyənin bir kor qızı olsun.  
O da çatlaşın ölsün.*

Bu sözleri mən Böyük Vedi məktəbinin müəllimi Vəzirov cənablarına göstərdim. Məlum oldu ki, bu nəğmənin belə bir variantı da ona bəlli imiş:

*Dodu-dodunu gördünmü?  
Doduya salam verdinmi?  
Dodu gedəndən bəri  
Heç gün üzü gördünmü? və i.a.*

Vəzirovun variantında «Qodu» yerinə «Dodu» deyilir. Aydın məsələdir ki, «Dodu», yaxud «Qodu» müəyyən bir ilahədir. Həmin kukla isə onun surətidir. «Dodu», yaxud «Qodu»nın Günəşlə əlaqəsi ayındır. «Dodu» yox olunca Günəş də batır» (205, 128-130).

«Qodu»nın dairəvi şəkildə düzəldilməsi, alnına Günəş simvolu güzgü bağlanması, boynuna kehraba boyunbağı salınması, nəhayət bütün bər-bəzəyi ilə qadına oxşadılması onun Günəşini təmsil edən vasitə olmasını söyləməyə imkan verir. «Qodu»nın hamı olması elə nəğmənin ayrı-ayrı misralarından da görünməkdədir.

*Qodu-qodunu gördünmü?  
Qoduya salam verdinmi?*

*Qodu burdan ötəndə  
Qırmızı gün gördünmü?*

Deməli, «kırmızı gün»ü görmək üçün mütləq «Qodu»nun özünü görmək, ona salam verib ehtirəmini saxlamaq lazımdır.

Azərbaycan kəndlərində axşamlar saqlılmış südü, adətən, teşlərə töküb səher onun qaymağını yiğirlər. Çox guman bunun özü də bir zaman Günəşin şərəfinə edilibmiş.

*Qoduya qaymaq gərək,  
Qablara yaymaq gərək -*

misralarında da, deyəsən, elə bu cəhət öz əksini tapıbdır.

*Yağ verin yağlamağa,  
İp verin bağlamağa-*

misraları «Qodu»ya verilən «qurban» adətində bütün elin iştirak etdiyini göstərirse,

*Qodu gülmək istəyir  
Qoymayın ağlamağa-*

misralarında Günəşin və yağışın bədii təsviri verilmişdir. Bu misralarda çox sadə və bədii poetik şəkildə Günəşin çıxması, təbiətin, həyatın gülməsi, yaşıyla isə onların ağlaması rəmzi ifadə edilmişdir.

Bütün bu deyilənlər «Qodu»nın doğrudan da, Günəşin timsali olduğunu və istər ümumiyyətlə mərasimin, istərsə də nəğmənin müəyyən sehr və əfsun məqsədi daşıdığını göstərir (74, 82).

İmkanımız dairəsində burada bir məsələnin izahını da vacib bilirik. Bu da «Qodu»nın mənasının nədən ibarət olması məsələsidir. Folklorşunaslığımızda bu barədə ilk dəfə ətraflı danışan prof. M.H.Təhmaşib qədim şərq əsatirində Günəş ilahəsinin adının «İndra», «Hindra», «İdra», «Hidra» olduğunu xatırlatdıqdan sonra bu qənaətə golir ki, «Qodu»nın adı da əslində qədim əsatirdə Günəş ilahəsi olan «İndra», yaxud «Hindra»nın adı ilə müəyyən dərəcədə əlaqədardır (74, 84).

«Günəş dəvət» mərasimində düzəldilmiş Günəş müqəvvasının adı «Dodu», «Qodu», «Hodu», «Godu»dur. Bu sözlərdən, sözsüz biri əsas olmuş, digərləri isə həmin sözün mərasimin ayrı-ayrı yerlərdə icra olunması ilə bağlı ya təhrifə uğramış şəkli, ya da ki, yerli şəhər və xüsusiyyətlərinə uyğunlaşdırılmışdır. Mövcud materiallər sübut edir ki, «Dodu» və «Qodu» iki digərinə nisbətən dildə çox işlənmişdir. Zənnimizcə, bu iki sözdən de «Qodu» əsas olmalıdır. Bu söz öz mənşəyi etibarı ilə ehtimal etmək olar ki, farsın «xuda» və daha çox türkün «huda» sözləri ilə bağlıdır. Bu sözlər də hər iki halda Günəş ilahosinin adıdır.

Bələliklə, yağış və Günəş çağırma ilə bağlı xalq etiqadları, keçirilən mərasimlər, bu mərasimlərin icrasında ifa olunan neğmələr əgər bir tərəfdən zəngin xalq yaradıcılığımızın yeni bir səhifəsi ilə bizi tanış edirsə, digər tərəfdən sonrakı dövr mənəvi mədəniyyətimizin, eləcə də bu mədəniyyətin tərkib hissələrindən olan yazılı ədəbiyyatımızın hansı qaynaqlara söykənərək inkişaf edib formalasması barədə müfəssəl təsəvvür yaradır. Bundan əlavə, bu görüş və anlayışlardan alınan təəssürat imkan verir deyək ki, Azərbaycan türkləri də dünyanın ən qədim xalqlarındandır.

## QAYNAQLAR

### *Azərbaycan dilində*

1. Abdullayev B.A. Yusif Vəzir Çəmənzəminli və folklor.- Bakı: Elm, 1981.
2. Abdulla Şaiq. Əsərləri, 5 cild, Xatirolar, məktublar.- Bakı: Yazıçı, 1978.
3. Azərbaycan aşıqları və el şairləri, II cild, 1 cild, (tərtib edən Ə.Axundov), Bakı, Elm, 1983.
4. Azərbaycan bayatıları. (tərtib edənlər B.Abdullayev, E.Məmmədov, Q.Babazadə).- Bakı: Elm, 1984.
5. Adilov M.İ. Niya belə deyirik.- Bakı: Gənclik, 1974.
6. Azərbaycan dastanları. I-V cildlər.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1965-1972.
7. Azərbaycan dilinin izahlı lügəti, I cild.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1962.
8. Azərbaycan ədəbiyyatı takrixi III cild, 1 cild.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1960.
9. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların şəhəri (tərtib edən A.M.Babayev).- Bakı: Maarif nəşriyyatı, 1974.
10. Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 20 cild, 1 cild. (tərtib edənləri: T.Fərzəliyev, İ.Abbasov).- Bakı: Elm, 1982.
11. Azərbaycan nağılları, I-V cildlər.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1960-1964.
12. Azərbaycan nağılları (toplanyarı N.Seydov).- Bakı: Azərnəş, 1976.
13. Azərbaycan folklor antologiyası, iki kitabda I-ci kitab (top. Ə.Axundov).- Bakı: Azərb.EA nəşriyyatı, 1968.
14. Azərbaycan folklor antologiyası, iki kitabda, 2-ci kitab. (top. Ə.Axundov).- Bakı: Azərbaycan EA nəşriyyatı, 1968.
15. Allahverdiyev M.Q. Azərbaycan xalq teatrı tarixi.- Bakı: Maarif nəşriyyatı, 1978.
16. Arif M. -Azərbaycan xalq teatrı.«Ədəbiyyat möcmuası», Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstututunun əsərləri, 1 cild, Bakı, 1946.
17. Aslanov Q.M. – Torpaqlarda arxelöji qazıntılar. Azərbaycan EA «Xəbərlərpi» (ictimai elmlər seriyası), 1961, № 8.
18. Atalar sözü (toplanyarı Ə.Hüseynzadə).- Bakı: Azərnəş, 1949.
19. Acalov A.M., Novruzov M.D. – «Al» tapınışı və onun izləri. -Azərbaycan filologiyası məsələləri.- Bakı: Elm, 1983.

20. Babayev R. Quba şəhərində toy adətləri.- Bakı: 1946.
21. Belinski V.Q. -Seçilmiş məqalələr.- Bakı: Uşaqgəncləşir, 1948.
22. Bayatılar (tərtib edəni H.Qasımov) Bakı: Azərnəşr, 1962.
23. Braginski İ.S. Bahar bayramı haqqında, «Ədəbiyyat və incəsənət» qəzeti, 20 may 1967.
24. Burtsev İ.D. Alarvadı: bu əfsanədir, ya həqiqət? «Taxılçı» qəzeti, 12 sentyabr 1972.
25. Vəzir Y. Azəri nağıllarının əhvali-ruhiyyəsi. «Maarif və mədəniyyət» jurnalı, 1926, №9.
26. Vəzir Y. Azərbaycanda zərdüşt adətləri. «Maarif və mədəniyyət» jurnalı, 1927, №4-5.
27. Vəzir Y. Xalq ədəbiyyatında bəşəri təməyüllər. «İnqilab və mədəniyyət» jurnalı, 1928 №6-7.
28. Valiyev V.A. Azərbaycan şifahi xalq ədəbiyyatı.- Bakı: ADU nəşriyyatı, 1970.
29. Valiyev V.A. Qaynar söz çeşməsi.- Bakı: Yazıçı, 1981.
30. Vurğun S.Y. Əsərləri, 6 cilddə, IV cild.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1963.
31. Qaziyev S.M., Aslanov Q.M. İki küp qəbri haqqında. Azərbaycan maddi mədəniyyəti, II cild.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1951.
32. Qarabağlı Ə. Azərbaycan ədəbiyyatı tədrisi metodikası.- Bakı: Maarif, 1968.
33. Qukaslı V.L. Azərbaycan dilinin teşəkkül tarixinə dair qeydlər. Azərbaycan filologiyası məsələləri.- Bakı: Elm, 1983.
34. Quluzadə C. Bahar nə zaman başlanır? «Kommunist» qəzeti, 19 mart 1984.
35. Dadaşzadə M. Elmi həqiqət və dini etiqad.- Bakı: Azərnəşr, 1966.
36. Dəmirov D. «Müqəddəs rəqəmlər», «Təşviqatçı» jurnalı, 1968, №11.
37. El çələngi (toplayıb tərtib edənlər T.Fərzəliyev, İ.Abbasov).- Bakı: Gənclik, 1983.
38. Elçin. Ellik tamaşalarından, «Qobustan» jurnalı, 1978, №3.
39. Əfəndiyev R. Şəkildə evlənmək adətləri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Əsərləri, III cild, Bakı, 1946.
40. Əzizov E.İ. Azərbaycan folklorunda qədim bir etiqadın izləri, «Elmi əsərlər» (Dil və ədəbiyyat seriyası), 1978, №4.
41. Ədəbiyyatşünaslıq terminləri lüğəti (tərtib edəni Ə.Mirəhmədov).- Bakı: Maarif, 1978.
42. Ərəb-fars sözleri lüğəti.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1967.
43. Əfəndiyev P.Ş. Azərbaycan şifahi xalq ədəbiyyatı.- Bakı: Maarif, 1981.
44. Əhmədov M.M. Azərbaycan xalq əfsanələrində ailə-məisət mövzusu (nam.diss.).- Bakı: Azərbaycan EA-nın əsaslı kitabxanası, 1984.
45. Əhmədov T. Nəriman Nərimanov Novruz bayramı haqqında, «Azərbaycan gəncləri» qəzeti, 1969, №38.
46. Zeynalov C. Ağız ədəbiyyatı, «Maarif və mədəniyyət» jurnalı, 1926, №8.
47. Zərdabi H. Seçilmiş əsərləri.- Bakı: Azərnəşr, 1960.
48. İbrahimov M. Aşıq poeziyasında realizm.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1965.
49. Yanardağ əfsanələri (toplayı S.Paşayev).- Bakı: Gənclik, 1978.
50. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri lüğəti.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1966.
51. Gəncəvi N. İskəndərnəmə.- Bakı: Yazıçı, 1982.
52. Gəncəvi N. Xosrov və Şirin.- Bakı: Yazıçı, 1983.
53. Kim, nə vaxt, nə üçün.- Bakı: Azərnəşr, 1962.
54. Kitabi-Dədə Qorqud.- Bakı: Azərnəşr, 1962.
55. Koroğlu (tərtib edəni M.H.Təhmasib).- Bakı: Gənclik, 1975.
56. Köçərli F. Balalara hədiyyə.- Bakı: Gənclik, 1972.
57. Köçərli F. Faktlar və yozumlar, «Kommunist» qəzeti, 10 avqust 1978.
58. Gürcü xalq nağılları.- Bakı: Gənclik, 1979.
59. Məmmədova S. Azərbaycan xalqının matəm mahnıları, «Qobustan» jurnalı, 1976, №3.
60. Min bir gece. VII cilddə, VI cild.- Bakı: Azərnəşr, 1978.
61. Mirəhmədov Ə. Böyük sərvət, Azərbaycan klassik ədəbiyyatı kitabxanası 20 cilddə, I cild.- Bakı: Elm, 1982.
62. Mirəhmədov Ə. Azərbaycançan ədəbiyyatına dair tədqiqilər.- Bakı: Maarif, 1983.
63. Nəsimi İ. Seçilmiş əsərləri, Bakı, Azərnəşr, 1973.
64. Ordubadi M.S. Bahar bayramı, «Ədəbiyyat və incəsənət» qəzeti, 25 mart, 1967.
65. Rzayev N. Əsrlərin səsi.- Bakı: Azərnəşr, 1974.
66. Rüstəmzadə R. Qəhrəmanlıq neşmələrinin tədqiqi və janr xüsusiyyətləri, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqilər, II kitab.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1966.

67. Sarabski H. Köhne Bakı.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1958.
68. Seyidov M. Kitabi-Dədə Qorqud boyalarındaki bəzi sözlərin etimologiyasına dair. Azərbaycan EA «Xəbərlər» (Ədəbiyyat, dil və incəsənət seriyası) 1976, № 4.
69. Seyidov M. Bəzi abidələrdə və xalq yaradıcılığı nümunələrində adqoyma adətinin qalıqları haqqında mülahizələr. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər V kitab.- Bakı: Elm, 1977.
70. Seyidov M. «Yuq» haqqında bəzi mülahizələr. «Qobustan» jurnalı, 1978, № 1.
71. Seyidov M. Ali kişi və Koroğlu obrazlarının prototipləri haqqında. «Azərbaycan» jurnalı, 1978, № 3.
72. Seyidov M. «Qızıl döyüşü»nın taleyi.- Bakı: Gənclik, 1984.
73. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları.- Bakı: Yayıçı, 1983.
74. Təhmasib M.H. Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri (namiz. diss.) – Bakı: ADU kitabxanası, 1945.
75. Təhmasib M.H. Adət, ənənə, mərasim, bayram. – «Ədəbiyyat və incəsənət» qəzeti, 12 mart 1966.
76. Təhmasib M.H. Yeni ruhlu el bayramı, «Bakı» qəzeti, 20 mart 1969.
77. Təhmasib M.H. Üç hadisə ilə bağlı mərasimlərimiz. «Azərbaycan kommunisti» jurnalı, 1972, № 5.
78. Toy və halay mahnları (toplayan B.Şahsoylu., L Ağayev., Z.Bağışrov). – Bakı: Gənclik, 1980.
79. Füzuli M. Əsərləri, II cild.- Bakı: Azərbaycan EA nəşriyyatı, 1958.
80. Xəlilov R., Əlizadə A. Sayların sakramentallığı. ADU-nun «Elmi əsərləri» (Dil və ədəbiyyat seriyası), 1971, № 6.
81. Xəlilov R. Saylar.- Bakı: Azərnəşr, 1978.
82. Haqverdiyev Ə.B. Seçilmiş əsərləri.- Bakı: Azərnəşr, 1971.
83. Hatəmi M. Novruz bayramının tarixi. Azərbaycan EA «Xəbərlər» (Ədəbiyyat, dil və incəsənət seriyası), 1970, № 3.
84. Həkimov M. Xalq mövşümleri və aşiq sənəti. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər, IV kitab. – Bakı: Azərbaycan EA nəşriyyatı, 1973.
85. Həkimov M. Folklordan çöl materialları toplusu üzrə (Bayatılar) metodik iş.- Bakı : APİ nəşriyyatı, 1982.
86. Hüseynzadə Ə. Boyat (Bayati) coğrafi adının mənşəyi. «Elmi əsərləri» (tarix və fəlsəfə seriyası) ADU- nəşri, 1976, № 5.

87. Çəmənzəminli Y.V. Xalq ədəbiyyatının təhlili (vəsi fi-hal). «Ədəbiyyat qəzeti», 13 sentyabr 1935.
88. Çəmənzəminli Y.V. Xalq ədəbiyyatının təhlili (Ağ). «Ədəbiyyat qəzeti», 14 sentyabr 1935.
89. Çəmənzəminli Y.V. Romanlar.- Bakı: Azərbaycan EA nəşriyyatı 1968.
90. Çəmənzəminli Y.V. Qızlar bulağı. –Bakı: EA nəşriyyatı, 1968.
91. Çəmənzəminli Y.V. Qan içinde. – Bakı: Azərnəşr, 1968.
92. Cavadov Q. S.Vurğunun poemalarında Azərbaycan etnoqrafiyasının bəzi məsələlərinə dair. «Azərbaycan» jurnalı, 1971, № 8.
93. Cavadov Q. Azərbaycan əkinçilik təqvimi və xalq meteorologiya. –Bakı: «Bilik» cəmiyyətinin nəşri, 1984.
94. Cavadov Ə. Ayna sözü haqqında. Azərbaycan EA «Xəbərlər» (Ədəbiyyat, dil və incəsənət seriyası), 1968, № 4.
95. Cəlilov F. Azərbaycan dilində «al» köklü sözləri (tarixi-etimoloji etüd). Azərbaycan filologiyası məsələləri. –Bakı: Elm, 1983.
96. Cəmşidov Ş. Gözəl ənənələr zənginləşdirilməlidir. «Azərbaycan gəncləri» qəzeti, 20 mart 1966.
97. Cəfərzadə M. Təbiət və ovsunlar. «Azərbaycan təbiəti» jurnalı, 1978, № 1.

### Rus dilində

98. Абаев В.И. Историко-этимологический словарь осетинского языка. Т.1.М.;Л.:Изд-во АНССР, 1958.
99. Айдаров Г. Язык орхонских памятников древний тюркской письменности VIII века.-Алма-Ата: Наука, 1971.
100. Акимова Т.М. О лиризме русских свадебных песен.-В кн. Фольклор и этнография. Обряды и обрядовый фольклор. – Л.: Наука, 1974.
101. Акрамов Г. Мифология в узбекском народном творчестве (канд.дисс.), Баку, Фунд. Библиот. АН Азерб., 1981.
102. Албаров Б.А. Ингушское «Гольерди» и осетинское «Аларды» (к вопросу об осетино-ингушских культурных взаимоотношениях). Известия Ингушского научно-исследовательского института краеведения. Т.1, Владикавказ: 1928.
103. Алексеев Н.А. Шаманизм тюркоязычных народов Сибири. Новосибирск: Наука, 1984.

104. Алиев Г.Ю. Легенда о Хосрове и Ширин в литературах народов Востока. Изд-во Вост. Лит., 1960.
105. Андреев М.С. По этнографии Афганистана. Долина Панджшир (материалы из поездки в Афганистан в 1926 г.). Ташкент, 1927.
106. Аникин В.П. Календарная и свадебная поэзия. М., Изд-во Московского Университета, 1970.
107. Аникин В.П., Круглов Ю.Г. Русское народное поэтическое творчество. Л., Просвещение, 1983.
108. Аншба А.А. Абхазский фольклор и действительность. Тбилиси: Мещниереба, 1982.
109. Асланов Г.М., Вайдов В.М., Ионе Г.И. Древний Мингечаур (эпоха энолита и бронзы), Баку, Изд-во, АН Азерб., 1959.
110. Астахова А.М. Художественный образ и мировоззренеский элемент в заговорах. М., Наука, 1964.
111. Афанасьев А.Н. Поэтические воззрения славян на природу. т.1, М., Изд-во, Солдатенкова, 1868.
112. Афанасьев А.Н. Древо жизни. М., Современник, 1983.
113. Багрий А.В. Фольклор Азербайджана и прилегающих стран, т.1, 1-3, Баку, 1930.
114. Байрамалибеков Т. Праздник Новруз. Газ. «Каспий», 1913, №55-57.
115. Баранникова Е.В. Бурятские волшебно-фантастические сказки. Новосибирск, Наука, 1978.
116. Брашинский И.Б. Сокровища скифских царей. Поиски и находки. М., Наука, 1967.
117. Белов А., Никоненко С. Наука против суеверий. М., 1963.
118. Бертельс Е.Э. Избранные труды. История персидско-таджикской литературы. М., 1960.
119. Большая Советская энциклопедия, т. VIII, М., 1952.
120. Будагов З.Л. Сравнительный словарь турецко-татарских наречий. т.1, Спб, 1869.
121. Васильев А.Г. Композиционные особенности похоронных притчаний. В книг. Русский фольклор, т. XII, Л., Наука, 1971.
122. Велецкая И.И. Языческая символика славянских архаических ритуалов, М., Наука, 1978.
123. Вирсаладзе Е.Б. Грузинский охотничий миф и поэзия. М., Наука, 1976.

124. Власова З.И. К изучению поэтики устных заговоров В книг. Русской фольклор, т. XIII, Л., Наука, 1972.
125. Волкова Н.Г. Новое и традиционное в культуре народов Закавказья. Журн. «Советская этнография», 1978, №3.
126. Воробьев М.В. Древняя Япония. Историко-археологический очерк. М., 1958.
127. Выхоцев П.С. На новом этапе (Актуальные задачи Советской фольклористики). Русская литература. Историко-литературный журнал, Л., Наука, 1980.
128. Геродот. История в 9 книгах. Л., Наука, 1972.
129. Гордлевский В.А. Избранные сочинения. т. III, М., 1962.
130. Горький М. Собранные сочинений в 30-ти томах, т.27, М., Худож.лит., 1953.
131. Грантовский Э.А. Ранняя история иранских племен Передней Азии. М., Наука, 1970.
132. Даляр В. Толковый словарь. т. I, М., Русский язык, 1978.
133. Деде Коркут (перевод ак. В.В. Бартольда). Баку, изд-во АН Азерб., 1950.
134. Древнетюркский словарь. Л., Наука, 1969.
135. Диумизель Ж. Осетинский эпос и мифология. М., Наука, 1976.
136. Ельницкий Л.А. Скифские легенды как культурно-исторический материал. Журн. «Советская археология», 1970, №2.
137. Еремина В.И. Миф и народная песня (к вопросу об исторических основах песенных превращений). В книг. Миф-фольклор-литература. Л., Наука, 1978.
138. Еремина В.И. Поэтический строй русской народной лирике. Л., Наука, 1978.
139. Земцовский И.И. Песни, исполнившиеся во время календарных обходов дворов у русских. Журн. «Советская этнография», 1973, №1.
140. Казиев С.М. Археологические раскопки в Мингечауре. Материальная культура Азербайджана. т. I, Баку, изд-во АН Азерб., 1949.
141. Календарно-обрядовая поэзия сибиряков. Новосибирск. Наука, 1981.
142. Календарные обычаи и обряды в странах зарубежной Европы. Земные праздники. М., Наука, 1973.
143. Календарные обычаи и обряды в странах зарубежной Европы. Весенние праздники. М., Наука, 1977.

144. Календарные обычаи и обряды в странах зарубежной Европа. Летно-осенние праздники. М., Наука, 1978.
145. Календарные обычаи и обряды в странах зарубежной Европа. Исторические корни и развитие обычая. М., Наука, 1983.
146. Калоев Б.А. Обряд посвящения коня у осетин. М., Наука, 1964.
147. Каташ С.С. Алкыши-древний жанр тюркского фольклора. Тезисы докладов и сообщений. Всесоюзная тюркологическая конференция. Алма-Ата, Наука, 1976.
148. Керам К. Боги, гробницы, ученые. М., 1956.
149. Киргизско-русский словарь. М., 1965.
150. Короглы Х.Г. Огузский героический эпос. М., Наука, 1976.
151. Косвен М.О. Очерки истории первобытной культуры. М., Изд-во АН СССР, 1957.
152. Климов Г.А., Эдельман Д.И. К этимологии Албасту/Алмасту. Журн. «Советская тюркология», 1979, №3.
153. Кравцов Н.И. Славянский фольклор. М., Изд-во Московского университета, 1976.
154. Кравцов Н.И., Лазутин С.Г. Русское устное народное творчество. М., Высшая школа, 1983.
155. Крамер С.Н. История начинается в Шумере. М., Наука, 1965.
156. Круглов Ю.Г. Об импровизационном характере свадебных притчаний. В книг. Вопросы жанров русского фольклора. М., Изд-во Московского университета, 1972.
157. Лазутин С.Г. Поэтика русского фольклора. М., Высшая школа, 1981.
158. Левинтон Г.А. К вопросу о функциях словесных компонентов обряда. В книг. Фольклор и этнография. Обряд и обрядовый фольклор. М., Наука, 1974.
159. Литвинский Б.А. Зеркало в верованиях древних ферганцев. Журн. «Советская этнография», 1964, №3.
160. Лобачева Н.П. Формирование новой обрядности узбеков. М., Наука, 1975.
161. Маадай Кара. М., Наука, 1973.
162. Макашина Т.С. Свадебный обряд русского населения Латгалии. В книг. Русский народной свадебный обряд. Исследования и материалы. Л., Наука, 1973.
163. Маковельский А.О. Авеста. Баку, Изд-во АН Азерб., 1960.
164. Максимова М.И. Серебряное зеркало из Келермаса. Журн. «Советская археология», т.XXI, М., Л., 1954.
165. Малов С.Е. Шаманский камень «яд» у тюрков западного Китая. Журн. «Советская этнография», 1974, №1.
166. Манжигеев И.А. Бурятские шаманистические и дошаманистические термины. М., Наука, 1978.
167. Маркс К. Введение (из экономических рукописей 1857-1858 годов), Маркс К., Энгельс Ф., Соч. 2-е, изд. т.12, М., Изд-во Полит. Лит., 1958.
168. Маркс К. Капитал. Критика политической экономики. Маркс К., Энгельс Ф. Соч.2-е, изд. т.12, М., Изд-во Полит. Лит., 1960.
169. Мец А. Мусульманский ренессанс. М., Наука, 1966.
170. Минц С.И., Померанцева Э.В. Русская фольклористика. Хрестоматия. Изд. 2-е, М., Высшая школа, 1971.
171. Мифы народов мира (энциклопедия) в двух томах, т. I, М., Изд-во Сов.энциклопедия, 1980, т. II, М., 1982.
172. Мифологический словарь. М., Просвещение, 1965.
173. Можаровский А.Ф. Святочные песни, игры и гадания и очерки Казанской губернии. Казань, 1873.
174. Морохин В.Н. Хрестоматия по истории русской фольклористики. М., Высшая школа, 1973.
175. Мурадов О. Древние образы мифологии у таджиков долины Зеравшана. Душенбе, Дониш, 1979.
176. Мусаев К.М. Грамматика караимского языка (фонетика, морфология). М., Наука, 1964.
177. Мухитдинов Х.Ю. Статуэтки женского божества с зеркалом из соксонохура. Журн. «Советская этнография», 1973, №5.
178. Народная русская легенда (собр. А.Н.Афанасьевым). М., 1889.
179. Народная поэзия Азербайджана (состав А.П.Векилов). Л., Советский писатель, 1978.
180. Никитина М.И. Древняя корейская поэзия в связи с ритуалами и мифами. М., Наука, 1982.
181. Новик Е.С. Обряд и фольклор в Сибирском шаманизме. Опыт сопоставления структура. М., Наука, 1984.
182. Окладников А.П. Бронзовое зеркало с изображением кентавра, найденное на острове Федея. Журн. «Советская археология», т.XIII, М., Л., 1950.
183. Орнатская Т.И. Причтания в русской фольклорной традиции. Автореф.дис.на соиск.учен.степени канд.филол.наук. Л., 1969.
184. Петров В.П. Заговоры. В книг. Из истории русской советской фольклористики. Л., Наука, 1981.

185. Пирожкова Т.Ф. Художественные особенности жанров свадебной лирики. Автoref.дис.на соиск.учен.степени канд.филол.наук. М., 1972.
186. Померанцева Э.В. Мифологические персонажи в русском фольклоре. М., Наука, 1975.
187. Померанцева Э.В. Народные верования и устное поэтическое творчество. В книг. Фольклор и этнография. Л., Наука, 1970.
188. Померанцева Э.В. О русском фольклоре. М., Наука, 1977.
189. Пропп В.Я. Исторические корни волшебной сказки. Л., 1946.
190. Путилов Б.Н. Миф-обряд – песня новой Гвинеи. М., Наука, 1980.
191. Рагозина З.А. История Мидии. Спб, 1803.
192. Родлов В.В. Опыт словаря тюркских наречий. т. I, ч. 1, Спб, 1893, т. II, ч. 2, Спб, 1899.
193. Романский В.Ф. Эволюция черной (шаманства) у якутов. Казань, 1908.
194. Санги В.М. Тотомные мифы нивхов. В книг. Фольклор народов РСФСР, Уфа, 1976.
195. Севорян В. Этимологический словарь тюркских языков. М., Наука, 1974.
196. Седакова О. Память слова. Журн. «Знания сила», 1975, №10.
197. Семейная обрядность народов Сибири. Опыт сравнительного изучения. М., Наука, 1980.
198. Символика культов и ритуалов народов зарубежной Азии. М., Наука, 1980.
199. Снесарев Г.П. Реликты домусульманских верований и обрядов у узбеков Хорезма. М., Наука, 1969.
200. Созанович И. «Ленора» Бюргера и родственные ей сюжеты народов позиции европейской и русской. Варшава: типогр. Варшавск.учеб.окр. 1893.
201. Соколова В.К. Об историко-этнографическом значении народной поэтической образности (образ свадьбы – смерти в славянском фольклоре). В книг. Фольклор и этнография. Л., Наука, 1977.
202. Соколова В.К. В осенне-летние календарные обряды русских, украинцев и белоруссов XIX начала XX вв. М., Наука, 1979.
203. Соколова З.П. Культ животных в религиях. М., Наука, 1972.
204. Смирнов Ю.И. Композиционный анализ польских колядных обрядовых песен. В книг. Славянских и Балканских фольклор. М., Наука, 1971.
205. СМОМПК. т. IX, Тбилиси, 1889.
206. Струве В.В. Этюды по истории Северного Причерноморья, Кавказа и Средней Азии. М., Наука, 1968.
207. Сумцов Н.Ф. Ворон в народной словесности. М., Скоропечатная Левенсон, 1891.
208. Сумцов Н.П. Заяц в народной словесности. М., Скоропечатная Левенсон, 1891.
209. Сухарева О.А. Пережитки демонологии и шаманства у равнинных таджиков. В книг. Домусульманский верования и обряды в Средней Азии. М., Наука, 1975.
210. Тимошенко И.Е. Литературные первоисточники трехсот русских пословиц и поговорок. Киев, 1897.
211. Токарев С.А. Ранние формы религии и их развитие. М., Наука, 1964.
212. Толстыеев Н.И., С.М. Заметки по славянскому язычеству – 5. Защита от града в Драгачева и других сербских зонах. В книг. Славянский и балканский фольклор. М., Наука, 1981.
213. Традиционные и новые обряды в быту народов СССР. М., Наука, 1981.
214. Трафимова А.Г. Из истории религиозных обрядов вызывания дождя и солнца у народов южного Дагестана. Азербайджанский этнографический сборник. Баку, Изд-во Аз Азерб., 1965.
215. Турецко-русский словарь. М., Русский язык, 1977.
216. Фирштейн Л.А. О некоторых обычаях и поверьях, связанных с рождением и воспитанием ребенка у узбеков южного Хорезма. В книг. Семья и семейные обряды у народов Средней Азии и Казахстана. М., Наука, 1978.
217. Фольклор. Поэтическая система. М., Наука, 1977.
218. Фрэзер Д.Д. Золотая ветвь. М., Полит.лит., 1980.
219. Хазанов А.М. Религиозно-магическое понимание зеркал у сарматов. Журн. «Советская этнография», 1964, №3.
220. Хинц В. Государство Элам. М., Наука, 1977.
221. Чистов К.В. Русские народные социально-утопические легенды XVIII-XIX вв. М., Наука, 1967.
222. Чистов К.В. Свадебная поэзия. В книг. Краткая литературная энциклопедия, т. 6, М., Советская энциклопедия, 1971.
223. Чистов К.В. Актуальные проблемы изучения традиционных обрядов русского Севера (Карелии). В книг. Фольклор и этнография. Обряды и обрядовый фольклор. Л., Наука, 1974.
224. Шатинова Н. Об одной разновидности заклинаний в алтайском фольклоре (к постановке вопроса). В книг. Улагашевские чтения. Выпуск 1. Горно-Алтайск, 1979.

225. Шахнович М.И. Первобытная мифология и философия. Л., Наука, 1971.  
 226. Шахнович М.И. Приметы в свете науки. Изд. 2-е. Л., Лениздат, 1969.  
 227. Шаповалова Г.Г. Диалог в русском свадебном обряде. Журн. «Советская этнография», 1978, №1.

228. Шаракшинова Н.О. Бурятские народные поэтические творчесство. Иркутс., 1975.  
 229. Шелов Д.Б. Исчезнувшие народы. Скифы. Журн. «Природа», 1977, №3.

230. Шербак А.М. Огуз-наме. Мухаббат-наме. Памятники древне-уйгурской староузбекской письменности. М., Вост. Лит., 1959.

231. Шилов В.П. Калиновский курганный могильник. Материалы исследования по археологии СССР., М., 1959.

232. Шимаков В.А. О религиозных обрядах, обычаях и праздниках. М., Воениздат, 1955.

233. Штернберг Л.Я. Первобытная религия в свете этнография. Л., 1936.

234. Энгельс Ф. Немецкие народные книги. Маркс К, Энгельс Ф. Соч. 2-е, изд. т.41. М., Полит. Лит., 1970.

235. Яхина Г.А. Сюжетность свадебной песни и обрядовая действительность. В книж. Современные проблемы фольклора. Вологда, 1971.

### Başqa dillərdə

236. Abdulkadir İ. Tarixdə və bu gün şamanizm (Türkiyə türkçəsinde). İstanbul, 1939.

237. Acipayamlı O. Türkiyədə doğumla ilgili adət və inamların etimoloji etti (Türkiyə türkçəsində). Erzurum, 1961.

238. Bayr M.. Türk ədəbiyyatı və inamlar (Türkiyə türkçəsində). İstanbul, 1939.

239. Bahaddin Ö. Türk mifolojisi (Türkiyə türkçəsində). Ankara, 1971.

240. Əl-Əluci Ə. İraq folkloruna giriş (ərəb dilində). Bağdad, 1964.

241. Kaşkari M. Divani-lügət-it-türk. I-III cild, Ankara, 1941.

242. Krab A. Folklorşünaslıq (ərəb dilində). Qahirə, 1967.

243. Önder Ə. Yağmur duasından ana tanrıya (Türkiyə türkçəsində). Jurn. «Türk folkloru araşdırmları». Ankara, 1982, №2.

244. Purdavud. Ədəbiyyate mözd yəsna – yəştha (fars dilində). I cild, İran, 1928.

245. Uraz M. Türk mifolojisi (Türkiyə türkçəsində). İstanbul, 1967.

246. Çay M.A. Anadoluda türk damgası (Türkiyə türkçəsində). Ankara, 1983.

## KİTABIN İÇİNDƏKİLƏR

ÖN SÖZ..... 3

### I HİSSƏ

Etiqad, ayin, mərasimlərlə bağlı Azərbaycan folklorunun arxaik janr və növləri .....	10
1. Sinama və onun mənə, poetik ifadə xüsusiyyətləri .....	11
2. Ovsun və onun nəğmələri .....	50
3. Fal və onun icrasında poetik sözün rol .....	63
4. Alqış və qarğışın janr, mənə xüsusiyyətləri .....	73

### II HİSSƏ

Xalq mərasimləri və onların poetik mətnləri .....	89
1. Ailə-məişət mərasimləri .....	93
A. Doğum mərasimi və onun poeziyası .....	93
B. Toy mərasimi və onun nağmələri .....	120
C. Yas mərasimi – şivən, ağı .....	140
2. Mövsüm mərasimləri: .....	154
A. Qiş, yaz mərasimləri və onların nağmələri .....	154
B. Yağış və Gündəşicəğürmə mərasimləri və onların nağmələri .....	173
Qaynaqlar .....	195

**Bəhlül Ağabala oğlu ABDULLA**  
AZƏRBAYCAN MƏRASİM  
FOLKLORU  
*Azərbaycan dilində*

Bakı, "Qismət", 2005

Yığılmağa verilmişdir: 13.01.2005.  
Çapa imzalanmışdır: 07.03.2005.  
Şərti çap vərəqi 13,0. Formatı 60x90 1/<sub>16</sub>.

**"Qismət"** mətbəəsində  
ofset üsulu ilə çap edilmişdir.

H.Zərdabi 78,  
Tel: (+994 12) 497 57 61, 497 70 22,  
Faks: (+994 12) 497 70 23  
E-mail: qismetaz@yahoo.com

